



Əli Hüseynov

Məcnun Babayev

# MƏŞHUR BİOLOGİYA ALİMLƏRİ



ƏLİ HÜSEYNOV, MƏCNUN BABAYEV

E0(0)  
H 98

2006.

# MƏŞHUR BİOLOGİYA ALİMLƏRİ

M. F. Axundov adına  
Azərbaycan Dövlət  
Tənq. Akademii  
ANASI

"MAARİF" NƏŞRİYYATI

BAKİ — 2002

Rəyçilər: professor **Ə. H. ƏLİYEV**,  
professor **R. İ. XƏLİLOV**.

İxtisas redaktoru: **O. İ. MƏMMƏDOV**



müəllifidir.

**Əli Məhərrəm oğlu Hüseynov** 1935-ci ildə Gürçüstanın Faxralı kəndində anadan olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetini bitirmişdir. Biologiya elmləri namizədi, dosentdir. "Qabaqcıl Maarif xadimi" döş nişanının sahibidir. Beynəlxalq biologiya cəmiyyətinin üzvü, Amerika Biografiya Institutunun "Qızıl heykəl", Azərbaycan Respublikası Təhsil Nazirliyinin və akademik X.Məmmədov adına mükafatların laureatıdır. 12 dərslik və dərs vəsaitinin, 4 monoqrafiya, 16 metodik kitab, 10 programın, 150 jurnal məqalasının müəllifidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya tədrisi metodikası kafedrasının müdürüdür. Orta ümumtəhsil məktəblərinin III, IV, V, VI siniflər üçün "Təbiətşünaslıq", ali məktəblər üçün "Təbiətşünaslığın əsasları", "Təbiətşünaslığın tədrisinin ümumi metodikası", "Biologiya tədrisindən mühazirələr" dərsliklərinin müəllifidir.

### **Ə. M. Hüseynov, M. Ş. Babayev**

Məşhur biologiya alimləri. "Elmi-kültəvi ədəbiyyat" seriyasından. Bakı, "Maarif" nəşriyyatı, 2002. – 180 səh.

Kitabda məşhur biologiya alimlərinin həyat və fəaliyyətləri, keşfləri, əsərləri barədə yığcam məlumatlar verilmişdir.

Kitabdan orta məktəb müəllimləri, şagirdlər, ali məktəb tələbələri və ümumiyyətlə, biologiya ilə maraqlanan oxucular faydalana bilərlər.

H 

---

 1401030000 – 36  
M 652 – 2002

© "Maarif" nəşriyyatı, 2002.

**Məcnun Şıxbaba oğlu Babayev 1968-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini (genetika ixtisası üzrə) fərqlənmə diplomu ilə bitirmiş və işləmək üçün həmin fakültədə saxlanılmışdır. 1974-cü ildə namizədlilik, 1991-ci ildə isə doktorluq dissertasiyاسını müdafiə edərək biologiya elmləri doktoru, alimlik dərəcəsini almışdır. 1992-ci ildə professor elmi adına layiq görülmüşdür. 1998-cı ildə Rusiya Ekologiya Akademiyasının üzvü, 2000-ci ildə isə Beynəlxalq Noosfer Akademiyasının həqiqi üzvü seçilmişdir.**

**M.Ş.Babayev 150-yə yaxın elmi əsərin, 3 müəlliflik şəhadətnaməsinin, 10 dərs vəsaatinin, 10 metodik göstərişin, 1 monoqrafiyanın, 1 elmi-kütülvə kitabın və səkkiz programın müəllifidir.**

**M.Ş.Babayevin elmi-tədqiqat işi genetikanın antimutagenez sahəsinə hasar edilmişdir. Bu məqsədla o, bir sırə təbii və sünü antioksidantların bitkilərdə, həmçinin heyvanlarda antimutagen effektini öyrənmişdir. O əldə etdiyi natiçələr haqqında bir çox ölkələrdə keçirilmiş qurultay və konfranslarda məruzələr etmişdir.**

**Alimin qələmindən çıxan bir çox əsərlər tələbələr və geniş oxucu kütüsləri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, 2001-ci ildə çap olunmuş "Molekulyar genetikadan mühazirələr" adlı dərs vəsaiti Azərbaycan Respublikası "Təhsil" cəmiyyətinin diplomuna və mükafatına layiq görülmüşdür.**

**M.Ş.Babayev ictimai işlərdə də fəallıq göstərir. 1992-ci ildən 1999-cu ildə kimi Respublika Prezidenti yanında AAK-nın biologiya elmləri üzrə ekspert şurasının elmi katibi olmuşdur. Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının "biologiya" bölməsi üzrə elmi-metodik şurasının sədri, "Təhsil" cəmiyyəti "Bilgi" dərgisinin (kimya, biologiya, tibb jurnalının) redaksiyasının üzvü, "Təhsil" cəmiyyətinin "təhsil sahələri üzrə nailiyyətlərə görə" mükafat komissiyasının üzvü, "Təhsil" cəmiyyətinin ağsaqqallar şurasının üzvü və s. kimi sahələrdə öz bilik və bacarığını asırgəmir. Yorulmaq bilməyən alim 70-a yaxın diplom işinə, 5 magistr dissertasiyasına, 2 elmlər namizədi və 1 elmlər doktorunu rəhbərlik etmişdir. Hazırda BDU-nun biologiya fakültəsinin genetika və darvinizm kafedrasında tələbələrin genetika ixtisasına yiyələnməsinə gərgin əmək sərf edir.**



## ÖN SÖZ

XX əsrin sonu ve XXI əsr biologiya əsri adlanır. Çünkü bu dövrə biologiya elmləri sürətli inkişaf edib və hazırda da inkişaf etməkdədir. Respublikamızda elmi-texniki tərəqqi, biotexnologiya və s. kimi yeni iqtisadi və sosial problemlərin həyata keçirilməsində biologiya elmlərinin böyük rolü vardır. Biologiya elminin sürətli inkişafı ilə əlaqədar olaraq onun biofizika, biologiya, molekulyar biologiya, molekulyar genetika və bionika, genetik mühəndislik, riyazi modellaşdırma kimi daha müasir, yeni elm sahələri vəolları yaranmışdır. Biologiya elmlərinin tibb və kənd təsərrüfatının inkişafında əhəmiyyəti əvəzsizdir. Bu sahələrin inkişafı biologiyanın nailiyyətlərinən asılıdır.

Öyrəndiyimiz müasir klassik biologiya elmləri birdən-bira yaranmamışdır. Onun qədim tarixi vardır. Biologiyanın inkişaf edib, bu günkü seviyyəyə çatmasında bioloq-alimlərin böyük xidmətləri olmuşdur. Oxuculara təqdim olunan bu kitabda dönyanın və Azərbaycanın en məşhur biologiya alimlərinin hayatı, keçdikləri ömrü yolları, keşfləri, əsərləri barədə məlumat verilir. Məşhur bioloq-alimlər barədə verilən məlumatlar biologiyanın öyrənilməsində maraqlı olan hər kəsə xeyli kömək edəcəkdir. Bu məlumatları oxucular boş vaxtlarında kitabı oxumaqla, şagirdlər isə dərnek məşğələləri vəsítəsilə öyrənə bilərlər. Burada adları çəkilən alimlərin hayatı və yaradıcılığı barədə müəllimlərə, məktəblilərə və geniş oxucu kütüsləsinə inдиq qədər Azərbaycan dilində məlumat verən elə bir ədəbîyyat yoxdur. Ona görə də yaxşı olar ki, əlavə məlumat almaq üçün həmin məşhur bioloq-alimlər haqqında yazılmış materialları bu kitabdan oxuyasınız. Bu, sizin biologiya elmi haqqında biliyinizi xeyli artıracaqdır.

Hörmətli oxucular, kitabda alımlər doğulduğu illərə görə səra ardıcılılığı ilə yerləşdirilmişdir.

**Müəlliflər**



**KARL LINNEY**  
*(1707-1778)*

Karl Linney 1707-ci il mayın 23-də Smoland yaxınlığındakı köhnə İsveç kəndi olan Rossoqulda rahib ailəsində anadan olmuşdur. Bir az sonra Linneyin atası ailəsi ilə birlikdə Veksio şəhəri yaxınlığında Stenbroxult kəndinə köçüb. Linneyin atası böyük bağçılıq və gülçülük həvəskarı id. O, öz evinin həyətində yaxşı bir bağ salıb, ona həvəslə qulluq edirdi. O, istəyirdi ki, oğlu da özü kimi bitkiləri sevsin. Linneyin atası Nils İngermasson gəzməyi, təbiəti seyr etməyi çox sevərdi. Belə gəzintilərin birində Nils oğlunu da özü ilə aparırdı. Gəzintidən qayıtdıqdan sonra Linney atasına gördükleri haqqında çoxlu suallar verirdi. Bundan sonra atası oğlunun marağını daha da artırmaq üçün onu həmişə bağ'a aparar və onu maraqlandıran bütün suallara cavab vererdi. Linney böyüdükcə onun təbiətə, bitkilərə olan marağı da artırdı.

Linney məktəbdə çox da yaxşı oxumur, latin qrammatikasını və bir sıra içtimai elmləri öyrənmirdi. O, ancaq Talamberin, Bro-melin, Tillandsinin botanikaya dair əsərlərini oxuyurdu. Çoxlu bitki növləri ilə məşğul olurdu. Onun müəllimləri olan Lannerus və Rotman tezliklə kiçik Linneyin botanikaya olan böyük marağının şahidi olurlar. Nils İngermasson oğlunun müvəffəqiyyətsizliyini görüb onu məktəbdən çıxarmaq istəyir. Bu vaxt Lannerus və Rot-

man Nilsdən xahiş edirlər ki, oğlunu oxutmaq üçün onların yanına qoysun. Nils razı olur. Linney müəllimlərin xüsusi rəhbərliyi altında təhsilini davam etdirir.

O, 1727-ci ildə Rotmanın yanında təhsilini başa vurub, Lunde Universitetinə daxil olur. Burada professor Stobeusun qrupunda çalışır. Sonralar professor Stobeus Linneyin işinə və təhsilinə yüksək qiymət vermişdir. O, Linneyin şəxsində gələcəyin böyük botanikini görürdü. Lakin Linney burada çox qala bilmir. O, bir il sonra Upsal Universitetinə daxil olur. O, universitetdəki bəzi çətinliklərə baxmayaraq təhsilini davam etdirir. Linneyin botanikaya dair mükəmməl bilik alıb etməsində universitetin botanika bağının çox böyük rolü olub. O, həmişə dərsdən sonrakı vaxtını bu bağda keçirirdi. Bu bağda professor Olaf Selzi rəhbərlik edirdi. Professor Linneyə göstəriş və tapşırıqlar verib, onun işinə nəzərat edirdi. Universitetdə müvəffəqiyyətli işlərinə görə Linney tezliklə diqqəti cəlb edir. Botanikadan dərs demək üçün onu professor Rudbekin yanına assistant təyin edirlər. 1727-ci ildə Karl Linney özünün "Botanika məsələləri" adlı ilk əsərini yazar. Bu əsər universitet kollektivinin diqqətini cəlb edir.

Sonralar Linney Damdı şəhərində yem bitkilərini öyrənməye başlayır. Burada doktor Morla tanış olur. Mor onun işini qiymətləndirir və öz gələcək kürəkənənə lazımı miqdarda pul verərək təbiəti daha dərindən öyrənmək üçün Hollandiyaya göndərir. Linney 1735-ci il iyunun 24-də doktorluq dissertasiyası müdafiə edir.

Xaricdə olduğu müddətdə (1735-38-ci illər arasında) bir çox yerləri gəzir. Qardevik, Amsterdam, Leyden, Qaarlem şəhərlərində olur. London və Paris kimi mədəniyyət mərkəzlərində işini davam etdirir. O, Leyden şəhərində o dövrün görkəmli həkimini Burqavla dostlaşır. Burqav Linneyin işini yüksək qiymətləndirir və onu alqışlayır. O, Linneyə tövsiyə edir ki, zəngin botanika bağlı olan Kliffordun yanına getsin. Linney həmin botanika bağında işə düzəlir. Bu bağda onun üçün elmi işini davam etdirməyə əlverişli şərait yaranır. O, burada bir çox görkəmli alimləri tanır. Linney

1736-ci ildə "Təbiətin sistematikası", 1737-ci ildə isə "Laplend florası", "Klifford bağı" əsərlərini yazıb, nəşr etdirir.

1737-ci ildə Linney Parisa gəlir. O, burada dövrün görkəmli botaniki Berner Juoye ilə tanış olur. Parisdə onun "Bitki sınıfları" əseri çap olunur (1738). Onun Bernarla dostluğu axıra kimi davam edir. Linney 1738-ci ildə vətənинə həqiqi bir alim kimi qayıdır. Üçüncü sefəri zamanı Linneydə çox böyük dönüş yaranır. Bu üç il müddətində nəşr etdiyi əsərləri ona böyük şöhrət qazandırır.

O, Rusiya, İngiltərə və Almaniyadan bitki aləmini öyrənir, Kopenhangendən göndərilən bitki növlərini sistemləşdirib Kral Elmlər Cəmiyyətinə göndərir. Akademiyadan təklifi ilə Suroname və Yava adalarından toplanmış bitki kolleksiyasını tərtib edir, Herbarilər düzəldir.

1744-cü ildə Linney Upsal Kral Elmi Cəmiyyətinin katibi seçilir. 1746-ci ildə "İsveç florası", 1747-ci ildə "Seylon florası" əsərlərini nəşr etdirir.

1747-ci ildə onu daha allı bir elm ocağına — Berlin Elmlər Akademiyasına üzv seçirlər.

1751-ci ildə Linney öz dövründə tamamilə yeni bir hadisə kimi qiymətləndirilən "Botanika fəlsəfəsi" əseri nəşr olunur. Bu əsər bütün elmi ictimaiyyətin diqqətini cəlb edir. Əsər haqqında Russo belə deyirdi: "Bu, mənim tanıdığım əsərlər içərisində ən fəlsəfi əsərdir ki, Linney yazıb". Biz bu əsərdə Linneyin neinkı bitki haqqında fəlsəfi nəzəriyyələrə, həttə dina, dini xürafata qarşı necə amansız olduğunu da görürük.

K. Linney Saksoniya səyahəti zamanı əldə etdiyi məlumatlar əsasında "Saksoniyaya səyahət" əsərini yazar və 1752-ci ildə nəşr etdirir. O, 1753-cü ildə London Kral Elmlər Akademiyasına üzv seçirlər və məşhur əsərlərindən biri olan "Bitki növləri"ni nəşr etdirir. 1756-ci ildə isə Linney üçün özünün dediyi "Ən maraqlı hadisə" baş verir. Yəni onu Peterburq Elmlər Akademiyasına üzv seçirlər (həmin il o, eyni zamanda Florensiya Elmlər Akademiy-

sına da üzv seçilir). 1755-ci ildə Linney "İsveç florası" əsərinin yeni ikinci nəşrini hazırlayır və Laplandiyadakı müvəffəqiyyatlı tədqiqatına görə Upsal krallığının medali ilə təltif edilir. 1755—56-ci illərdə "Təbiətin sistematikası" əsərinin onuncu nəşri olur. 1760-ci ildə isə bitki sahəsindəki əvəzolunmaz işinə görə Peterburqdan xüsusi pul mükafatı alır. 1762-ci ildə Linney daha bir akademiyaya — Fransa Elmlər Akademiyasına üzv seçilir.

Linney bir çox əsərlərini təsviri sistematika məsələsinə həsr etmişdir. Linney, növü ən kiçik vahid qəbul edərək orqanizmləri oxşarlıq və fərqlərinə görə təsnifləşdirmişdir. Oxşar növləri cinslərdə, oxşar cinsləri fəsilələrdə, onları da dəstələrdə birləşdirmişdir (mögəyisə etdikdə müasir sistematik kateqoriyalara da düz gelir). Növün bütün fərdləri üçün cinsin adı ümumidir. Məsələn, çəmən lərgəsi, meşa lərgəsi, ev iti və s.

Linney növləri işarə etmek üçün ikiqat latin adlarından istifadə edirdi. Lakin o, öz səleflərindən fərqli olaraq belə hesab edirdi ki, cinslərin adı xüsusi olmalıdır. Növlərin adı isə müxtəlif cinslərdə təkrar oluna bilər. İkiqat adlar prinsipi indi da qalır. Linney botanika dilini də islah etmişdir. Bunun üçün o, minlərlə müxtəlif bitki nümunələrini diqqətlə nəzərdən keçirmiş və onların adlarını müeyyyenləşdirmişdir.

Linneyin əsərlərinin elm üçün çox böyük əhəmiyyəti olmuşdur. O, bitki və heyvanların sadə təsnifatını vere bilməş, aydın və əlverişli olan ikiqat adlar prinsipini tətbiq etmiş, 200-a yaxın cinsin təsvirini vermiş, 8000-dən artıq bitki növü müəyyən etmiş və botanika dilində islahat aparmışdır. Linney və onun ardıcılıları özlərindən qabaqçı alımlar tərəfindən toplanmış, lakin dağınEQ halda olan faktik materialları öyrənmək və sisteme salmaq sahəsində böyük işlər görmüşlər. Təbiətin getdikcə dəha çox öyrənilməsi üçün elmin əsası belə qoyulmuşdur.

XVIII əsrde təbiət haqqında metafizik təsəvvürlər çox güclü idi. Təbiət hadisələri bir-birindən asılı olmayan, təcrid edilmiş halda, əlaqəsiz nəzərdən keçirilirdi. Belə hesab olunurdu ki, təbi-

ətədə mütləq məqsədə uyğunluq hökm sürür. O, vaxtlar "məqsədə uyğunluq" ifadəsi altında orqanızmin və ya ormanın guya hər şeyi ən mükəmməl surətdə yaratmağa qadir olan yaradanın — Allahın qarşıya qoymuş məqsədə uyğunluğunu başa düşüldürdü. Canlı varlıqların yaşayış şəraitinə uyğunlaşmasında hər hansı bir qeyri-təbii, dərk olunmayan başlanğıcın təzahürünü göründürələr.

Linney növlərin sabitliyi və təbiətdəki məqsədə uyğunluq haqqındaki ideyanın mahiyyətini açıb göstərdi. Lakin onun apardığı müşahidələr növlərin dəyişkənliliyi faktlarını aşkar edirdi. Təbiət tədqiqatçısı ömrünün sonuna yaxın dəyişilmiş həyat şəraitinin və çarpanlaşmanın təsiri altında bir növdən başqasının əmələ gələ biləcəyini qəbul edirdi. Bununla belə o, cinsləri dəyişməz hesab edirdi. Təbiətdəki dəyişkənlilik və məqsədə uyğunluğun olması hamı tərəfindən qəbul olunmuşdu və bu fikir feodalizmin çürüməsinin və tamamilə dağılmışının qarşısını almağa cəhd edən hakim dairələr və kilsə tərəfindən tam müdafiə edilirdi.

1774-77-ci illər arasında K. Linney xəstə yaitır. Lakin arada bir qədər yaxşılaşan kimi botanika bağına gəlib, sevdiyi bitkiləri nəzərdən keçirməyi unutmurdu. 1776-cı ilin sonunda Linney sağlamlığını tamam itirir, 1778-ci il yanvarın 10-da 71 yaşında ikən gözünü əbədi yumur.

Upsal Universiteti və İsveçrə üçün bu böyük itki idi. Dünya təbiətşünaslıq elmi Linneyin tımsalında özünün en gözəl şəxsiyyətini, ən kamil aliminin, böyük ideyalar sahibini itirdi. Linneyi bütün Upsal Universiteti dəfn edirdi. Onun tabutunu vaxtı ilə dərs dediyi tələbələrindən 18 nəfər elmlər doktoru və həkim aparırdı. İsveçrə krallığı Karl Linneyin ölümü münasibətlə iki medal təsis etdi. Bu medallar görkəmli alimin xatirəsini əbədiləşdirmək üçün ən qiymətli hədiyyə idi. Upsal Universitetinin bağındakı ən görkəmli yerlərdən birində Linneyin mərmərdən heykəl qoyuldu. Onun üzərində bu sözler yazılmışdı: "Karl Linneyə botanik dostları və tələbələrindən". 1784-cü ildə Linney əsərlərinin külliyyatı və onun istifadə etdiyi kitablar Londonda toplandı. 1788-ci ildə isə, yəni

böyük alimin ölümündən on il sonra Londonda "Linneyçilər cəmiyyəti" adını almış xüsusi bir elmi cəmiyyət təşkil edildi. Bütün bunlar böyük Linneyə xalq məhəbbətinin ifadəsi idi.

**KASPAR FRİDRİX VOLF**  
(1734-1794)

Kaspar Fridrix Wolf Peterburg Elmlər Akademiyasının üzvü olub, orqanizmlərin rüşeym inkişafı haqqında elmin (embriobiologianın) əsasını qoylanlardan biri hesab edilir. Buna görə de hər bir embriobiologiya, ümumi biologiya və botanika dərsliklərində onun adının qeyd olunması heç də təəccüb doğurmur. F. Engels onu "növlərin sabitliyi nəzəriyyasına hücum edən" ilk alım hesab edirdi.



Onu da qeyd etmək lazımdır ki, K. F. Volfun hayatı və yaradıcılığı haqqında məlumat çox azdır. Onun əsərləri və dünyagörüşü haqqında olduqca müxtəlif fikirlərə rast gəlmək olar. Bəzi hallarda isə onun işləri haqqında heç bir təsəvvüra malik olmayanlara da rast gəlmək mümkündür. Bəli, bu bir o qədər də təəccübüldə yıldır. Belə ki, K. Volfun əsərlərinin eksəriyyəti iki əsr evvel, latin dilində çap edilmişdi. Onun çap olunmamış əlyazmalarının xeyli hissəsi Leninqrad (indiki Sankt-Peterburg) Elmlər Akademiyasının arxivində saxlanılır, lakin onun həyat və yaradıcılığına həsr olunmuş materialları demək olar ki, barmaqla saymaq olar. Yalnız son onilliklərdə K. Volfun ideyaları izah olunmağa başlandı, həm-

çinin uzun müddət onun ideyalarının anlaşılmazlığının səbəbləri açıqlandı.

K. F. Volf Almaniyada anadan olmuş və orada da təhsil almışdır. Qəribə də olsa qeyd etməliyik ki, uzun müddət K. F. Volfun daqiq təvəllüd tarixi məlum deyildi. Hətta 1920-ci ilə qədər hesab edilirdi ki, o, 1733-cü ildə anadan olmuşdur. Lakin sonralar kilsə kitabında K. Volfun anadan olma tarixini göstərən qeydi axtarılıp tapmışlar. Nəticədə məlum olmuşdur ki, K. Volf 1734-cü il yanvarın 18-də Berlinlədə dərzini ailəsində anadan olmuşdur.

K. Volfun atası — İohann Volf XVIII əsrin əvvəlində Almaniyanın şimalından Berline köçmüş, 1708-ci ildə orada vətəndaşlıq hüququnu almışdı. O zaman üçün əhalisinin sayı 100 mindən çox olan bu şəhər Brandenburg-Prussiya krallığının mərkəzi idi. Atasının vasaiti hesabına K. Volf yaxşı təhsil almışdı.

1753-cü ildə K.F.Volf Tibbi-Cərrahiyə Kollecine dincənəcə dinləyici kimi qəbul edildi. Bu, I Fridrix Vilhelm tərəfindən hərbi cərrahların hazırlanması üçün yaradılmış tədris müəssisəsi idi.

O zaman Tibbi-Cərrahiyə Kollecində fizika, kimya, botanika, anatomiya, fiziologiya, patologiya, cərrahlıq və mamaçılıq fənləri tədris olunurdu. Bu fənlərdən mühazirələr oxumuş professorların adları sonralar demək olar ki, unudulmuşdu. Lakin o professorlardan ikisi: anatomiya və mamaçılığı tədris etmiş İ.F.Mekkel və botanikanı tədris etmiş İ.Q.Qledic istisnalıq təşkil edirdi. İnsan anatomiyası bu kolleinin əsas fənni hesab edilirdi. Hələ tələbə ikən müəlliimi olmuş Mekkelin rehbərliyi altında "36 yaxud 37 il əvvəl" bədən boşluqlarına su yiğilması xəstəliyindən ölmüş adamın meydini yardığını K.Volf 1789-cu ildə xatırlamışdır.

Orqanizmlərin çıxalması və inkişafı məsəlesi o zaman tapma-cı kimi müəmmalı qalıb, açılmamışdı. Mayalanma zamanı bitki və heyvanların rüseyimində nə baş verdiyi həle axıra qədər öyrənilməmişdi. Əgər bəzi heyvanlarda yumurtahüceyrənin rolü aydın idisə də, onda erkək cinsiyət hüceyrəsinin rolu məlum deyildi və mübahisə doğururdu. Lakin yumurtanı ancaq yumurtaqoyan hey-

vanlarda, daha doğrusu, həşəratlarda, balıqlarda, quşlarda, sud-quruda yaşayınlarda və sürünenlarda müşahidə edə bilərdilər. O ki qaldı rüseyimə, ana bətnində inkişaf edən heyvanlara, onda o dövrün çox sada cihazları ilə rüseyimi öyrənmək mümkün deyildi.

XVII-XVIII əsr alımlarının rüseyimi emələ gəlməsi anından heyvanların inkişafını izləmek cəhdleri müvaffaqiyətsizliyə uğramışdı. Mayalanmadan sonra bir neçə gün, hətta həftə ərzində diş-i fərdlərin cinsiyyət orqanlarında heç nə müşahidə edilməmişdi.

K.F.Volf Tibbi-Cərrahiyə Kollecində iki ildən bir qədər az təhsil aldıqdan sonra universitetdə tibb təhsilini başa çatdırmaq üçün Qalle şəhərinə yola düşür. Bu zaman K. Volfu orqanizmlərin inkişafı məsəlesi çox maraqlandırıldı.

Bir sıra görkəmli alımlar qeyd edirdi ki, Volf kimi adamlar düzgün yolu özü seçir və qarşısına məqsəd qoyur. Artıq qeyd etmək olar ki, Volfun ideyaları və marağı göydəndüşmə deyildi, əslində onun müasirləri tərəfindən hazırlanmışdı. Və həqiqətən, o zamanlar preforizm haqqında təlimin hökmranlıq etməsinə baxmayaq, XVIII əsrin 40-50-ci illərində bir sıra alımların əsərlərində epigenez nəzəriyyəsi yenidən yaranmışdı. Epigenez nəzəriyyəsi ayrı-ayrı hissələrin yeni emələ gəlməsi yolu ilə rüseyimin inkişafını təsdiq edən nəzəriyyədir.

Hələ qədim yunan filosofu Aristotel tərəfindən irəli sürülmüş epigenez haqqında təlim toyuq yumurtasının inkişafı üzərində müşahidə aparan U. Qarvey (1651-ci il) tərəfindən təsdiq edilmişdi. Təsadüfi deyildir ki, bu nəzəriyyə XVIII əsrin ortalarında yenidən inkişaf etməyə başladı. Bu dövrə bir sıra kitab və məqale oxuduqdan sonra K. Volfda bitki və heyvanlarda inkişafın epigenez nöqtəyi-nəzərindən getməsi hadisəsini öyrənməyə maraq yarandı.

K.F.Volf Qalle Universitetində dörd ildən bir qədər artıq təhsil alır və 1759-cu ilin noyabrında dissertasiya müdafiə edir. Təessüf ki, onun dissertasiyani hazırlamağa nə qədər vaxt sərf etdiyi məlum deyildir. O zamanlar tibb fakültəsində təhsilalma müddəti

1,5–2 ildən çox deyildi. Beləliklə, dissertasiya işini yazmaq üçün tədqiqat işinə o, güman ki, iki ildən az vaxt sərf etməmişdir. "Yaranma nəzəriyyəsi" adlı bu doktorluq dissertasiyası ona əbədi şöhrət qazandırmışdır..

K.F.Volf özünün bu elmi işində bütün üzvi orqanizmlərdə "yaranma nəzəriyyəsini" aşadırmağa çalışmış, ardıcıl olaraq "bitkilərin, heyvanların ve nəhayət, üzvi orqanizmlərin ümumi yaranma nəzəriyyəsine" xüsusi yer ayırmışdır.

K.F.Volf bitkilərdə görə, yarpaq və çiçəklərin inkişafını öyrənir. O, böyüməkdə olan hər bir zoğun təpə hissəsində "boyatma nöqtəsi" olduğunu müşahidə edir. Bu o dövr üçün çox mühüm elmi kaşf idi. Volf'a qədər yarpaq, yaxud çiçək tumurcuqlarının açılması klassik preforizmə bir misal idi. Daha doğrusu, preformistlər görə bitkinin tumurcuğunda bütün hissələr qabaqcadan kiçik "minütatür" şəklində qoyulmuşdur, onlar yalnız kiçilmiş və bükülmüş şəkildədir. Yalnız o qalırkı ki, "inkişaf" zamanı onlar açılsın və həcmə artsın. Bitki tumurcuğunda qabaqcadan qoyulmuş kiçik formanın olmamasının K. Volf tərəfindən təsdiq ediləsi inkişafın yeni prinsipinin başlanğııcı idi. Lupa altında kələm və şabalıdin "boyatma nöqtəsinə" izləmekle K. Volf müəyyən edir ki, o, görə, yarpaq və çiçəyin ilkin inkişaf mərhələsindən ibarətdir. Bitkinin öz hissələrinin tədricən əmələ gəlməsini müşahidə edərək K. Volf güman edirdi ki, onların hər birinin ilkin rüseyimində bir damla sadə, özlü struktursuz şirə olur və onun böyüməsi zamanı borular, yaxud hüceyrələr əmələ gelir. Büyüyən və inkişaf edən hissələr (bitkide) tədricən sıxlığı və son formanı alır.

Ciçəyin inkişafını izləmekle K. Volf başqa bir mühüm keşf edir. O, müşahidə edir ki, əvvəlcə ciçəyin rüseyimi yarpaqla oxşar şəkildə inkişaf edir. Lakin sonrakı inkişaf mərhələlərində ciçəyin ardıcıl meydana gələn hissələri öz formasına görə yarpaqdan da-ha çox fərqlənməye başlayır. K.F. Volf belə bir təsəvvüra gelir ki, ciçəyin inkişafı zamanı o (çiçək) yarpağın dəyişilməsindən əmələ gelir. Bununla da o, metamorfoz haqqında təlimi inkişaf etdirir.

K. Volf toyuq yumurtasında rüseyimin inkişafını tədqiq edərək göstərir ki, ilk dövrde mayalanmış yumurtada miniatür şəkildə cüccə və ya onun üzvləri olmur. Bir-birinin ardıcılca bir sıra dəyişmələr nəticəsində ilk rüseyim kütləsindən tədricən müxtəlif hissələr — üzvlər əmələ gəlməyə başlayırlar; məsələn, əvvəlcə sinir sistemi, sonra qan damarları, nəhayət, həzm kanalı və i. a. əmələ gelir. Hətta o göstərir ki, həzm kanalı özü bir sıra dəyişmələrdən sonra öz formasına düşür, belə ki, əvvəlcə o lövhə şəklinde olur, sonra nov və axırda isə kanal şəklini alır. Sinir sistemi də hazır bir şəkildə meydana çıxmır, o əvvəlcə sadəcə bir lövhə şəklinde olub, tədricən sinir borusu halına keçir və sonra beyin qabarcığı, yəni geləcək beyinin başlanğıçı əmələ gelir. Böyrək, onurğa beyin və baş beyin, ürekdən və başqa üzvlərdən dörd həftə sonra əmələ gelir.

Volf hüceyrənin keşfi tarixində də mühüm yer tutur. O, bitkilərin və heyvanların embrional inkişafını öyrənərək, hüceyrələri görmüş və mürakkəb quruluşlu orqanizmlərin hüceyrə quruluşuna malik olduğunu göstərmiş və üzvi aləmdə ümumi vəhdət ideyasi-na işarə etmişdir.

Volfun epigenez nəzəriyyəsi növlerin sabitliyi nəzəriyyəsinə və ona əsaslanmış olan preformizm nəzəriyyəsinə güclü bir zərbə idi. Volf təbiətdə, canlılar aləmindən baş verən dəyişmələri aydın görürdü. Hətta o, öz ideyasını sübut etmək üçün bitkilər aləmindən bir sıra misallar da getirirdi. Volf göstərir ki, yabanı haldə yaşayın bir bitki insanın yaratdığı bağlara, tarlalara, bostanlara dündükdə yeni şəraitin təsiri altında nə qədər dəyişilir. Hətta o, göstərir ki, bir bitki Peterburq ətrafından Sibirə və ya cənub rayonlarına aparıldığda, o öz əvvəlki şəklini saxlaya bilməyib dəyişləcəkdir. Volf dəyişkənlilikin əsas səbəbini qida və iqlim amillərində (işıq, rütubət, hərəket və s.) görürdü.

Biologiya tarixində epigenez nəzəriyyəsi iki formada meydana çıxmışdır. İdealist epigenez nəzəriyyəsinə görə mayalanmış yumurtadan rüseyimin ardıcılıqla inkişaf etməsində əsas rol oyna-

yan, bu inkişafı idarə edən "orqanizmdən, rüşeymdən kənar, təbiətdən kənar" qüvvələrdir. Guya embrionun inkişafı ruhi başlanğıc-dandır. Volfun irəli sürdüyü materialist epigenez nəzəriyyəsinə görə mayalanmış yumurtanın, rüşeymin inkişafında təbiətdən kənar heç bir xarici qüvvə iştirak etmir. Rüşeymin inkişafı — orqanogen-nəzəriyyədən amillərin, xüsusən daxili qüvvələrin təsiri altında gedir.

Volf neinkin növlərin dəyişkənliyi fikrini irəli sürür, hətta o, növlərin təkamülünü de görə biliirdi. O, epigenez nəzəriyyəsini yalnız fərdi inkişafaya deyil, hətta canlı təbiətin, növün inkişafına da tətbiq edirdi. Onun fikrincə əgər fərdi inkişafda, biz onun başlanğıcını olan rüşeymdə, hazır bir şey görmürükse, üzvlər və nəhayət orqanizm sonradan əmələ gelir, hər halda təbiətdə de inkişaf belə getmişdir. Təbiətdə de növlər əvvəldən hazır yaranmamışdır. Sədə quruluşlu növlərdən tədricən daha mürəkkəb quruluşa malik olan növlər əmələ gelmişdir. K.F.Volf 1759-cu ildə "Növlərin sabitliyi nəzəriyyəsinə qarşı çıxaraq təkamül haqqındaki təlimi irəli sürmüştür". Şübhəsiz ki, Volf dövründə təkamül nəzəriyyəsini sübut etmək üçün faktlar hələ az idi.

### M. M. TEREXOVSKI (1740–1796)

XVIII əsrin görkəmli rus həkimi və bioloqu Martin Matveyeviç Terexovski, ilk rus alimi, müasir dövrda "ibtidailərə" yaxud birhüceyrəli heyvan və bitkilərə aid olan mikroskopik orqanizmlərin öz-özüne yaranması məsələsini, daha doğrusu, çox mühüm olan bioloji problemlərdən birinin həll edilməsi üçün eksperimental metod tətbiq etmişdir. M.M.Terexovskinin bu gözəl işi o zaman bütün dünya alimlərinin diqqətini cəlb etmiş, lakin sonrakı 150 il ərzində onun işi demək olar ki, tam unudulmuşdur.

M.M.Terexovski Poltava yaxınlığında olan balaca Qadyaç şəhərində kazak alayının keşininin oğlu idi. Təhsil almaq üçün atası ona Kiyev İlahiyyət Akademiyasına daxil olmayı məsləhət görür. Kiyev-Magilyanski və Moskva Slavyan-Yunan-Latin İlahiyyat Akademiyası XVIII əsrde bütün Rusiyada yegane ali elmi-tədris mərkəzi idi. Bu akademiyada ilahiyat fənlərindən başqa (bu fənlərlə xüsusi diqqət yetirilirdi) felsefə, fizika, klassik ədəbiyyat, sözlük (ritorika), qədim və müasir diller tədris olunurdu. Bu Akademiyinin məzunlarının eksriyyəti sonralar formallaşmışda olan gənc rus elminin görkəmli dahiiləri olmuşlar. Bunlardan Moskva Akademiyasının məzunları — Lomonosov və Kraşennikov, Kiyev Akademiyasının məzunları — Maksimoviç-Ambodika, Samoyloviç, Şumlyanski, Zaqorski və b. XVIII əsrin görkəmli həkimləri və bioloqları kimi tanınmışlar.

1763-cü ildə Kiyev Akademiyasını bitirdikdən sonra M.M.Terexovski də yoldaşları kimi həkim olmaq qərarına gelir. O, Peterburq baş (daha doğrusu, tədris) quru herbi qospitalına daxil olur, 1765-ci ildə oranı müvəffaqiyətlə bitirir və həkim təyin olunur. Botanika elminə olan böyük həvəsinə görə M.M.Terexovskini Peterburqdakı Apteklər adasındaki Botanika bağına işə götürürler. Bağın hər iki şöbəsi — aptek (daha doğrusu, tibbi) bağlı, yaxud bostan və botanika şöbəsi (istehsal məsələlərindən başqa) botanika və əczaçılığın tədrisi ilə məşğul olurdu. 1770-ci ilə qədər M.Terexovski burada işleyir, sonra öz hesabına tibb təhsilini artırmaq üçün xaricə getmeye icazə alır. M.M.Terexovskinin Starsburqda dörd il yarım necə yaşadığı və təhsil aldığı məlumat dəyiildi. Bir çox məlumatlara əsasən güman etmək olar ki, Terexovski burada çətin bir vəziyyətdə yaşamışdır.

XVIII əsrin ikinci yarısında Starsburq Universiteti özünün tibb məktəbi ilə şöhrət qazanmışdı və buna görə də orada yalnız fransız tələbələri deyil (o zaman Strasburq Fransaya daxil idi), həmçinin xaricə tələbələr də təhsil almağa can atıldılar. Strasburqda bir çox rus həkimləri və bioloqları da oxuyub elmi dərəcə almışlar.

M.M.Terexovski Strasburq Universitetini bitirir ve 1775-ci ildə doktorluq dissertasiyasını müdafiə edir. O, Peterburqa qayıtdıqdan sonra hekimlik dərəcəsini və təcrübəçi hüququnu almaq üçün tibbi kollecde imtahan verməli olur. Lakin nə imtahanları vermək, nə də dissertasiyanın müvəffaqiyətlə müdafiəsi M.M.Terexovskiye kömək etmədi. Yalnız bir il yarım keçdikdən sonra (1777-ci ildə) o, Kronşteyn Qospital Məktəbinə müəllim təyin edilir. 1779-cu ildə isə Peterburq Qospital Məktəbinə işe gəndərilir. Onu da qeyd etmək lazımdır ki, Terexovski əvvəller bu məktəbdə oxumuş, sonralar isə burada anatomiya kafedrasına rəhbərlik etmişdir.

1787-ci ildən başlayaraq M.M.Terexovski, anatomiya və botanika kurslarından başqa Peterburq Baş Quru Hərbi Qospitalında kimya fənni üzrə də mühazirələr oxumağa başlamışdır. M.M.Terexovski gözəl lektor və pedaqoq idi. Onun müasirlərindən biri botanik Martinov o barədə belə yazmışdır: "Tibb İnstitutunun professoru Martin Matveyeviç Terexovski botanikanın gözəl ifadə tarzı ilə tədris etməsinə görə seçilirdi", lakin məşhur Danil Samoiloviç Dijon Akademiyasının üzvlərinə (Fransada) yazdığı məktubunda Terexovskiye aşağıdakı xarakteristikani vermişdir: "Terexovski menim həmvətənlərim içərisində ən istedadlılardan biridir. Qospitalda bir müəllim kimi onun istedadı elə idi ki, ona tay tapmaq olmazdı, lakin onun bir alim kimi ləyaqəti Strasburq Universitetinə məlum idi...".

1790-cı illərin ortalarında onun səhhəti pisləşir. Bu, tələbəlik illərini yarıac başa vurmaşı, həmçinin müəllimlik etdiyi ilk illərdə alçaldıcı təqiblərə məruz qalması ilə əlaqədar idi. Odur ki, o, anatomiya və kimya dərslerini keçməkdən imtina edir, yalnız özünün çox sevdiyi botanika dərs keçirdi. Terexovski 1796-cı ildə 56 yaşında dünyasını dəyişmişdir. Onun öz-özünə yaranma problemi üzrə apardığı tədqiqatlarını genişləndirmək və davam etdirmək

istəməsi haqqında kifayət qədər məlumatlar vardır. Bu məqsədə o, hətta çox baha başa gələn cihazlar da əldə etmişdi. Lakin dərs yükünün çoxluğu, elmi ezamiyyətlər və səhhətinin pisləşməsi Terexovskiye mane olurdu. Terexovskinin həyatı da M.M.Şumlyanskinin həyatı kimi idi. Belə ki, XVIII əsr Rusiya mühitində yetişən rus alimləri öz istedadlarını həyata keçirə bilmirdilər.

1775-ci ildə tamamladığı dissertasiya "İnfuzorların təbəti və əmələ gəlməsi haqqındaki məsələnin eksperimental tədqiqi" adlanırdı. Burada ümumiyyətlə, M.Terexovski apardığı təcrübələri ilə öz-özünə yaranma nəzəriyyəsinə qarşı çıxmışdır.

M.M.Terexovskinin sağlığında onun işləri həm Qərb ölkələrində, həm də Rusiyada geniş yayılmışdır. XVIII əsrin sonunda populyarlaşmış leypsiqli professor Leske, Terexovskinin təcrübələrini və əldə etdiyi nəticələri şərh edərək onları bütövlükdə qəbul edir və onun tədqiqatlarını yüksək qiymətləndirirdi.

XIX əsrdə Terexovski o qədər də unudulmamışdı. Məşhur alman zooloqu Byuaklı özünün ibtidəller üzrə apardığı tədqiqat işinin tarixi xülasəsində Terexovskinin əldə etdiyi kaşfi və nəticələri təf-silati ilə vermişdir. Amma sonralar M.M. Terexovskinin gözəl işləri, demək olar ki, unudulmuşdur. Lakin əsrlərlə davam edən mübahisənin həlli üçün həqiqət lazım idi, yəni orqanizmlərin öz-özünə yaranma nəzəriyyəsini obyektivcəsinə həll etmək lazım gelirdi. Bu baxımdan M.M.Terexovskinin işləri elmi və metodoloji cəhətdən qiymətli və əvəzolunmaz idi.



J.B.LAMARK  
(1744–1829)

Jan-Batist Lamarck 1744-cü il avqustun 1-də Pikardiyadakı Banzantən kəndində, çox da varlı olmayan zadəgan Jan-Filip de Monnenin ailəsində anadan olmuşdur. Lamarkin Ata tərəfdən Priney cəngavərlərinə, ana tərəfdən isə daha qədim cəngavər nəslə olan de Fontenə qohumluğu çatırdı. Onlar 1096–1099-cu illərdə keçirilmiş xaç yürüşündə də iştirak etmişdilər. Aila ənənələrinə görə Lamarkin bütün qohumları hərbi işçilər idilər. Atası piyada alayının istefaya çıxmış leytenantı, üç qardaşı isə elə zabit idilər. O zaman mundırılar, atlar, çoxlu pul tələb edirdi. Lakin qoca Lamarkin (11 nəfərlik ailə sahibinin) bütün bunlara pulu çatmadı. O, ailənin ən kiçik oğlunu — balaca Jan Batisti müqəddəs adam etmək istəyir, hətta ailədə onu zarafatla balaca abbat da çağırırdılar. 9 yaşı tamam olanda onu Aliyendə yerleşən İeuzit kollegiyasına verirlər. Buradakı müqəddəs atalar xolastik məntiqdən, qədim dillərdən, ibtidai fizikadan və riyaziyyatdan dərs keçirdilər. 1753-cü ildə, atasının ölümündən və Amyendəki kollegiyanın bağlanmasıdan sonra, Lamarck dini təhsilini davam etdirmir. O, üç qardaşı kimi hərbçi olmağı qərara alır. Bu dövrdə (1756–1763) Fransa ilə İngiltərə arasında qanlı müharibə gedirdi. 17 yaşlı Lamarck hərbçi olmağı üstün tutur və könüllü olaraq vətəninin müdafiəsinə qoşulur. Çox çəkmir ki, rəşadətinə görə zabit rütbəsi alır.

Bədbəxt bir hadisə olmasa idi, bəlkə də Lamark hərbi karyerasını davam etdirəcəkdi. Bir dəfə yoldaşlarından biri zarafatca onun başından yapışıp, bərk sıxır. Bu zarafat nəticəsində boyun limfatik vəzilərinin iltihabı baş verir. O, Parisə gedib, görkəmli cərrah Tepoya boynunu operasiya etdirir. Əmaliyyat müvəffəqiyətə keçir, lakin bütün həyatı boyu Lamarkin boynunda dərin bir iz qalır ki, bunu da o, hündür yaxalıq və qalstukla gizlədərdi.

Istefaya çıxmış leytenant doğma Bezzantene qaydırı və anasının vəfatına qədər orada yaşayır. Sonra o, böyük qardaşlarının borclarını ödəmək məqsədilə öz mülklərini satır. İş axtarmaq üçün Parisə gəlir və iki il Bud adlı bir nəferin bank idarəsində mühasib vəzifəsində çalışır.

1772–76-ci illərdə Lamarck Parisdəki Ali Tibb Məktəbində təhsil alır. Burada o, tibbi biliklərdən çox, təbiət elmləri ilə, xüsusilə botanika ilə maraqlanırı.

Lamarck çox kasib yaşayırı. Tələbə həyatı dövründə o, görkəmli yazıçı və materialist filosof Jan-Jak Russo ilə da tanış olur.

1781-ci ildə Buffon, Lamarkin Avropanın müxtəlif ölkələrində elmi ezamiyyətə getməsini təşkil edir. Rəsmi olaraq Lamarck müxtəlif ölkələrdə fealiyyət göstərən nebatat bağlarının işi ilə tanış olmalı və bunların arasında elmi əlaqə yaratmali idi. Lakin Lamarck ilə Buffonun oğlu arasında yaranan anlaşılmazlıq nəticəsində, onlar 1782-ci ildə Parise qayıtmalı olurlar.

1782–1789-cu illər arasında Böyük Fransa inqilabı baş verir. Bu dövrdə Lamarck ədəbi-elmi işlə ciddi məşğul idil. O, bu vaxt kral bağında işləyir və eyni zamanda botanika üzrə məruzələr oxuyur, "Metodik ensiklopediya"da çalışırı. Lamarck burada 2000-dən artıq bitki növünü müəyyənləşdirmişdir.

1793-cü ildə onun en başlıca "Fiziki amillərin səbəbi haqqında tədqiqat" 1797-ci ildə isə "Fizika və təbiət tarixi haqqında" məmuarları çapdan çıxır. Lamarck muzeydə şöbə müdürü vəzifəsində çalışır, bəzən direktoru da evez edirid.

1809-cu ildə Lamarkın "Zoologianın fəlsəfəsi" adlı əsəri çap olunur. Bu əsərdə o, özünün təkamül təlimini irəli sürmüş və Linneyin "Növlerin sabitliyi" nəzəriyyəsinə qarşı çıxmışdır. Lamark bitki və heyvanların sistematikasına, tapılmış qazıntırlara dair materiallara, ev heyvanları və mədəni bitkilərdə baş verən dəyişiklikləri müşahidə etməsinə əsaslanaraq, elmdə hakim olan metafizik nəzəriyyəyə böyük zərbə endirdi. O, sübut etdi ki, təbiət bütün müxtəlifliyin, xarici mühitin orqanizmə uzun müddət təsiri nəticəsində yaranmışdır. Lamark belə hesab edirdi ki, növlerin dəyişməsinin əsas səbəbi canlı orqanizmə xarici mühit amillərinin (iqlim, işıq, torpaq, su, hava, qida, atmosfer təzyliqi və s.) təsirinin nəticəsidir. Lamarka görə xarici mühit bitkilərə və ibtidai orqanizmlərə bilavasita, mürəkkəb quruluşlu heyvanlara isə dolayı yolla təsir edir. Lamark özünün ilk tutarlı elm fealiyyətinə növlerin sabitliyi kimi idealist baxışı tənqid etməklə başladı. 1786-ci ildə hələ gənc ikən "Növ" haqqında yazdığı məqaləsində Lamark bir sıra botaniklərin əksinə çıxaraq deyirdi ki, onlar bilmirlər ki, eyni bitkinin toxumları müxtəlif şəraita düşsə, onlardan əmələ gələn bitkiler zaman keçdikcə xarici əlamətlərinə görə dəyişəcək. Onun fikrincə əmələ gələn növ müxtəlifliyi — geridönüməzdür. Lamarka görə istər botanikada, istər zoologiyada növ bir-birinə oxşar fərdlər yiğiminin ibarət olub, çoxaldıqda da əvvəlkı kimi qalır.

Lamark göstərdi ki, xarici mühitin amilləri təsir gücünə görə da bir-birindən fərqlidir. Xarici mühitin dəyişməsi nəticəsində əmələ gələn dəyişkənlilik formaları nasla keçə bilər. Bitkilərə nisbetən heyvanlarda xarici mühitin təsirilə dəyişkənlilik daha mürəkkəb yolla həyata keçirilir. Bunu Lamark heyvanlarda sinir sisteminin olması ilə izah edirdi.

Heyvanlarda mühitin təsiri ilə əvvəlcə yeni uyğunlaşma və vərdişlər meydana çıxır. Yeni tələbat nəticəsində canlı orqanizm orqanlarının birindən çox, digərindən az istifadə edə bilər. Bir orqanın hərəkət etməsi nəticəsində digərinin hərəkətsiz qalması onların funksiyalarında da dəyişiklik yaradır. Lamarkın fikirləri bir

çox alımların narazılığına səbəb olur. J. Küvyə onu xəyalperəst adlandırdı.

1815–1822-ci illərdə Lamarkın apardığı gərgin elmi axtarışının məhsulu olan "Onurğasız heyvanların təbii tarixi" adlı (7 cild-dən ibarət) kitabı nəşr olundu. Bu onu bir zooloq kimi məşhurlaşdırıldı.

1818-ci ildə J.B. Lamarkın gərgin mikroskopik tədqiqatlar aparması ilə əlaqədar gözləri tutulur, görmə qabiliyyətini itirir. Bundan sonra əsərlərini qızına yazmaq üçün diktə etmeye məcbur olur.

Lamark nəinki botanika, zoologiya, eyni zamanda meteorologiya ilə də məşğıl olmağı sevirdi.

Lamarkın fikrincə orqanizmde qazanılmış əlamətlər ardıcıl təkrar olunarsa o, ırsən keçir. Müasir elm sübut etdi ki, qazanılmış əlamətlər deyil, onun maddi əsasları ırsən keçir. Lamark növlerin sabit olmadığını inkar etmək elma böyük xidmət göstərməşdir. O, göstərmmişdir ki, növlerin dəyişilməsinə və təkamülinə səbəb xarici amillərdən başqa, bir də guya orqanizmlərin daxilində olan inkişafa doğru daxili meyllərdir. Bu baxımdan Lamark idealizmə yuvarlanaraq təkamül təliminin hərəkətverici qüvvəsini düzgün anlaya bilmir.

Təbii seçmə haqqında heç bir anlayışa malik olmayan Lamark "növler heç vaxt mehv olmur" fikrini irəli sürür. O göstərir ki, növlər yalnız başqa növlərə çevrilə bilər. Lamarka görə növ yoxdur, yalnız oxşar fəndlər qrupu mövcuddur.

Böyük fransız alimi J.B. Lamark 1829-cu il dekabrın 18-də acılıq və yoxsulluq üzündə vəfat edir. Onun ideyalarına dünya klassikləri böyük qiymət vermişlər.

F. Engels onu təkamül təliminin pioneri hesab etmişdir. Onun ideyalarına Ç. Darvin, İ.İ. Meçnikov, K.A. Timiryazev və başqaları böyük qiymət vermişlər.



K.M.BER  
(1792-1876)

XIX əsr rus akademiyasının görkəmli təbiətşünaslarından olan Karl Ber zooloji və embrioloji tədqiqatlara çox erkən yaşılarından, Kensberqdə işlədiyi illərdə başlamışdır. Öz vətəninə — Rusiya qayıtdıqdan sonra isə coğrafiya və antropologiya sahəsindəki problemlərlə maraqlanmış və elmin bu sahəsində dərin iz qoymuşdur. Onun tətbiqi zoologiya sahəsindəki tədqiqatları da xüsusi əhəmiyyət kəsb edir. Cavan yaşılarından başlamış, qocaqliq illərinə qədər ümumi biologiyanın problemləri ilə maraqlanmışdır. O, tez-tez canlı aləm və orqanizmlərin inkişafı, quruluşu haqqında məqalələr yazmış və nitqlər söylemişdir. K.Berin əməyi müasirləri, həmçinin F.Engels, Ç.Darvin, Hekslı tərəfindən yüksək qiymətləndirilmişdir. Onun elm sahəsindəki bütün xidmətləri tam şəkilde 1917-ci ildən sonra üzə çıxmışdır.

V.i.Vernadski K. Berin adını Aristotel, Qarvey, Lamark, Küvye və Darvinlə, rus akademiklərindən Lomonosov və Eylerlə bir sırasda çəkmışdır.

Karl Ber 1792-ci il fevralın 28-də Pribaltika ölkəsində (indiki Estoniya) anadan olmuşdur. İlk təhsilini evdə almış, 4 il isə Revel şəhərində (indiki Tallində) orta məktəbdə oxumuş və sonra isə Derpt (indiki Tartu) Universitetinin tibb fakültəsinə daxil olmuşdur.

Berin tələbəlik illəri birinci vətəndaş müharibəsi illərinə (1812) düşür. Cavan Ber könlüllü olaraq həkim kimi cəbhəyə gedir.

1814-cü ildə K.Ber tibb elmləri doktoru dərəcəsinə dövlət imtanıhanalarını verir. O, universitet tehsili ilə kifayətlənməyərək tibbi təcrübəsinin və dünyagörüşünü artırmaq məqsadılıq Vyanaya gedir. Vyana xəstəxanasında olan işlərin təşkilini görəndən sonra onun ümidi boşça çıxır və əvvəlki kimi təbətət elmləri ilə maraqlanmağa başlayır. Müqayisəli anatomiyaya xüsusi maraqlı Dellenger K.Ber dostlarının məsləhəti ilə Vyusburqa professor İ. Dellengerin yanında gedir və onun məsləhəti ilə heyvanların o cümlədən, onurğasızların müqayisəli anatomiyasını öyrənir. Burada o, Peterburq EA-nın üzvü olan Panderlə tanış olur. Panderlə dostluğu Berin elmi fəaliyyətinin istiqamətlənməsində mühüm rol oynadı. Bu zaman onların hər ikisinin ümumi müəllimi olan Dellenger toyuq rüseyminin vaxtından əvvəl inkişafetmə mərhələlərini tədqiqi barədə fikirləşirdi. O, istəyirdi ki, bu məsələ ilə tələbələrindən biri məşğul olsun.

Xüsusi maraqlı və şəraitli olan Pander bu işlə məşğul olmağa başlayır və bu haqda dissertasiya yazar. K. Ber Panderin bu işinə xüsusi diqqət yetirir. 1817-ci ildə Panderin dissertasiyası nəşr olunur. K.Ber onun dissertasiyasını diqqətlə öyrənir və orada olan bəzi hadisələr ona qaranlıq qalır. Bundan sonra o belə bir qənaətə gelir ki, toyuq rüseyminin inkişafı sahəsindəki tədqiqatları təzadən hərtərəfli işləsin. O, Kensberqə gələndən sonra keçmiş müəllimi Burdax tərəfindən anatomiya və fiziologiya kafedrasının prorektor vəzifəsi həvələ olunduqdan sonra bu işe başlayır. O, özünün tərcüməyi-halında yazılırdı ki, onun Rusiyada işləməyə çox havası olmuşdur. O dövrde isə Rusiyada onun senetinə uyğun iş tapılmırıldı. Lakin bu zaman Derpt Universitetinin anatomiya professoru T. Sixorius tərəfindən bu universitetə K. Ber prorektor vəzifəsinə dəvət edildi. Müqayisəli anatomiya və sistematikadan başlamaqla K.Ber, diqqətini embrioloji tədqiqatlara yönəldir.

K.Ber məməlilərin və quşların embrioloji inkişafını öyrənərkən bir sıra kəşflər etdi, lakin bunu qiymətləndirən olmadı. O, məməlilərin və insanın yumurtalığında yumurta hüceyrəsi müşahidə etdi.

K.Berin apardığı tədqiqatların geniş məzmunu 1827-ci ildə Peterburq EA-na yazdığı məktubunda eks etdirilmişdir.

K. Ber 1826-ci ildə Peterburq EA-nın müxbir üzvü, 1828-ci ildə isə həmin Akademiyanın həqiqi üzvü seçilmişdir.

Onun "Məməlilərin və insanın yumurtahüceyrəsinin əmələ gəlməsi haqqında" əsərindən sonra "Heyvanların inkişaf tarixi" adlı ilk klassik əsəri nəşr olundu. O, bu əsərində toyuq rüseyinin inkişaf prosesini ümumi qanuna uyğunluqlar əsasında izah etmişdir. Apardığı tədqiqatlar zamanı K. Ber mayalanmış yumurta hüceyrəsinin iki qata—xarici, "seroz" təbəqəyə ve daxili selikli təbəqəyə bölündüyü, sonradan bu qışalar arasında 3-cü bir qatın — damarlı təbəqənin əmələ gəldiyini müşahidə etmişdir. Daha sonra o, rüseyimin inkişafı zamanı "ilkin zolağın" əmələ gəlməsini, onun dərinləşərək kənarlarının bir-birinə birləşməsini görür. O, burada xüsusi törenəni görmüş və onun xorda olduğunu dəqiqləşdirmişdir. Beləliklə o, qərara gelir ki, xorda bütün onurğalı heyvanların embrional inkişafı zamanı əmələ gelir.

Bu müşahidələrin nəticələrini o, "Heyvanların inkişaf tarixi" əsərinin 2-ci cildində eks etdirmiştir. Burada o, balıqların, suda-quruda yaşayanların inkişafını geniş şərtdə, müxtəlif dəlillərlə izah etmişdir. Bunlar 1834-cü ildə çapdan çıxmış ilk kiçik embrioloji məlumatlar əsərində təsvir edilmişdir.

Peterburqa gəldikdən sonra o, bütün fəaliyyətini embriologiya həsr etdi və müxtəlif vaxtlarda balıqların, məməlilərin və insanların embrional inkişafındakı eybəcərliklər haqqında məqalələr çıxış etdi.

1845-ci ildə o, İtaliyaya ezamiiyyətə gedir və burada da embriologiyaya dair tədqiqat işləri ilə məşğul olur. "Heyvanların inkişaf tarixi" əsərində o, heyvanların inkişaf mərhələlərini göstərər-

kən qeyd etdi ki, inkişaf homogendən heterogenə doğru, daha doğrusu, ümumidən xüsusiyyə doğru getmişdir. Ümumidən xüsusiyyə doğru inkişafı olan bu keçid, daha doğrusu, differensiallaşma Berin təsvir etdiyi kimi üç formada — ilkincisi, histoloji və morfoloji yolla baş verir. O, ayrı-ayrı heyvanların inkişafı proseslərini öyrənərkən belə qərara gəlir ki, bütün canlılar eyni mənşəyə malikdir. Ber göstərir ki, embrional inkişafın ilk mərhələlərində rüseyimin hansı növə aid olduğunu müəyyənənləşdirmək mümkün olmur. Lakin müəyyən mərhələdə ayrı-ayrı sınıf, cins və növə xas olan əlamətlər meydana çıxır.

Övvəller özünün zoologiya və müqayiseli anatomiya sahəsinə dək işlərində o, ayrı-ayrı canlıların inkişaf tarixi məsələsini və təkamül prosesi məsələsini qoymamışdı. Lakin sonralar özünün embriliyaya sahəsindəki işlərində göstərirdi ki, qan qohumluğu olmadan da təkamül prosesində dəyişikliklər baş verir.

K.Ber, bir canlı növünün başqa canlı növünə transformasiyasını rədd etmişdir. Bununla da o, onurğalıların və onurğasızların inkişafının eyniliyini göstərən görkəmli embrioloq Kovalevskinin əksinə çıxmışdır. Bir heyvan növünün digər heyvan növündən yaranmasına inanan Ber heyvanların coğrafi cəhətdən yayılmasının qanuna uyğunluqlarına əsaslanırdı.

K. Ber həyat hadisələrinin idealist şəhərinin əksinə çıxır. O, hələ təbiət hadisələrinin baş verməsini kilsə ilə, dinlə əlaqələndirən vulqar metarialistlərə qarşı çıxmışdır.

O, göstərmışdır ki, inkişaf prosesi fiziki, kimyəvi qüvvələrin təsadüfi oyunu ola bilməz.

K. Ber Peterburqa gəldikdən 2 il sonra, 1837-ci ilin yayında Rusyanın şimal hissəsinə səyahətə çıxır. Bu səyahət nəticəsində o, bir sıra geoloji və meteoroloji tədqiqatlar aparır və botanika və zoologiyaya dair bir sıra kolleksiylar düzəldir.

1838–39-cu illər arasında K. Ber buzlaq dövrünün geoloji izləri ilə maraqlandığı üçün Finlandiyaya gedir.

1840-ci ildə isə o, Barents dənizinin Kolks sahilinə seyahətə çıxır. Bu səyahətdən o, bir sıra heyvan və bitki kolleksiyaları gətirmişdi.

40-ci illərdə K. Ber Peterburqda yaşayır və Tibbi-Cərrahiyə Akademiyasının müqayisəli anatomiya-fiziologiya kafedrasında işləyir. O, burada oxuduğu mühəzirələrdə embriologiya məsələlərinə böyük yer vermişdir. Onun təşəbbüsü ilə kafedra yanında müqayisəli anatomiya kabinetini təşkil olunur. Tibbi-Cərrahiyə Akademiyasında 11 il işlədikdən sonra səyahətlərə çıxır. O, elmi səyahətinin 2-ci mərhələsinə Baltık dənizinin sahilindəki Çud gölündən başlamışdır. Bu səyahətin əsas məqsədi balıq ovunun zəifləməsinin səbəbini öyrənmək idi.

K.Ber xalq təsərrüfatının bu vacib sahəsilə maraqlanaraq, 1853–1857-ci illərdə dörd dəfə Xəzər dənizinə səyahətə çıxmışdır.

50-ci illerin əvvəllərindən başlayaraq K. Ber hələ Kensberqdə işlədiyi vaxtda maraqlandığı antropologiya ilə ciddi məşğul olmağa başlayır. Onu insanın anatomiya və fiziologiyası ilə əlaqədar, olan etnoqrafiya və arxeologiya problemlərini də öyrənmək istəyirdi. Bu sahədə kəllənin öyrənilmesi ilə ilk tədqiqatlara başlayır və bu işdə EA-nın anatomiya muzeyinin kolleksiyalarından istifadə edir.

Antropoloji tədqiqatlarda təkcə elmi məsələlər deyil, həm də siyasi məsələlərə toxunmuşdur. 1892-ci ildə Hettingendə alman antropoloqlarının qurultayında o, böyük məruzə ilə çıxış edib göstərmişdir ki, yer üzünün bütün insanları bəndir. Bununla da o, bir sıra dövlətlərin ayrı-ayrı irqlərdə olan adamlara müxtəlif cür ya-naşmalarını təqnid etmiş və göstərmişdir ki, bu həmin ölkənin mədəni inkişafını ləngidir.

1862-ci ildə o, istefaya çıxır və Peterburq EA-nın fəxri üzvü seçilir.

1864-cü ildə Akademiya onun elmi fəaliyyətinin 50 illiyini tətənəli şəkildə qeyd edir və ona doktorluq dərəcəsi verilir. O, emb-

riologiya və antropologiya sahəsindəki xidmətlərinə görə üzərində özünün xüsusi portreti olan və latın dilində yazılmış medalla təltif olunur. Bu medalın üstündə aşağıdakı sözlər yazılmışdır: "O, yumurtadan başlayıb, insanın insanlığını göstərmüşdür".

Yubileyle əlaqədar olaraq onun tərcüməyi-hali dərc olunur. Biologiya sahəsində daha yaxşı tədqiqatlarla görə Ber adına mü-kafat təsis edilir. 1867-ci ildə iki gənc rus alimi — Kovalevski və Meçnikov K.Ber mükafatının ilk laureatları olmuşlar. Onların hər ikisi embriologiya və müqayisəli anatomiya sahəsində Berdən sonra böyük iş aparmış və müqayisəli təkamül embriologiyasının əsasını qoymuşlar.

Ömrünün axırıncı 9 ilini o, Derptdə yaşamışdır. K. Ber 1876-ci ildə 84 yaşında vəfat edib. 120 ildən sonra isə Derptdəki doğma universitetində onun abidəsi qoyulub. 1926-ci ildə onun ölümünün 50 illiyi ilə əlaqədar olaraq, EA-si görkəmli alimin həyatına aid sər-gilər təşkil etmir və məcmuələr buraxmışdır.

Onun həyatı elmə və vətəna xidmət edənlər üçün bir nümunədir.

P.F.QORYANİNOV  
(1796 – 1863)



Peterburqda Tibbi-Cərrahlıq Akademiyasının professoru P.F.Qoryaninov — XIX əsrin 30–40-ci illərinin təkamülçü-bioloqu Darvində xeyli əvvəl həm üzvi, həm də qeyri-üzvi alımı əhatə edən təbiətdə ümumi inkişaf haqqında fikir söyləmişdir. Pavel Fyodoroviç Qory-

ninov 1796-cı ildə Mogilyov Quberniyasında bir o qədər də varlı olmayan tacir ailəsində dünyaya göz açmışdır. O, Mogilyov yezuit kollecinde oxumuşdur. Bundan sonra o, 15 yaşında şəxsi aptekə şagird kimi daxil olur. Burada o, altı il oxuyur və əsaslı şəkildə kimya və əcəzaçılığı təcrübədə öyrənir. Ali tibb təhsili almaq onun ən böyük arzusu idi. 1817-ci ildə P.F.Qoryaninov Peterbur Tibbi-Cərrahlıq Akademiyasına daxil olur. Burada o, həkim-filosof, professor Yakov Kaydanovun mühazirələrini dinleyir.

1820-ci ildə P.F. Qoryaninov Akademiyani qızıl medalla bitirir və həkimlik dərəcəsi alır. Ehtiyac üzündən o, alayda hərbi həkim işləməyə başlayır, eyni zamanda da doktorluq dissertasiyası üzərində işləyir və onu müvəffəqiyyətlə müdafiə edir (dissertasiya işi yolu xüzu zöhrəvi xəstəliyi həsr edilmişdi). Neticədə o, Tibbi-Cərrahlıq Akademiyasının botanika kafedrasında adyunkt (ali hərbi məktəblərdə assistant) vəzifəsində işləmək üçün təklif alır.

1825-ci ilin payızından P.F.Qoryaninov botanika kursundan mühazirələr deməye başlayır və sonralar bu onun əsas ixtisası olur. Sonralar o, həmçinin tibb təhsili olan tələbələrə zoologiya və mineralogiyadan da mühazirələr oxumalı olur. Bütün bu fənlər üzrə o, özünün dinləyiciləri üçün maraqlı tədris vəsaiti tərtib edir. Bundan başqa, P.F. Qoryaninov akademiyanın rəhbərliyinin göstərişi ilə latın dilində əcəzaçılıq kursunun tərtib edilməsinə böyük əmək sərf edir.

Bələliklə, çox yüksək pedaqoji təcrübəyə malik olub təbiətşunaslığın başlıca sahələrini əsaslı surətdə öyrənən P.F. Qoryaninov bütün bù geniş faktiki materialları fəlsəfi cəhətdən dərk edərək təbiət elmlərin əsas prinsiplərini əks etdirən, təbiətin cisimlərinin təsnifatı verilən əsər yazmaq fikrine düşür. Belə ki, 1834-cü ildə o, latın dilində çox da böyük olmayan "Təbiət sistemlərinin xüsusiyyətləri" adlı əsəri naşr olunur.

Bu gözəl əsərin əsas ümumiləşdirici ideyasını təbiətin ümumi təkamülü — ən sadə orqanizmlərdən daha mürəkkəb orqanizmlər haqqında fikirlər təşkil etmişdir. Bu zaman müxtəlif filogeniyaya

əsaslanaraq bitki və heyvanların təbii təsnifatını qurmağa cəhd göstərməidir. Kitaba, tədricən yüksələn spiral şəklində ümumdünya təkamül prosesini əks etdirən sxematik çertyoj əlavə edilmişdir.

"P.F.Qoryaninov öz əsərində — sadəcə mürəkkəbə, ibtidai-dən aliye, əlaqəli və yetkinləşməmişdən müstəqilliye və yetkinləşmişdə doğru təbiət hərəkət edir" sözlərini yazmışdır.

P.F.Qoryaninovun fikrincə təbiətdə hər şey bir-birilə əlaqədar, təbiət vahiddir. Bütün mövcud olanların əsasında maddi başlanğıc fəza durur və bundan da bütün hər şey əmələ gəlmişdir. O, təbiəti üzvi və qeyri-üzvi olmaqla iki yere bölündü və hesab edirdi ki, bu iki əsas bölmələr arasında tədricən kecid mövcuddur. Üzvi təbiət bitkilər və heyvanlar aləminə bölündürdü. Bu alamlar əsasında "orta aləm", yaxud bu iki aləm arasında birləşdirici zəmin olan heyvan-bitki aləmi durur. Bu zəmindən, yaxud başlanğıcdan — ümumi kökdən həm bitkilər, həm də heyvanlar inkişaf etmişdir.

O ki qaldı bitkilərin mənşəyi məsələsinə, onda P.F.Qoryaninova görə ilk əvvəller sporlu bitkilər, daha doğrusu, onlardan ən qədimi şibyelər və ciyərotu (mamır) əmələ gəlmişdir, onlardan isə mamırlara, plaunlara, qatırquyuğulara, qızıkimilərə doğru xətt getmişdir. Qızıkimilərdən də yalançı sporlular (Qoryaninov onları çılpaqtoxumlular kimi başa düşürdü) inkişaf etmişdir. Bundan sonra isə örtülütoxumlular əmələ gəlmişdir. P.F. Qoryaninov örtülütoxumlu bitkiləri öz növbəsində birləşənlərə və ikiləşənlərə — təxminə uyğun gelən iki qrupa bölmüşdür.

P.F.Qoryaninov "Təbiətin dörd hədli sistemi" (1843-cü il) adlı başqa bir əsərində (birinci əsərində verilənlərin yenidən işlənmiş nəticələrini verir) bitkilər aləminin tam yenidən işlənmiş sistemini verir və onları 12 sinifə ayırır. Bu sistem bitkiləri genetik əsas üzərində təsnifləşdirmək üçün olduqca maraqlı cəhd hesab edilir. Göründüyü kimi P.F. Qoryaninov ilk botanik alim idi ki, qızıkimilar və toxumlu bitkilər arasında təkamülli əlaqənin olduğunu göstərmişdir. Bələliklə, o, bu məsələdə Hofmeystri xeyli qabaqlamışdır.

P.F.Qoryaninov heyvanlar aləmini yüksələn vəziyyətdə-ibtidai dən allıa doğru yerləşdirmişdir. Bu sırada infuzorlardan başlayıv və məməllilərlə qurtarır. Burada da heyvanların filogenezinə göstərmək cəhdləri həyata keçirilsə də bu botanika sahəsində nisbətən az müvəffəqiyət qazanmışdır.

Beləliklə, P.F.Qoryaninov tekamül dedikdə quruluşun sadədən mürəkkəbə və daha təkmilşəmeye doğru getdiyi yol kimi başa düşürdü. Onun fikrincə hər bir yeni vəziyyət elə həmin obyektiñ kəmiyyətcə yeni inkişaf pilləsi hesab edilir.

P.F. Qoryaninovun 1835-ci ildə nəşr edilmiş "Mineralogiya" dərsliyində belə bir fikir nəzərə çarpır ki, guya minerallar aləmi də özlüyündə yaşayır. Təbiətin müxtalif aləmləri arasında kəskin keçidler yoxdur və bütün təbiət—daşdan tutmuş insana qədər inkişafda olan vahid tamdır. Bu zaman müəllif göstərir ki, kristallar canlı varlıqlarla oxşar xassəyə, məsalən, böyümə qabiliyyəti kimi xassəyə malikdir.

1837-ci ildə nəşr olunmuş "Zoologiya" dərsliyində P.F.Qoryaninov heyvanların öz aralarında qan qohumluğuna malik olmaları haqqında ideyanı çox ehtiyatlı irəli sürmüştür.

1841-ci ildə P.F. Qoryaninovun ali məktəblər üçün yazdığı "Botanikanın əsası" dərsliyi işıq üzü görür. Bu kitabda transformizm ideyası aydın ifadə olunur. O, bitki sistemlərinin qurulmasında tabii metodun əhəmiyyətini xüsusi qeyd etmiş, daha doğrusu, bu metodу botanikanın öyrənilməsi üçün əsas məqsəd kimi qiymətləndirmişdir. Dərslikdə onun tərefindən təklif edilmiş bitki aləminin orijinal sistemi müəyyən filogenetik xarakter daşıyır. Bu sistemə əsasən professor B.M.Kozo-Polyanski, P.F.Qoryaninovu "təkamülli botanikanın pioneri" adlandırmışdır.

Beləliklə, P.F.Qoryaninov öz dövründə lazımi qiymətini ala bilmədi. Hətta təqiblərə və təqnidlərə məruz qaldı. Odur ki, P.F.Qoryaninov bir alim kimi tanınmır. Bu kimi müvəffəqiyətsizlik onda ağır təsəvvürlər yaratdı və ömrünün son çəğlarda bütövlükde ruh düşgünlüyüne qapılaraq öz adı ilə heç nə nəşr etdirmək istəmir.

P.F.Qoryaninovun ən başlıca xüsusiyyəti elma olan mehbəbəti idi. Ömrünün son illərində o, xüsusi botanika məşğalələrində təskinlik tapırdı.

O, bütün ömrü boyu Peterburq Tibbi-Cərrahlıq Akademiyasında professor vəzifəsində işləmişdir. 1851-ci ildə o, işdən çıxısa da, özünün sevimli bitkiləri ilə məşğul olaraq sakit həyat sürür. Övladı olmayan P.F.Qoryaninov, nəhayət, 1863-cü il noyabrın 2-də dünyasını dəyişmişdir.

### CARLZ DARVIN (1809 – 1882)

Çarlz Darvin 1809-cu il fevralın 12-də İngilterənin ən gözəl güşəsi olan Şrusberن şəhərində anadan olmuşdur. O, ailənin beşinci uşağı idi. Darvinin atası Robert Uorren Darvin dövrünün ən məşhur həkimi və qabaqcıl ziyalılarından biri olmuşdur. Onun babası Erazm Darvinin əsərləri bir çox dillərə tərcümə edilmişdir. Keçmiş SSRİ EA-sı Erazm Darvinin əsərlərini nəfis şəkildə çap etmişdir. O, hələ nəvəsi Ç. Darvindən əvvəl J.B.Lamarkla bir dövrde üzvi aləmin təkamülinə dair fikir irəli sürmüştür.

Darvinin təbiyə aldığı ailə çox işğūzar və ziyanlı olmuşdur. Onun 8 yaşı olanda anası vəfat etmişdir.

Atası həkim Robert Darvinin 1800-cü ildə tikdirdiyi Ücmərtəbeli evləri son dərəcə gözəl, mənzərəli bir yerdə, yaşıllıqlar içərisində idi. Evin yanından daima şirli ilə axan Severen çayı bala-ca Darvini özünə cəlb edirdi. Qırmızı kərpicdən zövqlə tikilmiş ev,



Severen çayı ve digər mənzərlər onun gələcək həyatında çox mühüm rol oynamışdır.

Darvin çox kiçik yaşlarından təbiəti sevmiş və onunla maraqlanmışdır. Atasının müxtəlif bitkilərlə (meyvə ağacları, güllər və çiçəklər) dolu olan bağış Darvinə təbiət haqqında biliklər toplamasına xeyli kömək etmişdir. O, ömrünün axırına qədər təbiətlə dostluğa sadıq qalmışdır.

Darvin müxtəlif minerallardan, bitkilərdən, heyvanlardan kolleksiya toplamaq işinə hələ kiçik yaşlarından meyl göstərmişdir. Onun çox sevdiyi məşgülüyyətlərdən biri da evlərinin yaxınlığından axan Severen çayında balıq tutmaq idi. O, bütün günü təbiətdə olmayı, kolleksiyaları toplamağı, müşahidələr aparmağı hər şeydən üstün tutardı. O, hələ uşaq içən bitkilərdə deyışkənlilikin olduğunu müşahidə etmişdir. Robert Uorren Darwin öz oğlu Çarlız Darvini 1818-ci ildə 9 yaşında ikən Batlerin dini məktəbine qoyur. Darwin 7 il həmin məktəbdə oxuyur. Bu məktəbdə uşaqlara qədim yunan, latin dili öyrədilir, dini ayinlər, dualar əzberlədiirlər. Məktəbin direktoru doktor Butler Ç. Darvina təbiətlə məşğul olduğuna və dincə laqeydiliyinə görə "qayğısız" deyə acıqlanmışdı. Həmin məktəbin nə kimi əhəmiyyətə malik olmasını Darvindən soruşduqda o, belə cavab vermiş: "O (məktəb) mənim inkişafıma kömək etmemiş, eksine mənə mane olmuşdur".

Darvin həmin məktəbdə oxuduğu vaxtlarda da sevdiyi işindən bir an belə ayrılmamışdır. Ç. Darvin atasının məsləhəti ilə 1825-ci ildə Edinburq Universitetinin tibb fakültəsinə daxil olur. Lakin bu onun üreyince deyildi. Buna baxmayaraq o, tibb fakültəsində oxuduğu müddətde (iki il ərzində) böyük istedada malik olduğunu göstərir, xüsusi dərmanlar hazırlayır, xəstələri müalicə edir, 12-yə qədər patent alır. Lakin Darwin hansı şəraitdə olursa olsun, meyl və marağına uyğun olan təbiəti öyrənməklə məşğul olurdu. Atası istəyirdi ki, oğlu da onun kimi həkim olsun. Lakin həkimlik sənəti Darvini özüne cəlb edə bilmirdi. Daha doğrusu, təbiətə olan marağın onu heç bir şeyle maraqlanmağa qoymurdu. Odur ki, o, tibb

fakültəsinin tələbəsi olmasına baxmayaraq təcrübəli təbiətçilərlə dostluq edir və onlarla birlikdə təbiətə ekskursiyalara gedirdi. Topladığı kolleksiyalara əsaslanaraq, elmi cəmiyyətlərdə biologiyadan maruzələr edirdi. Bunları müşahidə edən atası: "Darvindən həkim olmayıcaq" deyirdi. Darwinin heç bir sənət sahibi ola bilməyəcəyindən narahat olan atası demişdir: "Sən ovdan, itdən və siçovul tutmaqdən başqa heç bir şey haqqında düşünmürsən, sən özünü və bütün bizim ailəmizi də biabır edəcəksən".

Şübhəsiz, atası oğlunun qabiliyyətini çox yaxşı biliirdi. Bu sözləri isə ona acığını tutduğu üçün demişdi.

Sonra isə atası ona Kembric Universitetinin keşifçər (paster) hazırlayan ilahiyyat (teolojiya) fakültəsinə daxil olmayı təklif edir. O, atasının arzusunu redd etmemək üçün həmin universitetdə müvəffeqiyyətlə imtahan verir və universitetin həmin fakültəsinə daxil olur. Onun adı ilahiyyat fakültəsində olsa da, yenə təbiətlə maraqlanır. Darwin 1827–29-cu illərdə Kembric Universitetinin ilahiyyat (teolojiya) fakültəsində oxuduğu illəri itirilmiş vaxt hesab edir. Lakin Darwin maraqlandığı təbiət elmləri sahəsində öz biliyini artırmaq yolunda bütün varlığı ilə səy göstərirdi. Onun Kembric Universitetində qazancı o olmuşdur ki, təbiət elmləri sahəsində çox hörmət qazanmış alımlərlə six əlaqə yaratmışdır. Belə alımlərdən biri professor Henslo idi. Henslo Darwinin elmi inkişafında çox mühüm rol oynamışdır. Henslo onu özü ilə bərabər botanika ekskursiyalara aparır, ona bitkiləri toplamaq, təyin etmək, onun üzərində müşahidələr aparmaq üsullarını öyrədirdi.

Kembric Universitetində Ç. Darwinin elmi fəaliyyətinə müsbət təsir göstərən alımlərdən biri da geoloq, professor Secviq olmuşdur. O, Henslonun xahişi ilə Kembricin geoloji quruluşunu öyrənmək üçün Darvini özü ilə bərabər ekskursiyalara aparır. Ç. Darwin həmin ekskursiya barəsində sonralar belə yazırı: "Bu ekskursiya, şübhəsiz, mənə elə bir fayda verdi ki, mən böyük bir ölkənin geologiyasını öyrənə bildim".

Darvin, Kembric Universitetində oxuduğu dövrde öz qarşısına qoyduğu məqsədə (təbiəti öyrənməyə) nail ola bildi. O, Kembric Universitetinin ilahiyat fakültəsini bitirdiyi vaxtda (1831-ci il) professor Henslo ona dünya səyahətinə çıxmək kimi çox faydalı bir təklif etdi. İngiltəre hökuməti 5 illik dünya ekspedisiyası təşkil etmişdi. Bu ekspedisiyada məqsəd Cənubi Amerikada Pataqoniyani, Odlu Torpağı öyrənmək, Çili, Peru, Sakit okean adalarının sahillerini tədqiq etməkdən ibarət idi.

İlk dəfə Henslo belə məsuliyyətli işi Darvinə təklif edərkən o, təvazökarlıqla bu işe hazır olmadığını bildirmişdi. Darvin hələ uşaqlıq illərində dünya səyahəti haqqında fikirləşmişdi. Xüsusən, Humboldtun əsərləri ona bu sahədə çox böyük təsir göstərmişdi.

Henslo onu ilk dəfə "Biqqi" (Axtarış) gəmisinin kapitanı Fits — Roylla tanış etdikdə Darvinin burnu kapitanın xoşuna gəlməmişdi. Guya, belə burun sahibi olan adamda zəhmətə, ağır işlərə davamlılıq, ardıcılıq ola bilməz. Sonra isə Henslo Darvinin bu iş üçün yararlı bir adam olmasını kapitana inandıra bilməşdir.

Darvinin dünya səhayətinə çıxmásında ikinci manə atasının ona razı olmaması idi. Lakin atası Darvinə son sözündə: "Öğər bir ağıllı adam sənə səyahəte çıxmağı məsləhət görse mən buna razı olaram" demişdi.

Darvin atasının çox hörmət etdiyi və "dayı" adlandırdığı Vecvudun yanına getmiş və atasından razılıq almasını xahiş etmişdir. Robert Darvin Vecvudun xahişini yerinə yetirmiş, Ç. Darvine dünya səyahətinə çıxmamasına icazə vermişdi. Bir gün Darvin ova çıxməq istəyərkən dayısı ona həmin şad xəbəri verir. Atasının razılığını alan kimi Darvin Kembricə — dostu və müəllimi Henslonun yanına yola düşür və bu şad xəbəri ona da bildirir.

23 yaşılı kapitan Fits-Roylla Darvinin dostluğu belə başlayır. Kapitan yola nə götürmək lazımlıydı və səyahətin nə qədər xərc götürəcəyini Darvinə xəbər verir.

Nəhayət, nəhəng okean gəmisi "Biqqi" 1831-ci il dekabrın 27-də İngiltəre sahilərindən uzaqlaşmış dünya səhayətinə yola düşür.

Gənc alim Ç. Darvin canlı təbiəti yaxşı tanıyan, kolleksiyaları toplamağı bacaran, bitki və heyvanlar aləmini tədqiq etmək üssülları ilə tanış olan, geoloji tədqiqatlardan baş çıxaran istedadlı bir adam olsa da, gəmiyə minərək çox həyəcan, sixıntı keçirirdi. Darvin yola salmağa galən dostu professor Henslo, ona Çarlız Layyelin "Geologmanın əsasları" adlı əsərini verir və bundan istifadə etməyi məsləhət görür. Darvin sonra bu kitab haqqında yazırı: "Bu kitab mənə çox böyük fayda verdi... İlki tədqiqata başlarkən məndə belə bir inam əmələ gətirdi ki, Layyelinin əsası nöqtəyi-nəzəri bütün başqa əsərlərin müəlliflərinin nöqtəyi-nəzərindən üstündür".

Çarlız Darvinin çıxdığı dünya səyahətinin marşrutu belə idi: "Biqqi" 1831-ci ildə Cənubi Amerikanın şərqi sahilini öyrənir. Darwin Santiyaqo və Yaşıl Burun adalarını tədqiq edir. Gəmi 1832-ci ildə Rio-de-Janeyronu, sonra Monte-video və Buenos-Ayresi öyrənib cənuba doğru hərəkət edərək, Odlu torpağı çatır, 1833-cü ilin avqustunda yənə şimala doğru hərəkət edərək Bayya Blanka körfəzində dayanır. 1833-cü ilin dekabrında gəmi cənubi Pataqoniya sahilərinə doğru üzməyə başlayır. Sonra Odlu torpağın yaxından keçərək Cənubi Amerikanın qərb sahiləri ilə şimala doğur gedir. Burada isə Peru və Çilini gezir.

1835-ci ilin sentyabrında "Biqqi" gəmisi Qalapaqos (okeanın dibiñin qabarması nəticəsində əmələ gələn adadır) adalarında olur, sonra gəmi Sakit okeandan keçərək Yeni Zeləndiya sahilərini tədqiq etməyə başlayır. Avstraliyanı öyrəndikdən sonra 1836-ci ildə Hind və Atlantik okeanlarından keçərək yenidən Braziliya sahilərinə qayıdır.

1836-ci ilin oktyabrında gəmi öz səyahətini başa çatdırıb, 5 il-dən sonra sağ-salamat Londona qayıdır.

Ç. Darvin İngiltərəyə gəlib, alim yoldaşları və müəllimləri ilə görüşən zaman özünü "faktlar milyoneri" adlandırır. Həqiqətən də ekspedisiya zamanı Darvin bitki və heyvanlar, yerin geoloji quruşuna aid çox zəngin materiallar toplaya bilmişdi. O, topladığı materiallar əsasında bir sıra görkəmli əsərlər yazır. Bunlardan

geologiyaya dair yazdıgı "Mərcan riflərinin qurulması və yayılmaşı", "Vulkan adaları üzərində geoloji müşahidələr" və "Cənubi Amerikanın geoloji tədqiqatı" kimi əsərləri çox qiymətli idi.

Darvin 1842-ci ildə həkimlərin məsləhəti ilə çox səs-külyü şəhər olan Londonu tərk edərək atasının Daun kəndində olan mali-kanasına köçür və ömrünün axırına qədər burada yaşayıb yaradır. 1844-cü ildə o, öz dostu məşhur botanik Hükerə yazdıgı məktubunda təkamül haqqında əsas fikirlərini əks etdirmişdir. Darvin 1856-ci ildə məşhur geoloq Layyelin məsləhəti "Növlərin mənşəyi" adlı əsərini yazmağa başlayır. Onu maraqlandıran əsas məsələ üzvi aləmi düzgün başa düşmək və onu olduğu kimi əks etdirmək idi.

Darvinin "Növlərin mənşəyi" adlı məşhur əsəri, nehayət, 1859-cu il noyabrın 24-də çapdan çıxır. 1250 nüsxədən ibarət olan bu əsər çapdan çıxan günü satılıb qurtarır. Əsər hələ müəllifin sağlığında 6 dəfə çap edilmişdir.

Kitab Darvinin ən böyük əsərlərindən biri idi. Biologiya elmlərinin tarixində böyük inqilab yaranan bu əsər Darvinin adını bütün dünyaya tanıda bilmışdır. Darvin sakit və ucqar bir kənddə (Daunda) oturub dünyaya elə bir "top" atmışdı ki, onun səsinə ayılmamaq mümkün deyildi.

Bu əsərdə Darvinin əsas məqsədi ondan ibarət idi ki, növlər ayrı-ayrı yaranma aktı nəticəsində, yəni Allah tərəfindən deyil, təbii seçmə yolu ilə əməla gəldiyini sübut etsin.

"Növlərin mənşəyi" əsərində "Əhliləşdirmənin təsiri altında dəyişkənlik", "Təbiətdə dəyişkənlik", "Yaşayış uğrunda mübarizə", "Təbii seçmə", "Dəyişkənlik qanunları", "Nəzəriyyədə rast gələn tənliklər", "Təbii seçmə nəzəriyyəsinin əleyhina müxtəlif etirazlar", "Instinkt", "Hibridləşdirmə", "Geoloji tarixin tam olmaması haqqında" və s. geniş məlumat verilir.

"Növlərin mənşəyi" çapdan çıxandan bir neçə ay sonra K.Marks Engelsə yazdıgı məktubunda onu öz taliminin "təbii tarix istinadgahı" kimi qiymətləndirmiştir.

Darvin bundan sonra da bir neçə qiymətli əsərini Daun kəndində yazıb yaratmışdır. 1868-ci ildə Darvinin "Heyvanların və bitkilərin əhliləşdirilme təsiri altında dəyişilməsi" adlı əsəri meydana çıxır. 1871-ci ildə onun bütün dünyaya səs salan "İnsanın mənşəyi və cinsi seçmə" adlı əsəri çapdan çıxır. 1882-ci ildə Darvinin "İnsanlarda və heyvanlarda hissələrin ifadə edilməsi" əsəri neşr olunur.

Darvinin haqqı insanlıq hissələri təkamülün ən yüksək zirvəsinə yüksəlmışdır.

Darvin 29 yaşında ikən öz təbiətinə uyğun bir qızla — Emma Vicvudla evlənir. Darvin ona yazdığı məktubu belə tamamlayır: "...Mənim ən ciddi arzum ondan ibarətdir ki, sizə layiq ola biləm".

Professor Cedd Darvinlə görüşdükdən sonra öz təəssüratını belə ifade etmişdir: "Mən ele bir adam tanımırıam ki, ləp az bir vaxt ərzində Dərvində göründükdə onun şəxsiyyətinə heyran olmasın. Kim ona rast gəldikdə onun ürəkden əlini sıxmasını, nəzər-diqqəti celb edən təbəssümünü unuda bilər. Geriye çevrilib baxdıqda insan ondakı filosof dərinliyini unudur. Onda şad bir insan şəxsiyyətini xatırlayır".

Darvin son dərəcə təvəzükkar adam idi. Məşhur darvinist K.A.Timiryazev Darvinin görünüşünə getmiş və onun haqqında öz təəssüratını etraflı surətdə yazmışdır. Timiryazev onu haqlı olaraq elmlərin tarixində böyük və əbədi nüfuz sahibi olan Aristotelə, Nyutona bənzədir.

Elm aləmində daim əbədi məşəl yandırılmış Ç.Darvin 1882-ci ilin aprelin 19-da gözlərini əbədi yumur. Arvadı Emma onu doğma kəndi olan Daunda dəfn olunmasını istəyir, ancaq yoldaşları onu, böyük elm fədailəri olan Kukör, Hekslı, Uolles və s. kimli alimlərlə bir qəbiristanda — Londonda dəfn edirlər. Onun dəfnində İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya, İspaniya, ABŞ-ın elmi ictimaiyyəti iştirak edir.

Ç. Darvinin telimi canlı aləmin ilk materialist nəzəriyyəsidir. Darvin öz tədqiqatında belə nəticəyə gəlmişdir ki, insanın bir vəh-

şı heyvan növündən olduqca müxtəlif cinslər yaratmasına, bir vəhşi bitki növündən çox müxtəlif sortlar aldə etməsinə səbəb sünə seçmədir. Bu faktı aşkar çıxardıqdan sonra məntiqi yolla müayyən edə bildi ki, təbiətdə bu qədər müxtəlifliyi, çoxşəkilliliyi töredən qüvvə de seçmədir. Darwin təbiət amillərinin apardığı bu cür seçməyə təbii seçmə adını verir. Darwin "Təbiətdəki müxtəlifliyi, çoxşəkilliliyi töredən qüvvə təbii seçmədir" — dedikdə, təbiətin müxtəlif amillərini — temperatur, rütubət, Yerin relyefi, iqlim şəraitini və canlıların özleri tərefindən aparılan seçməni nəzərdə tuturdu.

Darvina görə təbii seçmə təkamülün hərəkətverici yaradıcı qüvvəsidir. O, inandırıcı misallar və faktlarla təbii seçmənin yaradıcı qüvvə olduğunu sübut etmişdir.

Təbii seçmə orqanizm üçün faydalı olan əlamətləri saxlayır, faydalı olmayan əlamətləri isə çıxdış edir. Deməli, təbii seçmə bir tərəfdən əlverişli formaları saxlayır, digər tərəfdən, əlverişli əlamətlərə malik olmayanları məhv edir. Təbii seçmə nəticəsində yeni növlər meydana gəlir. Bir sözlə, seçmə nəzəriyyəsi Darwin təliminin əsasını təşkil edir.

Göründüyü kimi təkamül təliminin ilk yaradıcılarından olan J.B.Lamarkdan fərqli olaraq Çarlız Darwin təkamül təliminin hərəkətverici qüvvəsini düzgün izah etmiş və materialist izahını vermişdir.

K.F.RULYE  
(1814 – 1858)



Böyük rus alimi Karl Fransyeviç Rulye 1814-cü il aprelin 20-də Nijni Novqorod şəhərində anadan olmuşdur. Tibb elmləri doktoru, professor idi. Onun fransız mənşəli atası çəkməçi idi, anası isə ara həkimliyi (mamaçalıq) ilə meşğul olmuşdur. K.F.Rulye ilk təhsilini Nijni Novqorodda almışdır.

1829-cu ildə K. F. Rulyenin ailəsi Moskva şəhərinə köçür və 15 yaşlı Rulye Tibb-Cərrahlıq Akademiyasının Moskva şöbəsinə daxil olur. 1833-cü ildə kursu qurtaran kimi həkim təyin olunur. Rulye həkimlik fəaliyyətində müvəffəqiyyətinə görə birinci dərəcəli gümüş medal alır. Təbiət tarixi kafedrasına işə girir. 1837-ci ildə dissertasiya müdafiə edərək doktorluq dərəcəsi alır, növbəti ilin yazından etibarən zoologiya və mineraloziya kurslarından müstəqil mühazirələr oxumağa başlayır.

1840-cı ildə professor A.L. Lovetskinin ölümündən sonra Moskva Universitetində zoologiyadan dərs demək üçün kafedra ya dəvət olunur və ömrünün sonuna dək orada işləyir. O zaman belə düşünürdülər ki, zoologiya dərslərini elə adama etibar etmək lazımdır ki, tələbələri razı sala bilsin.

Rulyenin tələbələrindən biri yazılırdı ki, o, çox həvəslə mühazirə oxuyar, tələbələri evə dəvət edər və elmi mübahisələr aparardı. Onun ətrafına həmişə cavan, eyni zamanda istedadlı alımlar toplaşardı.

K.F.Rulyenin elmi fəaliyyətini şərti olaraq iki dövər ayırmışdır. Birinci dövrde, təxminən XIX əsrin 40-ci illerinin sonuna qədər onun diqqəti başlıca olaraq Moskvadən ərazisinin zoologiya və paleontologiyasının öyrənilməsinə yönəlmüşdi. Sonralar o, tamamile müasir heyvanların öyrənilməsi ilə məşğul olmuşdur. Lakin bu heç də onu göstərmir ki, Rulye elmi fəaliyyətinin birinci dövründə yalnız geologiya və paleontologiya məsələlərini öyrənməklə, ikinci dövrde isə ancaq müasir heyvanların öyrənilməsi problemi ilə məşğul olmuşdur. 1849-cu ildən sonra, heyvanların qazıntı zamanı təpilan qalıqlarının dəyişkənliliyi, həyat tərzi və qu-rulus xüsusiyyətlərinin öyrənilməsinə qayıtmışdır.

K.F. Rulye elmi fəaliyyətinin birinci dövründə Moskvadən ərazisinin geologiya və paleontologiyasına dair bir sıra klassik tədqiqatlar ortaya çıxarırlar. O, Mezozoy erasının yura, daş kömür dövrü çöküntülərini diqqətlə öyrənir.

K. Rulye təbiətşünaslığın üç sahəsi: zoologiya, paleontologiya və geologiya üzrə böyük tədqiqatlar aparmış və şöhrət qazanmışdır.

O, öyrənmək üçün qarşısına bir sıra suallar qoyur: növ nədir? Bəziləri deyirlər ki, növ var, digərləri onu inkar edir. Biri növü sabit, digəri dəyişkən bilir. Görəsən növlərin sabit qalığını və ya dəyişdiyini konkret olaraq izləyən varmı? və s. Buradan da Rulyedə xarici mühitin təsirilə orqanizmdə dəyişkənlilikin əmələ gəlməsi və irlisiyyət dəyişkənliliyi kimi böyük ideya oyanır.

Rulyenin fikrincə bütün təbiət hadisələrinin öz tarixi var. Onları hər biri nə vaxtsa yaranıb, dəyişib və başqasına təsir edərək onu dəyişdirib. Rulyenin fikrincə, canlılar mürəkkəb orqanizm olub, müəyyən xarici mühitdə yaşayır. Hər hansı xarici şəraitin dəyişməsi orqanizmi dəyişdirə bilir, kəskin dəyişkənlilik ölümə səbəb olur. Rulye "İkitərəfli səbəb qanunu" irəli sürmüştər və göstərmişdir ki, orqanizmdə əmələ gələn hadisə (dəyişmə) iki səbəbdən: a) yaşıdağı xarici şəraitdən asılı ola bilər. Başqa səbəb ola bilməz.

Rulyenin en böyük xidmətlərindən biri heyvanların irlisiyyəti, dəyişkənliliyi və təkamülü haqqında olan ideyasıdır. O, deyirdi ki, təbiətdə dəyişkənlilik heç bir iz qoymadan gedə bilməz, onlar sanki öz tarixlərini yazıb gedirlər. Bütün bitki və heyvanlar yumurtadan başlanğıc alaraq çoxalır. Onlar sonra farqlanmaya başlayırlar.

Rulye təkamül prosesini xarakterizə edərək yazar ki, təkamül iki əks meylin nəticəsində baş verir: Onlardan birisi — plastiklidir ki, dəyişkən xarici mühitin təsirilə idarə olunur, ikincisi, nəslə keçən quruluşun nisbi möhkəmliyidir.

Rulye irlisiyyət və dəyişkənliliyi bir-birindən ayrı proses kimi başa düşmür, onları bir prosesin iki tərəfi kimi qiymətləndirir.

Rulye böyük mühazırçı alim olmaqla yanaşı, genç kadrların yetişməsində böyük rol oynamışdır. Onun şagirdləri N.A.Seversov, S.A.Usov, A.P.Boqdanov və b. görkəmli alımlar kimi tanınmışlar.

1858-ci ilin mart ayının 21-dən 22-nə keçən gecə onun beyninə qan sızır. Lakin o, tələbələrini yənə evdə qəbul edir, onlara məsləhətlər verir. Axşam klubda başının ağrısı artır və evə gedərkən küçədə yixılır. Həkim köməyə gelirse də faydası olmur. Səhərisi günü, aprelin 10-da böyük alim vefat edir.

Rulye biologiya elmi tarixində ölməz irlə qoymuşdur. Onun fi-kirləri və nəzəriyyələri öz əhəmiyyətini heç vaxt itrməyəcək.



**LUI PASTER**  
**(1822 – 1895)**

Elm tarixində məşhur alimlərdən biri Lui Paster olmuşdur.

Lui Paster ixtisasca kimyaçı olmasına baxmayaraq, bir elm kimi mikrobiologiyasının əsasını qoymuş dahi mikrobioloqdır.

Paster 1822-ci il dekabrın 27-də Fransanın Dol şəhərində dabbaq ailəsində anadan olmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq atası J.J. Paster Marnoza köçməyə macbur olur. Onların Dol şəhərindəki evləri yenə də Pasterlər ailəsinin evi kimi tanınır. Sonralar Arbuə şəhərinin yaxılığında yaşayırlar. Lui burada ibtidai məktəbə daxil olur. Eyni zamanda Arbuə kollecində könüllü dinləyici olur. Lui kitab oxumağı, mütləq etməyi çox sevirdi. Kiminlə yoldaş olsa, çox mehribanlıq ve nəvazış göstərirdi.

1838-ci ildə Parise hazırlıq məktəbine gedir. Lakin atası tezliklə Luini oradan evlərinə qaytarır və o, Bezanson kollecinə daxil olur. 1840-ci ildə o, humanitar elmlər üzrə bakalavr alımlıq dərəcəsi alır.

Rektor ona ştatdankənar müəllim olmayı təklif edir. Onun vəzifəsi müəllimlərə kömək etmək idi. Eyni zamanda riyaziyyatla məşgül olurdı. Lakin riyaziyyatla məşgül olmaq ona quru və faydasız görünürdü.

1842-ci ildə dostu ilə Parise gedir, pyesda oxuyur, fizika üzrə imtahanlardan iki fəxri rəy alır. Fizika üzrə dərs demək üçün keçirilən konkursda isə terifəlayiq yer tutur.

1847-ci ildə Parisdə Ali Normal Məktəbi bitirir və özünün xahişi ilə Strasburg Universitetinə işe girir və professor seçilir. 1857-ci ildə Paris Universitetinin professoru olur. Həلا tələbelik illərində kimya ilə məşgül olaraq kristallografiyanı öyrənir. Bu işləri məşhur fransız alımı J. Dümanın rəhbərliyi altında yerinə yetirirdi. Paster ilk tədqiqat işlərində sübut etdi ki, üzüm turşusunun (qlükoza) optiki fəallığı, onun kristalının assimetrik quruluşundan asılıdır. Bu, sonralar stereokimyanın əsasını təşkil etdi.

L. Paster tədqiqat işlərinin birisində öyrəndi ki, optiki fəal olmayan üzüm turşusu mikroorganizmlərin (pensill göbələyinin) iştirakı ilə optiki fəallaşır.

Bundan sonra Paster qıçkırmaya ilə maraqlanmağa başladı. 1857-ci ildə ilk dəfə o, müəyyən etdi ki, xüsusi bakteriyaların (süd turşusu qıçkırması) fəaliyyəti nəticəsində şəkerlərin qıçkırmasından süd turşusu alınır. Pasterin bu keşfi məşhur alman kimyaçısı Y. Libixin fikirlərinin əleyhinə idi. Libix qıçkırmayı yalnız kimyəvi proses hesab edirdi. Paster sübut etdi ki, qıçkırmaya xalis bioloji prosesdir. Spirit qıçkırması da Libixin dediyinin əksinə olaraq yalnız maya göbələyi hüceyrələrinin şəkarlərlə qidalanaraq maddələr mübadiləsinin məhsuludur. Sonralar müxtəlif alımların tədqiqatları nəticəsində sübuta yetirildi ki, maya göbəlekleri xüsusi fermentlər ifraz edir, həmin fermentlər şəkerləri spirit və karbon qazına qədər parçalayır.

L. Paster daha bir keşf da etdi ki, qıçkırmaya havasız şəraitdə gedir, ona hava (oksigen) lazımdır. Bundan sonra Paster yağı turşusu qıçkırması prosesini də kəşf etdi. Bu proseslərdə mikroorganizmlər həmin mühitdə qida maddələrini (şəkarları) parçalamaqda onlardan öz həyat fəaliyyətləri üçün lazım olan enerjini alırlar.

L. Pasterin keşfi sonralar böyük praktik əhəmiyyət kəsb etdi. İndi qıçırma yolу ilə sirkə, şərab, piva istehsal olunur. Paster müəyyən etdi ki, bir sıra erzaq məhsullarını mikroorganizmlərdən qorumaqla onları uzun müddət saxlamaq olar. Bu pasterizasiya adlanır. Məsiətdə meyve-tərəvez balıq məhsullarının konservləşdirilməsi pasterizasiyaya ən yaxşı misaldır.

Pasterin dövründə həyatın öz-özüne yaranması nəzəriyyəsi geniş yayılmışdı. Bir sıra alımlar belə hesab edirdilər ki, qıçırma zamanı və qalmış ət suyunda mikroblar öz-özüne yaranır. Bu məsələni ilk dəfə gənc Ukrayna alimi M.M. Terexovski (1775) həll etmiş, onunla razılaşmadılar. Çünkü belə deyirdilər ki, ağızı bağlanmış qaba hava daxil olmadığına görə mikroorganizmlər məhv olur. Bunu qəti öyrənmək məqsədilə 1860-ci ildə Paris Elmlər Akademiyası mükafat elan etdi. Bu mükafat gözəl eksperimentçi Lui Pasterə qismət oldu. O, ət suyunu "S" (es) formalı ayrı uzun-boğaz qaba tökdü, qaynatdı, sonra onu sakit buraxdı. Məlum oldu ki, qaba hava daxil olur, mikroblar isə ayrı borunun dirsəklərində tutulub saxlanıldığı üçün orada çıxala bilməmişdir. Bundan sonra Paster qəti sübuta yetirdi ki, cansızdan canlı yarana bilmir.

Lui Paster qıçırmanı öyrəndikdən sonra bir sıra xəstəlik törədici bakteriyaları öyrənməyə və onlara qarşı mübarizə yollarını axtarmağa başladı.

1865-ci ildə ipəkqurdlarında əmələ gələn xəstəliklərin səbəbiనi öyrənməyə başlayır.

1870-ci ildə ipəkqurdlarını xəstəlikdən qorumaq üçün mübarizə metodu müəyyən edir. Eyni zamanda Sibir yarası əmələ getirən və irinlədici bakteriyaları keşf edir və müalicə metodları təklif edir. 1879-cu ildə toyuq vəbəsi xəstəliyini tədqiq edərkən öyrəndi ki, bu bakteriyaların zəifləşdirilmiş kulturlarını toyuqlara vurduqda xəstəlik töremir, eksine belə toyuqlar xəstəliyə tutulmur. Bu keşflər L. Pasterə gözəl ideya verdi. O, bunlardan heyvanların xəstəliyə tutulmaması üçün qoruyucu peyvənd kimi istifadə etməsi metodunu hazırladı.

1881-ci ildə zəifləşdirilmiş Sibir yarası törədicilarını heyvanla-  
ra vurmaqla sübut etdi ki, belə heyvanlar Sibir yarasına tutulmur.  
Bundan başqa bir neçə müxtəlif xəstəliklərə əlaqədar apardığı təc-  
rübələr özünü doğrulduqdan sonra L. Paster bütün dünyada məş-  
hurlaşmağa başladı.

1885-ci ildə L. Paster daha böyük bir keşf etdi. O, sübuta yel-  
tirdi ki, zəifləşdirilmiş quduzluq törədicilarını heyvan və insana vurduqda onlar quduzluq xəstəliyinə tutulmurlar. Bu profilaktik vaksinasiya metodu indi də bütün dünyada tətbiq olunur. Bundan sonra tebabətdə mikrobioloji metodların və immunitet təliminin əsası qoyulur.

Böyük alim Lui Paster 1862-ci ildə Paris EA-nın, 1879-cu ildə Fransa Tibb Akademiyasının üzvü seçilir. Onun elmi keşflərinin nəticəsi olaraq Fransada xüsusi mikrobiologiya elmi mərkəzi — Paster İnstitutu yaradıldı. Alimin özü onun ilk direktoru olmuşdur.

1889-cu ildə L.Paster artıq xəstələnmişdi. O, yerindən ayağa qalxa bilmirdi.

1895-ci il 28 sentyabrda bədəni tamamilə iflic olmuş görkəmli fransız alimi Lui Paster vəfat edir.

K.A.Timiryazev onun bütün dünyada məşhur olmasına barədə belə demişdir: "Məzara ən adı insan, sadə alim gedir. Mərhuma öz hədsiz minnətdarlığını və razılıqlarını bildirmək üçün nəinki yerliləri, hətta bütün dünyadan xalqları, müxtəlif inkişafə malik olanlar, hökumət adamları və fərdi şəxslər bir-birilə rəqabət aparırlar".

Bütün nəsillər bu elm korifeyinin necə işləməsi, nələr yaratmasının, onun bəşəriyyətə olan xidmətini heç vaxt unutmayacaq-  
lar.



**QREQOR MENDEL**  
*(1822–1884)*

Qreqor Mendel 1822-ci il iyul ayının 22-də Xeyntsendorfda, kəndli ailəsində anadan olmuşdur. Onun valideynləri — Anton Mendelin və Rozina Şvertlixin üç uşağı var idi. İohan Mendel ailənin ortancı uşağı və yegane oğlu idi. Onun atası sadə əməkçi insan olub. O, gündəlik torpaq işindən başqa, boş vaxtlarını böyük həvəslə özünün sevimli işinə — bağçılıq və arıcılığa həsr edirdi. O, oğlunu da tez-tez özü ilə birləikdə bağa aparırırdı. Burada ona calaq və peyvənd etməyi öyrədirdi. Ona görə də İohan ela kiçik yaşlarında bağçılıqtısını sevməyə başlamışdı.

İllər keçirdi. İohanı məktəbə vermək lazımlı gəldi. O vaxt birinci sınıf həcmində oxumaq məcburi hesab olunurdu. Bu tələbi yerinə yetirməyənlər böyük məbleğdə cərimə ilə cəzalanırdılar. Beləliklə, 10 yaşlı Mendeli birsinifli kənd məktəbinə verirlər. Öz çalışqanlığı ilə tezliklə hamının diqqətini cəlb edir. Burada oxuduğu vaxtdan başlayaraq Mendel təbət elmlərini sevməyə başlayır. Bir sinifli ibtidai məktəbi qurtardıqdan sonra ailənin qarşısında belə bir çətin məsələ durdurdu: Mendelin sonrakı taleyini müəyyənlaşdırmaq lazımdı. Ya o, həmyaşlıları kimi təhsilini bununla tamamlayıb, çətin kəndli əməyi ilə məşğul olmalı, ya da təhsilini davam etdirməli idi. Belə ki, gələcəkdə dayısı kimi hamının hörmətini qazanan bir müəllim olacaqdı.

Lakin məsələ o qədər da sada deyildi. Bir tərefdən anası on bir yaşı oğlunu uzağa buraxmaq istəmirdi. Digər tərefdən isə ailənin o qədər pulu yox idi ki, təhsilin haqqını ödəsin. Lakin Mendel təhsilini davam etdirmək istəyirdi. Eyni zamanda yerli məktəbin müəllimləri de çalışırdılar ki, Mendel təhsilini davam etdirsin.

Beləliklə, uzun tərəddüddən sonra valideynləri Mendeli Lipnikidəki dörsinifli məktəbə verirlər. Burada da Mendel öz çalışqanlığını ilə hamının diqqətini cəlb edir. Mendel məktəbi elə qiyamətlə bitirir. O, təhsilini davam etdirmək üçün 1834-cü ilda Tropau şəhərindəki gimnaziyaya daxil olur. Orta təhsil almaq üçün Mendelə çoxlu vasait tələb olunurdu. Lakin valideynləri onu maddi cəhətdən təmin edə bilmirdilər. Ona görə də Mendel işləməyə məcbur olur. İşləməklə bərabər o, təhsilini də davam etdirir. Bütün bu çətinliklərə və sarsıntılara döze bilməyen Mendel ağır xəstələnir və 1839-cu ilda evə qayıtmaga məcbur olur. Sağalıqlıdan sonra 1840-ci ilda Mendel yenidən gimnaziyaya qaydırır və 18 yaşında gimnaziyanı bitirir. Lakin Tropau gimnaziyası da tam orta təhsil vermirdi. Ona görə ki, gimnaziya 6 sinifdən ibarət idi. Burada yuxarı sınıflar yox idi. Ancaq Mendel müəllim olmaq arzusunda idi. Buna görə də tam orta təhsil almaq lazımdı. Bu məqsədə də o, Olmyutse şəhərindəki universitetin fəlsəfə sinifinə daxil olur. Fəlsəfə sinfinin programı çox maraqlı tərtib edilmişdir. Keçilən fənlərin yarısı dini dörsər ididir. Bunlarla yanaşı humanitar və fəlsəfə elmləri, fizika, riyaziyyat da keçirilirdi. Burada dərs deyən müəllimlərin əksəriyyətini ruhanilər təşkil edirdilər. Məhz onlar Mendelin sonrakı həyatına böyük təsir göstərdilər. Mendel yaxşı başa düşürdü ki, təhsilini davam etdirmək üçün ona maddi vasalt lazımdır. Ona görə də o, dərs demek üçün iş axtarır. Lakin bütün təşəbbüsleri boşça çıxır. O, yenidən ağır xəstələnir və valideynlərinin yanına qayıtmaga məcbur olur. Bir ildən sonra o, yenidən qaydırır və 1843-cü ilda həm gimnaziyanı, həm də fəlsəfə kursunu bitirir. Lakin təhsilini davam etdirmək üçün Mendelin əv-

vəllər olduğu kimi vəsaiti çatışmırı. Buna görə də o, ruhani olmayı qərara alır. Anası da onun ruhani olmasını arzulayırdı.

Bələliklə, Mendel 1843-cü ildə Avqust monastırına qəbul edilir. O vaxtlar katolik monastrında dünya elmlərile məşğul olmaq nəinki qadağan olunurdu, eksinə, genişləndirilirdi. Bununla yanaşı rahipler elmi məşşiliyyətlə birlikdə dini məktəb və gimnaziyalarda ilahiyatdan başqa, fizika, kimya, riyaziyyat, musiqi, ümumdünya tarixi, botanika, filologiya və zoologiya fənlərini də tədris edirdilər. Monastırlara daxil olmaqla Mendel maddi vəziyyətini bir qədər düzəltmiş olur. O, burada özünün sevdiyi təbiət elmləri ilə məşğul olmağa başlayır. Lakin Mendel ilahiyat elmi ilə yaxından məşğul olmaq üçün monastr daxilində fəaliyyət göstərən dini məktəbə daxil olur. Mendel üç il burada oxuduqdan sonra, oranı əla qiymətlə bitirir.

Dini məktəbi bitirdikdən sonra Mendelin qarşısında geniş perspektivlər açılır. Ona həmin məktəbdə qalib dərs deməyi təklif edirlər. Lakin Mendel gimnaziyada dərs deməyi arzulayır. Ona görə də 1849-cu ildə Tsnavyme şəhərinə gelir və buradakı gimnaziyada riyaziyyatdan və yunan dilindən dərs deməye başlayır.

Mendel gimnaziyada müəllim və şagird heyətinin mehbəbbəti ni qazanır. O burada özünün ən çox xoşladığı fizika, mineralogiya, botanika, təbiət tarixi fənlərindən dərs deməyi arzu edirdi. Lakin bunun üçün müəllimlik diplomu tələb olunurdu. Mendelin isə belə bir diplomu yox idi. Buna görə də gimnaziyanın direktoru onu müəllimlik hüququ almaq üçün Vyanaya imperiya nazirliyinin xüsusi komissiyası qarşısında imtahan verməyə göndərir. Lakin Mendel imtahanları verə bilmir və yenidən monastır qayıdır.

Mendel monastırda da öz sevimli işi ilə məşğul olmağa başlayır. 1856-ci ildən 1865-ci ilədək, Mendel öz təcrübələrini monastıra məxsus bağda aparmışdır. Ona bu işdə bəzi hallarda rahib və bağban Mareş kömək etmişdir. Mendel vaxtının çox hissəsini monastırdakı bağda keçirirdi. O, burada bağçılıq və bostancılıqla məşğul olurdu. Lakin tədqiqatlarının çox hissəsini cinsiyyətli çıxalma sahəsinə həsr etmişdi.

Cinsiyyətli çıxalma zamanı əlamətlərin sonrakı bir sıra nəsil-lərə ırsən keçirilməsinin əsas qanuna uyğunluqları ilk dəfə Qregor Mendel tərəfindən kəşf edilmiş və 1865-ci ildə nəşr olunmuşdur.

Mendel təcrübələrini noxud bitkisinin müxtəlif sortları üzərində aparmışdı. Bu bitkinin bir-birindən aydın fərqlənən, yaxşı görünən ırsı əlamətlərə malik çoxlu müxtəlif sortları vardır. Məsələn, çiçəkləri ağ və al qırmızı, gövdəsi yüksək və alçaq, toxumları sarı və yaşıl, hamar və qırışq olan sortlar mövcuddur. Göstərilən xüsusiyyətlərdən hər biri möhkəm olub, bu sort daxilində ırsən keçir. Noxud, adətən, öz-özünü tozlaması ilə fərqlənir. Lakin bu bitkide çarpat tozlanma da mümkündür.

Mendel təcrübələrində hibridoloji tədqiqat metodunu tətbiq etmişdir. Yəni o, öz əlamətləri ilə bir-birindən fərqlənən valideyn formalarını çarpazlaşdırmış və bir sıra nəsillərdə öyrəndiyi əlamətlərin meydana gəlməsini izləmişdir.

Mendel təcrübələrində analitik yolla getmişdir: o, bitkilərin böyük miqdarda olan müxtəlif elementlərindən bir-birinə zidd olan və ya bir neçə cütünü seçərək, onların bir-birinin ardınca gələn bir sıra nəsillərdə meydana çıxmasını izləmişdir.

Mendelin təcrübələrinin xarakter cəhəti öyrənilən əlamətlərin bütün fəndlərda meydana çıxmاسının sayca dəqiq hesabının aparılmasıdır. Bu ona ırsiyyətin keçirilməsində kəmiyyətə müəyyən qanuna uyğunluqları aşkarla çıxarmağa imkan vermişdir.

Mendelin tədqiqatı monohidrid çarpazlaşmalarдан başlandı. Bu o deməkdir ki, çarpazlaşdırmaq üçün elə valideyn formaları seçildi ki, onlar organizmin ancaq hər hansı bir xüsusiyyətinə təsir edən yalnız bir cüt əlamətlə fərqlənir. Bir sıra geləcək nəsillərdə məhz bu bir cüt əlamətlərin ırsən keçməsi izlənilmişdir. Mendel öz tədqiqatlarını başa çatdırıqdan sonra 1865-ci il martın 8-de təbiətşünaslıq cəmiyyəti qarşısında çıxış edir. Cəmiyyət üzvləri Mendelin tədqiqatlarının əsas ideyasını başa düşmürələr. Ona görə də bu işe çox soyuqqanlıqla yanaşırlar. Lakin bütün bunlara baxmayaraq, bu tədqiqatları 1866-ci ildə cəmiyyətin elmi əsərlə-

rində nəşr edirlər. Onun tədqiqatlarına uzun müddət əhəmiyyət verilmişdi. 1900-cü ildə alim — hollandiyalı Q.-de Friz bir-birindən bir, yaxud iki əlamətlə fərqlənən çiçəklı bitki sortlarını çarpazlaşdırmaqla Mendelin nəticələrinə uyğun nəticələr almışdır. O, müəyyən edir ki, ikinci nəsildə əlamətlər 3:1 nisbetində parçalanır. Q.-de-Frizin nəticələri nəşr olunanından iki ay əvvəl (1900-cü ilin yanvar ayında) Almaniyada Karl Korrensin qarğıdalı bitkisinin müxtəlif əlamətlərə malik sortlarını çarpazlaşdırmaqla parçalanmanın qanuna uyğunluqları haqqında məqaləsi nəşr edilmişdir. Yenə də həmin ildə avstraliyalı K. Çermak tədqiqatlarının nəticələrini "noxudda süni çarpazlaşmalar haqqında" məqaləsində verməklə Mendelin nəticələrinin doğruluğunu sübut etmişdir. Göründüyü kimi, Mendel özü və onun çıxardığı qanunlar yenidən kəşf edilmiş oldu. Beləliklə, eksperimental genetika inkişaf etməyə başladı.

Böyük çex alimi Qreqor Mendel 1884-cü ildə yanvar ayında 62 yaşında vəfat etmişdir.



N.A.SEVERTSOV  
(1827–1935)

Nikolay Alekseyevič Severtsov zoologiya, heyvanların ekologiyası sahəsində əsas xidməti olan böyük rus alimidir. Əvvəller E. Hekkel tərəfindən elmə daxil edilmiş "Ekologiya" terminini sonralar bir elm sahəsi kimi öz müəllimi K.F.Rulye ilə birlikdə N.A.Severtsov inkişaf etdirmişdir. O, quşları öyrənməklə məşğul olmuşdur. Ona görə dövrünün ən böyük ornitoloqu idi.

A.N.Severtsov 1827-ci il noyabrın 5-də Voronej Quberniyasının Xvoşevato kəndində anadan olmuşdur. Atası Aleksey Petroviç qvardiya zabitli olub, 1822-ci ildə vətəndaş mühəribəsində iştirak etmiş və Borodino vuruşunda əlini itirmiştir.

N.A.Severtsov, özünün yazdığına görə hələ 10 yaşında ikən təbiətlə maraqlanmışdır. Uşaq yaşlarında ovçuluqla məşğul olmuşdur. Ov edərkən o, müşahidələr aparır, şəkillər çəkirdi. İlk təhsilini evdə alıb. Bir neçə dil öyrənib. Hələ 16 yaşı tamam olmuş Moskva Universitetinin fəlsəfə fakültəsinin ikinci (təbiət) bölməsinə daxil olur. Onun tələbəlik illəri çox məhsuldar keçmişdir. Yay dövrlərində isə tətilini özünün doğma vətənində keçirir və təbiəti öyrənirdi. O, həmişə özünün müəllimi K.F.Rulyenin yanında olub, ondan dərs alardı.

Universiteti qurtardıqdan 8 il sonra 1854-cü ildə magistrlik üçün dissertasiya müdafiə edir. Alimin dissertasiya işi öz doğma vətəni olan Voronej quberniyası heyvanlarının hayatındə baş verən dövri hadisələrə həsr olunmuşdur. N.A.Severtsov təbiət vurğunu olduğundan həmişə səyahətlərə getməyi çox arzu edirdi. 1857-ci ildə ilk dəfə olaraq Türküstana (indiki Orta Asiyaya) səyahət edir. 1878-ci ilə kimi orada qalıb. Orta Asyanın təbiətini dərindən öyrənir. Bu dövrde həmin yerlərin heyvanlar aləmi heç öyrənilməmişdi. Lakin səyahət zamanı o bir çox hallarda ölümlə üzləşmeli olur. Ekskursiya zamanı (1857–58-ci illərdə) alim Özbəkistanda Kokandlılara əsir düşür. Kokandlıları onun başını kəsmək isteyirler. Ona görə, qulağını kəsir, böğazını, döşünü, əlini yaralayırlar. Sır-Dəryada hərbi general Danzas işə qarışdıqdan sonra onu azad edirlər. Əsir düşən dövrə N.A. Severtsovun adı hər tərəfə yayılır, onu Peterburqda da çox tanıyırlar. Lakin heç bir qorxu alımı öz işindən çəkindirə bilmir. O, yenə də Türküstanda qalır, öz işini davam etdirir. Alimin əsas işi zoologiya olsa da, botanikaya aid materialları da toplayır. Onun topladığı materialları alımların diqqətini çox cəlb edirdi. Moskva Universiteti onun bu xidmatını nəzərə alıb, ona zoologiya üzrə doktor, alimlik dərəcəsi verir.

N.A. Severtsovun quşlarda dəyişkənlilik haqqında işləri Ç.Darvinin diqqətini daha çox cəlb etmişdir. Quşlar alimin sevdiyi tədqiqat obyekti olduğundan "Türküstən quşları haqqında", "Rusiya quşlarının florasına dair" kitablar yazar. Bütün səyahət illerində quşlardan ibarət 12 min adədə qədər material toplayır. Bu materiallar hazırda Rusiya EA-nın Zoologiya İnstitutunda saxlanılır. Böyük alim N.A.Severtsov öz tədqiqatını axıra çatdırı bilmir. 1885-ci il fevralın 7-də Don çayının buzu üstü ilə hərəkət edən ekipaj suya düşür. Alım az qalır ki, boğulsun. Onu xilas edirlər. Lakin sahildə onun beyninə qan sizir və ölürlər.

Severtsov öz işini başa çatdırmasa da zoologiya, zoocoğrafiya sahəsində böyük xidmət göstərən dahi şəxslərdən biri idi. O, vəhişi heyvanların öyrənilməsi, heyvanların yayılmasının qanuna uyğunluqları haqqında qiymətli fikirlər irəli sürmüştür. Prjevalski müasir elm üçün Mərkəzi Asiyani keşf etmişsə, N.A.Severtsov Türküstəni kəşf etmişdir.

Heyvanlarda dəyişkənliliyi öyrənərkən N.A.Severtsov belə nəticəyə gəlmışdır ki, orqanizmlərin təşəkkülü məhduddur, növlər iqlim amillərinin təsiri ilə yalnız zahirən dəyişir.

Böyük alim Darwin nezəriyyəsinin tərəfdarlarından biri olmuş, ilk dəfə Peterburqdə Darwinin təkmül nəzəriyyəsi haqqında kütülevi mühazirə oxumuşdur.

Şəxsiyyətə sadə, təvazökar, özüne qarşı çox tələbkar olan N.A.Severtsov zoocoğrafiya sahəsində rus məktəbinin banilərindən sayılır.

### İ.M.SEÇENOV (1829 – 1905)



Ivan Mixayloviç Sechenov rus təbiətşünası, materialist mütəfəkkir, rus fiziologiya məktəbinin banisi, psixologiyada təbii — elmi istiqamətin yaradıcısıdır. 1869-cu il-dən Peterburq Elmlər Akademiyasının müxbir üzvü, 1904-cü il-dən isə onun fəxri üzvü olmuşdur.

Böyük alim 1829-cu ilin avqustun 13-də Simbirsk mahalının Teplo Stan kəndində istefada olan zabit ailəsində anadan olub. Bu kənd böyük alimlər vətənidir. İ.M.Sechenov uşaqlığı haqqında belə yazardı: "Mən kifir, qara, kəkilli və çopur oğlan idim (o çiçək xəstəliyinə tutulmuşdur), lakin səfəh deyildim, həmişə şən idim, incəsənəti sevirdim. Kiçik yaşlarında ailədə və qohumlarda həm-yasıdlırm olmadığından həmişə qadınların arasında böyümüşəm. Mən qadın və kişilərə fərq qoymur, onları eyni sevirdim".

İ.M. Sechenov 14 yaşına kimi Teplo Stan kəndində tərbiyə almışdır. Valideynləri onu Kazan gimnaziyasına daxil olmağa hazırlayırdılar.

1839-ildə atası ölü, zabit qardaşının məsləhəti ilə anası onu hərbi məktəbə göndərməli olur. Peterburq hərbi məktəbə daxil olur. Oxuduğu hərbi məktəbdə kimya, fizika və riyaziyyat sahəsində kamil bilik əldə edir. Hərbi məktəbi qurtaran İ.M.Sechenov Kiyevə göndərilir. Lakin o, həmişə həkimlik haqqında düşünürdü. 1850-

ci ildə İ.M.Seçenov həbi qulluqdan azad olur və oktyabrın əvvələrində Moskvaya gəlir. 1850-ci ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olur. O, burada məşhur bioloq və materialist K.F.Rulyenin, cərrah F.İ.Inozemtsevin, eksperimentator — fizioloq A.N.Orlovskinin mühazirlərini dinleyir, məşhur həkim S.P.Botkinla tanış olur. Universiteti bitirdikdən sonra 1856-ci ildə İ.M.Seçenov elmi fəaliyyətini davam etdirmək üçün xaricə gedir. O, "Alkoqolla sərənşüluğun geləcək fiziologiyası üçün materiallar" mövzusunda səkkiz tezisdən ibarət dissertasiyani müdafiə etdikdən sonra Peterburqa qaydır. Tibbi-Cərrahiyyə Akademiyasının fiziologiya kafedrasında dərs deyir. Həmin il Peterburg Elmlər Akademiyasına üzv seçilmək üçün ərizə verir. Lakin ona qarşı maneçilik olduğuna görə ərizəsini geri götürməli olur və 1862-ci ildə Parisə gedir. Burada etdiyi elmi kəşf ona dünya şöhrəti qazandırır. Seçenov qurbağanın beyni üzərində təcrübə aparmış və refleksları tormozlayan (ləngidən) xüsusi mexanizmlərin olduğunu aşkara çıxarmışdır.

1863-cü ildə Seçenovun "Baş beynin refleksləri" adlı əsəri "Mədisinskiy vestnik" jurnalında dərc olunmuşdur. Elmdə həyatı məsələləri axtaranlar bu kitabın çıxmاسını böyük sevinc hissələ qarşıladılar.

Seçenovun bu kitabının inqilabi mahiyyətini hiss edən o dövrün hökuməti bu əsəri satışa buraxmamaq və müəllifini də məhkəməyə vermək qərarına gəlir. Çünkü bu əsər bədəndən kənar ruhun varlığını inkar edir, bu da dının ehmamlarını kökündən sarsıdır. Lakin bu kitabın satışına mane olmaq qərarını, müəllifini də məhkəməyə vermək işini müvəqqəti dayandırmalı oldular. Çünkü eks təqdirdə, xalqın bu kitaba qarşı meyli daha çox arta bilərdi. Əhalinin çox hissəsi bu kitabı oxuyardı, bu da hökuməti heç vaxt sevindirməzdi. Kitab çapdan çıxan zaman onu müsadire etdilər. Onu oxuculardan geri qaytarıldılar, mağazalardan yiğisdirildilər. Bundan sonra Seçenovu məhkəməyə vermək qərarına gəldilər.

İ.M.Seçenovdan məhkəmə zamanı onu müdafiə etmək üçün vəkil tutmaq istədiyini soruşduqda, o, böhtənləri inkar etmek

ürün məhkəməyə qurbağa aparacağını və hamının gözü qarşısında öz tacribələrini nümayiş etdirəcəyini söyləmişdi.

Kitabda İvan Mixayloviçin qurbağa üzərində apardığı təcrübələr və bunlardan çıxardığı nəticələr təsvir olunurdu. İ.M.Seçenov yazırı: "Ruh, öz mahiyyəti etibarilə beynin fəaliyyətinin məhsuludur". Seçenov hamını inandırı ki, "Bütün şüurlu və şüursuz həyat faktları öz mənşəyi etibarilə şəkillərdə təzahür edən reflekslərdən ibarətdir". Bununla da idealizmə öldürəcү zərbe endirildi.

Seçenov həm də rus bədii ədəbiyyatında da roman qohrəməni oldu. Turgenev onu, öz ictimai baxışlarını etrafındaki faktlardan alan Bazarov ("Atalar və oğullar") simasında təsvir etməyə təşəbbüs göstərdi. Onun Turgenev tərefindən qurbağalar üzərində təcrübələr aparması təsvir olunur.

Psiyologiya, İvan Mixayloviç Seçenovun keşfi sayesində elmi zəmin üzərində dayandı. XIX əsrin 60-cı illərində çapdan çıxan "Baş beynin refleksləri" kitabı mübarizə, materialist ədəbiyyat nümunəsi oldu.

1866-ci ildə İ.M.Seçenovun "Sinir sisteminin fiziologiyası" adlı əsəri çapdan çıxmışdır. O, bu əsərində fiziologiya sahəsində yeni fikirlər irəli sürmüştür.

1901-ci ildə İ.M.Seçenov "İş hərəketlərinin öcerkləri" adlı əsərini yazar. Əzələlərin yorulmasını və onların fəaliyyətinə ritm və yükün təsirini rus fizioloqu İ.M.Seçenov öyrənmişdir. O, müyyəyen etmişdir ki, fiziki iş gördükdə elə bir orta ritm və orta ağırlıqla yüksəkmə lazımdır ki, məhsuldarlıq yüksək olsun, yorulma isə mümkün qədər gec başlasın. Beləliklə də Seçenov yeni bir elmin — əməyin fiziologiyasının əsasını qoymuşdur. Bu əsər əməyin gigiyenəsinin öyrənilmesinə başlanğıc verir.

1870-ci ildə Tibbi-Cərrahiyyə Akademiyasından qovulduğundan sonra Seçenovun həyatı ağır keçir. İ.İ.Meçnikov onu zoologiya kafedrasına işə dəvət edir. Meçnikovun xahişini yerinə yetirməyən alim peşiman olur. Fiziologiya sahəsində işləməkdən məhrum olan Seçenov öz dostu D.İ.Mendeleyevin laboratoriyasında

müvəqqəti işləyir. Seçenovun dostu İ.İ. Meçnikova yazır ki, ola bilsin ki, mən kimyaçı olaram, ancaq bu arzudur.

Seçenovun taleyi dostlarını çox narahat edirdi. Nəhayət, 1871-ci ildə Odessada Novorossiysk Universitetinə fiziologiya üzrə professor seçilir. Burada alim çox həvəsle işləyir və öz arvadı ilə birlikdə Ç.Darvinin əsərlərini, o cümlədən, "İnsanın əmələ galməsi və cinsi seçmə" kitabını tərcümə edirlər.

1876-ci ildə Peterburq Universitetinə professor seçilir. Burada o həqiqi rus fiziologiya məktəbi yaradır. Lakin onu heç bir akademiyaya üzv seçmədir. Onun xahişini Çar Rusiyası rədd edirdi. 1888-ci ildə Peterburq Universitetini tərk edən Seçenov bir il kənddə işsiz qalır. Sonra Moskvaya gedib orada həkimlər klubunda pullu mühəzaişələr oxuyur. Bu dövrde onu xarici ölkələrdə işə davet edirlər. Böyük humanist alim belə cavab verir: "Alim öz elmi və pedaqoji fəaliyyətini gərək vətənində icra etsin", 1891-ci ildə İ.M. Seçenov Moskva Universitetinin professoru olur. 1904-cü ildə İmperator Akademiyası onu fəxri üzv seçmək istəyir, lakin artıq bu gec idi. Böyük alim, fizioloq, psixoloq İ.M. Seçenov 1905-ci ildə vəfat edir.

İ.P. Pavlov İ.M. Seçenovu "rus fiziologiyasının atası" adlandırdı. Ömrünün son dəqiqələrində belə o, yanında olan K.A. Timir-yazevə demişdir: "İşləmək, işləmək, işləmək".

**HƏSƏN BƏY ZƏRDABI**  
(1842-1907)



Böyük alim, maarifçi və demokrat Həsənbəy (Məlikov) Zərdabi Azərbaycan xalqının içtimai fikrinin inkişafı tarixində görkəmli yerlərdən birini tutur. Onun yaşayış-yaratdığı dövr XIX əsrin II yarısına və XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrə Azərbaycan xalqı ilə digər xalqlar arasında əlaqə və münasibətlərin genişlənarək artması nəticəsində Azərbaycan xalqı başqa xalqların elm və mədəniyyəti ilə, incəsənat və ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.

H.Məlikov-Zərdabi 1842-ci ilin iyun ayında keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bayın babası Rəhim bəy və atası Səlim bəy elmə və maarifə olan maraqlarına görə öz dövrlərində fərqlənmişlər. Səlim bayın evində aylarla kitab oxunar, elmi mübahisələr keçirilərmiş. Zərdabi 1902-c ildə "Kaspı" qəzetində dərc etdirdiyi "Keçmişdən" adlı məqaləsində hemin məsələdən bahs edir və göstərir ki, bu disputlardan hər vaxt danişırıq. Çox təəssüf ki, bu fikrə Həsənbəyin sonrakı yazılarında rast gəlməmişik.

Zərdabi ibtidai təhsilini kənd molla məktəbində almışdır. Lakin molla məktəbinin quru, səmərəsiz tədris üsulu Zərdabını maraqlandırıbilməmişdir. Molla, Həsən bəyi məscidə aparır və onu

başqaları kimi ibadətlə məşğul olmayı məcbur edərdi. Sonralar Zərdabi "Keçmiş günlər" adlı məqaləsində yazdı: "Zərdablılar az qala hər gün məscidə yığıldılar, cümlə günləri günorta vaxtlarında isə istisnəsiz surətdə hamı burada olardı. O vaxt mənim müəllimim kənd mollası idı. O, cümlə günləri ibadət etmək və Quran oxumaq üçün məni də darta-darta məscidə aparirdi. Bu mənim üçün ən böyük cəza idi."

H. Zərdabi 1854-cü ildə dördsinifli ali Şamaxı məktəbi nəzdində yenice təşkil olunmuş pansionun II sinfinə qəbul olunur. O, bu pansion açılanı qədər Şamaxı məktəbinde oxumuşdur. Zərdabi burada rus dilini dərinlənə öyrənir və özünü elmlərə böyük maraq göstərən istedadlı bir şagird kimi göstərir. Şamaxı məktəb direktorunun 1857-ci ilin 17 iyununda Tiflisə—məktəblər idarəsinə göndərdiyi bir məktubda Zərdabinin elmə olan həvəsi və bacarığı barədə olduqca maraqlı fikrə təsadüf edilirdi: "Mənə etibar edilmiş məktəbdə. (pansionda) tərbiyə almaqdə olan Həsən bəy bu II kursu qurtarmalıdır. O, bütün təhsil aldığı müddət ərzində öz davranışları ilə fərqlənməklə yanaşı böyük müvəffəqiyətlər eldə etmiş və xüsusən yerlilər içərisində elma nadir bir məhəbbət göstərmişdir".

1858-ci ildə Zərdabi Tiflis Qəza Gimnaziyası yanında Blago rodni pansionunun V sinifinə daxil olur, oranı 1861-ci ildə müvəffəqiyətlə bitirir. Həmin ilin avqust ayında Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil olur. O, burada dövrünün böyük simaları olan Raçinski, Boqdanov kimi professorlardan dərs alır. Şair Pleşeyev və tarixçi Solovyova tanış olur. H. Zərdabi 1865-ci ildə Moskva Universitetini bitirir və şəxsi müvəffəqiyətlərinə görə ona universitet elmi şurasının təbiyyat elmləri namizədi adı verilir. Həsən bəy 1865-ci ildən 1866-ci ilə qədər Tiflisdə torpaq palatasında işləyir. Həsən bəy 1866-ci ilin 28 dekabrında Bakı qəza idarəsinə işə düzəlir. Burada stolonaçalnik (keçmiş dövlət idarəsində şöbə müdürü) və karguzar vəzifələrində çalışır. Zərdabinin burada da işləməsi mümkün olmur. O, 1868-ci ilin 28 fevralında Qubaya Barışq məhkəməsinin katı-

bi vəzifəsinə təyin olunur. Ancaq burada da işləyə bilmir. Yerli bəylər tərəfindən onun həyatına qəsd edilir. Lakin Həsən bəy sağ qalır və oradan uzaqlaşır. Zərdabi 1869-cu il noyabrın 18-də Bakı Realni Gimnaziyasına "Təbiyyat tarixi" müəllimi təyin edilir.

Gimnaziya Zərdabının öz xalqını maarifləndirmək və onu cəhalet yuxusundan aylıtmak uğrunda apardığı mübarizəyə böyük təkan verir. O, bu qərara gəlir ki, xalqı maarifləndirmək işinə gənc nəslin — gələcəyin ümidi olan məktəb şagirdlərinin tərbiyəsindən başlamaq daha yaxşıdır. Zərdabi bu sahədə öz məqsədine nail olur. Gələcəyin böyük alimi, dramaturq və yazıçılarından olan Pavlov, Nəcəf bəy Vəzirov, Ə. Adıgozəlov və bir sıra başqa demokratik əhvali-ruhiyyəli şəxslər Bakı gimnaziyasında Həsən bəyin atılıq qayğısı sayəsində tərbiya almış və təhsillərini davam etdirmək üçün Rusiyanın müxtəlif ali məktəblərinə daxil olmuşlar.

Həsən bəy realni məktəbində oxuyan kasib və yetim uşaqlara böyük qayğı və həssaslıqla yanaşırıdı. Şagirdlərin acınacaqlı vəziyyəti onu daim düşündürdü. Məhz buna görə də Zərdabi kasib tələbələrə kömək etmək və eyni zamanda küçələrdə səfıl dolaşan yetim uşaqları məktəbə düzəltmək üçün xeyriyyə cəmiyyəti təşkil etmək fırkinə düşür. O, xeyriyyə cəmiyyətinin nizamnaməsini təsdiq etdirərək qaytanlı bir dəftər düzəldib, Bakının görkəmli şəxslərinə müraciət edir. Onlar müxtəlif bəhanələrlə bu işdən yaxa qurtarmağa çalışırlar. Zərdabi, "Cəmiyyəti — xeyriyyə binası" adlı məqaləsində bakişiların xeyriyyə işinə münasibətlərindən son dərəcə məyus olduğunu bildirərək yazırı: "Mən dəftərləri qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədəbəxt müsəlmanların fikrindən bir neçə gün xörək yeyə bilmədim və gecələr yuxu mənə haram oldu".

Zərdabi xalqın, gənc nəslin tərbiyə edilib, maarifləndirilməsi işində xeyriyyə cəmiyyətləri ilə yanaşı teatr kimi digər vasitələrə də fikir vermişdir.

1873-cü ildə Zərdabının rəhbərliyi altında N. Vəzirovun və Ə. Adıgozəlovun yaxından iştirakı ilə Bakı Realni Gimnaziyasının

otaqlarından birində böyük dramaturq M.F. Axundovun "Hacı Qara" komedyasının tamaşası göstərildi. Bununla da Azərbaycan Milli Teatrının əsası qoyuldu. Həsən bəy uzun əziyyətlərdən sonra 1875-ci il iyulun 22-də "Əkinç" qəzetini nəşr etdirir. Ancaq qəzet uzun müddət davam edə bilmədi. 1877-ci ilin sentyabrında çar senzurası tərefindən bağlanır. Bundan sonra Zərdabi Bakı Realni Məktəbində çox gərgin və çatın bir şəraitdə işləməli olur. Çar memurları Həsən bəyi ciddi təqib etməyə başlayırlar. Polis idarəsi onu Bakıdan uzaqlaşdırmağa çalışır. Bu məqsədla 1878-ci ildə Zərdabidən qəti suradə tələb edirlər ki, Yekatrinoar gimnaziyasına terbiyəçi getsin, ya da tezliklə istəfaya çıxsin. Zərdabi belə bir vəziyyətin onun üçün qətiyyən münasib olmadığını nəzərə alaraq məktəbdən azad edilməsi barədə ərizə verməyə məcbur olur. O, işdən çıxdıqdan sonra uzun müddət işsiz qalır və maddi ehtiyac içərisində yaşayır. Nəhayət, 1879-cu ildə ailəsi ilə birlikdə doğma kəndlərinə köçür, 1896-ci ilə qədər orada yaşa-malı olur. Ancaq o, burada dinc yaşaya bilmir. 1896-ci ildən Bakıya qayıdır və qaynar həyata atılır. Zərdabi ömrünün axırına qədər "Kaspi" qəzetinin əməkdaşı və müvəqqəti redaktor vəzifəsində işləyir. "Kaspi" qəzetinin əməkdaşlarından biri Zərdabi haqqda xatirələrində yazır: "O, işlədiyi və qaynayıb qarışlığı qəzeti — "Kaspi"ni qocalıq məhəbbəti ilə sevirdi. Həsən bəy dili tutmuş əziyyətdə güclə hərəkət edən alları ilə müəyyən saatları redaksiyada oturarkən və öz işini icra etməyə çalışarkən bu məhəbbəti nə qədar təsireddi şəkildə qaynayıb daşar və necə də qəlbə toxunardı".

Zərdabi mütərəqqi rus və dünya elmindən faydalanan təbiətşunas alim və görkəmli Darwinist idi. Azərbaycanda darvinizmin yayılması sözün əsil mənasında Zərdabidən və onun əsərlərin-dən başlamışdır. Həsən bəy, onu görkəmli təbiətşunas alım kimi tanıdan, çoxlu əsərlərin müəllifidir.

Zərdabi təbii-elmi materializmin görkəmli nümayəndəsidir. O dövrde təbiətşunaslığın əldə etdiyi nailiyyətlərlə, xüsusilə Darvi-

nin materialist təlimi, həmçinin astronomiya ilə dərindən tanış olan Zərdabi kainatın rəngarəng hadisələri haqqında materialist, elmi fikrin inkişaf səviyyəsine tamamilə uyğun gələn müləhizələr irəli sürür, əlem haqqında dini idealist baxışlara qarşı çıxırı. Bu nöqtəyi-nəzərdən Zərdabinin "Torpaq, su və hava", "Ayın fazalarının Yer üzərində üzvi həyat təsiri", "Marsda insan yaşayır mı?", "Yeni ulduzlar" adlı əsərləri son dərəcə maraqlı materialları verir. Bu əsərlərdə Zərdabi, Güneş, Ay, Yer sistemi, mühüm, kainat hadisələri və onların mahiyyəti haqqında dini-mövhumi fikirləri tamamilə rədd edərək, ələmin obyektiv reallıq olduğunu, onun vəhdət təşkil etdiyini göstərir. Güneş sisteminin əmələ gəlməsi haqqında Laplas fərziyyəsinə böyük əhəmiyyət verirdi. Yerin əmələ gəlməsindən və inkişaf tarixində bəhs edən Zərdabi belə hesab edir ki, Yerin inkişafı bütövlükdə kainatın və o cümlədən, Güneş sisteminin inkişafı ilə sıx surətdə bağlıdır. "Yeni ulduzlar" məqaləsində göstərir ki, milyonlarla illər yaşı olan bizim balaca Yerin həyatı kainatın inkişafı tarixində bir andan ibarətdir. Həsən bəy Güneş və Ay tutulması, zəlzələ və s. hadisələri tam materialist əsaslarla izah edir. "Ayın fazalarının yer üzərində üzvi həyata təsiri" adlı maraqlı məqaləsində Zərdabi səma cisimlərinin insanların taleyinə bilavasitə təsiri haqqında dini baxışları rədd edir və Ayın öz orbiti boyu hərəketinin yer üzərindəki üzvi həyata müəyyən ritmin təsir etdiyindən bioloji əhəmiyyətə malik olduğundan danışır.

"Marsda insan yaşayır mı?" adlı məqaləsində Zərdabi astronominin inkişaf tarixinə, xüsusilə Mars haqqında, onun səthində üzvi həyatın, canlı varlıqların olub-olmaması haqqda təsəvvürlerin tarixi ilə dərindən tanış olduğunu bürüza verir, Mars haqqında maraqlı fikirlər irəli sürür. O qeyd edir ki, göy cisimlərinin mənşəyini və əmələ gəlməsini dürüst izah edən Laplas nəzəriyyəsinə görə, planetlərimiz Güneşimizdən birdən-bira deyil, bir-birinin ardınca uzun zaman ərzində əmələ gəlmişdir; evvəlcə Yerdən uzaq olanları, sonra isə Yerə yaxın olan planetlər yaranmışdır. Mars isə

Yera nisbətən Günsədən daha uzaqda yerləşir, deməli, o, yerdən evvel meydana gəlmışdır. Deməli, üzvi həyat Yera nisbətən Marsda daha evvel yaranmış id. Zərdabi qəti surətdə əmin idi ki, gələcəkdə astronomiya elmi inkişaf edəcək, daha böyük nailiyətlər əldə olunacaqdır. O, göstərirdi ki, üzümüzə gəlməkdə olan XX esr, astronomiya sahəsində böyük keşflərin şahidi olacaqdır. Səma cismiləri və onların hərəket qanunauyğunluqlarını izah edərkən Zərdabi məşhur astronomlardan Tixo Branenin, Laplasin, Besselin, Andrsonun əldə etdikləri elmi nticələrdən geniş istifadə etmişdir. Üzvi təbiət və onun yaranması haqqında Zərdabının baxışları, onun təbii-elmi materializmündə əhəmiyyətli yerlərdən birini tutur. Zərdabi külli miqdarda elmi, təbii faktlara, görkəmlı təbiətşünas Darwinin və b.-nın əsərlərinə istinad edərək üzvi aləmin əmələ gəlməsini, insanın yaranmasını materialistcənə izah edir, şüurun, materiyanın, xüsusiyla insanın baş beyninin olduğunu göstərirdi. Bu cəhətdən Həsən bəyin digər məqalələri ilə yanşı, "Torpaq, su və hava" əsəri mühüm material verir. Bu əsərlərində Zərdabi Yerin laylalarını kitaba bənzədərək göstərir ki, Yer üzərində üzvi həyatın əmələ gəlməsini düzgün başa düşmək üçün hər şeydən evvel onun tarixini vərəqləmək, Yer laylarıni diqqətə tədqiq edib öyrənmək lazımdır.

H. Zərdabi həm də görkəmlı materialist, geoloq, darvinist idi. O, darvinizmi, həmçinin, dünya və rus təbiətşünaslarının elmi nailiyyətlərini Azərbaycanda təbliğ edirdi. Meçnikov, Seçenov, Timiryazevin materialist fikirlərini öz xalqı içərisində geniş yayırırdı. O, təbiətşünas alimin elmi keşflərinin izahına və təbliğinə külli miqdarda məqalələr yazmışdır. Bunların içərisində "Geləcək haqqında bixəberlər", "İnsan bədəninin florası", "Sərxoşluğa qarşı peyvənd" və s. məqalələri diqqəti daha çox cəlb edir. Maraqlı cəhət budur ki, Zərdabi istər Darwin təlimini, istər rus təbiətşünaslarının baxışlarını xalq arasında yayarkən onlara kor-koranə ya-naşır, yeri geldikcə özü qiymətli fikirlərini söyləyir, bu və ya başqa məsələ üzrə istər Darwin, Meçnikov, istərsə də Timiryaze-

və tənqidi münasibətini bildirirdi. Zərdabi geniş bilik dairəsinə, mütailə qabiliyyətinə malik şəxsiyyət idi. O, dünyanın bir çox görkəmlı alim və təbiətşünaslarının əsərləri ilə yaxından tanış idi. Görkəmlı mikrobioloq Robert Koxun, fransız alimi Pasterin, görkəmlı fizioloq və zooloqlardan Borelin, Fridlenderin, Bereçkanın, Frulmanın, məşhur naturalist Brelin, zooloq Lesin, Fausekin elmi-tədqiqat əsərlərinə geniş istinadlar edirdi. Həsən bəyin əsərlərində ara-sıra qədim dövr filosof və alimlərin adlarına, onlar haqqında müəyyən fikirlər də rast gəlmək olur. Məsələn, Zərdabi "Əkinçi" qəzetinin sahifələrində insanın əmələ gəlməsindən, onun heyvanlar aləmi ilə yaxinlığından danışarkən qədim dövr filosoflarından misal götürürdü.

"Yalançı şəfavericilərimiz" məqaləsində Zərdabi qədim yunan alimi, təbiətşünas Hippokrat və onun elmi şücaetine böyük qiymət verir, onun müalicə kitabını böyük xəzine adlandırır. Həsən bəy Zərdabının dünyagörüşünün materialist istiqamətdə formlaşmasında mütərəqqi dünya elminin böyük təsiri olmuşdur. Lakin bu görkəmlı simalar arasında Ç. Darwin və onun təlimi Həsən bəyin dünyagörüşünə özünün müsbət təsiri ilə diqqəti daha cəlb edir. Zərdabi hələ Moskva Universitetində oxuyarkən Darwin təlimi ilə tanış olmuş və onu sevmiştir. Həsən bəy "İnsan bədəninin florası" adlı məqaləsində təbii seçmə haqqında Darwin təlimi ilə dərindən tanış olduğunu bürüze verir və hətta bu təlimə yaradıcı surətdə yanaşaraq qeyd edir ki, insan təbii seçmənin nticələrini gözləməkla kifayətənlənməməlidir. O yazırdı: "Masalaya diqqətə yanaşdıqda aydın olur ki, insan təbii seçmənin fəaliyyətindən heç də kenarda deyildir. Bir vaxt var idi ki, insan tamamilə tük ləğində idi. Təbii seçmənin təsiri nticəsində insanın bədəni tükdən xeyli azad olmuşdur".

H. Zərdabi mühitin organizma təsirini, təbii və süni seçməni çox düzgün başa düşürdü. Onun fikrincə canlı organizmlərdə yəni əlamet və xassələr müəyyən xarici şəraitdə inkişaf edib, həmin şərait davam edərsə irsi keyfiyyətlər nəslə keçəcəkdir. O, yaxşı

başa düşündü ki, ırsiyyətin qanuna uygunluğunu öyrənməklə orqanızmin faydalı əlamətlərini inkişaf etdirmək olar. H. Zərdabi yalnız biologyanın nəzəri problemlərinin izahı ilə kifayətlənməmiş, eyni zamanda bir sıra bitki və heyvan cinsləri də yetişdirmişdir.

1889-cu ildə Tiflisde Qafqaz sərgisi açılmışdı. Alimin (H.Zərdabinin) həmin sərgidə nümayiş etdirdiyi yeni buğda və arpa sortlarına görə ona fəxri diplom verilmişdi.

Zərdabi istər Bakıda Realni Gimnaziyada "Təbiyyət tarixi"ndən dərs dediyi vaxtlarda, isterse də özünün külli məqiddə məqalələrində Darwin təlimini, xüsusun növlərin mənşəyi haqqında Darwin nəzəriyyəsini geniş yaymışdı. Zərdabının keçmiş tələbəsi, akademik Pavlov "Metallurqun xatirələri" adlı əsərində öz müəlliminin bu rolundan bəhs edərək yazdırdı: "Təbiət tarixi müəllimi, azərbaycanlı Həsən bəy idi. Təbiət tarixi altıncı sinifdə keçirildi. Həsən bəy bize bildirdi ki, onun fənni üzrə yaxşı dərslik olmadığına görə o, öz dərslerini yazdıracaqdır".

O, ne yazdırıldı? Yalnız bir neçə ildən sonra mən başa düşdüm ki, o təbii seçmədən çoxlu misallar gətirərək Darwinin növlərin mənşəyi nəzəriyyəsini yazdırırmış.

Zərdabi təkamül ideyasının yayılmasına çoxlu əsərlər həsr etmişdir. Darwinin təlimine, elmi faktlara əsaslanaraq o qeyd edirdi ki, müasir növlər heç da lap əvvəlcədən mövcud olmamışdır, onlar tarixi inkişafın müxtəlif dövrlərindən keçərək bu vəziyyətə gəlib çatmışdır. Zərdabi "Torpaq, su və hava" əsərində Yer laylanının öyrənilməsi əsasında göstərir ki, Yerin elə layları var ki, orada heç bir bitki heyvan nişanəsinə rast galmak olmur. Bunun səbəbi da Yerin əvvəller çox isti olmasıdır. Yerin sonrakı qatlarda bitki və heyvan nişanələrinə və üst qatlarda insan qalıqlarına rast gelinir. Hər bir laydakı qalıqlar sübut edir ki, bitki və heyvan növləri sadəcən mürəkkəbə doğru, ilk adı formadan ali formaya doğru inkişaf etmişdir. Zərdabi istər bitkilərdə, heyvanlarda və isterse də insanın emələ gəlməsində ümumi mənşə qohumluğu olduğunu göstərirdi. Zərdabi digər əsərlərində də növlərin tarixi inki-

şafına aid maraqlı mühakimələr yürüdür. O, "elmi-heyvanatdan" adlı məqaləsində heyvanların tarixi təkamülü məsələsinə toxunaraq, onların arasında ümumi mənşə qohumluğu olduğunu göstərir. Darvinin yaşamaq uğrunda mübarizə təliminin Zərdabiyə son dərəcə böyük təsiri olmuşdur. O, "Əkinçi" qəzetində İsladıyi dövrən başlamış ta ömrünün sonuna qədər yazdığı çoxlu təbii elmi məqalələrində üzvi təbietdə yaşamaq uğrunda mübarizənin rolundan etraflı bəhs etmiş, bir sıra hallarda isə yaşamamaq uğrunda mübarizə principini cəmiyyətin həyatına tətbiq edərkən idealizmə yol vermişdir. Yaşamaq uğrunda mübarizə haqqında Darwin təliminə Zərdabının münasibətini daha aydın təsəvvür etmək üçün onun "Şərqi Zaqafqaziyada mal-qaranın vəziyyəti haqqında", "Zindəganlıq davası və ya dirilik mübarizəsi", "Pişik" məqalələri daha konkret materiallar verir.

Boqdanovun "Bitkilərin həyatı haqqında söhbət" adlı kitabına Zərdabının yazdığı elmi rəyi diqqətəlayiqdir. Kitabda irəli sürülen məsələlərdən, həmçinin onun müəllifi haqqında Zərdabi xüsusi məhəbbət və səmimiyyətə danışır. Zərdabının digər məqalələrində, müxbir yazılarında da öz universitet müəllimləri olan professorlara istinadlar müşahidə edilir. Bu cəhətdən onun 1885-ci ildə Zərdabdan, "Kaspı" qəzetine göndərdiyi bir müxbir yazısı olduqca maraqlıdır. Burada Həsən bəy Moskva Universitetinin ildönmüni kənddə neçə bayram etməsindən, təəssüratlara dalmasından, professorları yad etməsindən bəhs edir. Zərdabi Meçnikovun əsərlərində yaradıcı şəkildə istifadə etmişdir. O, özünün "Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi" adlı əsərində Meçnikovun təcrübələrinə böyük əhəmiyyət vermişdir. Məqalədə Meçnikovun faqositoz nəzəriyyəsi etraflı təhlil edilmişdir. Həsən bəy insan ömrünü uzatmaq məsələsinə dair Meçnikovun tədqiqatlarını böyük maraqla izləmişdir. Onun qeyd etdiyi ki, bu məsələ insanların aqlını tarix boyu məşğul etmişdir. "Professor Meçnikovun yeni keşfi" adlı məqaləsində qeyd edilmişdir: Kim bilmir ki, insan ölmək istəmir... Alımlər qədim dövrlərdən bə-

ri bəşər zəkasının bu zəif nöqtəsi üzərində baş sindirmişlər. Uzun müddət insana həyat eliksiri haqqında nağılla təselli vermişlər".

Zərdabinin dərin hörmətlə yad etdiyi alimlərdən biri də Timiryazevdir. Həsən bəyin ayrı-ayrı məqalələri göstərir ki, o, bitki və heyvan fiziologiyasına Timiryazevin fikirləri ilə yaxından tanış olmuş, onun əsərlərini imkan daxilində etraflı oxumuşdur. Bitki və heyvan fiziologiyası haqqında uyğunluq və oxşarlıq vardır. Həsən bəyin Timiryazevlə əlaqəsini daha yaxından təsəvvür etmək üçün onun "Gələcək haqqında bəd xəbərlər" məqaləsi diqqətəlayiqdir. Məqalədə İngilis fizikləri Vilyam Kruksun və Vilyam Tomsonun tənqididə verilir. Kruks gələcəkdə bəşəriyyətin buğda çörəyi çatışmazlığından, Tomson isə bəşəriyyətin gələcəkdə havada oksigenin çatışmazlığından məhv olacaqlarını söylədiyi üçün Zərdabi tərəfindən tənqid olunurlar. Məlumudur ki, Timiryazev özünün "Doğrudanmı bəşəriyyət yaxın gələcəkdə məhv olacaqdır" adlı məqaləsində, Kruksun və Tomsonun fikirlərini keskin tənqid atəşinə tutur.

Zərdabinin bir çox məqalələri ilə tanışlıq göstərir ki, o, Seçenovun əsərləri ilə hərtərəfli tanış olmuş, onun materialist fikirlərinin formallaşmasından bəhs etmişdir. Bu nöqtəyi-nazərdən Zərdabinin "Sümük, et, bəyin" məqaləsi xüsusilə diqqətəlayiqdir. Məqalənin mezmunu qurbağa üzərində Seçenovun apardığı təcrübəyə bənzər misal getirməsi, orada irəli sürürlən məsələlər və məqalənin axırında göstəriləməsi sübut edir ki, bu təcrübəni insan üzərində aparmaq olmaz. Onu heyvan üzərində yerinə yetirmək olar deyərək, belə bir fikir söyleməyə imkan verir. O, bu əsəri Seçenovun materialist fikirlərinin, xüsusilə, onun materialist traktarı olan "Baş bəyin refleksları" əsərinin bilavasitə təsiri altında yazımışdır.

H. Zərdabi 1907-ci ildə, noyabrın 20-də vəfat etdi. Onun ölümü o dövr Azərbaycan ziyalılarını hədsiz dərəcədə kədərləndirmişdi. "Təzə həyat" qəzətinin Zərdabinin ölümüնə həsr edilmiş birinci nömrəsində qeyd edildiyi kimi onun dəfn mərasimi hələ

Bakının tarixində görünməmiş bir təntənə ilə keçmişdir. Dəfn münasibəti ilə müxtəlif millətlərdən olan nümayəndələr onun haqqında xatirələr söyləmiş və xalq qarşısındaki xidmətlərini yüksək qiymətləndirmişdilər.

Biz H. Zərdabi haqqında düşünərkən hər şeydən əvvəl onu böyük, boy-aşa çatdırıb xalqın mənəvi qüvvəsinin, onun yaradıcılığında öz əksini tapıldığı görürük.

H.Zərdabi xalqını sevmiş, onun düşüncə və hissələrini əks etdirmiş, onun tərəqqisi üçün əlindən gələni əsirgəməmişdir.

A.O.KOVALEVSKI  
(1840–1901)



XIX əsrin ikinci yarısında biologiya elminin bütün sahələri sürətə inkişaf edirdi. Bu dövrdə Darwin nəzəriyyəsini müdafiə edən, metafizik baxışlara zərbə endirən məşhur bioloq-embrioloqlardan biri Aleksandr Onufriyeviç Kovalevski idi. A. O. Kovalevski 1840-ci il noyabrın 19-da Vitebsk mahalında anadan olmuşdur. 1856-ci ildə Yol Rabitəsi Mühəndisliyi Korpusuna (Rusiya orta məktəbi) daxil olur. Lakin Kovalevskinin təbiətşünaslıq maraqlandırıldı. O, korpusu buraxıb Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinin təbb şöbəsinə daxil olur. Peterburq Universitetində dərslər onu qane etmirdi. Ona görə də 1860-ci ildə Almaniyyaya gedir və Heydelberqdə mühəzirlər dinləyir. Əvvəlcə öz elmi işini məşhur kimyaçı Bunzenin laboratoriyasında aparır. Az sonra zoologiya sahəsində işə keçir. 1863-cü il-

da Peterburq'a qayıdır. Universitetdə dövlət imtahanı verərək təbiət elmləri namizədi elmi dərəcəsi alır.

1864-cü ildə Neapola gedir, orada müqayisəli embriologiya üzrə tədqiqat aparır. İlk günlərdən Kovalevskini onurğasız heyvanlarla onurğalı heyvanlar və eləcə də onlar arasında olan fərqləri müqayisə etmək düşündürdü. Onun dissertasiyası, əsasən, neşterçənin inkişafı ilə əlaqədar idi. O, müəyyən etmişdir ki, neşterçə müəyyən elamətlərinə: xordalı olmasına, boruşəkilli onurğa beyninə, tek üzgəcina, qəlsəmələrinin olmasına görə balığa, kəllənin, onurğanın, baş beynin, olmamasına görə ibtidailərə bənzəyir. Ona görə də Kovalevski onurğalılarla onurğasızlar arasında ümumi oxşarlıq və fərqi müəyyən etməyə çalışır. A. Kovalevski qəti sübut edir ki, neşterçənin inkişafı ilk yumurta dövründə ibtidai heyvanlarda olduğu kimi gedir, sonradan isə dəyişikliyə uğrayır. Onun fikrincə neşterçə onurğalı heyvanlarla onurğasızlar arasında kecid təşkil edir. Kovalevskinin ən böyük işlərindən biri assidinin onurğalı heyvanlara oxşar olduğunu kaşf etməsi idi. Çünki ona qədər assidini molyuskalar və yaxud qurdular tipinə aid edirdilər. Alimin kəşfi çıxlarını narahat etməyə başladı. Məşhur müqayisəli anatom olan K.Kupfer gecə səhərə kimi mənzildə gəzməli olur. K.Ber isə məqale nəşr etdirərkən sübut etməyə çalışır ki, assidi ilə onurğalı heyvanların heç bir oxşarlığı ola bilməz, o molyuskalara aiddir. Lakin K.Ber həmin kəşfin əhəmiyyəti olduğunu nəzərə alaraq, ona öz adına olan Ber mükafatı verilməsini təklif etdi. A.O.Kovalevskinin kəşfi Ç.Darvinin çox xoşuna gəlmış və onu yüksək qiymətləndirmiştir.

1865-cü ildə neşterçənin inkişafı baremə namizədlilik, iki il sonra isə assidinin inkişafına həsr edilmiş doktorluq dissertasiyası müdafiə edir. 1868-ci ildə Kazan Universitetinin, 1869-cu ildə isə Kiyev Universitetinin professoru olur.

Qurdalar və bugumayaqlıların inkişafının öyrənilməsi ilə əlaqədar olaraq Kovalevksi yena Ber mükafatı alır. Kiyev Universitetində Kovalevski kadrların düzgün seçilmesində həmişə obyektiv

mövqə tutduğuna görə, rəhbərlik onunla yola getmir. Bu sabab-dən də o, Meçnikovun dəvətilə 1874-cü ildə Odessa Universitetinə gedir. Burada Kovalevski 1890-cı ilə kimi işləyir. Onun ətrafında ən məşhur alımlar İ.İ.Meçnikov, fizik N.A.Umov, fizioloq İ.M. Seçenov, kimyaçı P.Q.Melikov (Mellikşvili), zooloq-embrioloq V.V.Zalenski və b. cəmlənmişdi. Odessa Universitetində üzüm ziyanvericilərinə qarşı mübarizə aparmaq məqsədilə entomologiya ilə xeyli məşğul olur. Lakin o yenə də embriologiya sahəsində tədqiqat aparmağa başlayır. Bağırsaqboşluqların və molyuskaların, haşəratların embrional və postembrional inkişaflarını öyrənir. 1882-ci ildə dostu İ.İ.Meçnikov Odessa Universitetini tərk edib xaricə (Fransaya) getdiyinə görə Kovalevski ruhdan düşür və o da xaricə getməyə can atır. Lakin onun arzusu baş tutmur və 1889-cu ildə Sevastopol bioloji stansiyasına ilk direktor təyin olunur və ömrünün axırına kimi orada işləyir.

1890-ci ildə A.O.Kovalevski akademik seçilir. 1901-ci il noyabrın 22-də böyük alim A.O. Kovalevskinin beyninə qan sızı və o, vəfat edir.

Sovet hakimiyyəti illərində onun anadan olmasının 100 illiyi münasibətilə Sevastopol bioloji stansiyasına A.O.Kovalevskinin adı verildi.

K.A.TİMİR YazEV  
(1843–1920)

İnqilabçı alim Kliment Arkadyeviç Timiryazev 1843-cu il, iyunun 3-də Sankt-Peterburq şəhərində yoxsullaşmış zadəgan ailəsində anadan olmuşdur.



K.A.Timiryazevin inqilabi əhvali-ruhiyyədə olan atası Arkadi Semyonoviç dekabristlərin 1825-ci il üşyanına rəğbet bəsləmiş və öz oğlunu uşaqlıqdan çar istibdadına qarşı nifrət, zəhmətkeş kütlələrə isə dərin məhəbbət ruhunda tərbiyə etmişdi.

Alim öz validenylərinə həmisi eñ səmimi hissələr bəsləmiş, həqiqətə sonsuz məhəbbət, hər cür haqsızlığa isə nifrət etmişdir.

Anası Adelaida Klimentyevna uşaqlarına bəzi xarici dillerin öyrənilməsində və onların musiqiye meyllerinin inkişaf etdirilməsində yaxından kömək etmişdir. Ona görə də Kliment Arkadyeviç hələ gənc yaşlarından ingilis və fransız dillərini mükəmməl bilirdi.

K.A.Timiryazevin atası hərbi qulluqdan çıxıldıqdan sonra (son vaxtlar o gömrükxana rəisi idi) ailələri maddi cəhətdən çatın vəziyyətə düşür. Belə acınacaqlı vəziyyəti görən 15 yaşlı gənc Kliment xarici dillərdən dərs vermək və ruscaya tərcümələr etməklə müstəqil çalışmağa məcbur olmuşdur. O, fəhlə fakültəsinə göndərdiyi ilk təbrik məktubunda yazdı ki, 15 yaşından onun sağı əli qazanmadığı bir qəpiyi sol əli ilə xərcləməmişdir. O mülkədar və tacir oğlanları kimi əməkçi kütlələrin ailəsinin hesabına dolanmayıb, həmisi pulu özü qazanırdı.

K.A.Timiryazevdə hələ uşaqlıq illərində tərəqqipərvər ictimai-siyasi görüşlərə, təbiət elmlərinə məhəbbət və böyük maraq oyanmışdı. Onda elmə qarşı marağın yaranmasında böyük qardaşı Dmitri Arkadyeviçin böyük rolü olmuşdur. O, kənd təsərrüfatı və fabrik-zavod statistikası sahəsində görkəmli mütəxəssis idi. Dmitri Arkadyeviç öz kiçik qardaşı Kliment Arkadyeviçə fiziki-kimyəvi təcrübələr aparmaq qaydalarını öyrətmışdı. Dmitri Timiryazev evdə nefti distilla etmək üçün laboratoriya düzəltmişdi. Həmin laboratoriyyada təcrübələr aparmaq işində ona Kliment Arkadyeviç çox kömək edirdi. 18 yaşlı Kliment Arkadyeviç orta təhsil alıqdan sonra 1861-i ildə Peterburq Universitetinə daxil olur.

Maarif Nazirinin 1862-ci il göstərişi ilə, hər bir tələbə "ictimai ixtiashaşlarda" iştirak etməmək haqqında iltizam verməli idi. Bu ihti-

zama qol çəkməkdən imtina edən tələbələr universitetdən qovul-malı və sürgün edilməli idi. K.A.Timiryazev də bu tələbdən imtina etdiyinə görə universitetdən xaric edilir. Elmi qızığın sevən Timiryazev üçün bu o qədər də asan deyildi. Lakin Timiryazev tərəd-düd etmədən öz şəxsi mənəfeyini ictimai işə tabe etməyi bacaran bir vətəndaş kimi hərəket etdi.

Klement Arkadyeviç hələ 1860-cı illərdə inqilabçı demokratla-rın ideyalarını tamamilə qəbul etmişdi. Dobrolyubovun, Çerni-şevskinin və Pisaryevin bütün tərəqqipərvər görüşlərini öyrənmişdi. O, rus xalqından böyük işlər gözləyir, ona inanır, sevirdi. Xalqı maarifləndirmək və kələlikdən azad etmək üçün elmin nai-liyyətlərindən istifadə etmək cəhdleri 60-cı illərin təbiətşunaslı-ğında xarakter əlamət idi. Bu cərəyan Timiryazevin elmi və ictimai məqsədlərinin istiqamətini, habelə onun gelecek həyatını müəyyənənleştirmişdi. O, dövrünün ən tərəqqipərvər ideyalarına və hər şəydən əvvəl öz xalqına, onun arzularına məhəbbət, elmi biliklərə isə dərin maraq göstərirdi.

Rusiyada inqilabi ruhun yüksəlişi təbiət elmlərinin yüksəlişinə xüsusi böyük təsir göstərmişdi. Bu dövrə universitetlərdə qabaqcıl elmi ideyalar təbiət elmlərinə olan elmi görüşlərlə sıx əla-qədar idi. Timiryazev Rusiyada qabaqcıl ictimai fikrin inkişafında təbiətşunaslığın yüksək rolunu xüsusi şəxsiyyətləndirirdi. Bu dövrde təbiətşunaslıq xalq kütlələrinin siyasi ruhunun yüksəlməsində mühüm rol oynamışdır. Bu illərdə kimya elminə xüsusi böyük həvəs göstərilirdi. Kimya elminin inkişafı 60-cı illərdə rus təbiətşunaslıq elminin çıxaklılaşmasında çox böyük rol oynamışdı.

Timiryazev kimyaya böyük maraq göstərərək, Rusiyada kimyanın inkişafına yüksək qiymət verirdi. Kimyanın inkişafı isə geniş təcrübələr aparılması tələb edirdi. 1854-cü ildə Timiryazev Peterburq Universitetinin nəbatat kafedrasının rəhbəri Şixovskini tələbələrlə dərslərdə fizioloji təcrübələr aparmadığı üçün tənqid edir. Bu illərdə universitetdə nəbatat sahəsində artıq ən gözəl eksperimentçi Senkovski fəaliyyət göstərirdi. Kliment Arkadyeviç

öz əsərlərində Senkovskinin nəbatat sahələrindəki tədqiqatlarına yüksək qiymət verirdi. Bu dövrde dünyanın başqa ölkələrində əvvəl Rusiyada fiziologiya elmi inkişaf etməyə başlamışdı. Peterburq Universitetində ilk dəfə bitki fiziologiyası kafedrasının təməlini qoyanlar: Rezonov, Baranetski, Patalin, Borodin və başqları olmuşlar.

A.N.Beketov universitetdə morfologiya elminə başçılıq edirdi. O, bu elmi, təkamül nəzəriyyəsi əsasında inkişaf etdirirdi. Beketov universitetin rektoru olmuş və bu zaman universitetin tədrisi ni demokratik əsaslar üzərində qurmağa çalışırdı. O, universitetdə rus təbiətşünaslarının böyük bir nəslini tərbiyə etmişdir. Odur ki, onun müasirləri onu rus təbiətşünaslarının atası adlandırdılar.

K.A.Timiryazev, A.N.Beketovun an istedadlı tələbələrindən biri olmuş və müəllimində həmişə təbiət məhəbbət hissi görmüşdü. O, elmi fealiyyətini da Beketovun işləri əsasında müəyyənləşdirmişdi. Beketovun elmi-tədqiqat işlərinin əsasını təkamül görüşləri təşkil edirdi. Timiryazev 1868-ci ildə rus təbiətşünaslarının və həkimlərinin VIII qurultayında çıxış edərkən, Beketovun elmi işlərini yüksək qiymətləndirmişi. Timiryazev təhsil aldığı dövrde və bir alim kimi İslədiyi zaman onun elmi və icimai fealiyyəti iki istiqamətdə müəyyənleşmişdi: bir tərəfdən öz tədqiqat işlərini, fotosintez hadisəsini, eləcə de bitkilerin kosmik rolunu müəyyənleşdirməyə hasr etmiş, digər tərəfdən isə Darvin təliminin qızığın təbliğatçısı və müdafiəçisi kimi fealiyyət göstərmİŞdi. Timiryazev Qerbə inqilabi hərəkatın inkişafını izləyir və təbiətşünaslıq sahəsində ən mühüm keşfləri yayırdı. O, dövrde Rusiyada elmi yenilikləri və Darvinin ideyalarını yaymaq üçün müəllimi Beketovun rəhbərliyi ilə maraqlı elmi məruzələrlə çıxış edirdi.

Timiryazev həle tələbə ikən öz elmi istiqamətini müəyyən etmiş və xalqa elmi hədiyyələr çatdırmağa cəhd göstərmİŞdi. Klement Arkadyeviç fiziologiya sahəsindəki xidmətləri ilə bərabər həm də bir publisist olmuşdur. O, 1864-cü ildə "Haribaldi Kapr-

də" və "Lankaşırda aqlıq" məqalələrini yazar. 1865-ci ildə isə "Darvin nəzəriyyəsinin qısa ocerki" adlı kitabını çap etdirir.

Timiryazev 1866-ci ildə azad dinləyici kimi Peterburq Universitetinin təbiətşünaslıq şöbəsini müvəffəqiyyətlə bitirir, sonra ona elmlər namizədi, alimlik dərəcəsi verilir. Onu, bitkilerin məhsuldarlığının artırılmasında bitki fiziologiyasının tətbiqi məsələsi xüsusi maraqlandırır və 1867-ci ildə (Simbirskdə) Mendeleyevin təşkil etdiyi aqronomiyaya aid təcrübələrdə fəal iştirak etməyə başlayır.

Timiryazev 1868-ci ildə rus təbiətşünaslarının birinci qurultayında özünün elmi məruzəsi ilə çıxış edir. "Yarpaqların hava ilə qidalanmasını tədqiq etmek üçün cihaz və başqa tədqiqat işlərində süni işçilərindən tətbiqi" adlı məruzəsini oxumuş və gənc, istedadlı bir alim kimi tanınmışdı. Məruzənin mövzusu, demək olar ki, onun gələcək tədqiqat işlərinin əsas məzmununu müəyyənləşdirmişdi. 1869-cu ildə Timiryazevin "Bitki tərəfindən karbon qazının parçalanmasında müxtəlif sinma qabiliyyəti olan şüaların rolu" adlı elmi işi meydana çıxır. Bu iş tam on il müddətində alman alimlərinin qızığın fealiyyəti üçün əsas istiqamət olur.

K.A.Timiryazev 1868-ci illerde xaricdə təhsil alır və Bussenqo, Kirxhof, Bunzen, Klod Berner, Hofmeyster, Bertlo kimi görkəmli alimlərin yanında işləyir. O, yalnız seçdiyi sahə ilə kifayətlenməyib, çox böyük həvəsle fizikanı, nəbatatı, fəlsəfəni, ədəbiyyatı və s. öyrənirdi. Elmin müxtəlif sahələrinə olan maraq Timiryazevə xas olan bir cəhət idi. O, ümumiyyətlə, elmin bir sahəsinin başqalarından təcrübə edilməsinə tərəfdar deyildi.

Timiryazevi hər şeydən evvel, işığın təsiri ilə karbon qazının bitkiler tərəfindən manimsənilmesi məsəlesi maraqlandırır. O, xüsusiylə Bunzenin və Kirxhofun laboratoriyalarında spektral analizi öyrənməyə meyl göstərirdi. Bu alimlərin yaşayıb yaratdığı Heydelberq şəhərini o, spektral analizin "Məkkəsi" adlandırır. Timiryazev bir nəbatatçı fizioloq kimi, bu laboratoriyanı görməyə can atıldı.

Timiryazev xaricdən qayıtdıqdan sonra 1871-ci ildə "Xlorofilin spektral analizi" mövzusunda yazdığı əsəri ilə magistral dissertasiyasını müdafiə edir. Bu əsərə görə də o, Petrov (indiki Timiryazev adına) Kənd Təsərrüfatı Akademiyasının professoru seçilir. Burada o, botanikadan dərs deməkə bərabər, həm də böyük elmi-tədqiqat işləri də aparırı. 1875-ci ildə "İşığın bitkilər tərəfindən mənimsənilməsi" adlı əsərini çap etdirir və bu əsərə görə ona elmlər doktoru adı verilir.

K.A.Timiryazev 1877-ci ildə Moskva Universitetinə professor vəzifəsinə dəvət olunur. Burada o, Rusiyada ilk dəfə bitkilərin anatomiya və fiziologiya kafedrasını təşkil edir və özünə xas ehtirasla elmi-tədqiqat və pedaqoji işi aparmağa başlayır. O, ən görkəmli alimlərlə (fiziklər, kimyaçılar, fizioloqlar və b.), o cümlədən, İ.M.Seçenovla, N.N.Lebedyevlə, İ.A.Kabulkova ilə elmi əlaqə və şəxsi dostluq yaratmışdır.

1892-ci ildə Timiryazev darvinizmi təbliğ etdiyinə görə, akademiyadan çıxarıılır. Çünkü Timiryazev hələ 1882-ci ildə nəşr etdirdiyi "Çarlz Darwin" adlı kitabı ilə əlaqədar onu "Allahı təbiətdən qovur" deyə təqsirləndirirdilər.

• Ç. Darvinin anadan olmasının 100 illiyi gündündə (1909-ci ildə) Timiryazev Kembric Universitetinin professoru seçilir.

Həmin il o ağır xəstəlik üzündən müvəqqəti olaraq, ictimai həyatdan ayrılır. "Bitkilərin kosmik rolü" mövzusunda mühazirə oxumaq üçün O, 1903-cü ildə Kral cəmiyyəti tərəfindən Londona dəvət olunmuşdu. Rusyanın bir çox məktəblərinə faxri üzv seçilmiş və həmin o vaxtdan da K.A.Timiryazevin fəaliyyəti Moskva Universitetində cəmləşmişdi.

K.A.Timiryazevin Moskva Universitetində alim kimi fəaliyyəti 10 il davam etmişdir. 1911-ci ildə çar üsul-idarəsinə etiraz əlaməti olaraq, başda Kliment Arkadyeviç olmaqla 100-dən artıq professor və müəllim universiteti həmisişəlik tərk etdi. Arvadının və oğlunun xüsusi qayğısı sayəsində Kliment Arkadyeviç bu həyəcanların hamisində qoruyub saxlamaq mümkün oldu.

O, sehhətinin ağır olmasına baxmayaraq özünü hədsiz xoşbəxt hesab edirdi. Kliment Arkadyeviç Sovet hakimiyyəti dövründə cəmi iki il yarımla yaşadı və xəste olmasına baxmayaraq bir sırada irihəcmli əsərlər və məqalələr yazdı.

Bu dövrde Timiryazev Xalq Maarif Komissarlığında ali məktəbləri yenidən qurmaq məsəlesi üzərində çalışırı. Timiryazev 1920-ci ildə Moskva — Kursk dəmiryolu fehlələri tərəfindən Moskva şəhər Sovetinə deputat seçilməsi xəberini böyük iftixarla qarşılıyır. Həmçinin, Sovet hakimiyyətinin ilk illərində təşkil olunmuş Sosialist Akademiyasına üzv seçilməsi xəberini böyük məmənəniyyətlə qəbul edir. Hələ heç vaxt belə sevinc və iftixar hissi keçirməmişdi. O, Kembric, Qlazqo, Cenevə və başqa universitetlərin həqiqi üzvü seçilir. Halbuki çar hakimiyyəti dövründə Rusiya Akademiyasına üzv seçilməmişdi.

Timiryazevin ən maraqlı kitablarından biri olan "Elm və demokratiya" kitabı 1920-ci ildə çapdan çıxdı. Həmin kitab onun həyat və yaradıcılığını əks etdirirdi.

Timiryazev 1920-ci il aprelin 28-də vəfat etdi. Onu aprelin 30-da Vaqankov qəbiristanında təntənəli surətdə dəfn etdilər.



**İ.İ.MEÇNİKOV**  
(1845 – 1916)

Ilya İliç Meçnikov biologiyanın müxtəlif sahələrində böyük xidmətləri olan görkəmli rus zooloqu və mikrobioloqudur. İ.İ.Meçnikov görkəmli tabiatşunaslardan İ.M.Seçenov, A.O. və V.O. Kovalevskilər, həmçinin K.A.Timiryazevlə birlikdə Darwinizm tarixində əsas yerlərdən birini tutur. O, Rusiyani "Darvinizmin ikinci vətəni" edən alımlardan biri olmuşdur.

O, 1845-ci il mayın 15-də Panasovka Kupyanski qazasının Xarkov quberniyasında anadan olmuş, uşaqlıq illerini Ukraynanın Xarkov şəhərində keçirmişdir. Ailələri buraya Peterburqdan köçüb gəlmışdı. Balaca İlyuşa təbiətin gözəlliklərini, çıçəkləri çox sevirdi. Kəpənəkləri tutaraq onların qanadlarındakı tozcuqları və xalları müşahidə edirdi.

Atası, İlya Ivanoviç qvardiya zabiti idi, anası Emiliya Lvova incə, nəcib, gözəl qadın olub pianino çalardı. Meçnikov elmi fəaliyətə çox erkən yaşlarından başlamışdı. Təbiətə vurğun olan Meçnikov məşəyə gedərkən özünü gənc təbiətçi kimi aparırı, 8 yaşında ikən müxtəlif həşərat, qurdalar, qurbağa, balıq və s. toplayıb onların haqqında belə yazdı: "Qurbağa ağciyərlə nəfəs alır, balaca qurbağa böyüklərə oxşamır" və s.

1856-ci idə Xarkov gimnaziyasına daxil olan İ.İ.Meçnikov oranı qızıl medalla bitirir. Gimnaziyada oxuyarkən inqilabçı — demokratlardan N.Černișevskinin, N.Dobrolyubovun, D.Pisarevin əsərləri ilə tanış olur.

i.İ.Meçnikov hələ 17-18 yaşlarında ikən zoologiyaya aid bir neçə məqalə nəşr etdimişdi. Bu məqalələrdən biri 1863-cü ildə Ç.Darvinini "Növlərin mənşəyi" əsərinə has edilmişdir (Növlərin mənşəyinin müasir nəzəriyyəsinə aid bir neçə söz").

i.İ.Meçnikov 1864-cü ildə 19 yaşında Xarkov Universitetini bitirdikdən sonra xaricə gedir və orada 3 il qalır, görkəmli alımlarla tanış olur. Qərbən məşhur alımlarının laboratoriyalarında işləyir. Xaricdə ikən Meçnikov həmvətənlərindən M.A.Bakunin, A.İ.Gertsen, İ.M.Seçenov və A.O.Kovalevski ilə görüşür.

1867-ci ildə Rusiyaya qaydır. Bu zaman gənc olmasına baxmayaraq i.İ. Meçnikov elm sahəsində çox iş görmüşdü. Belə ki, başıayaqlı molyuskaları öyrənərkən, o, ilk dəfə olaraq, onurğalı heyvanlarda məlum olan və yaxşı öyrənilmiş üç rüşeym təbəqələrinin onurğasız heyvanın emriñonal inkişafında olduğunu dəqiq sübut etmişdir. Bununla da onurğasız və onurğalı heyvanların vahid inkişafə malik olmasını sübut edən yeni dəlillər kəşf olunur.

Peterburq Universitetində magistrlik dissertasiyası müdafiə edir. Bununla yanaşı Meçnikov həşəratların inkişafına aid tədqiqatlar da aparmışdır. Sonralar kirpikli qurdlardan planarını öyrənərkən hüceyrədaxılı hezme aid özünün ilk müşahidəsini qeyd edir. 1867-ci ildə A.O. Kovalevski ilə birlikdə, embriologiya sahəsindəki qiymətli işlərinə görə i.İ.Meçnikova birinci dərəcəli Karl Ber mükafatı verilir. Həmin ildə o, Odessa Universitetinə dosent seçilir. 1868-ci ildə təbiətşunasların və həkimlərin Peterburqda keçirilmiş qurultayında müvaffaqiyyətlə çıxış edən Meçnikov Peterburq Universitetinin dosenti olur və ele həmin ildə də xərcəng-kimilərin nümayəndələrindən birinin inkişafı mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.

1868–70-ci illər ərzində i.İ.Meçnikov qısa fasılələrlə xaricdə, əsasən, Neapol və Messində işləyərək süngərlər, bağırsaqboşluqlular, dərisitikanlılar, assidiya və həşəratların inkişafını öyrənir.

1870-ci ildə i.İ.Meçnikov Odessa Universitetinə professor seçilir və 1882-ci ilə kimi bu vəzifəni tutur.

1886-ci ildə Rusiyada ilk Odessa bakterioloji laboratoriyanın direktoru olur. Lakin bütün bunlar alımı qane etmir. O dövrə Fransada məşhur olan Paster İnstitutuna getmək üçün yola düşür. Meçnikov Paster İnstitutunda Paster kimi mikrobiologiya el-mi ilə maşgul olmadığı qərara alır.

XIX əsrin ikinci yarısında humoral nəzəriyyəsi ilə bir vaxtda immunitetin hüceyrə (faqositlər) nəzəriyyəsi də meydana gəlmışdi. Bu nəzəriyyənin banisi i.İ. Meçnikov olmuşdur. Virxov ve Kon-heyn tərəfindən hüceyrələrin yad hissəcikləri udmasının mifoloji əsasları təsvir edilmişdir. Lakin bu prosesin bioloji mahiyəti nəinki aydınlaşdırılmışdı, hətta ona tamamile başqa məna verilmişdi. İlk dəfə Meçnikov bu hadisənin öyrənilmesinə təkamül nöqtəyi-nəzərindən yanaşmış, onu elmi suretdə əsaslandırmış və orqanizmin infeksiya törədiliciləri ilə mübarizəsində faqositozun qoruyucu rolunu isbat etmişdir.

Meçnikov Virxovun "Sellülyar patologiyası" ilə və patoloq Kon-heynin o zaman geniş yayılmış iltihab nəzəriyyəsi ilə yaxşı tanış idi. Burada aq qan cisimciklərinin damar divarlarından çıxmاسının təsviri Meçnikovu çox maraqlandırdı və o zamandan bəri o, özünün bütün gələcək tədqiqatlarını iltihab, infeksiya və immunitetin öyrənilmesinə həsr etmişdir.

Meçnikov yazırıdı: "Bəzi şeaffət və sadə dəniz heyvanları üzərindəki müşahidələr məni inandırırdı ki, amöbşəkilli hüceyrələrdə yad cisimciklərin olması, çox ehtimal ki, bu ünsürlərin yad cisimcikləri udmasından asılıdır".

Sonralar Meçnikov təkhüceyrelli orqanizmlərin və bir çox onurğasız heyvanların mezodermal mənşəli və amöbşəkilli hüceyrələrdə yad cisimlərin saxlanması fikrini genişləndirməyə çalışdı. Müxtəlif ünsürləri udmaq və həzm etmək qabiliyyətinə malik olan mezodermal mənşəli hüceyrələr mikrobları da parçalaya bilərdi. Mikrobları tutub həzm edə bilən amöbşəkilli hüceyrələri-faqositləri (yunanca-uduram) adlandırmış və buna görə də həmin nəzəriyyə immunitetin "faqositar nəzəriyyəsi" adını almışdır.

Görkəmlı rus bioloqu İ.İ. Meçnikov müəyyən etmişdir ki, orqanizmin infeksiyon xəstəliklərdən qorunmasında aq qan cisimcikləri — leykositlər mühüm rol oynayır.

O, özünün mikrobioloji tədqiqatları ilə müəyyən etmişdir ki, leykositlər mikrobların daxil olduğu toxumalara cümur, özlərinin yalançı ayaqları ilə mikrobları tutur və sitoplazmasının içərisində əridir. Meçnikov bu keşfi ilə qanın qoruyucu xassəyə malik olmasına izah etdi.

i.İ. Meçnikov 1883-cü ildə faqositoz hadisəsini keşf etmiş və həmin ildən Peterburq Elmlər Akademiyasının müxbir üzvü, 1902-ci ildə isə həmin Akademiyanın fəxri üzvü seçilmiştir. Meçnikov 1892-ci ildə "İltihabın müqayiseli patologiyası haqqında mühəzirələr" məqaləsini nəşr etdirir, bir neçə il sonra, isə onun "İnfeksiyon xəstəliklərdə immunitet" adlı monoqrafiyası (1901-ci il-də) çapdan çıxır.

Faqositoz nəzəriyyəsi ilk vaxtlar onun oxucuları tərəfindən rəğbətə qarşılanmadı. Bir çox xarici ölkə alimlərinin təqiqidən səbab oldu. Lakin sonralar bu keşf özüne elm sahəsində böyük yerdə bildi. 1908-ci ildə i.İ. Meçnikova beynəlxalq Nobel mükafatı verildi. O, həm də biologiya sahəsində embrioloq kimi də məşhur olmuşdur.

i.İ. Meçnikov 1916-ci il iyulun 3-də 71 yaşında ikən Parisdə vəfat edir. Büyük alimin vəfatı Rusiyani heyacana gətirdi. Onun külü Paster İnstitunda saxlanılır.

Ölkəsində və eləcə də bütün dünyada i.İ. Meçnikovun xidmətlərinə böyük qiymət verilmişdir. Rusiyada onun adına küçələr, kitabxanalar qoyulmuş və cəmiyyətlər yaradılmışdır. Büyük alimin adı ilə biologiya sahəsində edilən keşflərə görə mükafat, həmçinin keçmiş SSRI Elmlər Akademiyası tərəfindən biologiya və tibb elmləri sahəsində keşflərə görə Meçnikov adına qızıl medal təsis edilmişdi. Eyni zamanda onun heykəli abidləşdirilmişdir.

i.İ. Meçnikovun ideyaları, onun arzu və təklifləri biologiya elmində yüksək qiymətləndirilir və öyrənilir.



*I.P.PAVLOV*  
(1849 – 1936)

İvan Petroviç Pavlov 1849-cu il sentyabrın 26-da Ryazan şəhərində keşis ailəsində anadan olmuşdur. Pavlov hələ kiçik yaşılarından təbiətin gözallılıklarını duymuş və onu sevməyə başlamışdır. O, qarışqa yuvasının ağızında saatlarla dayanar, müxtəlif heyvanların davranışını müşahidə edər və bəzən də qardaşları Dmitri və Pyotr ilə balıq ovuna gedərdi. Pavlovun atası Ryazan şəhərindən xeyli uzaqda yaşamasına baxmayaq, Ryazan Ruhani Məktəbində təhsilini davam etdirmiş və məktəbi qurtardıqdan sonra müəllimlik etməyə başlamışdır. Pavlovun atası xasiyyətə çox tündməcəz, ağır təbiətli və uşaqlarına qarşı çox tələbkar olmuşdur. O, bağçılığı çox sevdiyi üçün bu sənəti uşaqlarına da öyrətmışdır. Ona görə də İ. P. Pavlov hayatı boyu gül əkib becərməkla məşğul olmuş və bundan çox həzz almışdır. Pavlovun anası da çox zəhmətkeş qadın idi. O, böyük bir ailəyə başçılıq edirdi. Uşaqlarını çox sevən, ezişləyan ana həmdə onların terbiyəsi ilə müntəzəm məşğul olardı. Ona görə də uşaqları analarını çox istəyirdilər və ona ev işlərində həmişə kömək edərdilər. Bu işdə on çox İvan Petroviç zəhmət çekirdi. O, su gətirər, odun yarar, sobanı qalayar və həm də kiçik qardaşlarını özü çızmışdır. Belə işlərlə məşğul olan İ.P.Pavlov zəhməti sevmiş və ona vaxtında alışmışdır.

Pavlov yeddi yaşında oxumağa başlamışdır. Bədəncə çox möhkəm, üzügülər və xoşəftar olan bu uşaq öz matinliyi və tə-

şabbuşkarlığı ilə hamının diqqətini cəlb edirdi. On bir yaşında ikən ruhani məktəbinə, bundan sonra Ryazan Ruhani Seminarına daxili olmuşdur. Pavlovun cavaniq dövrü cəmiyyətin tərəqqipərvər təbəqəsi içərisində inqilabi fikirlərin oyanması dövrüne təsadüf edir. Bu dövrde artıq klassik felsefə formalaşmış və ictimai fikra təsir göstərməyə başlamışdı.

Təbəti öyrənmək üçün Pavlovu, məşhur publisist və maarifçi D.İ.Pisaryevin məqalələri daha çox ruhlandırmışdır. Pisaryev öz məqalələrində rus ziyalılara təbiətşünasılıqla məşğul olmaq üçün çox ehtirasla müraciət edirdi. İ.P.Pavlov öz məqalələrində aldığı dərin təessürat nəticəsində təbiyyat elmlərini öyrənməye başlayır. Pavlovun evine gənclərin yiğilması, burada ictimai və adəbi hadisələrin müzakirə edilməsi də ona müəyyən təsir bağışlamışdır.

Bu şəraitdə gənc Pavlovun dünyagörüşü inqilabçı-demokratlardan: Çernișevski, Belinski, Dobrolyubov və Gertsenin qabaqcıl materialist ideyalarının təsiri altında formalaşıp inkişaf etmişdir.

Pavlovun nəzəriyyəsində A.İ. Gertsenin aşağıdakı sözləri təbiətşünaslıq öyrənməyə çağırın mübariz bir şur olmuşdur: "Təbiyyat elmləri olmadan, müasir insana qurtuluş yolu yoxdur".

Təbiyyat elmlərinin görkəmli təbliğatçısı D.İ. Pisaryevin aşağıdakı sözləri də Pavlov üçün əsas olmuşdur:

"Yalnız təbiyyat elmləri canlı həqiqəti düzgün əks etdirir, yalnız təbiyyat elmləri nəzəriyyə və uydurmalarдан tamamilə azadıdır, yalnız təbiyyat elmləri insanı, öyündə və nəsihat bəzəyi vurulmamış, sistemlər kəsilib müxtəlif şəkildə salınmamış, filosofların boş təfəkkürü ilə uydurulmamış həqiqi həyatla üz-üzə qoyur".

Idealizmi təqrid edərək Çernișevski göstərirdi ki, materializmin prinsipi "İnsan orqanızminin vəhdəti haqqında" təbiyyat elmləri tərefindən elde edilmiş ideyadan ibarətdir. Bu fikirlərin təsiri altında Rusiyada təbiyyat elmləri iri addimlara inkişaf edirdi. Bunların içərisində insan və ali heyvanların fiziologiyası xüsusi əhəmiyyət kəsb edirdi. XIX əsrin 70-ci illərində İvan Petroviç Pav-

lov fiziologyanın en çatın problemləri sahəsinə daxil olduğu dövrde bir çox rus alımları bu elmin inkişafı üçün qiymətli hədiyyələr qoyub getmişdir.

İ.M.Seçenov və onunla bir dövrde işləmiş A.N.Babuxin, N.M.Yakuboviç, F.V.Ovsyannikov kimi rus fizioloqları çox böyük kəşflər etmişlər.

İ.P.Pavlova hələ gənc yaşlarında bir kitab xüsusilə güclü təsir etmişdir. Bu kitab böyük həmvətənlisi olan rus fiziologiyasının atası İvan Mixayloviç Seçenovun əsəri idi. "Baş beynin refleksləri" adlanan bu kitabın əsasını təşkil edən ideya sonralar Pavlovun yaradıcılıq fealiyyətinin mövzusunu təşkil etdi.

Pavlov ali sinir fealiyyətinin öyrənilməsinə aid tədqiqatlarına yekun vuraraq yazdı: "Lap qədim dövrlərdən bəri insana ən yaxın və sədaqətli olan iti öyrənərkən mənim qərarımı tekan verən başlıca şey, o vaxt bunu hiss etməmiş olsam da, rus fiziologiyasının atası İvan Mixayloviç Seçenovun hələ gənclik illərində oxuduğum "Baş beynin refleksləri" adlı qiymətli kitabçasının sinanmış təsiri idi".

Bu təsirlərin altında İ.P.Pavlov 1869-cu ildə Ruhani seminariyasını buraxıb universitetin təbiyyat fakültəsinə daxil olmaq üçün Peterburqa yola düşür. Pavlov sonra tərcümeyi-halında böyük minnətdarlıq hissi ilə atasının onu Peterburqa buraxmasını xatırlayıb. O, atasına və anasına onu sadə yaşamağa öyrətdikləri üçün, zəhmətə alışdırıldıqları və ali təhsil verdikləri üçün minnətdarlığını bildirir.

Universitetdə oxuyarkən İ.P.Pavlov fiziologiyani sevir. Rus fizioloqu İlya Fadeeviç Tsionun rəhbərliyi altında işləyərək özünün bütün həyatını fiziologiya elmi ilə bağlayır.

Universiteti qurtardıqdan sonra İ.P.Pavlov fiziologiya sahəsində olan biliyini insan fiziologiyası və patologiyası ilə zənginləşdirməyi qərara alır. Bu məqsədə o, 1875-ci ildə Tibbi-Cərrahiyə Akademiyasına daxil olur. Burada oxuyarkən Pavlov baytarlıq institutunun fiziologiya kafedrasında məşhur rus fizioloq Usti-

moviçin yanında assistant vəzifəsində işləyir. Akademiyani 1879-cu ildə elə qiymətlərlə qurtarır. Bacarıqlı həkim kimi akademiyada saxlanılır və xarici ölkələrə getmək üçün ikiillik ezamiyət verilir.

Burada İ.P.Pavlov Haydenhayn və Lüdvig kimi öz dövrünün məşhur fizioloqlarının laboratoriyasında böyük həvəsle çalışır. Xarici ölkələrə ezamiyəti başa çatdırıldıqdan sonra Pavlov məşhur rus klinisisti S.P. Botkinin klinikasında fiziologiya laboratoriyasının rəhbəri vəzifəsində işləmeye başlayır. O, burada on il gərgin işləyir. Pavlov 1881-ci ildə evlənir. Arvadı Serafima Vasil'yevna İ.P.Pavlova özünü elma bütünlükə həsr etməkdən ötrü hər cür şərait yaradır. Bunu İ.P.Pavlov tərcüməyi-halında böyük minnətdarlıqla qeyd edir. Pavlovun böyük oğlu fizika üzrə professor, qızı isə fizioloq olmuşlar.

1883-cü ildə Pavlov elmlər doktoru — alimlik dərəcəsi almaq üçün "Ürəyin mərkəzdənqəmə sinirləri" mövzusunda dissertasiya müdafiə edir. 1884-cü ildə Pavlova dosent, 1890-ci ildə (41 yaşında) isə professor adı verilir.

Övvəllər İ.P.Pavlovun həyatı çox ağır şəraitdə keçmişdir. Onsuz da az olan maaşının çox hissəsinin heyvanları saxlamağa, lazımi aparatlar almağa, bəzən de əlavə işçi saxlamağa sərf edən Pavlov çətin maddi vəziyyətdə yaşıyordu. İ.P.Pavlovun bütün varlığını elmə verdiləni, öz şəxsi həyatını tamamilə unutduğunu və maddi cəhətdən çətinlik çəkdiyini görən yoldaşları ona hər şeydə yardım göstərmək isteyirdilər. Dostları bir dəfə pul toplayıb Pavlova verirlər. Pavlov bu pulu qəbul edir. Lakin səhərisi yoldaşları dərin bir təəccüb içerisinde qalırlar. Çünkü Pavlov bu pulu özüne xərcləməyib, onu maraqlandıran bir təcrübəni aparmaq üçün çoxlu it almağa sərf edir.

1892-ci ildə Pavlov rus həkimlər cəmiyyətinə daxil olur. Sonralar bu cəmiyyətin sedri olan Pavlov həkimlər arasında fiziologiyani geniş yaymağa başlayır.

Pavlovun elmi fəaliyyətinin ilk vaxtlarında Rusiyada alimlərə qabiliyyətlərinə görə deyil, yuxarı tabəqələrə münasibətlərinə görə qiymətləndirilirdi. Ona görə parlaq istedada malik olan Pavlov universitetdə kafedrada yer tuta bilmir. Yalnız 1895-ci ildə görkəmli fizioloq Pavlov Hərbi Tibb Akademiyasında fiziologiya kafedrasına təyinat ala bilir və oranın müdürü olur.

1904-cü ildə İ.P.Pavlova beynəlxalq Nobel mükafatı verilir. 1907-ci ildə Rusiya Akademiyasına həqiqi üzv seçilir.

Xüsusi göstərişdən sonra Pavlovun əsərləri çap edilmiş və onun işlərinə lazımi şərait yaradılmışdır. Sosializm quruculuğunun başlanması Pavlov üçün böyük nəlliyyət oldu, çünkü arzu etdiyi şəraiti yarandı. Ona görə də İ.P.Pavlovun elmi fəaliyyəti yeni qüvvə ilə coşmağa başladı. Onun belə coşğun elmi fəaliyyəti Rusiya fiziologiya elmini bütün dünyaya tanıdı.

Görkəmli rus alimi, fizioloq, akademik İ.P.Pavlov dünyanın bütün ölkələrində ən böyük elm ocaqlarının üzvü olmuşdur. 1892-ci ildən başlayaraq 100-dən artıq elm ocaqları onu öz həqiqi üzvü və müxbir üzvü seçmişdir.

Pavlov deyirdi ki, daima düşünürəm ki, nə etsəm vətənimə daha yaxşı xidmet edə bilərəm.

Akademik İ.P.Pavlov altmış beş illik elmi fəaliyyəti ərzində biologyanın ən geniş sahələrindən biri olan insan və heyvan fiziologiyasının ən mühüm problemlərini həll etmişdir.

Pavlovun elmi fəaliyyəti, əsas etibarilə, üç dövrə bölündür. İ.P.Pavlov birinci dövrde qan dövranının, ikinci dövrde həzm sisteminin, üçüncü dövrde isə beyinin — ali sinir fəaliyyətinin fiziologyasını öyrənmişdir.

Pavlov qan dövranının fiziologyasını öyrənərkən ürək fəaliyyətinin xüsusi dinamik sinirlər vasitəsilə nizama salındığını keşf etmişdir. Ona qədər belə məlum idi ki, ürək fəaliyyətini simpatik və azan sinirlər idarə edir.

İ.P.Pavlov, 1883-cü ildə müdafiə etdiyi "Ürəyin mərkəzdənqan sinirləri" mövzusunda doktorluq dissertasiyasında göstermiş-

dir ki, simpatik sinirlərin tərkibində ürəyin yiğilma qüvvəsini artırın lillər vardır.

Pavlov mədə vəzilərinin fəaliyyətini öyrənərkən, xüsusilə böyük məhərət göstərmışdır. Həqiqi mədə fiziologiyası yalnız Pavlovun tədqiqatlarından sonra yaranmışdır.

İnsanın ali sinir fəaliyyəti, birinci və ikinci siqnal sistemi, şərti və şərtsiz refleksler sahəsindəki tədqiqatları isə onun elmi fəaliyyətinin zirvəsi hesab edilir.

K.A.Timiryazevin dediyi kimi, İ.P.Pavlov fiziologiyada sintetik istiqamətin banisidir.

İ.P.Pavlov daxili orqanların da xüsusi sinir uclarını — interro-septorların olduğunu və bunların vasitəsilə daxili mühit haqqında baş-beyinə siqnalların verildiyini isbat etmişdir.

1935-ci ildə Moskva və Leningradda keçirilmiş XV Beynəlxalq fizioloqların konqresində İ.P.Pavlov yekdillikle "dünya fizioloqlarının başçısı" qəbul edilmişdir.

Böyük alimin ürək döyüntüleri 1936-cı ildə əbədi olaraq dəyandı.

Rusiya Elmlər Akademiyasının mərhum prezidenti akademik S.İ.Vavilov onun haqqında belə demişdir:

"Pavlov principinin zənginliklərindən lazımnıca istifadə edilməməsini sovet xalqı və bütün qabaqcıl bəşəriyyət bize bağışlamaz. Bu irsi inkişaf etdirmək həyatın ən mürəkkəb formalarını başa düşmək üçün əsasdır, tibb elmi üçün yeni perspektivdir".

Pavlov bize çox böyük elmi irs qoyub getmişdir. Böyük proletar yazıçısı M.Qorki İ.P.Pavlovun elmi irsi haqqında belə demişdir: "Pavlov öldü, lakin onun işdə təcəssüm etmiş enerjisi hələ uzun zaman yaşayacaqdır".



**İ.V.MİÇURİN**  
(1855 – 1935)

Ivan Vladimiroviç Miçurin 1855-ci il oktyabr ayının 27-də, Ryazan quberniyasının Pronsk qəzasında anadan olmuşdur. 1869-cu ildə Pronsk məktəbini bitirir, ailə vəziyyətinin çətin olmasına görə təhsilini davam etdirə bilmir.

İ.V.Miçurin əsl xalq alimi olmuşdur. O, bütün həyatını xalqına xidmət etməyə sərf etmişdir. Onun elmə sərf etdiyi həyat yolu çox zəhmətlidir. O, çar Rusiyasının ezbəli, qaranlıq və ağır illərində elmi fəaliyyətə başlamışdır. Çar Rusiyası hökməraniq etdiyi illərdə alım və ixtiraçılar üçqat zülm altında, çar mütləqiyətinin və kilsənin zülmü altında ezbətək kəşf etmişdir. Çarizm onların fəaliyyətinə heç bir şərait yaratmadı.

İ.V.Miçurin ailələrində hamı təbiətə, xüsusilə bitkilərə meyl göstərirdi. Ailə üzvlərinin bəziləri çiçək, tərəvəz, meyvə bitkiləri digərləri isə başqa bir şey əkir, calaq edirdilər. Təəccübülu deyildi ki, Miçurin hələ səkkiz yaşında ikən meyvə ağaclarını müxtəlif üsullarla calaq etməyi yaxşı bilirdi.

Böyük təbiətşünas Miçurin on yeddi yaşında ikən gimnaziyanı bitirmədən, yoxsullaşmış, kiçik zadəgan malikanəsini həmişəlik tərk etməyə və yaşamaq üçün öz əməyi ilə vəsait toplamağa məcbur olur. O, əvvəller dəmir yolunda kiçik xidmətçi, sonralar kustar mexanik, saatsaz olur. Lakin gənc yaşılarından qəlbində

baş qaldırıran seleksioner — bağban arzusu, onu heç vaxt tərk etmirdi. Miçurin bütün qüvvəsi ilə elmə can atıldı. Bu zaman Miçurinin iyirmi yaşı var idi.

Miçurin yorulmadan belə bir məsələ üzərində: "..şimal meyvəciliyi yaratmaq, yeni alma, armud, gavalı və albalını tədricən köçürüb şimal qütb dairəsinə yaxınlaşdırmaq, üzüm, ərik, şəftalı kimi cənub bitkilərini isə orta və qismən şimal zonasına köçürmək" haqqında fikirləşirdi. Gənc Miçurin Vətənində mədəni, yüksək məhsul verən bitki sortları yetişdirirdi.

Bu nəcib vətənpərvərlik ideyaları bütün ömrü boyu onun üçün yol göstərən ulduz kimi parlayırdı. Lakin bu ideyaların həyata keçirilməsi üçün biologiya elmini dərindən bilmək, təcrübə işləri üçün torpaq, toxum və şitil, xüsusi bina, elmi avadanlıq, qoşqu qüvvəsi, kənd təsərrüfatı alətləri və hər şeydən əvvəl pul tələb edirdi. Miçurunda isə bunların heç biri yox idi.

İ.V.Miçurin 1877-ci ildə gündəliyində yazmışdı: "5 il ərzində torpaq əldə etmək üçün fikirləşməyə dəyməz. Xərcləri isə mümkün olduqca son həddə qədər azaltmaq lazımdır".

Bu "son hədd" hər şeydən əvvəl onun ailəsinin yoxsul yaşaması idi. Süfrədə ətsiz borş, suda bişmiş kartof, gündə hər bir ailə üzvü üçün iki girvənə çovdar çörəyi, bir da iki qəpiyə başa gelən çay olurdu.

Miçurin sonralar, keçirdiyi ağır günləri xatırlayaraq belə yazır- dı ki, gecədən xeyli keçmiş dəmir yolundan növbədən eva qayıtdıqda çörəkdən başqa heç bir şey evdə olmurdu.

Alaq otları ilə mübarizə aparmaq və yetişdirilmiş hibridləri ziyanvericilərdən qorumaq üçün pul çatışmındı. Miçurin özünün hazırlanğı mikroskopla yegane pəncərəsi olan darısqal və qaranlıq bir daxmada işləmişdir. O, öz təcrübələrini boşqabda, dibçəklərdə, konserv qutularında, boğazı kəsilmiş qutularda aparmalı olurdu. Lazımı elmi avadanlığı almağa pulu yox idi. Çar məmuru palṭarı geymiş idealist professorlar Miçurinin əldə etdiyi hibridləri "bic doğulmuşlar" elan edirdilər. Kilsə xadimləri isə deyirdilər ki,

o, bitkileri hibridləşdirməkdən əl çəkməzsə Allahın cəzasına düşçə olacaq. Hibridləşdirmə işini "kafirlik" adlandırdılar.

Miçurinin parlaq zəkası, möhkəm iradəsi və öz işlərinə böyük inamı vardı. Miçurin fəaliyyətinin qırıq iki illi çox ağır şəraitdə keçdi. Buna baxmayaraq o, bu müddət ərzində bağda işini inamlı davam etdirir, özünün dərin materialist nəzəriyyəsini yaradırdı.

V.M.Lomonosovdan D.i.Mendeleyeve, Lamarkla Darvindən K.A.Timiryazev qədər, böyük materialist təbiətçilərin bitkiçilik elminə və təcrübəsinə vermiş olduğu hər şeyi dərindən mənimşəyən Miçurin elmi tərəqqi yolu ilə daha irəliyə getdi.

Miçurin gənclərin yaradıcı fikrini yeni, mükəmməl, insan həyatının tələbələrinə daha aydın cavab verən yollar axtarmağa doğru yönəltməyə çalışırdı.

İvan Vladimiroviç hələ, 1928-ci il iyulun 12-də onun yanına gəlmiş K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının tələbələrinə xatire olaraq, bədahətən söylədiyi şerî belə yaratmışdır:

Kənd təsərrüfatı işinə başlayan timiryazevçilər üçün xeyirdəua:

Gəlin duraq, uşaqlar, möhkəm sədd kimi,  
Şücaətələ dağlıq, ataq köhnəni.  
Gəlin, birgə dağlıq maneələri,  
İtləyib onları tullayaq geri.  
Məhv edək köhnə fikrin qalıqlarını.  
Görək zəhmətimizin şirin barını,  
İşdə daim təcrübə qalıb geləcək,  
Odur yeni quruluşun möhkəm əsası,  
Yolumuzda təcrübə, nur saçın gerek.

1931-ci ildə onlar şəhər və kəndlərdə məktəbəni sahələrdə Miçurinin yetişdirmiş olduğu yüksək məhsul verən meyvə və giləmeyvə bitkilərini yaymaq üçün qızığın işə başlamışlar.

Miçurin 1933-cü il sentyabrın 29-da timiryazevçi tələbələrin başqa bir qrupuna müraciətə yazmış olduğu "Arzularım" məktubunda göstərirdi: "Əgər biz dünyani izah etmək deyil, onu dəyişdirmək məqsədini qarşımıza qoymuşuqsa, onda on əvvəl bitkilərin xassələrini insanlar üçün arzu edilən istiqamətdə dəyişdirməliyik".

Miçurin zəhmətkeş xalq üçün yaşayış yaradırdı. Meyvə şitilliklərində hər il, on milyonlarla alma, armud, portağal, narıngi tıngləri yetişdirmək üçün bitkiləri calaq etməyi bacaran adamlar çatışmırıldı. Ona görə de Miçurin gəncləri bu sənəti öyrənməyə çağırırdı. Həm de təbietdə (dağlarda, meşələrdə, səhralarda, dərələrdə) hələ seleksiyaçı əli dəyməmiş bitkilərin toplanmasında gənclərin fəal iştirak etməsini lazımlı biliirdi. Bu məqsədle Miçurinin rəhbərliyi ilə Rusyanın ayrı-ayrı ucqar rayonlarına, xarici ölkələrə (Fransa, İngiltərə və s.) ekspedisiyalar təşkil edilirdi.

i.V.Miçurin yaradıcılıq fəaliyyətinin əvvəlində iqlimləşdirmədən (akklimatizasiyadan) istifadə etmişdir. Miçurin, bu üsul faydalı olmadığı üçün, sonralar hibridləşdirmədən istifadə etməyə başlamışdır. Ona görə, onun yaradıcılığının əsasını, hibridləşdirmə, seçmə və alınmış hibrid neslinin tərbiyə edilməsi kimi üsullar təşkil edirdi. Tərbiyə üsulunun en başlıca forması isə mentor üsulu idi. Alim uzunmüddəti fealiyyəti nəticəsində vətəni, xalqı üçün 300-dən artıq meyvə və giləmeyvə sortları yaratmışdır. Dominantlığın idarə edilməsinin elmi qaydada təcrübədə sınaqdan keçirir.

Miçurin uzaq hibridləşmədən də istifadə etmişdir. O, hələ 1885-ci ildə tezyişişen Vladimirk albalısı (ana bitki) ilə aq Vinkler (ata bitki) çarpazlaşdırması yolu ilə eldə edilmiş albalı-gilas hibridi aldı.

Miçurin yazırkı ki, bitki öz-özlüyündə tamamilə faydasız olabilir. O, yalnız insanın tərbiyəsi və təsiri altında olduğu zaman güclü həyat amilinə çevrilir.

1932-ci il may ayında bədbəxtlik üz verdi: hər biri alma boyda olan görünməmiş dolu yağış şitiliyi vurdu. Miçurinin ən yaxın köməkçisi A.S.Tixonova ağlaya-ağlaya onun kabinetinə gəlib, minlərlə çox qiymətli hibrid şitillərinin məhv olduğunu xəbər verdi. Miçurin ona inamla cavab verir ki, biz seleksiyaçıyıq, eyb etməz, minlərlə, on minlərlə yeni hibrid eldə edərik.

Öz işinə və özünə olan inam Miçurinin xarakterində böyük təvazökinqılıqla birləşirdi. O, gənc alımların, agronomların nailiyətlərinə xüsusi həssaslıq göstərir və diqqətlə yanaşırı. 1935-ci ilde Zaqafqaziya ölkə komitəsinin nümayəndələri onun yanına gələrək, belə nağıl edirlər ki, Suxumidə bir nəfər gənc limonu calaq edərkən tumurcuğu cir ağacın gövdəsində T(te) şəkilli yarıqa qoymadan qabaq limon şirəsinə batırılmış və calaqların hamısı tutmuşdur.

Miçurin gəncin işini alqışlamış və cavab vermişdir ki, bu gəncin üsulunu bütün ölkədə yaymaq lazımdır.

Keçmiş Sovet İttifaqının hər tərəfindən Miçurinin yanına xeyli sayıda oğlan və qız gəlirdi. Miçurinin şitiliyini çox vaxt "Yaşıl təbət laboratoriyası" adlandırdılar.

1919-cu ilin qəhrəmanlıq günlərində əynində qızıl əsgər şinəlli olan 23 yaşlı İ.S.Qorşkov İ.V.Miçurinin yanına gəlir və bir daha buradan getmir. Kənd təsərrüfatı elmləri doktoru İ.S.Qorşkov 1935-ci ildən İ.V.Miçurin tərəfindən yaradılmış Mərkəzi Genetika Laboratoriyasına rəhbərlik etməyə başlayır.

Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının həqiqi üzvü olan P.N.Yakovlev gəncliyində Miçurinin rəhbərliyi altında işləmişdir. Bunnardan başqa onlarla ən görkəmli sovet alımları (A.S.Tixonova, T.A.Qorşkova, İ.N.Simonov, N.İ.Tixonov, A.N.Venyaminov, N.V.Tsitsin, M.F.Ivanov və b.) Miçurinin rəhbərliyi və onun nəzəriyyəsinin təsiri altında yetişmiş və ölkə elminni zənginləşdirmişlər. Miçurinin işlərinin neticəsi nəinki təkcə botanika sahəsində öz təsirini göstərmüş, eləcə də onun nəzəriyyəsi əsasında heyvandarlıq sahəsində də yeni nailiyətlər eldə edil-

mışdır. Miçurin sahə saat 5-də yuxudan durar, 6-da isə yaxın köməkçiləri ilə çay içər (bu müddətdə görülən işlərin planını hazırlayırlı), saat 7-nin yarısında şitiliyi gedər, verilmiş tapşırıqların icrasını yoxlayar, toxum ekər, calaq edər, bitkiləri seçər, müşahidələri (qeyd dəftəri, lupa, biçaq və s. həmişə cibində olardı) qeyd edər, burada en maraqlı şey bitkilərin hibridləşməsi idı.

Miçurin saat on ikinin yarısında poçta gedər, burada olan məktubları nezərdən keçirər, sonra isə nahara yollanardı.

Yeməkdən sonra bir-iki saat qəzet, jurnal, bülleten və məktubları oxuyar, onlara cavab yazmağı isə axşama saxlayardı. O, saat 3-dən 5-ə qədər bağa işə çıxardı. Saat 5-də çay içər, sonra o, gündəlilikdə qeydlər edər, məqalə yazar, xüsusi ədəbiyyatı oxuyardı, həm də qonaqları qəbul edərdi. Saat səkkizdə axşam yeməyi başlanar, 20 dəqiqədən sonra gecə saat 12-yə kimi bikiçilərin, heyvandarların, biologiya müəllimlərinin və məktəblı gənclərin məktublarına cavablar yazardı.

Miçurin təbiətşünas-bioloq idi. Lakin o, heç vaxt öz fəaliyyəti ni məhdudlaşdırıb biologiyanın çerçivəsində saxlamırdı. O, bacarıqlı mehanik idi, elektrik işlərini yaxşı bilirdi, çox mahir texniki bağban, bacarıqlı təbiətçi, rəssam, gözəl publisist idi. O həm də fizikanı, nəzəri mehanikani, aqtoronomiyani, fəlsəfəni, tibb elmini də öyrənmişdir.

Miçurin V.V. Petrov, Faradey, Edisson və b. kimi fiziklərin kəşfləri ilə maraqlanar, onları dərindən öyrənərdi.

D.İ.Mendeleyevin "Kımyanın əsasları" kitabı Miçurinin stolüstü kitabı idi. Miçurin meyve bitkilərinin tozcuğuna elektriklə təsir göstərməkle onların həyat fealiyyətinin artmasına nail olurdu. O, hələ qabaqlar bitki orqanizmına rentgen şüaları ilə təsir etməyin zəruri olduğunu göstərirdi.

Miçurin klassik ruc ədəbiyyatını və xarici ölkə ədəbiyyatlarını yaxşı bilirdi. O, böyük bədii söz ustaları: Puşkin, Qoqol, Lermontov, Tolstoy, Turgenev, Çexov, Qorki, Şekspir, Bayron, Hüqo, Balzak, Servantes, Dante, Höte, Şiller və Heynenin adlarını Qalliley,

Kopernik, Lomonosov, Lamark, Darvin, Mendeleyev və Timiryazevin adları qədər əziz tuturdu. Kitablar ona həmişə azlıq edirdi.

Miçurin ucaboy və ariq idi, ciddi və qırışqı sifəti vardı, qonur gözləri çox dilqəqtə baxırdı. İlk baxışda o sərt qaraqabaq adam kimi görünürdü.

Miçurin musiqini yaxşı bilirdi. O, fortepianoda çalırdı, tez-tez teatra gedirdi.

O, heyvanları çox sevirdi. Onlar üçün evinin ətrafında şərait yaradırdı. Miçurin telebələrinə deyirdi: "Əməksevərlik elmin doğru yoludur".

Canlı təbiəti dəyişdirmək haqqında Miçurin təlimi insan zəkasının böyük nailiyyətlərindən biridir. Bu təlim alım və təcrübəçilərin, bitkiçi və heyvandarların təbiət üzərindəki hakimiyyyətini gündən-güne genişləndirir.

İ.V.Miçurin 1935-ci il iyun ayının 7-də vefat edir və Miçurinsk şəhərinin meydanında basdırılır.

Fransız bioloqu Prenan 1935-ci ildə İ.V.Miçurinin vəfatı münasibətilə Sovet xalqına başsağlığı verərkən yazmışdı: "Miçurinin adı indi bütün dünyada şöhrət tapmışdır. Miçurin öldü, lakin onun adı dostlarının xatirində həmişə yaşayacaqdır". Fransız Şevale yazırı "Professor Fransa alımlarına yaxşı tanışdır. O, ömrünün axırına kimi fəaliyyətdə olub, botanikaya çox şey vermişdir".

Miçurinin əsərləri dönyanın 17 dilinə tərcümə edilib və milyonlarla nüsxədə çap olunmuşdur.

Miçurinsk şəhərində qırmızı qranitdən düzəldilmiş təmal üzərində təbiəti dəyişdirən böyük alım İvan Vladimiroviç Miçurinin əzəmətli bürünc heykəli qoyulmuşdur. Meydanın digər tərəfində onun məzarı yerləşir. Qara daş üzərində Miçurinin aşağıdakı alovlu sözləri yazılmışdır: "Təbiətdən mərhəmət gözləmək olmaz, insan təbiətin yaratmış olduğunu daha gözəl bitki formaları yaratmalıdır".

Onun elmi xidmətləri həmişə yüksək qiymətləndirilmiş, həmçinin ali və orta məktəblərdə onun təlimi öyrənilir.

S.N.VINOQRADSKI  
(1856 – 1953)



Sergey Nikolayeviç Vinoqradski məşhur mikrobioloq olub, ümumi və torpaq mikrobiologiyasının əsasını qoymuşdur. Mikrobiologiya sahəsində xidmətlərinə görə Paster, Meçnikov, Kox kimi alımlarla eyni sıradə durur. O, xemosintez prosesini keşf etdən almışdır.

N.S.Vinoqradski 13 sentyabr 1856-ci ildə Kiyevdə hüquqşunas ailəsində doğulmuşdur. 1873-cü ildə ikinci Kiyev Gimnaziyasını qızıl medalla bitirmiş və Kiyev Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin bir aydan sonra fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə keçmişdir. Buradan Peterburq Konservatoriyanı və sonra Peterburq Universitetinin yənə təbiət bölməsinin ikinci kursuna qaydır. Burada məşhur kimya və biologiya alımlarının mühazirələrini dinləyir. 1881-ci ildə universiteti bitirdikdən sonra laboratoriyada ilk tədqiqat işləri aparmağa başlayır. 1885-ci ildə Strasburq Universitetinin botanika laboratoriyasına daxil olur. Xaricdə ikən o, mikroorganizmlərdə dəyişkənlilikləri öyrənir, bu sahədə baş vermiş bir sira mübahisələrə tutarlı cavablar yazar.

1883-cü ildə S.V.Vinoqradski Rusiyaya qaydır. Rusiyada mikrobiologiya sahəsində tədqiqat işlərinin qoymuşunun aşağı səviyyədə olduğunu o yena xaricə (Syurizə) gedir.

1890-ci ildə Peterburqda Eksperimental Təbabət İnstitutu açıldı. Orada biologiya və tibb sahəsində əsaslı tədqiqatların aparılması lazımlı geldiyindən S.N.Vinoqradski instituta işə dəvət olun-

du. 1891-ci ildə həmin institutda əvvəlcə şöbə müdürü, 1902-ci ildə isə institutun direktoru təyin olunur. Mikrobiologiya sahəsində apardığı geniş elmi-tədqiqat işlərinin nəticəsinə görə 1894-cü ildə Rusiya Elmlər Akademiyasına müxbir üzv, 1902-ci ildə Fransa Elmlər Akademiyasının fəxri üzvü seçildi.

1889-cu ildə S.M.Vinoqradski xəstələndiyinə görə Peterburqdan Kiyeva gedir, uzun illər orada yaşayır. O, Ukraynada torpaq mikrobiologiyası ile məşgül olmağa başladı. 1922-ci ildə Fransaya Paster İnstitutuna dəvət olunur, ömrünün son vaxtlarına kimi orada işləyir. O, xaricdə yaşamasına baxmayaraq Rusiya ilə həmişə əlaqə saxlayır ve təəssüflənirdi ki, qoçalığı üçün artıq Rüssiyaya qayida bilmir. Büyük alim, mikrobioloq S.N.Vinoqradski 1953-cü ilin fevralın 24-də Fransada vefat edir. Onun mikrobiologiya elmi sahəsindəki ideyaları, mikrobiologiyada ekoloji istiqamət yaratması, xemosintez nəzəriyyəsinin keşfi və s. xidmətləri həmişə yüksək qiymətləndirilmişdir.

Xemosintez prosesinin keşfi ilə əlaqədar S.N.Vinoqradski müəyyən etdi ki, təbiətdə üzvi maddələr yalnız fotosintez yolu ilə deyil, eyni zamanda xemosintez yolu ilə də əmələ gelir. 1892-ci ildə dissertasiya müdafiə etmədən ona botanika üzrə elmlər doktoru elmi dərəcəsi verilir. 1892-ci ildə təbiət tədqiqatçıları və həkimlərin Moskvada çağırılan IX qurultayına S.N.Vinoqradski də gelir və "Təbiətdə azotun dövrəni" mövzusunda məruzə oxuyur.

Azotobakteriyaların (azot fiksasiya edən bakteriyaların) paxlalı bitkilərlə simbioz həyatı ilə əlaqədar tədqiqatı da böyük əhəmiyyətə malikdir. Alim bəzi bakteriyaların sellüzani parçalaması hadisəsini də öyrənmişdir. Lakin nitrifikasiya və azotifikasiya bakteriyalarının və onların apardıqları proseslərin elmi izahı torpaq mikrobiologiyasının əsasını qoymuşdur. S.N.Vinoqradskinin əsərləri yüksilib 1952-ci ildə Moskvada "Torpağın mikrobiologiyası" adlı kitabda nəşr edilmişdir. Bu da alimin xatirəsinə həsr olunmuş böyük hədiyyədir.

S.N.Vinoqradski ölkəsində və onun hüdudlarından kənarda həmişə yüksək qiymətləndirilir.

S.Q.NAVAŞİN  
(1857 – 1930)



S.Q.Navaşin 1857-ci il dekabrın 14-də Saratov quberniyasının Sarevşina kəndində həkim ailəsində anadan olmuşdur. Onun atası Qavril İvanoviç o dövrün iri çinovniki olan Nesellrodenin böyük malikanasında həkim işləyirdi. Qavril İvanoviç Navaşin Kaluqa quberniyasındaki müflisləşmiş zadəgan ailəsindən çıxmışdır və onun qohumları hərbi dairələrdə xidmət edirdilər.

Onun 4 bacısı və 2 qardaşı vardı. 1863-cü ildə atası Qavril İvanoviç vefat edir. O zaman Navaşının cəmi altı yaşı var idi. Ailenin vəziyyəti ağırlaşdı. Lakin anaları Yelizaveta Andreyevna sadılı olduğu üçün çatın vəziyyətdən çıxmağa yol tapdı. O, böyük bacısı Anna ilə birlikdə tədris müəssisəsində uşaqlar üçün çox da böyük olmayan hazırlıq məktəbi açdı. Bu məktəbdən aldığıları galır hesabına həm ailəsini dolandırıbildi, həm də uşaqlarına orta təhsil verməyə nail oldu. Sergey Qavriloviç gimnaziyada təhsil alaraq, 14 yaşından zəif oxuyan aşağı sinif şagirdlərinə pullu dərs verirdi. 1874-cü ildə S.Q.Navaşin Saratov Gimnaziyasını qurtarır.

S.Q.Navaşin artıq yuxarı siniflərdə fiziki və kimyəvi cihazların toplanması, hazırlanması ilə məşgül olurdu. Onun sevimli məşgulliyəti qayıda gəzmək, balıq tutmaq və tüfənglə ova çıxmak idi. Bu onun müşahidə qabiliyyətinin artmasına, sağlamlığının möhkəmlənməsinə körmək edirdi. Bu məşgulliyəti və fiziki əməyə münasibəti ömrünün axırına qədər saxlamışdı.

Bundan başqa onda gözəl rəssamlıq qabiliyyəti var idi.

1879-cu ildə ailəvi ənənəyə görə Peterburq Tibb-Cərrahiyə Akademiyasına qəbul olunur. Tələbəlik illərində o, bəzi mühazirə və laboratoriya məşğələlərində, xüsusilə, anatomiya məşğələlərində fəal çalışırdı. Bu fənni professorlardan Qrubər və Lonsert tədris edirdilər. Onun əsas məşgiliyyət yeri kimya laboratoriyası idi. Bu laboratoriyanın rəhbəri böyük rus bəstəkarı Aleksandr Borodin idi. Laboratoriya gərgin məşğələdən sonra o, insan anatomiyası və digər xüsusi fənlərdə iştirak edirdi. Axşamlar isə tələbə xorunda fəaliyyət göstərirdi. S.Q.Navaşın uzun müddət işləyərək kimya elmında böyük müvəffəqiyyət qazandı. Tələbəlik illərində qazandığı yüksək bilik sonralar Moskvada K.A. Timiryazevin yanında işlədiyi zaman ona böyük kömək etmişdi.

Moskva Universitetində S.Q.Navaşın professor Markovnikovun yanında kimya üzrə təhsilini artırır, eyni zamanda o, Müllərin kimya laboratoriyasında praktikant işləyirdi. Bununla bərabər ali qadın kurslarında assistantlik də edirdi.

S.Q.Navaşın "Duzlu məhlulların sabitliyi" adlı namizədlük dissertasiyasını yazdırdan sonra, onun kimya üzrə fəaliyyəti sona yetir. Lakin kimya üzrə geniş dünyagörüşü o zaman onun gənc alim K.A.Timiryazevlə yaxınlaşmasına səbəb olur.

S.Q.Navaşın öz dərin biliyi ilə bütün dinləyicilərdən fərqlənirdi, buna görə de Timiryazev universitetdə ona assistant vəzifəsi ni verir. O, bu vəzifəni 1881-ci ildən Moskva Universitetində, sonra Petrovski Akademiyasında (1884) tuturdu. Bununla da S.Q.Navaşının elmi və pedaqoji fəaliyyəti başlanır. Navaşının dərin biliyi yiyələnməsinə Timiryazevin böyük köməyi olmuşdur.

S.Q.Navaşının, botanika sahəsində biliyi qeyri-mükəmməl olmağa başlayır. O, bitkilerin anatomiyası üzrə məşğələlər aparır. Moskva yaxınlığında bitkileri toplayır və xüsusiyyətlərini öyrənir. 1884-cü ildə o, 20-dən artıq bitki xüsusiyyətini dəftərdə qeyd etmişdi.

O dövrde biologiya üzrə ədəbiyyat çox az idi. Rus dilində demək olar ki, heç yox idi. Rus florası (bitki aləmi) zəif öyrənilmiş-

di. Buna görə de S.Q.Navaşın mamırlar üzərində tədqiqat aparır, onların şəkillərini çəkir. O, bir sıra əsərlər yazmışdır "Torf və Moskva guberniyasında torfun emalə gəlməsi" (1887), "Perm guberniyasının bioloji florاسına dair materiallar" (1886), "Orta Rusiyada bitki növlərinin coğrafi yayılması" (1889) və "Orta Asiyada mamırlar" (1897). Bunlar rus florasına dair ilk tədqiqat əsərləri idi.

Mamırlarla çürüğün göbələklər üzərində tədqiqat apararaq, o, Akademiyada "Bitki patologiyası", Universitetdə isə "Göbələklərin sistematikasına giriş" fənlərinin tədris edilməsinə icazə alır. S.Q.Navaşının göbələklərə olan marağı onu görkəmli mikrobioloq M.S.Voroninlə tanış edir. Birga işləri və dostluğu onlara elmdə böyük nailiyətlər eldə etməyə kömək edir.

K.A.Timiryazev onun yaxşı müşahidə etmək və eksperiment aparmaq qabiliyyətinin olduğunu düzgün müəyyənləşdirmişdi. S.Q.Navaşın arıları və göbələkləri toplayır və onların üzərində müşahidələr aparır. Mamırlarda parazitlik edən göbələklər üzərində ciddi tədqiqat işləri aparmaqla yanaşı "Bitkiların patologiyası", "Göbələklərin sistematikasına giriş" kursları üzrə mühazirələr oxuyurdu. Maraqlıdır ki, məşhur kimyaçılarla, Timiryazevlə dostluğunu onu nə kimyacı, nə də fizioloq etmədi.

1888-ci ildə S.Q.Navaşın Peterburq Universitetində Magistr (keçmişdə alimlik dərəcəsi idi) imtahanı verir və orada assistant işləyir.

S.Navaşının inkişafında ondan yaşça böyük olan M.S.Voroniñ rolü çox olmuşdur.

S.Navaşın mikroskopun texnikasını, onun nəzəri əsaslarını, mikroteknikanı bilən gözəl praktik idi. 1894-cü ildə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alır. Az sonra Kiyev Universitetinə işe gedir, kafedra rəhbəri olur. Burada bitki embriologiyası üzrə qiymətli tədqiqat işi aparmağa başlayır. Gərgin tədqiqatlar nəticəsində alim örtülü toxumlu bitkilerde "ikiqat mayalanma" hadisəsini kəşf edir. Bu haqda ilk dəfə 1898-ci ildə Kiyevdə çağırılan həkimlərin və təbətüşünəslərin X qurultayında çıxış edir, bitkilərdə

İkiqat mayalanmanın getmesi üçün tozcuq dənəsi yetişdikdən sonra ümumi qlafin içərisində üç hüceyrə və üç nüvə olur. Yumurtahüceyrə bölünərək dörd haploid hüceyredən ibarət qrup əmələ getirir. Sonra həmin hüceyredən 3-ü ölürlər, qalan bir hüceyrə mitoz yolla üç dəfə bölünür və 8 hüceyredən ibarət qrup əmələ getirir. Həmin hüceyrlərdən beşi rüseym kisəsinin divarını təşkil edir, qalan üç hüceyrə isə rüseym kisəsinin boşluğununda qalır. Daxildə olan 3 hüceyrənin biri yumurtahüceyrdədir. İki hüceyrə isə rüseym kisəsinin boşluğununda qalır. Daxildə olan 3 hüceyrənin biri yumurtahüceyrdədir. İki hüceyrə birləşərək diploid nüvə əmələ getirir. Mayalanma zamanı tozcuq borusunun uc hissəsində yerləşən sperimlərdən biri yumurtahüceyresi ilə birləşərək diploid nüvə yaranır. Bundan rüseym inkişaf edir. Diploid nüvəli hüceyrə ilə sperim birləşdikdə isə triploid nüvə yaranır ki, ondan da endosperm əmələ gəlir və s.

“İkiqat mayalanma” haqqında məruzə həmin qurultayın mətiyallarında, eyni zamanda Elmlər Akademiyasının bülletenində alman dilində nəşr olundu.

S.Q.Navaşın 1898-ci ildə ilk dəfə xaricə, Yava adasına elmi ezamiyətə gedir. Bu zaman, o gənc olmasına baxmayaraq, məşhur alim kimi tanınmışdı. 1915-ci ildə S.Q.Navaşın ağır xəstələnir, həkimlərin məsləhətinə görə cənuba, Tbilisiyə gedir. Burada universitetdə və Politeknik İnstitutunda dərs deyir. 1923-cü ildə S.Q.Navaşın K.A.Timiryazev adına Moskva Dövlət Biologiya İnstitutuna direktor dəvət olunur. Burada ömrünün axırına kimi işləyir. O, müəllimliyi sevmirdi. Ona görə də heç bir dəsrlik və ya dərs vəsaiti yazmamışdır. Lakin o, tələbələri, gəncləri sevir, onlara faydalı məsləhətlər verirdi. S.Q.Navaşın gözəl şəkillər çəkmək qabiliyyətinə malik olub. O deyirdi: “Şəkil — morfologyanın dillidir”.

1929-cü ildə arvadı öldükdən sonra Moskvadan Datskoe Seloya (indiki Puşkin şəhəri) köçür. 1930-cu ildə ağır xəstələnir, bir daha yataqdan qalxmır. Dekabrın 10-da vəfat edir.

S.Q.Navaşın 100-dən artıq əsərin müəllifidir. Onun xidmətləri yüksək qiymətləndirilmişdir.

1901-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1904-cü ildə Ber mükafatı laureatı, 1917-ci ildə Akademiyanın həqiqi üzvü, 1924-cü ildə Ukrayna Elmlər Akademiyasının üzvü olmuşdur. Bundan başqa Çexiya, Almaniya, Macarıstan, İsveç, ABŞ və s. ölkələrin akademiyalarının fəxli üzvü seçilmişdir. 1928-ci ildə ona əməkdar elm xadımı kimi şərəflə fəxli ad verildi. S.Q.Navaşının ideyaları həmişə öyrənilir, davam etdirilir, hətta ali və orta məktəblərde tədris olunur.

V.I.VERNADSKI  
(1863 – 1945)

Vladimir İvanoviç Vernadski 1863-cü il fevralın 28-də Peterburqdə iqtisadçı — professor ailəsində anadan olub. O, böyük təbiətşünas, mineraloq, kristalloqraf olub, geologiya və biokimyanın əsasını qoymuşdur.

1881-ci ildə Peterburqdə birinci klassik gimnaziyani bitirmişdir. Gimnaziya onu razi salmamışdı, alimin etiraf etdiyi kimi əslində özü yox, adı klassik gimnaziya idi. Gimnaziyada oxuyan zaman o, fəlsəfə, tarix elmləri ilə maraqlanırdısa, 1885-ci ildə Peterburq Universitetinə daxil olduqdan sonra onun həyatı, dünyagörüşləri dəyişməyə başladı. O dövrde universitetdə məşhur alimlərdən Mendeleyev, Seçenov, Menşutkin, Dokuçayev və b. mühəzziplər oxuyurdular. Vernadski öz xatirələrində göstərirdi ki, bu alim-



lərin mühabirələri məni və digər tələbələri elmə həvəsləndirdirdi. V.İ.Vernadski V.V.Dokuçayev öz mülliimi adlandırdı. Həmin dövrde Dokuçayev torpaqşunaslıq kimi müsteqil elm sahəsi yaradmışdı. Tələba iken dərnəklərdə fəal iştirak edir və həm də Peterburq Mineraloziya Muzeyində mühafizəçi işləyirdi.

1888–90-ci illərdə xaricə ezməyyət gedən Vernadski Almaniya, Fransa, Avstraliya, İtaliya, İngiltərə, Polşa, Çexoslovakiya və b. yerlərdə ekspedisiyalarda olur.

1888-ci ildə İngiltərədə çağırılan Beynəlxalq Geolojiya Kongressində iştirak edir. 1891-ci ildə geolojiyadan dissertasiya müdafiə edərək magistr alimlik dərəcəsi alır. 1897-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, bir il sonra professor olmuşdur. 1890–11-ci illərdə Moskva Universitetində İsləmiş, 1912-ci ildə akademik seçilmiş, 1914-cü ildən Peterburq Elmlər Akademiyası Geolojiya və Mineraloziya Muzeyinin direktoru vəzifəsində çalışmışdır.

O, 1919-cu ildən Ukrayna Elmlər Akademiyasının ilk prezidenti, 1926-cı ildən Çexoslovakıyanın və 1928-ci ildən Paris Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 1943-cü ildə Dövlət mükafatı laureatına layiq görülmüşdür.

Vladimir İvanoviç Vernadski 1915-ci ildə Rusyanın Təbii Məhsuldar Qüvvələrini öyrənən Komissiyanın, 1922-ci ildə Elmlər Akademiyası Radium İstututunun və s. rəhbərlərindən biri olmuşdur. O, həm də geokimya və radiogeologiyanın banisidir.

Vernadski mineralların və mineral assosiasiyanlarının əməle gəlməsi proseslərini, onların geoloji mühitdən asılı olaraq dəyişməsini öyrənməkle mineralogiyada genetik istiqamətin əsasını qoymuşdur. Akademik Vernadski alümosilikatların quruluşu nəzəriyyəsini vermişdir.

Onun elmi müddələri müasir geoloji və mineraloziyanın əsasını təşkil edir. V.İ.Vernadski həm də, müasir biosfer haqqında təlimin banisidir. O, biosferdə canlı organizmlərin məcmusunu canlı maddə (planetin biokütlesi) adlandırmışdır. Biosfer — canlı organizmlər yaşayan geoloji qabiqdır. Biosfer sözünün ilk dəfə el-

mə J.B. Lamark tərefindən daxil edilməsinə baxmayaraq, biosfer haqqında təlimin, yəni yer kimyasını həyat kimyası ilə əlaqələndirən və yer səthinin simasının dəyişilməsində canlı maddənin rolunu müəyyən edən geokimyanın banisi V.İ.Vernadski olmuşdur.

V.İ.Vernadskinin ideyalarına görə kənd təsərifatı məhsullarının keyfiyyətinin yüksəlməsi və məhsuldarlığının artırılması üçün tədbirlərin işləniləb hazırlanmasında, yeni tipli gübərlərin yaradılmasında, bitki və heyvan xəstəlikləri ilə mübarizə üsulunun tapılmasında, az məhsuldar torpaqların mənimsənilməsində və istifadə edilməsində biologiya böyük rol oynayır. V.İ.Vernadskinin ideyaları sonralar akademik A.P.Vinoqradovun məktəbi tərefindən inkişaf etdirilmişdir.

Akademik Vernadski biosfer haqqında təlimində insanın biosferdə rolunu xüsusi olaraq qeyd edərək göstərir ki, hazırda bəşəriyyət Yerin yeni qabığını — Noosferi (yerin “ağlılı qabığını”) yaradır. Bəşəriyyət bisoferdə nisbətən az kütlə təşkil etsə də, onun fəaliyyəti olduqca böyükdür. Vernadskinin təliminə uyğun olaraq insan artıq biosferdən kənarə çıxmış, onun kosmik gəmisi Aya və Veneraya çatmışdır.

Akademik Vernadski elmi yaradıcılığında daim materializm mövqeyində durmuşdur. Lakin həyatın əmələ gəlməsini izah edərkən səhvə yol verir. O, deyir ki, həyat həmişə əbadi olub, cansızdan yaranma bilməzdi. Canlı zülalı almaq olmaz və s. Elmitədqıqtılarda fəlsəfanın rolunu yüksək qiymətləndirmiş, təbiətşünaslığın məntiq və metodologiyasını işlayıb hazırlamağın zəruriliyini göstərmişdir. Onun elm tarixinə və nəzəriyyəsinə dair bir sırra əsərləri vardır.

Vernadski ömrünün 20 ilini bitki və heyvan organizmlərinin kimyəvi tərkibi və yayılmasının öyrənilməsinə həsr etmişdir. O, müəyyən etmişdir ki, kimyəvi elementlər Yer qabığında müxtəlif formalarda ola bilər: 1) mineralların tərkibində qaz və maye halında, 2) canlı organizmlərdə, 3) maqmalarda, 4) səpələnmiş və ya dağınışmış halda.

Vernadskiye qədər, bioloq və geoloqlar geoloji proseslərə canlı orqanizmlərin təsirini kifayət qədər bilmirdilər. Lakin bitki və heyvanlar Yer qabığının geoloji prosesləri gedisində böyük rol oynayırlar.

Vernadski düzgün müəyyən etmişdir ki, bizim planetimiz canlı varlıqların radioaktiv elementləri vasitəsilə kosmosda feal ünsiyətdədir.

Bir sırə geoloji proseslər yaşıł bitkilər tərəfindən buraxılan səbət oksigenin hesabına gedir. Əger fotosintez olmasa idi, təbiətdə (Yer qabığında) proseslər tamam başqa cür gedərdi. Vernadski obrazlı şəkildə deyirdi ki, Yerin qaz qafası — havanın, həyatın yaradıcısıdır.

V.İ.Vernadskinin elm sahəsindəki xidməti yüksək qiymətləndirilmişdir. O, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

1943-cü ildə V.İ.Vernadski adına pul mükafatı, 1945-ci ildə V.İ.Vernadski adına təqaüd, 1963-cü ildə isə V.İ.Vernadski adına qızıl medal təsis edilmişdir.

1944-cü il dekabr ayının axırında Vladimir İvanoviç Vernadski çox ağır xəstələnir və 1945-ci il yanvarın 6-da vəfat edir. Onun məzəri Moskvada Novodeviçye qəbiristanlığındadır. Məzarın üstündə əhəmiyyətli büstü qoyulmuşdur.

V.İ.Vernadskinin biosfer haqqında təlimi elm aləmində əbədi şöhrət qazanmış və onu dünyada məşhur etmişdir.

D.İ. İVANOVSKI  
(1864–1920)



İnsan və heyvan orqanizminə daxil olan canlı mikrob və ya bakteriyaların keçici olmasını Lui Pasteerin XIX əsrin 70–80-ci illərdə aparduğu tədqiqatı qəti sübut edir. Texminən, həmin illərdə Robert Koch bakteriyalar üzərində tədqiqatın yeni metodlarını işləyib hazırladı ki, bu da mikrobiologianın əsasını qoymuşdur. Paster və Coxun işlərindən sonra, bir-birinin ardınca insan və heyvan organizmində xəstəliyin töredicisi olan mikroollar keşf edilməye başlandı. Lakin nə Pasterə, nə Coxə, nə də onların tələbələrinə çiçək, quduzluq, qızılıcə və başqa xəstəliklərin töredicisini tapmaq nəsib olmamışdır.

İndi bizi, bu mikroolların təpilməsi səbəbi aydınlaşdır. Məsələ ondadır ki, bu xəstəliklərin törediciləri o qədər kiçikdir ki, onlara hətta mikroskop altında baxıqdır görünmür. Bu xəstəliklərin töredicisi öz dövründə virusların süzücləri, indi isə sadəcə olaraq virus adlanır. Virusların təpilməsi D.İ.İvanovskiya nəsib olmuşdur. D.İ.İvanovski 1864-cü il noyabrın 9-da Peterburq Quberniyasının Qdovski qəzasının Niz kəndində yoxsullaşmış zadəgan ailəsində anadan olmuşdur. O, gənc ikən atası Dmitri İosifoviç vəfat etmişdir. Atasının vəfatından sonra ailəsi Peterburqa köçmüştür. İvanovski orta və ali təhsilini də elə burada almışdır. O, hələ gimnaziyada oxuyarkən dərs deyirdi.

1883-cü ildə D.İ.İvanovski Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Lakin xahiş edir ki, ailəsini təmin

eda bilmədiyi üçün onu pullu təhsildən azad edib, təqəüdə təmin etsinlər. Onun bu vəziyyətini nəzərə alıb xahişini yerinə yetirirlər. Bir müddətdən sonra İvanovski bitkilərin fiziologiyası ixtisasını seçir. Onunla məşğul olan əsas müəllimlər A.N.Bektor və A.S.Famintsin olmuşdur.

İvanovski Bektovun nəinki tələbəsi, hətta onun yaxın yoldaşı olmuşdur. Mendeleyevin, N.M. Seçenovun, V.V.Dokuçayevin və b. görkəmli alimlərin təsiri İvanovskinin tələbelik illərindən icmiyal-siyasi baxışına təsir etməyə bilməzdı. 1887-ci ildə İvanovski universiteti bitirib torpaq departamentin təklifi ilə V.V.Polovtsevə birlikdə Ukraynada və Bessarabiyada tütün xəstəliyini öyrənməyə başlamışdır. Rusyanın cənubunda tütün xəstəliyi xüsusiət geniş yayılmışdı. Xəstəliyi öyrənmək üçün təcrübə apardılar. Bu təcrübə 1888–89-cu ilə kimi davam etdi. Bu iş son ildə Peterburq Universitetinin laboratoriyasında aparılırdı. Tədqiqat bir daha sübut etdi ki, tütün xəstəliyi Ukraynada geniş yayılan "Ryabux" xəstəliyidir. Bu məlumatlar xüsusi başlıq altında 1890-ci ildə alman dilində EA-nın dövri mətbuatında dərc olunmuşdur. Universiteti bitirdikdən sonra professor Bektov və başqaları İvanovskini universitetin professorunu vəzifəsində saxlamağı qərara alırlar.

1895-ci ilin yanvarında İvanovski magistr imtahani verib "Spirit qicqırması üzərində tədqiqat" mövzusunda dissertasiya müdafiə edir. Bundan sonra İvanovski ibtidai orqanizmlərin fiziologiyasına dair, yəni kənd təsərrüfatının ümumi mikrobiologiyası haqqında mühazirə oxumağa başlayır. Sonrakı ildə isə o, tələbələrin ən əsas fənni hesab olunan, vaxtilə professor Famintskinin bitkilərin anatomiyası və fiziologiyası haqqında oxuduğu mühazirəni yenidən oxumağa başlayır.

1896-ci ilin sentyabrına qədər İvanovski EA-nın botanika laboratoriyasında işini davam etdirmişdir. Elə o vaxtdan İvanovski universitetdə dərs deməkə bərabər, texnologiya İnstitutunda bitkilərin anatomiyası və fiziologiyasından da dərs deməyə başlayır. 1901-ci ildə o, Varşava Universitetində bitkilərin anatomiyası və fi-

ziologiyası kafedrasında ekstraordinar professor vəzifəsində çalışmağa başlayır. İvanovskinin Peterburqdə işlədiyi dövr, elm üçün daha çox əhəmiyyətli olmuşdur. O, müxtəlif tütün mozaikası xəstəliyinin keşf edən müəllif kimi tanınmışdı. Kırımda tütün plantasiyaları üçün təhlükəli olan tütünün malum olmayan xəstəliyinin yayıldığı bir vaxtda torpaqşunaslıq departamenti İvanovskidən bu xəstəliyin öyrənməsini xahiş etdi. 1890-ci ilin bütün yayı ərzində o Nikin botanika bağında tütün plantasiyalarında işləyir.

1891-ci ildə isə o, magistr dissertasiyasını taxirə salıb, EA-nın botanika laboratoriyasında bu işi davam etdirdi. 1892-ci ilin fevralında "Meşəçilik və kənd təsərrüfatı" adında çıxan jurnalda İvanovskinin "Tütünün iki xəstəliyi" adlı məqaləsi dərc olunur.

Bu məqalə məhz virusların öyrənilmesinin başlangıcını qoydu. Tütün xəstəliyi üzərində İvanovski beş il işləmişdir.

İvanovskinin "Tütünün iki xəstəliyi" haqqında məruzəsində üç müxtəlif xəstəlikdən bəhs edilmişdir. Bunlardan birincisi "Tütün pepelizasiyası"dır. O, tez bir zamanda birinci xəstəliyin parazit göbələklər tərəfindən töreməsini və onun iqlimlə əlaqədar yayılmasını müəyyənəşdirdi.

İkinci "Mozaika xəstəliyi"dir. Bu xəstə bitkilərdə yaşıl yarpaqların bəzi sahələri yaşıllığını, yəni xlorofilini itirir, digər yarpaqlarda isə əksinə, xlorofil daha çox toplanır, daha sonra isə ləkəli olur. Elə xəstəliyin adı da məhz buradan götürülüb. İvanovski Kırımda mozaika xəstəliyini daha dərindən öyrənir. Ukraynada və Belorusiyada ryabux xəstəliyi daha çox yayılmışdır. Mozaika xəstəliyi isə yayılmamışdır. İvanovski Kırımda xüsusiət iki xəstəliyi izləyir. O, belə qərara gelir ki, "Mozaika xəstəliyi" yoluxucudur. Ryabux isə əksinə, yoluxucu deyil. Ryabux xəstəliyinin səbəbini o, yarpağın su buxarlandırıcı şəraitində asılı olmasında görür. Lakin mozaika xəstəliyinin yoluxucu olmasının səbəbi tamamilə başqadır. Odur ki, o, bunun səbəbini aydınlaşdırmaqla məşğul olur.

Artıq XVII əsrin axırlarında malum olmuşdur ki, bu xəstəlik sağlam bitkinin xəstə bitki ilə yanaşı əkilməsi zamanı baş verir.

Ivanovski bu xəsteliyin töredicisini axtarmaqla məşğul idi. İş prosesində o, xəstə bitkinin şirəsini Şamberlin şamı adlanan gil süzgəcindən süzmüştür.

Ivanovski sonralar Tütün mozaikası töredicisi haqqında tədqiqat işlərinə "Tütünün iki xəsteliyi haqqında" eserinin nəşr olunmasından altı il keçidkən sonra qayıtmışdır. Bu vaxt elmdə mikroblar haqqında bir sıra yeniliklər toplanmışdı. Hollandiyalı Beyerinik süzgəcindən keçən xəsteliklərin öz başlanğıcını tütün mozaikasından aldığıనı söylemişdir.

Tezliklə Leffler və Froş tərəfindən süzülen virus keşf edildi ki, bu da qaramalın xəstələnməsinə səbəb olur. Bu tədqiqatlar göstərirdi ki, dabağın (ağız yarası) yaranmasına adı mikroblar deyil, çox xırda mikroblar səbəb olur.

Ivanovski həmçən dünya ədəbiyyatını izleyirdi. O, vaxt süzgəclərin meydana çıxmazı kimi hadisələr heyvan orqanizmlərinin patologiyasında konsentrativ karakter daşıyırırdı. Beyerinkinin tədqiqatlarının əleyhine çıxan Ivanovski göstərmmişdir ki, yolu xucu mozaika xəsteliyinin başlanğıcı korpuskulyar təbiətlidir. Daha doğrusu, eynicinsli maye deyil, ayrı-ayrı xırda hadisələrdən ibarətdir. Ivanovski bir daha sübut edir ki, tütün mozaikası xəsteliyinin töredicisi canlı orqanızm olan mikroblardır. Tütün mozaikası xəsteliyi müasir tədqiqatlar üçün əhəmiyyətlidir. Darwinizmin davamçısı kimi Ivanovski hər bir təbii hadisəye tarixi inkişaf nöqtəyi-nəzərindən yanaşırırdı. O, dərs deməyi çox sevirdi və onu tələbələri yüksək qiymətləndirirdi. O, Varşavada olarkən onun şəxsi həyatında fəlakət baş verdi. Peterburg Universitetinin tələbəsi olan onun yeganə oğlu vərəm xəsteliyindən vəfat etdi. Birinci Dünya müharibəsi zamanı Varşava Universiteti Rostov-Dona köçürürlər. Ivanovski də universitetlə birlikdə Rostov-Dona gəldi. Orada yaşadığı illərdə o, özünün uzunmüddətli pedaqoji fəaliyyətini davam etdirirdi. Bitki fiziologiyasına həsr etdiyi dərslik 1919-cu ildə Rostov-Donda çap olunur. Həmin kitabın ikinci nəşri Ivanovskinin ölümündən sonra, 1924-cü ildə nəşr olunmuşdur.

Qeyd etdiyimiz kimi, Ivanovski öz elmi dünyagörüşlərində darvinizmin davamçısı id. Onun görüşləri, 1908-ci ilin avqustunda Varşava Universitetinin təntənəli yığıncağında etdiyi çıxışı Varşava Universitetinin elmi əsərlərində: "Təkamül məsələlərində eksperimental metodlar" başlığı altında çap olunmuşdur.

D.İ.Ivanovski 1920-ci ilin 20 aprelində Rostov-Donda vəfat etmişdir. Onu, müasirleri qiymətləndirə bilməmişlər. Belə ki, Ivanovski bitki fizioloqu və istedadlı mühəzirəçi kimi baxırdılar. Nə Ivanovski, nə onun müasirleri başa düşmürdüler ki, elm qarşısında canlı, yeni dünya — xırda bakteriyalar keşf olunmuşdur ki, bu da yeni bioloji hadisələrin öyrənilməsinə kömək edir. Virusların öyrənilməsi isə Ivanovskinin ölümündən 20–30 il sonra başlandı və hazırda bu, virusologiya elmi adlanır və müstəqil elm sahəsidir.

Məlumdur ki, insan və heyvanların bir çox yolu xucu xəsteliklərinin törediciləri viruslardır. Belə ki, çıçək, quduzluq, qızılca, qrip, ensfalitİN bir sıra növleri, suçiçeyi, sarılıq və s. kimi xəsteliklərin töredicisi viruslardır. Viruslar heyvanlarda bədxassalı şış xəsteliklərinin əmələ gəlməsində rolü son zamanlar intensiv öyrənilir. Viruslar tütün mozaikasından başqa bitkilərdə bir sıra başqa xəsteliklər də töredir. Bundan başqa elə viruslar da vardır ki, onlar bakteriyaları zədələyir — bunlara bakteriofaqlar, yaxud sadəcə olaraq, faqlar deyilir. Faqlar bakteriya hüceyrələrinə keçərək onları məhv edir. Lakin virusların təbii necadır və onların bakteriyalardan əsas fərgi nədm ibarətdir?

Ivanovskinin elm qarşısında qoyduğu bu yeniliklərdən 40 il sonra Amerika alimi Stenli tütün mozaikası yarpaqlarından istifadə edərək kristal formada zülal almışdır. O, sübut etmişdir ki, bu zülallar sağlam tütün yarpaqlarına düşdükdə tütün mozaikası xəsteliyini yaradır. Eyni zamanda 1935-ci ildə alim Rijkov tütün mozaikası ilə yolu xucu yarpaqlarda kristal zülalları müşahide etmişdir. Daha bir il keçidkən sonra, yəni 1936-ci ildə müəyyən edilmişdir ki, tütün mozaikası viruslarının kristalları züldən başqa az

mıqdarda xüsusi maddə — nuklein turşularına da malikdir. Deməli, müəyyən olunur ki, virus mürkəbə zülal — nukleoproteiddir.

1935–55-ci illərdə dünyanın müxtəlif laboratoriyalarında kristal zülal formasında bir çox bitki virusları ayırmışlar. Onların hamısı qeyd etdiyimiz kimi nukleoproteiddir və tərkibini 95%-dən 60%-ə qədər zülal, 5%-dən 40%-ə qədər isə nuklein turşuları təşkil edir.

Uzun müddət alımlar hesab edirdilər ki, ancaq bitki virusları kristallaşa bilər, heyvan orqanizmləri isə başqa təbiətə malikdir. 1955-ci ildə Stenli laboratoriyasında onun iki eməkdaşı ilə birlikdə kristal formada poliomielitlin virusunu tapmışdır. Bu virus da nukleoproteiddən ibarət olmuşdur ki, onun 7 faizini zülallar, 30 faizini isə nuklein turşuları təşkil edir.

Ümumiyyətlə, rus alimi İvanovskinin elm qarşısında çox böyük xidmətləri olmuşdur. Onun elmə gətirdiyi yeniliklərdən istifadə edilmiş və müasir dövrdə onu çox yüksək qiymətləndirirlər.



### A.N.SEVERTSOV

(1866–1936)

Moskva Universitetinin zoologiya və müqayisəli anatomiya kafedrasının professoru Aleksey Nikolaeviç Severtsov XX əsrin görkəmli morfoloqu və təkamül nəzəriyyəcisi olmuşdur. Sonralar onun adını daşıyan keçmiş SSRİ Elmlər Akademiyasında o, heyvanların Morfolojiyası İnstitutunun əsasını qoymuşdur.

A.N.Severtsov 23 sentyabr 1866-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlıq illerini Voronej quberniyasında, Borodino vuruşunda əlli niitmiş babası Aleksey Petroviç Severtsovun malikanəsində keçirmişdir. A.Q.Severtsovun atası Nikolay Alekseyeviç Severtsov Orta Asiyanın məşhur səyahətçisi kimi tanınmış və Moskva Universitetinin professoru K.F.Rulyenin şagirdi olmuşdur. O, A.O.Kovalevski, i.i.Meçnikov və K.A.Timiryazevlə birlikdə Rusiyada Darvinin ideyalarını ilk təbliğ edənlərdən biri olmuşdur. Heç təsadüfi deyildir ki, A.N.Severtsovda biologiyanın nəzəri məsələlərinə qarşı maraq və təbətin öyrənilməsinə məhəbbət atanın təsiri ilə meydana gəlmişdir. A.N.Severtsov orta təhsilini 1876–1885-ci illərdə Moskvada Polivanov Gimnaziyasında almışdır. 1885-ci ildə A.N.Severtsov Moskva Universitetinin fizikiyyatiyyat fakültəsinin təbiyyat şöbəsinə daxil olur.

Universitetde oxuduğu zaman zoologiyani—professor A.P.Boqdanov və M.A.Menzbirdən, botanikani isə K.A.Timiryazevdən öyrənmişdir. Qeyd etmək lazımdır ki, atasının yaxın şagirdi, məşhur ornitoloq, zoocoğraf və rus müqayisəli anatomları məktəbinin əsasını qoymuş M.A.Menzbirin demək olar ki, A.N.Severtsova böyük təsiri olmuşdur. Lakin A.N.Severtsov ornitologiya və zoocoğrafiya elmlarını özü üçün əsas ixtisas kimi qəbul etmir. O, bütün həyatını onurğalıların müqayisəli anatomiyasının öyrənilməsinə həsr etmişdir. Təsadüfi deyildir ki, A.N.Severtsov Ç.Darvinin mühüm nəzəriyyələrinin əsas ideyalarını analiz etmek üçün mahz bu sahəni seçmişdir.

1890-ci ildə A.N.Severtsov universiteti müvəffeqiyyətlə bitirir və işləmək üçün orada saxlanılır. 1892-ci ildə magistrlik imtahanlarını verir və privant-dosent vəzifəsini tutur. 1891–95-ci illərdə amfibilərin və nərə balıqlarının başının metamorfonik edilmiş üç elmi-tədqiqat işini yerinə yetirir ki, (1891, 1892 və 1895-ci illərdə) bunlardan axırıncısını o zoologiya magistri dərəcəsi almaq üçün dissertasiya kimi təqdim edir və onu müdafiə edir.

Müdafiədən sonra A.N.Severtsov xaricə, ikiilik ezamiyyətə gedir. Bu zaman Banyuli, Villefrank, Neapol bioloji stansiyalarında, həmçinin, Münhen və Gil zooloji laboratoriyalarda işləyir. Onu da göstərmək lazımdır ki, A.N.Severtsov xaricə təkmilləşmiş bir alim kimi getmişdi. Artıq onun əsərləri dünya alimlərinin diqqatını cəlb etmişdi. Müqayisəli anatomiya sahəsində məşhur alman alimi M.Fürbringer A.N.Severtsovun dissertasiyası haqqında belə yazmışdır: "A.N.Severtsovun bu tədqiqat işi onurğalıların başının metameri məsələsini həll etmək üçün indiyə qədər görülmüş elmi işlərdən daha çox fayda vermişdir". A.N.Severtsov xaricdə olduğu zaman "Elektrik skati (yastıbədənləri yırtıcı balıq) başının metameri" mövzusunda doktorluq dissertasiyası hazırlanıyır və 1898-ci ildə Moskva Universitetində müdafiə edir. Bundan sonra rus morfoloqlar məktəbinin yaradıcısı A.N.Severtsovun fəaliyyəti əvvəlcə Yuryev (Estoniya, Tartu Universiteti 1898–1902), sonra isə Kiyev Universiteti (1902–1911) və nəhayət Moskva Universiteti (1911–1930) ilə bağlı olmuşdur. Bu illər ərzində A.N.Severtsov təkcə tələbələrin deyil, həmçinin, professor heyətinin hörmətini qazanmışdır. Onun gözəl, dərin məzmunlu mühazırələri gənclərin tərbiyasında mühüm rol oynamışdır. Özünün 45 illik elmi-pedaqoji fəaliyyəti ilə rus morfolojiyasında təkamülün istiqamətlərini inkişaf etdirən böyük məktəb yaratmışdır.

A.N.Severtsov 1920-ci ildə keçmiş SSRİ EA-nın, 1925-ci ildə isə Ukrayna EA-nın həqiqi üzvü seçilmişdir. 1930-cu ildə A.N.Severtsov Moskva Universitetinin müqayisəli anatomiya institutunda akademiya laboratoriyası — təkamül morfolojiyası şöbəsini açır. 1935-ci ildə laboratoriya təkamül morfolojiyası İnstitutuna çevrilmişdi. 1948-ci ildən etibarən isə Heyvanların Morfolojiyası institutuna akademik A.N.Severtsovun adı verilir. Lakin, səhhati ilə əlaqədar Aleksey Nikolayeviç İnstitutun elmi fəaliyyətində iştirak edə bilmir. Görkəmlı alim ağır xəstələnir və 1936-ci il dekabrın 19-da vəfat edir.

A.N.Severtsovun elmi ırsını üç hissəyə ayırmak olar: 1) müxtəlif müqayisəli anatomiya nəzəriyyələrinin işləniləb hazırlanması-

na və ayrı-ayrı orqanlar sisteminin təkamülü və inkişafına həsr edilmiş işləri; 2) bütün onurğalı heyvan qrupunun tarixi inkişafına (filogeneze) həsr edilmiş müqayisəli-anatomiya işləri; 3) təkamülün morfoloji qanunauyğunluqlarının işləniləb hazırlanmasına həsr edilmiş nəzəri işlər. O, 45 illik elmi fəaliyyəti müddətində 80-dən çox elmi əsər nəşr etdirmişdir.

A.N.Severtsovun təkamülün morfoloji qanunauyğunluqları sahəsinə həsr etdiyi nəzəri əsərlərindən aşağıdakılardır göstərmək olar: "Təkamül nəzəriyyəsi haqqında etüdlər"; "Təkamül nəzəriyyəsinin müasir məsələləri"; "Təkamül və psixika"; "Təkamül prosesinin əsas istiqamətləri"; "Heyvanların ontogenezi və filogenelərin münasibətləri haqqında" və "Təkamülün morfoloji qanunauyğunluqları".

A.N.Severtsov özünün ilk elmi-tədqiqat işlərini onurğalıların müqayisəli anatomiyasının əsas problemlərini, daha doğrusu, onurğalı heyvanlarda duyğu orqanları, baş beyin, kəllə və s. öyrənməyə həsr etmişdir. Onurğalı heyvanların mənşəyi məsələsinin həlli məhz bu problemin müəyyən ediləsindən asılı olmuşdur.

A.N.Severtsov onurğalı heyvanların quruluşca təkamülünün öyrənilməsində embriologiyanın daha çox əhəmiyyəti olduğunu müəyyən etdi. Hələ 1910-cu ildə A.N.Severtsov tabiatşunaslarının və həkimlərin Moskvada keçirilmiş XII qurultayında etdiyi "Embriologiya və təkamül" adlı məruzəsində və sonra "Təkamül nəzəriyyəsi haqqında qeydlər" kitabında E.Heggelin biogenetik qanunun təhlilinə təngidir yanaşmış, onun fərdi və tarixi inkişaf haqqında biogenetik qanununu inkişaf etdirmişdir. Heggelə görə hər bir fərd öz inkişafında (ontogenezdə) özünün keçmiş inkişaf tarixini (filogenezi) qısa təkrar edir. A.N.Severtsov ontogenezin gedişinin dəyişilməsi yolu ilə təkamülün başa çatması fikrini irəli sürmüştür.

Orqanların filogenetik dəyişilmələrinin tipləri haqqında A.N.Severtsovun təlimi, bioloji elmlərdə irəliyə doğru ən böyük addım olmuşdur.

A.N.Severtsov Ç. Darvin təlimi əsaslarının təhlilinə aid çox iş görmüşdür. A.N.Severtsovun nəzəri irsi morfoloqlar qarşısında tam bir sıra yenidən problemlər irəli sürmüştür. A.N.Severtsovun təlimi ekolojiya, təkamül fiziologiyası, histologiya və eksperimental zoologiya kimi bir sıra başqa bioloji fənnlərdə də özüne geniş yer tapmışdır.



**M.F.İVANOV**  
(1871–1935)

Mikhail Fyodorovich Ivanov zootexnik elmlər sahəsində görkəmli xidmeti olan, yeni kənd təsərrüfatı heyvan cinslərinin yaradılmasında əsas rol oynayan, dünyada tanınan məşhur alimdir.

M.F.Ivanov 1871-ci il oktyabrın 2-də Yaltada anadan olmuşdur. Atası müəllim idi. İ. Ivanov dünyaya gəlməmiş atası vəfat edir. Ailələrində olan uşaq yalnız ananın ümidi qaldığından iqtisadi cəhətdən çox kasib dolanırdılar. Lakin o, ağıllı, hassas uşaq olub, təbiati çox sevirdi. On iki yaşında ruhani (kilise) məktəbini qurtarır. Anası onu çilingərlik emalatxanasına qoymaq istəyir, ancak onun özü kənd təsərrüfatı üzrə oxumağı arzulayırdı. Ivanov, nəhayət əkinçilik məktəbinə daxil olur ve oranı 1891-ci ildə fərqlənmə diplomu ilə bitirir. İşə düzəltmek çatın olduğundan Ivanov Xarkov quberniyasında yenidən ikillik boniter (keyfiyyət təyin edən) məktəbə daxil olur. 1893-cü ildə xarici ölkələrə elmi eza-miyyətə getmək istəyir, lakin onun pulu olmur. Ivanov həmin dövrü xarakterizə edərək yazardı: "Nəyə lazımdır mənim qabiliyyətim və yaxşı attestatım, bir halda ki, qapıları mənim üçün bağlıdır".

1893-cü ildə Ivanov ona həmişə faydalı məsləhətlər veren N.P.Silitskinin teklifi ilə Xarkov Baytarlıq İnstitutuna daxil olur. İnstitutda tələbə ikən Ivanov iki elmi məqalə dərc etdirir. Onlardan biri gümüş medala layiq görülür və nəşr olunur.

1897-ci ildə M.F. Ivanov institutu bitirib baytar hakimi işləyir. Sonra xaricə ezməniyyətə gedir. Qərbi Avropa ölkələrində (Almaniya, Fransa, İtaliya, Hollandiya və s.) heyvandarlığın inkişafı məsələlərini öyrənir. Bu sahədə bir sıra məqalələr yazar.

1900-cü ildə Xarkov Baytarlıq İnstitutuna privat-dosent (şəttdə olmayan) vəzifəsinə dəvət olunur. Bundan sonra o, ali məktəbdə müəllim kimi işləməyə başlayır.

1903-cü ildə dissertasiya müdafiə edərək dosent təsdiq olunur. 1906-ci ildə həmin institutda professor təyin edilir. İnstitutda 1914-cü ilə kimi heyvandarlıq kafedrasına rəhbərlik edir. Bu zaman zootexnikanın ümumi və xüsusi məsələlərinə, zoogigiyenaya və südçülük işlərinə dair maraqlı mühazirələr oxuyur.

1914-cü ildə M.F. Ivanov Moskvaya gedərək Petrovski Kənd Təsərrüfatı Akademiyasında professor vəzifəsini tutur. Burada qoyun cinslərinin yunu ilə əlaqədar tədqiqat işləri aparır. 1926-ci ildə ona gözəl şərait yaradılır: M.F.Ivanov Moskva Ali Zootexnika İnstitutunun qoyunçuluq və donuzçuluq kafedrasına işə girir. Bundan sonra onun işinin en məhsuldar dövrü başlanır. Alimin etrafında çoxlu gənc mütəxəssislər toplanır. Onun yüksək elmi fəaliyyətini nəzəre alaraq 1930-cu ildə Y.M.Sverdlov adına Kənd Təsərrüfatı Universitetinə işə dəvət olunur, ömrünün sonuna kimi orada fəaliyyət göstərir. M.F.Ivanovun böyük xidmətlərindən biri 1935-ci ildə Askaniya—Nova Zootexnikı Damazlıq Stansiyasının yaradılmasıdır. Burada o, qoyun, donuz və qaramal cinslərinin yemlənməsi və çoxalması ilə bağlı qiymətli tədqiqat işləri aparır. Onun zootexnika sahəsində irəli sürdüyü nəzəri fikirləri sonralar böyük təcrübə ehəmiyyət qazandı.

M.F. Ivanov tədqiqatlarına əsaslanaraq, heyvanlarda mühitin təsiri ilə qazanılmış əlamətlərin nəslə keçə bilməsi fikrini irəli sür-

müsdür. O, yazılırdı ki, hər bir rayonunun yerli şəraitinə (torpaq, iqlim, yem və s.) uyğun heyvan cinsləri yaratmaq lazımdır. M.F. İvanov deyirdi ki, bütün rayonlar üçün yalnız bircins heyvan saxlamaqla məhdudlaşmaq olmaz. Onun fikrincə yemləmə heyvanların daxili və xarici əlamətlərinin dəyişməsinə çox təsir edən amillərdən biridir. Bir sıra alımların, yemlənmənin əhəmiyyətini nəzərə almadan "Yalnız məhsuldar cinslərlə qeyri-məhsuldar cinslərdən yeni məhsuldar cinslər almaq olar" kimi fikirlərle o, razılaşmındı.

İvanov qeyd edirdi ki, cütləşmədə yemləməni yaxşılaşdırmaqla cins əlamətlərini lazımi istiqamətə yöneltmək olar. Onun metodu belə idi: məlum olan "yaxşı ilə yaxşı verir" prinsipini əsas götürmək, yaxşı yemləmək, diqqətli qulluq və məzmunca faydalı heyvan seçmək.

Heyvandarlıqda xətti çoxalma metodunun əsasını qoyan M.F. İvanov olmuşdur. Bu metodun mahiyyəti ondan ibarətdir ki, süründə olan cinslər oxşarlıqlarına görə bir xətt üzrə qruplaşdırılır. Hər müxtəlif xətdə erkək və dişi seçilir. İvanov metodu ilə Askaniya—Novada məhsuldar zərifyunu Askaniya qoyun cinsi və Ukrayna ağ çöl donuz cinsi yaradılmışdır. Bu cins nəinki Ukraynada, həm də ondan çox uzaqlarda məşhur olmuşdur.

M.F. İvanov vəhşi qoç muflonla, ana merinos cinsinin çaprazlaşdırılması və diqqətə seçilməsi nəticəsində yeni dağ merinosu cinsini almışdır. Bu qoyun cinsi zərifyunu olub yüksək dağlıq otlaq şəraitinə uyğunlaşmışdır. Ona görə bu cinslər Şimali Qafqazda bəslənir.

İvanovun metodu ilə bir çox yeni cinslər: Azərbaycan merinosu, Arxaromerinos, zərifyunu Altay, zərifyunu Stavropol, Kuybişev etlik-südlük, Gürcüstan zərifyunu yağılıquruq və s. cinslər alınmışdır.

Kaliforniya Kənd Təsərrüfatı Akademiyasının professoru Miller İvanovun iş metodlarına yüksək qiymət verərək demişdir ki, əger biz İvanov metodu ilə cins heyvanlar ala bilməsək, döllük cinslər almaq üçün Rusiyaya getməye məcbur olacaqıq.

1929-cu ildə M.F. İvanov əməkdar elm və texnika xadımı kimi fəxri ad, 1934-cü ildə isə ona müdafiə etmədən elmlər doktoru alımlık dərəcəsi adı verildi. 1935-ci ildə Kənd Təsərrüfatı Elmlər Akademiyasına həqiqi üzv seçilir.

1940-ci ildən Askaniya-Nova Heyvanları İqlimləşdirmə və Hibridləşdirilmə Elmi-Tədqiqat İnstitutu M.F. İvanovun adını daşıdı. İvan Fyodoroviç İvanov 29 oktyabr 1935-ci ildə Moskvada vəfat edir.

K.İ. SKRYABİN  
(1878–1972)

Konstantin İvanoviç Skryabin 1878-ci il dekabrın 7-də Peterburqda anadan olmuşdur. 1898-ci ildə realns məktəbini qurtardıqdan sonra 1890-ci ildə Yuryev Baytarlıq İnstitutuna daxil olmuş və 1905-ci ildə oranı elə qiymətlərlə bitirmişdir. O, ölkənin bir sira yerlərində baytar həkimi işləyir, bir neçə il xaricdə elmi ezamiyətdə olur. K.İ. Skryabin ev və vəhşi heyvanlar üzərində çoxlu müayinə apararaq təsadüf etdiyi parazit qurdaların növlərini, onların canlı orqanizmə vurduğu ziyanlı təsirləri öyrənir. Topladığı materiaillar və apardığı müayinələr əsasında o, 1916-ci ildə baytarlıq elmləri magistri elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. Gənc alim parazit qurdalar haqqında köhne təsəvvürleri öz əsərlərində alt üst edərək, helmintologianın müstəqil bir elm kimi məqsəd və vəzifələrini müəyyənləşdirir. Lakin onun xüsusi helmintologiya laboratoriyası



təşkil etmek haqqında təklifləri çar hökuməti tərəfindən redd edilir.

Skrabinin təşəbbüsü ilə 1920-ci ildə bir sıra elmi-tədqiqat institutları nəzdində helmintoloji şöbələr yaradılır və bu elmi idarələrə rəhbərlik etmək ona tapşırılır.

Az vaxt içerisinde o, parazit qurdalar haqqında çoxlu elmi əsərlər və bir neçə irihəcmli monoqrafiyalar nəşri etdirir. Artıq bu illərdə K.İ.Skrabin xarici ölkələrdə də böyük mütəxəssis alim kimi tanınır. Onu 1928-ci ildə Vəsiqətindəki Amerika Helmintoloji Cəmiyyətinə müxbir üzv seçir. 1930-cu ildə isə, o, Parisdəki beynəlxalq baytarlıq konqreslərinin daimi komissiyasının həqiqi üzvü seçilir.

Helmintologianın sürətlə inkişaf etməsindən bəhs edən Amerika parazitoloqu M.Holl, 1931-ci ildə yazdığı məqaləsində göstərir ki, helmintologiya sahəsində Amerikada 45 il ərzində görülmüş iş Rusiyada on il ərzində aparılmışdır.

Tələbkar və təvazökar alim K.İ.Skrabin öz fəaliyyət dairəsini məhdudlaşdırır. O, müntəzəm olaraq nəinki insan və heyvanlar arasında təsadüf edilən parazit qurdaları aşkar edir və öyrənir, hətta bitkilər arasında da rast gəlinən parazit qurdaları — fotohelminlogianı öyrənməyi lazımlı bilir. Bu məqsədilə, 1933-cü ildə Rusiyada ilk dəfə kənd təsərrüfatı bitkilərinin helmintofaunasını öyrənen xüsusi laboratoriya təşkil edir.

Helmintologianın müxtəlif sahələrində (baytarlıq, biologiya və tibb) fəal çalışaraq çox qiymətli əsərlər yazdığını görə, ona 1927-ci ildə RSFSR əməkdar elm xadimi fəxri adı, 1934-cü ildə baytarlıq elmləri doktoru, 1938-ci ildə tibb elmləri doktoru, 1943-cü ildə isə biologiya elmləri doktoru alımlıq dərəcələri adı verilmişdir. Bununla bərabər o, 1935-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasına, 1939-cu ildə keçmiş SSRİ Elmlər Akademiyasına və 1944-cü ildə Tibb Elmləri Akademiyasına həqiqi üzv seçilmiştir. Bundan başqa o, Çexoslovakiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının fəxri üzvü və Bolqarıstan Elmlər

Akademiyasının həqiqi üzvü olmuşdur. 1941-ci ildə akademik K.İ.Skrabin qıymətli əsərlərinə görə, birinci dərəcəli dövlət mükafatına layiq görülmüşdür.

1917-ci ildən sonra helmintologiya elmi öz həqiqi inkişaf yolunu tapdı. Helmintologianın inkişaf tarixi akademik K.İ. Skrabinin həyatı və fealiyyəti silaalaqədardır.

Keçmiş helmintologiya, hələ ilk günlərdə öz qarşısında helmintofaunani öyrənmək, onların yayılma dərəcəsini və endemik ocaqlarını aşkar etmək kimi böyük əhəmiyyəti olan məsələlər qoymuşdur. Bu məsələləri öyrənmək məqsədilə Skrabinin təşəbbüsü ilə 1921-ci ildən alimin ömrünün axırına qədər keçmiş SSRİ-nin müxtəlif yerlərində 300-ə qədər helmintoloji ekspedisiya təşkil edilmişdir.

Helmintozlara qarşı səmərəli, kompleks profilaktiki mübarizə tədbirləri hazırlanmaq məqsədilə K.İ.Skrabin helmintozların epidemiologiyasına da diqqət verirdi.

Böyük alim, akademik K.İ.Skrabin helmintozlara qarşı mübarizə — "Dehelmintizasiya" və "Devastasiya" üsullarının birlikdə aparılmasını təklif etmişdir. Helmintologianın inkişafında fəal çalışan və fəxri yer tutan K.İ.Skrabin bütün ömrü boyu mahsuldar işləyərək, 600-dan artıq elmi əsər yazmış və onun ümumi rəhbərliyi altında çoxsaylı mütəxəssis helmintoloqlarından ibarət olan helmintoloqlar məktəbi yaranmışdır.

K.İ.Skrabin nəinki böyük alim, pedaqoq, həm də görkəmli ictimai xadim idi. 1938-ci ildən ömrünün axırına kimi Skrabin Ali məktəblər üzrə Ali attestasiya komissiyasının üzvü olmuşdur. Helmintologiya sahəsində xidmətlərinə görə o, 1936-ci ildə Lenin ordeni, 1945-ci ildə isə iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə və ikinci dəfə dövlət mükafatı ilə təltif olunmuşdur. Skrabin 1956-ci ildə ömrünün axırına qədər keçmiş Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezident müavini vəzifəsində işləmiş və üzərində 50 il çalışdığı 12 cildlik "İnsan və heyvanın təməvtodları" adlı monoqrafiyası nəşr edilmişdir. 1957-ci ildə Le-

nin mükafatına layiq görülmüş, 1959-cu ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmiştir.

Böyük alim K.İ.Skryabin 1972-ci ildə oktyabrın 17-də Moskva-da vəfat etmişdir.



N.İ.VAVİLOV  
(1887–1943)

Nikolay İvanoviç Vavilov 1887-ci il noyabrın 26-da Moskvada anadan olmuşdur. O, genetik, bitkiçi və coğrafiya alım olmuşdur. Müasir seleksiyanın elmi asasları, mədəni bitkilərin mənşəyi və onların coğrafi yayılması haqqında təlimin yaradıcısıdır. Vavilov Rusiyada biologiya və kənd təsərrüfatı elmlərinin ilk təşkilatlarından və rəhbərlərinin biri olmuşdur. O, həm də, görkəmli içtimai xadim idi.

N.İ.Vavilov 1906-ci ildə ticarət məktəbini bitirib Petrovski Kənd Təsərrüfatı Akademiyasına (indiki K.A.Timiryazev adına) daxil olur, 1910-cu ildə oranı bitirir. Yazdığı diplom işinə görə ona Moskva Politexnik Muzeyinin mükafatı verilmişdir. Tələbə vaxtında darvinizm təliminə çox həvəs göstərirdi. Akademiyani bitirdikdən sonra onu Moskva Seleksiya Stansiyasına işə göndərirler. Lakin elmi bacarığını nazərə alaraq Petrovski Akademiyası 1913-cü ildə N.İ.Vavilovu xaricə ezməliyətə göndərir. Xaricdə olarken Almaniya, İngiltərə, Fransanı gəzir və məşhur alimlərə tanış olur. Onun ilk fealiyyəti bitkilərin immunitetini öyrənməkle bağlı olduğundan birinci məqaləsi "Dənli bitkilərin göbələk xəstəliklərinə

qarşı immunitet haqqında müasir təlim öcherkləri" olmuşdu. 1919-cu ildə "Bitkilərin yoluxucu xəstəliklərinin immuniteti" adlı monoqrafiyasını yazar. Burada immunitetin yeni problemlərini, o cümlədən, fizioloji immunitetin mahiyyətini hərtərəfli tədqiq edir.

1913-cü ildə Petrovski Akademiyasında bir müəllim kimi fealiyyət göstərir və əkinçilikdən dərs deyir.

1917-ci ildə eyni zamanda iki universitet — Voronej və Saratov Universitetlərinə professor seçilir. Həmin universitetlərin əkinçilik və seleksiya, genetika və seleksiya fakültələrində professor olur.

Saratov universitetində işlədiyi dövrə (1917–23-cü illər) o, özünün məşhur "Homoloji sıralar qanunu"nu keşf edir.

Nikolay İvanoviç Vavilov 1923-cü ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 1929-cu ildə isə həqiqi üzvü seçilmişdir. 1929–35-ci illərdə V.I.Lenin adına Ümumittifaq Kənd Tesərrüfatı Elmlər Akademiyasının prezidenti və 1935–40-ci illərdə isə vitse-prezident olmuşdur.

N.İ.Vavilov 1931–40-ci illərdə Ümumittifaq Coğrafiya Cəmiyyətinin prezidenti vəzifəsinə irəli çəkilih.

1919–20-ci illərdə Vavilov keçmiş SSRİ-nin Avropa hissəsinin cənub-şərqi tədqiq etmiş, Volqaboyu və Zavoljyenin bütün mədəni bitkiləri haqqında material toplamışdır. 1920–40-ci illərdə Orta Asiya, Aralıq dənizi sahilboyu ərazilərində olan ölkələrin, Həbəştan, Əfqanistan, İran, Yaponiya, Qərbi Çin və Koreyanın, Şimali, Mərkəzi və Cənubi Amerika ölkələrinin bitki ehtiyatlarını öyrənən elmi ekspedisiyaların təşkilatçısı və rehbəri olmuşdur.

Toplanmış materiallər əsasında Vavilov mədəni bitkilərin mənşə və müxtəliflik mərkəzlərini (7 mərkəz) müəyyənləşdirmişdir. Ekspedisiya materialları və kolleksiyaları tarla bitkilərinin dövlət sort sınağının təşkili üçün temel oldu.

Akademik Vavilovun rehberliyi və iştirakı ilə Ümumittifaq Bitkiçilik İnstitutunda 300 minden çox mədəni bitki nümunəsi olan zəngin dünya kolleksiyası yaradılmışdır. 1919-cu ildən Vavilov

yoluxucu xəsteliklərə qarşı bitkilərin immunitetinə dair təlimi əsaslandırmışdır. O, 1920-ci ildə bitkilerde irsi dəyişkənliyin həmoloji sıralar qanununu keşf etdi. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, genetik cəhətdən mənşəyi yaxın olan növlər və cinslər oxşar irsi dəyişikliklər sırası ilə xarakterizə olunur.

Akademik N.İ. Vavilov dünənin mədəni bitkilərinin aşağıdakı 7 mənşə mərkəzlərini müəyyənəşdirmişdir:

1. Cənubi Asiya Tropik Mərkəzi — Hindistan, Hind-Çin, Cənubi Çin, Cənub-Şərqi Asiya daxildir.
2. Şərqi Asiya mərkəzi — Mərkəzi və Şərqi Çin, Yaponiya, Tayvan adası, Koreya daxildir.
3. Cənub-Qərbi Asiya mərkəzi — Kiçik Asiya, Orta Asiya, İran, Əfqanistan, Şimal-Qərbi Hindistan daxildir.
4. Aralıq dənizi mərkəzi — buraya Aralıq dənizi sahilərində yerleşən ölkələr daxildir.
5. Həbəştan mərkəzi, Cənubi Meksika.
6. And (Cənubi Amerika) mərkəzi.

Bitkiçilər və seleksiyaçılar məktəbinin banilərindən olan N.İ. Vavilovun rəhbərliyi ilə bir sira elmi-tədqiqat institutları yaradıldı.

Akademik Vavilov müasir seleksiyanın məzmun və vəzifələrini müəyyən edərək göstərmişdir ki, sort və cinslər yaratmaq üçün: 1) seleksiya işinin obyekti olan bitki və heyvanların başlangıç sort və müxtəlifliyini; 2) irsi dəyişkənliyi (mutasiyani); 3) öyrənilən əlamətlərin inkişafında və meydana çıxmasında mühitin rolunu; 4) hibridləşmə zamanı irlən keçmənin qanunauyğunluqlarını; 5) arzuolunan əlamətlərin möhkəmləndirilməsinə səbəb olan sünü seçmənin formalarını öyrənmək və nəzərə almaq lazımdır.

Akademik N.İ. Vavilovun 350-dən çox əsəri dünya biologiya elminin xəzinəsinə daxil olmuşdur. 1926-ci ildə ona elmi tədqiqatlarına görə V.İ. Lenin adına mükafat verilmişdir.

Vavilov 1940-ci ildə N.M. Prijevalski adına qızıl medalı və eyni zamanda ÜİK — sərgisinin böyük qızıl medalı ilə təltif edilmişdir.

Akademik Vavilov Hindistan, Argentina, Şotlandiya Akademiyalarının üzvü, Çexoslovakiya və Halle (Almaniya) Elmlər Akademiyasının müxbir üzvü, Londonda Kral Cəmiyyətinin üzvü seçilmiştir. 1965-ci ildə Vavilov adına mükafat təsis olunmuş, 1967-ci ildə Ümumittifaq Bitkiçilik İnstitutuna və Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyətinə Vavilovun adı verilmişdir. 1968-ci ildə kend təsərrüfatı sahəsində mühüm elmi işlər və keşflər üçün Vavilov adına qızıl medal təsis edilmişdir. Vavilov Azərbaycanda ÜIB İnstitutunun Mərdəkan şöbəsinin yaradılmasında iştirak etmişdir.

1940-ci ildə Vavilovun elmi fəaliyyəti dayanır. 1943-cü il yanvar ayının 26-da o, Saratov şəhərində vəfat edir.

N.İ. Vavilovun elmi keşfləri və ideyaları, yaratdığı bitkiçi-botaniklər məktəbi, onun şagirdləri tərəfindən davam etdirilir.

**A.İ. OPARİN  
(1894-1980)**

Akademik Aleksandr İvanoviç Oparin 1894-cü il mart ayının 2-də Yaroslavl vilayətinin Uqlıç şəhərində anadan olmuşdur. 1912-ci ildə ikinci Moskva Gimnaziyasını bitirmiştir. 1912-17-ci illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinin tələbəsi olmuşdur. 1915-ci ildə Ümumrusiya İttifaqı Əczaçılıq Zavodunda kimyaçı işləmişdir. 1917-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini bitirdikdən sonra bitki fiziologiyası kafedrasında saxlanılır. Onun bu kafedrada saxlan-



masında asas məqsəd isə onu professor rütbəsinə qədər yüksəltmək idi.

A.İ.Oparin 1918-ci ildə kimya sənayesi fəhlələrin I Ümumrusiya qurultayında nümayəndə kimi iştirak edir. Bu qurultayda onu kimya sənayesi fəhlələri İttifaqının Mərkəzi Komitəsinə üzv seçilir. 1920-ci ildə yenidən II Ümumrusiya kimya sənayesi fəhlələrinin qurultayında iştirak edir və İttifaqın Mərkəzi Komitəsinə üzv seçilir.

1921–25-ci illərdə Moskva Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında müəllim işləmişdir. Elə bu illərdə o, A.N.Baxın rəhbərliyi altında L.Y.Karpov adına Kimya İnstitutunda, həmçinin Moskva Dövlət Universitetində elmi iş aparır. 1922-ci ildə Oparini elmi ixtisasını artırmaq məqsədilə Almanıyanın Heydelberq şəhərindəki professor Kosetin laboratoriyasına ezam edirlər. 1924-cü ildə onu Avstriya və İtaliyaya elmi ezamiyətə göndərlər. Nəhayət xarici ölkələrə elmi ezamiyətləri başa çatdırıldıqdan və ixtisasını artırıldıqdan sonra, yəni 1925-ci ildə Oparinə Moskva Dövlət Universitetində "Həyatı proseslərin kimyəvi əsasları" kursu üzrə müstəqil mühazirələr oxumağa icazə verilir.

1927–34-cü illərdə Oparin Moskva şəhərində Mərkəzi Şəkər Sənayesi İnstitutunda biokimya laboratoriyasında müdir və elmi işlər üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. 1929–31-ci illərdə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunda texniki biokimya kafedrasının professoru olur. 1930–31-ci illərdə isə Moskva Dən və Un Texnologiyası İnstitutunda professor kimi texniki biokimya kafedrasına rəhbərlik etmişdir.

Oparin 1931-ci ildə Moskva Dövlət Universitetində texniki biokimya kursu üzrə mühazirə oxumağa başlayır. 1931–43-cü illərdə A.N.Bax adına Biokimya İnstitutunda elmi-tədqiqat işləri aparır. Odur ki, 1934-cü ildə keçmiş SSRİ EA-nın rəyasət heyətinin qərarı ilə Oparinə doktorluq dissertasiyası müdafiə etmədən biologiya elmləri doktoru elmi dərəcəsi verilir. Bundan sonra, yəni 1935–46-ci illərdə Oparin Rusiya EA-nın Biologiya İnstitutunun

direktor müavini işləmişdir. Eyni zamanda Oparin 1937–49-cü illərlə Moskva Ərzaq Sənayesi Texnologiyası İnstitutunda professor kimi fəaliyyət göstərmişdir. Elmi nailiyyətlərinə və xidmətlərinə görə Oparin 1939-cu ildə keçmiş SSRİ EA-nın müxbir üzvü seçilir. 1942–60-ci illərdə Oparin Moskva Dövlət Universitetində bitkilərin biokimya kafedrasının müdürü vəzifəsində yorulmaq biləmən çalışmışdır.

A.İ.Oparinin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, 1944-cü ildə vitaminologiya elminin inkişaf etdirildiyinə və dövlətin tapşırığı ilə Qızıl ordunu vitamin konsentratları və preparatları ilə təmin etdiyi üçün Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Elə bu illərdə o, bir çox orden və medal larla da təltif edilmişdir.

1945–48-ci illərdə Rusiya EA-nın biologiya şöbəsi üzrə akademik katibi müavini vəzifəsini də icra etmişdir. 1946-ci ildə Oparin SSRİ EA-nın həqiqi üzvü seçilmişdir. 1946-ci ildə SSRİ EA-nın A.N.Bax adına Biologiya İnstitutunun direktoru və elmi şurunın sədri olmuşdur. Elm sahəsindəki xidmətlərini nəzərə alan xalq onu 1947–51-ci illərdə Moskva vilayet sovetinə deputat seçmişdir. 1948–55-ci illərdə SSRİ EA-nın rəyasət heyətinin üzvü kimi irəli çəkilmiş, SSRİ EA-nın biologiya elmləri şöbəsinin akademik katibi vəzifəsini aparmışdır.

Akademik Oparin təkcə elmi-tədqiqat işlərini yerinə yetirməklə kifayətlənmirdi. O, dövlətin çağırışına qoşularaq tapşırılan hər bir işin öhdəsindən müvaffeqiyyətlə gelirdi. Təsadüfi deyildir ki, 1949-ci ildə SSRİ ilə mədəni əlaqələri möhkəmləndirən Ruminiya cəmiyyətinin dəvətilə ora gedir. 1949–74-cü illərdə Sovet Sülhü müdafiə komitəsinin üzvü olmuşdur. Bu illər ərzində alim Amerika, ADR, Polşa, Fransa, Çexoslovakiya, Finlandiya və s. ölkələrdə elmi məzuniyyətlərde olmuşdur. 1950–59-cu illərdə Ümumdünya Sülh Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

1951–71-ci illərdə "Dokladi Akademii Nauk SSSR" jurnalının baş redaktoru olmuşdur. 1956–60-ci illərdə Lenin mükafatı təltif edən Komitənin üzvü seçilmişdir.

Akademik Oparinin əsas tədqiqatı bitki xammalının işlənilməsinin biokimyevi əsaslarına, bitkilərdə fermentlərin təsirinə, Yer üzərində həyatın əmələ gəlməsi probleminə həsr edilmişdir. Onun "Yer üzərində həyatın mənşəyi" haqqında irəli sürdüyü nəzəriyyə hamı tərəfindən qəbul edilmişdir. O, göstərdi ki, bir sıra yeyinti məhsullarının istehsal texnologiyasının əsasını biokataliz təşkil edir. O, texniki biokimyanın əsaslarını işləyib hazırlamışdır.

Əvvəldə qeyd etdiyimiz kimi Oparinin elmi fəaliyyət dairəsi genişdir və o, əsasən, üç istiqamətdə inkişaf edir. Lakin sonralar, yəni 1936-ci ildən ömrünün sonuna kimi o, əsasən həyatın mənşəyi problemi ilə məşğul olur. Belə ki, 1925-ci ildə o, həyatın mənşəyi haqqında məşhur nəzəriyyəni irəli sürmüştür və son vaxtlara qədər də bu nəzəriyyəni yeni faktlar və tədqiqat nəticələri ilə daşıqlaşdırmışdır. 1960-ci ilə kimi Oparinin bu nəzəriyyə haqqında bir neçə kitabı nəşr olunmuşdur. Oparinin "Yer üzərində həyatın əmələ gəlməsi" kitabı dəfələrlə çapdan çıxmışdır. 1960-ci ildə isə Oparin həyatın mənşəyi haqqında çoxsaylı məqalələr birlikdə özünün "Həyat, onun təbəti, mənşəyi və inkişafi" adlı monoqrafiyasını da nəşr etdirdi. Oparinin əsərləri yalnız keçmiş SSRİ-də deyil, xarici ölkələrdə də geniş yayılır. Belə ki, onun əsərləri dünya xalqlarının 50 dilində nəşr olunmuşdur.

A.İ.Oparin həyatın mənşəyi problemini ərimizin I rübündə qeyri-elmi nəzəriyyələrdən xilas edərək həll etdi. O göstərdi ki, həyatın əmələ gəlməsi "xoşbəxt təsadüf" deyil, qanunauyğun bir prosesdir. Özü də ki, bu proses materiyanın ümumi tarixi inkişafının ayrılmaz tərkib hissəsidir. Bu proses tabiatşünaslığın ali metodlarından olan müşahidə və təcrübə yolu ilə də öyrənilə bilər və öyrənilməlidir.

Oparinin göstərdiyi bu yolla dünyanın müxtəlif ölkələrinin sayız-hesabsız alimləri addımladılar. Bunun nəticəsində isə Oparin

nəzəriyyəsini təsdiq və inkişaf etdirən böyük faktiki material top-luslu yarandı. 1967-ci ildə Moskvada təşkil olunmuş həyatın mənşəyi problemi simpoziumu bunun parlaq sübutu oldu. Bu simpoziumda Yerin ilk evvəllerində onda olan maddələrin və eləcə də maddələr mübadiləsinin tekamülü haqqında çoxlu məruzələr dinlənildi. O, həyatın mənşəyini öyrənen Beynəlxalq cəmiyyətin prezidenti, Ümumittifaq "Billik" cəmiyyətinin sədri, bir çox xarici ölkə akademiyalarının fəxri üzvü, elmi işçilərin Ümumdünya Federasiyasının və Beynəlxalq Biokimya İttifaqının vitse-prezidenti olmuşdur.

1969-cu ildə sovet elminin inkişaf etdirilməsində xidmətlərinə görə Oparinə en yüksək ad—Sosialist Əməyi Qəhrəmanı adı verilir. Bundan başqa o, bir çox xarici ölkə akademiyalarının mükaflatlarına layiq görülmüşdür. 5 dəfə Lenin ordeni və bir sıra orden və medallarla təltif edilmişdir. İstedadlı alım ömrünün son anlarına qədər gərgin əməklə çalışmışdır.

Akademik Oparin 1980-ci il 21 aprelədə Moskva şəhərində vəfat etmişdir.



F.Ə. MƏLİKOV  
(1902-1965)

Firuz Əli oğlu Məlikov 1902-ci ildə yanvar ayının 7-de Salyan rayonunda müəllim ailəsində anadan olmuşdur. Kiçik yaşılarından ikən atasını itirən F.Ə. Məlikov 15 yaşından etibarən ailəsini dolanırmış üçün işləməyə başlayır. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk günlərindən, yeni 1920-ci ilin may ayından Salyan İnqilabi komitə qəzasının dəftərxanasında işə düzəlir və həmin ilin sentyabr ayının 1-nə qədər orada işləyir. Sonra o, Salyan I dərəcəli əmək məktəbində müəllimlik fəaliyyətinə başlayır. O, eyni zamanda məktəbdə təhsilini da davam etdirir.

1931-ci ildə F.Ə. Məlikov II dərəcəli məktəbi müvəffeqiyyətlə bitirib, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Sonra bu fakültədən çıxaraq Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olur. Təhsilini davam etdirmək yənə o, həm də Bakı fəhlə fakültəsində müəllimlik edir.

1927-ci ildə F.Ə. Məlikov Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirir və heyvandarlıq kafedrasında laborant saxlanılır. Bu zaman o, elmi-tədqiqat işinə qoşulur. 1928-ci ildə o, bu kafedranın assistenti təyin edilir və eyni zamanda, qoşunçuluq və quşçuluq ixtisasları üzrə elmi iş aparır.

1929-30-cu illərdə Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsi əsasında Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutu ya-

radılır və sonra bu institutu Gəncə şəhərinə köçürürlər. F.Ə. Məlikovu bu institutda xüsusi heyvandarlıq kafedrasına müdir təyin edirlər. Sonralar o, zootexnik və bitkiçilik fakültəsinin dekanı və zifelərinə irəli çekilir. 1935-ci il oktyabrın 17-də F.Ə. Məlikova professor adı verilir.

Bu illərdə Respublikada heyvandarlığın inkişafı yüksəktxitəsaslı kadrların yetişməsini tələb edirdi. Odur ki, 1930-cu ildə Gəncədə Azərbaycan Zoobaytarlıq İnstitutu təşkil edilir. Bu institutda baytarlıq və zootexnika fakültələri fəaliyyət göstərir. F.Ə. Məlikov bu institutda tədris işləri üzrə direktor müavini vəzifəsinə irəli çekilir. Tezliklə zoobaytarlıq və bir sıra başqa institutları birləşdirərək vahid Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılır. Burada da F.Ə. Məlikov tədris işləri üzrə direktor müavini vəzifəsinə işləyir.

F.Ə. Məlikov 1933-36-ci illərdə, eyni zamanda Azərbaycan Ali Kommunist Kənd Təsərrüfatı məktəbində de müəllimlik edir.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda F.Ə. Məlikovun rəhbərlik etdiyi kafedrada elmi-tədqiqat işləri genişləndirilir. Görkəmli alim yerli qabayunlu qoyunların keyfiyyətinin yüksələşməsinə xüsusi diqqət yetirir. Büyük Vətən müharibəsi illərində F.Ə. Məlikovun rəhbərlik etdiyi kafedra bütün çətinliklərə baxmayaraq bu istiqamətdə aparılan işləri daha da sürətləndirərək Gəncə şəhərinin və həmçinin Xanlar, Şəmkir, Goranboy və başqa rayonların kolxoz və sovxoqları ilə əlaqəni bir qədər də möhkəmləndirir.

Büyük Vətən müharibəsinin qələbəsindən sonra Azərbaycan Elm-Tədqiqat Təcrübə Stansiyası tam bərpa olunur. F.Ə. Məlikov bu stansiyanın direktoru təyin edilir. Bu stansiyada qoşunçuluq, qaramal, quşçuluq, yemləmə şöbeləri və başqa laboratoriyalar yaradılır. Sonralar bu stansiyaya işləmək üçün yüksəkixtəsasi mütəxəssislər davət olunur. Bilavasita F.Ə. Məlikovun iştirakı ilə stansiyanın əməkdaşları ətraf rayonların kolxozlarında, heyvandarlıq fermalarında işlərin bərpa olunması və yüksəldilməsi, həmçinin yem bazasının yaradılmasına böyük təcrubi kömək gösta-

rirdilər. Bir qədər sonra, yeni 50-ci illərin əvvəllərindən dövlətin qərarı ilə heyvandarlıq stansiyası bazası əsasında, Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilir. Bu institut akademik F.Ə.Məlikovun səyi nəticəsində yaradılmışdır.

O, sovet zootexniki kimi şöhrət qazanmışdı. 1935-ci ildən professor, 1946-ci ildə kənd təsərrüfatı elmləri doktoru, 1945-ci ildən Azərbaycan EA-nın, 1948-ci ildən isə ÜLKTEA-nın akademiki seçilmiştir. 1941-ci ildə F.Ə.Məlikova Azərbaycan SSR əməkdar elm xadimi adı verilmişdir, 1948-ci ildə isə elm sahəsində alda etdiyi nailiyyətlərə görə SSRİ Dövlət mükafatı laureatına layiq görülmüşdür.

Ele bu illərdə o, Azərbaycan Kənd Təsərrüfat nazirinin müavini, Azərbaycan Kənd Təsərrüfatı EA-nın prezidenti və 1962-ci ildən ömrünün axırınadək ADU-nun genetika və darvinizm kafedrasında professor kimi fealiyyət göstərmişdir. Tədqiqatı əsasən məhsuldalar qoynuculuğun və başqa heyvan cinslerinin yaradılmasına və takmiləşdirilməsinə həsr olunmuşdur. F.Ə.Məlikov Azərbaycan dağ merinosu qoynun cinsinin yaradılmasında iştirak etmişdir. F.Ə.Məlikov respublikamız üçün kadrlar hazırlanmasında böyük xidmet göstərmişdir. Azərbaycan Ali Sovetinin (2-3-cü çağış) deputati olmuşdur. Xidmətlərinə görə Lenin ordeni, 2 Qızılı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Respublika elmi qarşısındaki xidmətlərinə görə alimin adını əbədiyəşdirmək məqsədilə Salyan Kənd Təsərrüfat Texnikumuna F.Ə.Məlikovun adı verilmişdir.

Akademik F.Ə.Məlikov 150-dən artıq əsər yazmışdır. Belə ki, onlardan dördü dərs vəsaiti və 20-si isə elmi-kütłəvi əsərlərdir.

Görkəmli alim 1965-ci ilin noyabr ayının 12-də Bakı şəhərində vəfat etmişdir. Onun əsərləri tədqiqatçılar və tələbələr tərefindən böyük həvəslə oxunur.

M.A. AXUNDOV  
(1902-1992)



Mirəli Abdulla oğlu Axundov 1902-ci ildə fevral ayının 22-də Şəki şəhərində müəllim ailəsində anadan olub. Şəkinin füsunkar təbieti, zümrüd ətəkləri, yaşıl mərmərdən don geymiş dağları onu hələ uşaqlıq illərində heyran etmiş və bu gözəllik onun düşüncəsinə, xarakterinə hopmuşdur. Azərbaycanın bu dilbər guşəsinin ab-havası, istisi, zərifliyi, ətraf mühitə məhəbbət hələ uşaq yaşılarından M.A.Axundovu təbiətin evəzsiz vurğunu kimi formalasdır.

1917-ci ildən əvvəl Şəkida bir Ali-İbtidai Məktəb fealiyyət göstəridi. Burada tədris rus dilində aparılırdı. M.A.Axundov bu məktəbə daxil olmuş, lakin çoxuşaqlı ailə olduqlarından oxumaq haqqını vere bilməmişlər və o, tədris ilinin yarısından təhsilini kesməyi məcbur olmuşdur.

Bu zaman məhəllə camaatının maddi köməyi ilə Şəkida qeyri-rəsmi ikiillik ibtidai məktəb açılır. Məktəbdə dərsler Azərbaycan dilində tədris edilirdi. M.A.Axundov bu məktəbə daxil olur və müvaffəqiyyətlə oranı bitirir. M.A.Axundovun biliyə, elmə marağını, səyini, pedagoji işə həvəsini nəzərə alıb müəllimi onu məktəbdə özünə köməkçi saxlayır.

M.A.Axundov 1919-cu ildə Bakıya gəlir və imtahan verib seminariyanın o dövrde en yuxarı sinfinə (1-ci əsas sinif) qəbul olunur. Həmin seminariyada Pənah Qasımov, Hüseyn Cavid, Azad

Əmirov, Camo Cəbrayılbaylı, Əli Qasımov, Nurməmməd Şahsuvorov, Soltanməcid Qənizadə kimi görkəmlı müəllimlər dərs deyirlər. M.A.Axundov və onunla birlükde dəha 7 nəfər 1923-cü ildə bu məktəbin ilk məzunlarından olmuşlar. M.A.Axundov həmin ilde Zaqtala rayonuna müəllim göndərilir və orada beşillik ibtidai məktəbə müdür təyin edilir. Az müddədən sonra onun müdür olduğu məktəb qabaqcıl məktəblərdən birinə çevrilir.

M.A.Axundov 1926-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1930-cu ildə təhsilini başa vurmuşdur. Qəlbi müəllimlik həvəsi ilə çırpinan M.A.Axundovun təkidi ilə Maarif Komissarlığı onu Zaqtala Pedaqoji Texnikumu-na müəllim göndərir. Burada çalışdığı iki il ərzində, o, eyni zamanda Zaqtala təcrübə -seleksiya stansiyasında da elmi işlərə qoşulur. Zaqtalada çalışdığı illərdə gənc müəllim rayonun içtimai həyatında fəal iştirak edir. Rayon qəzetiндe müntəzəm olaraq elmi-metodiki məqalələr dərc etdirir. Bundan əlavə o, həm də "Azərbaycan qadını jurnalında" "Yasay" adlı etnoqrafik hekaye də dərc etdirmişdi.

1932-ci ildə Moskvada genetika ixtisası üzrə aspiranturaya daxil olur. M.A.Axundov 1935-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alımlık dərcəsi alıb Bakıya qayıdır. 1935-ci ildən əsasən Azərbaycan Dövlət Universitetində, eyni zamanda bir müddət də Azərbaycan Pedoqoji İnstitutunda çalışmışdır.

M.A.Axundov 1937-ci ildə universitetdə ilk genetika kafedrasını təşkil etmişdir. Bu kafedra respublikamızda gənc genetiklər yetişdirən yegane bir təhsil ocağı kimi fealiyyət göstərmişdir.

M.A.Axundov daha sonralar respublikanın rayonlarına müntəzəm olaraq ekspediya təşkil etmiş, Azərbaycanda ev quşlarının növ və cins tərkibini öyrənmişdir. Bu barədə yazdığı monoqrafiya Azərbaycan EA-nın Zoologiya İnstитutu əsərlərinin I cildində dərc edilmişdir (1951). M.A.Axundov müxtəlif heyvanların böyümə və inkişafına biologiya aktiv maddələrin təsirini də öyrənmişdir. Bu təd-

qiqtaların nəticələri universitetin elmi əsərlərində 10-a qədər elmi məqaləsi çap olunmuşdur (1963-1970).

M.A.Axundov Azərbaycan Dövlət Universitetində fasılısız olaraq genetika fənni ilə yanaşı təkamül təliminin tarixi fənnini də tədris etmişdir. Bununla əlaqədar o, XI-XIX əsrlər arasında Azərbaycanda bioloji fikirlərin inkişafını tədqiq etmiş və buna aid iki monoqrafiya və 12 elmi məqalə yazmışdır. M.A.Axundov ixtisası üzrə ali məktəb üçün 10-dan artıq dərslik və dərs vəsaitlərini hazırlanmış və nəşr etdirmiştir. O, ilk dəfə Azərbaycan dilində genetika dərsliyi (1966) yazmışdır. 1962-ci ildə onun azərbaycan dilində ilk "Darvinizm və təkamül təliminin tarixi" dərsliyi çapdan çıxmışdır. Darwinizm problemlərinə dair M.A.Axundovun tərtib etdiyi 6 dərs vəsaiti indi tələbə gənclərimizin stolüstü kitabına çevrilmişdir. O, keçmiş tələbələri ilə birlikdə (1983) ilk dəfə "Məktəblinin izahlı biologiya lüğəti" adlı kitab nəşr etdirmiştir. "Genetika", "Darvinizm və təkamül təlimi" dərsliklərinin müəllifidir.

M.A.Axundov məşhur rus alimi K.A.Timiryazevin "Elm üçün işləmək, xalq üçün yaşamaq" kimi qiymətli kəlamını şərəflə yeriñe yetirərək, bir sıra qiymətli əsərlər yazımışdır:

1. "Faktlar millioneri Ç.Darvin" (1959), 2. "İnsanın əmələ gəlməsi" (1945), 3. Ç. Darvinin həyat və fealiyyəti (1945), 4. "Yer üzündə həyatın əmələ gəlməsi" (1955), 5. "Yer üzündə həyatın əmələ gəlməsi və inkişaf", 6. "Alman faşizminin irəqçılık nəzəriyyəsi və onun ifşası" (1943), 7. "Darvinizm və din" (1978), 8. "Gənc quşçulara məsləhət", 9. "Okeandan bir damla" (1978), 10. "Darvinizm və təkamül təlimi" (1989).

M.F.Axundov 1965-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 1967-ci ildə professor elmi adını almışdır.

M.A.Axundov universitetdə və ondan kənardə respublika miqyasında çox geniş sahədə ictmai işlər aparırdı. O, respublikamızda təbiətin qorunması sahəsində də fəal iştirak edirdi. Xüsusilə, onun televiziya ilə məktəbilər üçün müntəzəm çıxışları (ayda bir

dəfə) xalq arasında çox böyük maraq oynamışdır. Bu fəaliyyətinə görə o, Azərbaycan Təbəti Mühafizə Cəmiyyətinin fəxri fərmanı-na layiq görülmüşdür.

M.A.Axundov bütün pedagoji-elmi fəaliyyətində respublikanın ümumtəhsil məktəblərində biologiya fənlərinin tədrisi ilə həmişə maraqlanmış, biologiya müəllimlərinin pedagoji ustalığının tek-milləşməsinə kömək etmişdi. 1935-86-cı illər arasında respublikanın metodik 40-dan artıq elmi-metodik məqalələri çıxmışdır.

Biologiya müəllimlərinin ən yaxın metodik köməkçisi olan "Kimya və biologiya" tədrisi məcmuəsinin respublikada naşrinin ilk təşkilatçılarından biri mehz M.A.Axundov olmuşdur. O, uzun müddət həmin məcmuənin redaktoru olmuş, sonra isə redaksiya heyətinin üzvü seçilmişdir. Professor M.A.Axundovun əməyi yüksək qiymətləndirilmişdir. O, 1943-cü ildə əməkdar müəllim, 1869-cu ildə isə əməkdar elm xadimi kimi fəxri adlara layiq görülmüşdür.

Azərbaycan Dövlət Universitetinin professoru Mirəli Abdulla oğlu Axundovun hayatı, axtarışlara sərf olunmuş şərəflə, cəmiyyət üçün, insanlar üçün gerəkli bir yoldur.

Hazırda BDU-nun biologiya fakültəsinin genetika və darvinizm kafedrası nəzdində fəaliyyət göstərən "Təkamül təlimi" muzeyi öz yaradıcısının — yeni Mirəli Axundovun adını daşıyır.

M.A.Axundov 1992-ci ildə Bakı şəhərində 90 yaşında vəfat etmişdir.

**A.Ə.AĞABƏYLİ  
(1904-1980)**



Ağaxan Ələskər oğlu Ağabəyli heyvanların genetikası və seleksiyası sahəsində tanınmış böyük alim, zootexnika elminin görkəmli xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm xadimi, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü idi.

A.Ə. Ağabəyli 1904-cü il dekabrın 22-də Azərbaycanın Salyan rayonunun Kürqaraqışlı kəndində kəndli ailəsində anadan olmuşdur. 1922-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olmuş və 1927-ci ildə oranı agronom-zootexnik ixtisası ilə bitirmişdir. Təhsil almaqla yanaşı, I və II dərəcəli orta məktəblərdə müəllim, Salyan Peşə Texnikumunda direktor, Bakıda və Şəkide agronom-zotexnik vəzifələrində çalışmışdır.

O, uzunmüddəli elmi fəaliyyəti dövründə heyvanların məhsuldarlığının artırılması məsələlərinin nəzəri və praktiki cəhətdən öyrənilməsinə, habelə mövcud cinslərin təkmilləşdirilməsinə, yeni yüksək məhsul verən cins və tiplərin yaradılmasına həsr edilmişdir.

A.Ə. Ağabəyli 1930-cu ildə Moskvadaki Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun aspiranturasına daxil olmuş, 1932-ci ildə oranı müvaffəqiyyətlə bitirərək heyvanların genetikası üzrə baş elmi işçi adını almış, 1932-ci ilin noyabrından 1966-

ci ilin noyabrına kimi Azərbaycan Kənd Tesərrufatı İnstitutunda kənd təsərrufatı heyvanlarının yetişdirilməsi və genetikası kafedrasının müdürü, zootexnika fakültəsinin dekanı, AKTİ-nin zootexnika, baytarlıq və aqronomiya fakültələrində heyvanların genetikası və ya yetişdirilmesi, sünü mayalanma və darvinizm kursları üzrə mühazirələr oxumuş və ilk dəfə olaraq institutda heyvanların sünü mayalanması üzrə kurs təşkil etmiş, eyni zamanda Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda baş elmi işçi kimi tədqiqat aparmışdı.

1966-ci ilin noyabrından ömrünün sonuna kimi Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunun heyvanların genetikası və seleksiyası şöbəsinin müdürü vəzifəsində çalışıb.

1938-ci ildə namizədlik, 1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Ümumittifaq Attestasiya Komissiyasının təsdiqi əsasında 1938-ci ildə dosent, 1950-ci ildə professor adını almışdır. 1956-ci ildə keçmiş V.İ. Lenin adına ÜİKİ Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

A.Ə.Ağabəylinin elmi işə həvəsi hələ tələbəlik illerindən başlamışdır. Azərbaycan Politexnik İnstitutunun aqronomiya fakültəsində oxuyarkən tələbə elmi dərnəklərində, Azərbaycan dilində kənd təsərrüfatı terminologiyasının tərtibi işində fəal iştirak etmişdir. A.Ə.Ağabəyli Azərbaycanda heyvanların qenetika və seleksiya elminin inkişafında böyük rol oynamışdır. O, hələ tələbə ikən professor Potemkinin rəhbərliyi altında İngiltərə etlik qoyun cinslərini, etlik-yunluq xüsusiyyətlərini tədqiq etmək üçün Ukraynada Askaniya-Nova Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutunda, həmçinin Xarkov, Moskva və Leningradda elmi ekspedisiyalarda iştirak etmiş və orada elmi-tədqiqatlar aparmışdır. Azərbaycan Torpaq Nazirliyi tərəfindən sefərbəriyle alınaraq respublikada kənd təsərrüfatı heyvanlarının döllük törədəcılərinin rayonlarda seçilmesi işi ilə məşqul olmuşdur. Şəkidə baş zootexnik vəzifəsində çalışarkən ilk dəfə olaraq yemin siloslaşdırılmasıni tətbiq etmiş, ləzgi cinsli qoyunların Avstriya merinosu ilə mə-

ləzlərini (dönmələrini) tədqiq etmişdir. A.Ə.Ağabəyli Zaqqafqaziya Xalq Komissarları Sovetinin Əmək və Müdafiə Şurası xətti ilə Gənəcə və Qazax qəzalarının təsərrüfatlarında yerli qoyun populasiyalarının yunlarının xüsusiyyətlərinin öyrənilməsində iştirak etmişdir. Onun həmin elmi-tədqiqat işlərinin əsasında ilk dəfə olaraq Azərbaycanın yerli qabayunu qoyun populasiyalarının "ləzgi" "bozax" cinslərinin başqa yerlərdə gətirilmiş zərifyunlu cinslərlə melezləşdirilməsinə həsr edilmiş əsərləri Moskvada "Şerstyanoe delo" adlı jurnalda çap edilmişdir. Hələ Moskvada aspiranturada oxuyarkən Moskva, Smolensk vilayətlərində və Belarusiyada şvis qaramal cinsinin elmi cəhətdən tədqiq edilməsi, habelə Zaqqafqaziya respublikalarında yerli qaramalın şvis cinsi ilə çarpazlaşdırılması nəticələrinin öyrənilməsi üçün təşkil edilmiş ekspedisiyaların iştirakçısı olmuş və elmi tədqiqatlar aparmışdır. 1932-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Heyvandarlıq İnstitutunun Leninqradda keçirilmiş genetika üzrə konfransında o, ilk dəfə Zaqqafqaziya südlük camışlar və zebu mallarının elmi cəhətdən öyrənilməsi problemini irali sürdürdü. 1932-ci ildən etibarən, heyvanların qenetika və seleksiyası üzrə mühazirələr oxuyan və dərsliklər yazan ilk azərbaycanlılardan biri olmuşdur. Həmin dövrə (1933) Azərbaycan dilində ilk dəfə mendelizm-morqanizm nəzəriyyəsini təbliğ edən ilk elmi əsəri "Genetika. İrsiyyətin maddi əsasları" və "Heyvanların müxtəsər genetikası" kitabçaları hazırlanmış və çap etdirmiştir. 1932-66-ci illərdə yerli qoyunların merinosların şvis cinsi ilə çarpazlaşdırılmasının, camışların təsərrüfat-əhəmiyyəti xüsusiyyətlərinin öyrənilməsi, Azərbaycana gətirilmiş Pribaltika ırıbuynuzlu qaramal cinslərinin respublikada iqlime uyğunlaşdırılması sahəsində elmi-tədqiqat işlərlə məşğul olmuşdur. Bu dövrda kənd təsərrüfatı heyvanlarını yemləyen cihaz - "Elektronumerator" yaratmışdır.

A.Ə.Ağabəyli kənd təsərrüfatı elmi sahəsindəki müvəffaqiyətlərinə görə dəfələrlə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı olmuş, 1940-ci ildə isə sərginin Azərbaycan pavilyonu-

na təhkim edilmiş və orada metodiki və elmi işlər aparmışdı. Gənəcə Dövlət damazlıq ocağı üçün 1939-cu ildən başlayaraq hər beş ilə iş planları tərtib etmişdi.

Alimin yerli qaramalın, qabayunlu qoyunların, zebuların, yerli camışların təkmilləşdirilmesi, yeni getirilmiş zavod cinslərinin yerli şəraita uyğunlaşdırılması, yeni yağılı-südülu camış cinsinin yaradılması, yüksəkmahsullu qaramal, qoyun cinsləri sürülərinin yaradılması, heyvandarlığın təşkili sahəsindəki xidmətləri son dərəcə böyükdü. Onun yerli qabayunlu "bozax", "ləzqi", "Şirvan" qoyun cinslərinin merinoslar ilə çarpanlaşdırılması sahəsindəki tədqiqatları Azərbaycanda dağ merinosunun yaradılması, zərif-yunlu, yarızərif-yunlu qoyun-sürü massivlerinin yaradılması üçün böyük əsas oldu.

Ağaxan Ağabəyli bütün dünyada yeni elm sahəsinin — camışçılıq elminin banisi kimi tanınmışdır. 1932-ci ildən başlayaraq A.Ə. Ağabəyli yerli camışların və başqa heyvanların etlik xüsusiyyətlərini, et və südlərinin keyfiyyətinin, eləcə də kimyo-ve tərkibinin öyrənilməsinə xüsusi fikir verir. Eyni zamanda camışçılıq problemi üzrə məhsuldalar camışların yemləndirilmə normaları, körpələrin bəslənməsi, südlülükleri, süddə yağılılığı və zülallığın artırılması, onların konstitusional xüsusiyyətlərinin qiymətləndirilmesi üsullarının elmi cəhətdən öyrənilməsində böyük işlər görmüşdür. Camışların genetikası və seleksiyası məsələləri, yetişdirmə texnikası, bordaq və otlaqda kökəldilme, sünü mayalandırılma, immunogenet, embriogenet və ekoloji məsələlər üzərində uzun müddət elmi-tədqiqat işləri aparmış və bunların əsasında özünün qiymətli təkliflərini vermişdir. Eyni zamanda, camışların seçilməsi üçün bonitire təlimatı tərtib etmişdir ki, bu da istehsalda tətbiq olunur.

1935-ci ildən başlayaraq A.Ə. Ağabəylinin rəhbərliyi altında dünyada ilk cins camışçılıq təsərrüfatları və döllük oylaqları yaradılır. Yetişdirilən cins camışları Qafqaz respublikalarına, ümumi-

yətla, keçmiş SSRİ-nin və bir sıra xarici ölkələrin müxtəlif təsərrüfatlarına qöndərilirdi.

A.Ə. Ağabəyli Hindistanda sefərdə olarken orada məhsuldalar camış cinslərini tədqiq etmişdir. Alimin rəhbərliyi altında Hindistan "Murax", "Dehli" və başqa cinslərinə aid camışlar Azərbaycana qatırılmış və yerli camışlarla hibridləşdirilmişdir. Gərgin elmi-tədqiqatlar və seleksiya işi nəticəsində A.Ə. Ağabəylinin rəhbərliyi altında yeni məhsuldalar yağılı-südülu "Qafqaz" camış cinsi yaradıldı. Bu cins 1970-ci ildə bütün Qafqazda yayılmaq üçün planlaşdırılmışdır.

A.Ə. Ağabəylinin 130-dan çox elmi əsəri camışların genetikası və seleksiyasına həsr edilmişdir. Bu sahədə onun yazdığı əsərlərdən "Camışların böyüme və inkişafı" (1939), "Camışçılıq" (1948, 1959, 1964), "Camışlar" (1970), "Azərbaycan camışları" (1980) və başqa kitabları alım mütəxəssislərin və istehsalat işçilərinin stolüstü kitabı olmuşdur. Professor A.Ə. Ağabəylinin elmi əsərləri xarici ölkələrin (Hindistan, Bolqarıstan, Yuqoslaviya, İsviçrə, Konqo, Misir, Vietnam respublikaları, Avstraliya, Yuneskonun FAO təşkilatları) alımlarını maraqlandırmış və bir çox alım onun işləri ilə yaxından tanış olmaq, eləcədə alımdan məsləhət almaq məqsədilə respublikamıza kəlmişlər.

A.Ə. Ağabəylinin elmi fəaliyyəti camışçılıqla məhdudlaşmadı. O, Azərbaycanda zebu, qoyun və toyuq cinslərinin seleksiyası sahəsində böyük işlər görmüşdür. Alım respublikada isti iqlim şəraitində müxtəlif toyuq cinslərinin öyrənilməsi və bir-biri ilə çarpanlaşdırılması sahəsində böyük tədqiqat işi aparmışdır. Onun əldə etdiyi nəticələr respublikanın broyler fabriklarında geniş tətbiq edilir. Eyni zamanda yerli zebu, onun hibridləri, cersey qaramal cinsinin müxtəlif cinslər ilə dönmələri üzərində tədqiqatlar aparırı, onların genetik mənsuldarlıq keyfiyyətlərinin xüsusiyyətlərinin diaqnostikasını tədqiq edirdi. Aparılan işlər nəticəsində, əldə edilən hibrid və dönmə heyvanlar respublikada yeni yaradılan sənaye komplekslərinin komplektləşdirilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir.

1966–80-ci illerde Azərbaycan Genetiklər və Seleksiyaçılar cəmiyyətinin vitse-prezidenti; 1967–76 illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olmuş, Böyük Sovet Ensiklopediyası və Kənd Təsərrüfatı Ensiklopediyası üçün məqalələr tərtibində iştirak edib. 200-dək elmi əsərin, o cümlədən, kitab və dərsliklərin müəllifidir, camışçılıq üzrə məqalələri, elmi-kültəvi kitabları və dərslikləri Azərbaycanda, Rusiyada, Hindistanda və başqa ölkələrdə nəşr olunmuşdur. "Camışlar" monoqrafiyası Moskvada (1967) və Vietnamda (1978) işıq uzu görmüşdür.

A.Ə. Ağabəylinin bir çox kənd təsərrufatı mütəxəssislərin - zootexniklərin, baytar həkimlərin, bioloqların, agronomların hazırlanmasında böyük rolü olmuşdur. Onun rəhbərliyi altında 50-ya yaxın namizədlilik və doktorluq dissetasiyası müdafiə edilmişdir. Onların arasında professor, akademik və təsərrufat rəhberleri vardır. O, Türkmanistan, Özbəkistan, Dağıstan, Osetiya, Kabardın-Balkar respublikaları, eləcə də, Bolqarıstan, Vietnam, Misir, Hindistan üçün elmi kadrlar hazırlayırdı. Bir çox xarici elmi qurumlarla, eləcə də Yuneskonun FAO təşkilatı ilə sıx əməkdaşlıq edirdi.

Elmi-pedaqoji və ixtimai sahədəki böyük nailiyatlarına görə A.Ə. Ağabəyli Qırmızı Əmək Bayraqı ordeni, keçmiş SSRİ Ali Soveti tərəfindən 3 medalla, Azərbaycan SSR Ali Soveti tərəfindən iki dəfə Tərifname ilə təltif edilmişdir və bir çox ayrı medallar və tərifnamelərə layiq görülmüşdür. Ona Azərbaycanın əməkdar elm xadimi (1964) kimi şərəflü ad verilmişdir. "Qafqaz" yeni yağlıqsüdlük camış cinsinin yaradılmasına görə müəlliflik şəadətnaməsi və 1970-ci ildə SSRİ Kənd Təsərrüfat Nazirliyin mükafatını almışdır. A. Ağabəyli 1948–64-cü illərdə "Camışçılıq", "Buyvol", "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi", "Azərbaycan camışları" və "Zebu və onun qaramal ilə hibridləşdirilməsi" kimi monografiyalar yazmışdır.

M.H.ABUTALIBOV  
(1908–1984)



Ölkəmizin görkəmli alimi, bitki fiziologiyası sahəsində şöhrət qazanmış mütəxəssis Müzəffər Heydər oğlu Abutalibov 1908-ci il dekabr ayının 14-də Naxçıvan MR-nın Ordubad şəhərində, bağban ailəsində anadan olmuşdur. Təəccübü deyildir ki, M.H. Abutalibovda bitki fiziologiyası elminə qarşı maraq hələ uşaqlıq illərindən baş qaldırılmışdır. M.H. Abutalibov ilk təhsilini Ordubad şəhərindəki beşillilik məktəbdə aldıqdan sonra, 1922-ci ildə Bakıya gəlir və təhsilini pedaqoji texnikumda davam etdirir, 1926-ci ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olur. 1930-cu ildə bu institutu bitirirək, bitkiçi-aqronom ixtisasına yiyələnir. Ali məktəbdə təhsil almaqla yanaşı, o, həm də əmək fəaliyyetine qoşulmuşdur.

1930-cu ildən etibarən M.H. Abutalibov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda bitki fiziologiyası kafedrasında assistent kimi pedaqoji fəaliyyətə başlayır. O, bu illərdə bitki anatomiyası və fiziologiyası üzrə təcrübə dərslərinə rəhbərlik edir, həmçinin bu ixtisaslar üzrə Azərbaycan dilində mühazirlər oxuyur.

1931-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yenidən qurulması ilə əlaqədar olaraq M.H. Abutalibov Gəncə şəhərinə göndərilir. O, burada məşhur alim D.A. Şutovun rəhbərliyi altında pedaqoji və elmi fəaliyyətə başlayır.

M.H. Abutalibov Gəncə zonasında bitkilerin suvarılması üçün suyun kifayət etmədiyini nəzərə alaraq pambıqın müxtəlif sortlarının quraqlığa davamlılığını və bu sortların fizioloji xüsusiyyətlərini öyrənməyə başlayır. Məlum olur ki, Misir pambıq sortları Amerika sortlarına nisbətən quraqlığa az davamlıdır və Gəncə zonası üçün az yararlıdır. 1935-ci ildə M.H. Abutalibov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda bitki fiziologiyası kafedrasında dozent vəzifəsinə irəli çəkilir və ele həmin ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqcılıq İnstitutunda bitki fiziologiyası şöbəsinin müdürü təyin edilir. O, burada pambıq bitkisinin mineral qidalanmasının fiziologiyasını öyrənir. Belə bir məsələnin ortaya çıxmasisi o zaman kənd təsərrüfatının kimyalaşdırılması və əsasən mineral gübrələrin geniş tətbiq edilməsi ilə əlaqədar idi. Sonralar bitkilerin mineral qidalanmasının müxtəlif məsələləri M.H. Abutalibovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri oldu.

1938-ci ildə M.H. Abutalibov Azərbaycan Dövlət Universitetinin "Pambıq bitkisinin inkişafının müxtəlif fazalarında mineral elementlərə tələbkarlığı" mövzusunda biologiya elmləri naməzədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyətlə dissertasiya müdafiə edir. Elə bu ildə o, Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini təyin edilir və 1940-ci ilə kimi bu vəzifədə işləyir. Sonra onu bu institutun bitki fiziologiyası və biokimyası şöbəsinə müdir təyin edirlər. 1939-cu ildə M.H. Abutalibovun Azərbaycan dilində "Botanika üzrə terminlər lüğəti" nəşr edilir.

1938–44-cü illər ərzində M.H. Abutalibov pambıq bitkisində kalium-permanqanat, dəmir, bor və kalsiumun hərəkəti, paylanması və tekrar istifadə olunması sahəsində çox qiymətli nəticələr əldə edir. 1944-cü ilin dekabr ayında K.A. Timiryazev adına Bitki Fiziologiyası İnstitutunda M.H. Abutalibov "Pambıq bitkisində kalsium, bor, dəmir və kalium permanqanatın hərəkəti" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyətlə müdafiə edir.

1952–55-ci illərdə M.H. Abutalibovun rəhbərliyi altında Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında mik-

roelementlərin pambıq bitkisində fizioloji əhəmiyyətinin aydınlaşdırılması məqsədilə tədqiqat aparmaq təklifi irəli sürürlər və tezliklə qiymətli nəticələr alınır.

1953-cü ildə M.H. Abutalibov keçmiş SSRİ EA-nın Elmi Tədqiqat Əkinçilik Institutunda bitki fiziologiyası şöbəsinin yaradılması işinə başlayır. Burada mikroelementlərin öyrənilməsi üzrə elmi işlər daha da dərinləşdirilir.

Elmi-tədqiqat işlərinin yeni progressiv metodlarından biri elementlərin radioaktiv izotoplarnın tətbiq edilməsi idi. Bu metodu öyrənmək və radioaktiv izotoplarnın əldə edilməsi üçün icazə almaq məqsədilə M.H. Abutalibov və onun əməkdaşları keçmiş SSRİ EA-nın biofizika institutunda xüsusi kurs keçmişlər. Radioaktiv izotoplarnın tətbiq edilməsi üçün müvafiq şəraitin yaradılması tələb olunurdu. Azərbaycan Dövlət Universitetində ən yeni cihazlarla təmin edilmiş nümunəvi izotop laboratoriyası yaradılır.

Radioaktiv izotoplarnın tətbiq olunması ilə tədqiq edilməsi nəticəsində elmi-praktik əhəmiyyəti olan qiymətli nəticələr əldə edilir. Görkəmli alim bu perspektivli tədqiq işlərini pambıq bitkisində öyrənmişdir.

M.H. Abutalibovun yaradıcılığında pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. Belə ki, 1947–60-ci illərdə ADU-nun bitki fiziologiyası kafedrasının müdürü, 1962-ci ildən etibarən, Azərbaycan EA-nın Botanika İnstitutunun direktoru vəzifəsində işləmişdir. Alim bu illər ərzində bitki fiziologiyası sahəsində olduqca əhəmiyyətli elmi-tədqiqat işləri aparmışdır. Belə ki, o, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, mikroelementlərin bitki organizmlərinə təsiri, mineral maddələrin bitkiyə daxil olması, onların organizmdə hərəkəti və hüceyrələrdə paylanması istiqamətində dərin tədqiqatlar aparmışdır. Elmi-tədqiqat işlərinin nəticələrini ümumiləşdirərək alim 1957–60-ci illərdə iki cilddən ibarət "Bitki fiziologiyası", 1961-ci ildə "Bitkilərdə mikroelementlərin əhəmiyyəti", 1962-ci ildə "Bitkilərin mineral maddələrə qidalanması" kimi əsərlər yazmışdır. Elm sahəsindəki xidmet-

lərinə görə M.H.Abutalibov 1959-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

M.H.Abutalibov özünün yaradıcılığını elmi-tədqiqat və pedaqoji işlərə yönəltməklə bərabər, respublikamız üçün bitki fiziologiyası sahəsində çalışan kadrların hazırlanmasında da böyük işlər görmüşdür. O, respulikamızdan kənarda da görkəmli bitki fizioloqlarından biri hesab olunurdu. Təsadüfi deyildir ki, o, 1965-ci ildən etibarən keçmiş SSRİ EA "Bitki fiziologiyası və biokimyası", "Fotosintez" problem şuralarının üzvü olmuşdur. Alimin elmi-tədqiqat işlərinin nəticələri ölkə miqyasından çox-çox kənarlarda yayılmışdır. 1961-ci ildə Beynəlxalq biokimya, 1969-1975-ci illərdə botanika, 1973-cü ildə isə biofizika konqreslərində alimin məruzələri dinlənilmişdir.

M.H.Abutalibov 1984-cü ildə Bakı şəhərində vefat etmişdir.



### A.I.QARAYEV (1910-1968)

Abdulla İsmayıllı oğlu Qarayev 14 yanvar 1910-cu ildə Bakı şəhərində qulluqcu ailəsində anadan olmuşdur. O, Azərbaycanda İ.P.Pavlovun ideyalarının en görkəmli davamçısı və onun elmi işlərinin təşkilatçılarından biri kimi tanınmışdır.

A.I. Qarayev İ.P.Pavlovdan sonra en görkəmli fizioloqlar: K.M.Bikov və A.Q.İvanov — Smolinski kimi tanınmış fizioloqdır.

1920-ci ildə o, Bakı şəhərindəki 10 nömrəli orta məktəbə daxil olur, həmin məktəbi bitirən kimi onu 1923-cü ildə Bakı Xalq

Maarif şöbəsinin Pedaqoji texnikumuna oxumağa göndərilir. 1927-ci ildə texnikumu bitirib müəllim işləyir. İlk emek fəaliyyətinə qədəm qoyan A.I.Qarayev həmin ildən V.I.Lenin adına Azərbaycan Dövlət Universitetinin (əvvəller bəzən adlanırdı) pedaqoji fakültəsinin təbət elmləri bölməsinə daxil olur. A.I.Qarayev tələbə ikən eyni zamanda müəllim işləyir. 1930-cu ildə universiteti bitirdikdən sonra orada insan və heyvan fiziologiyası kafedrasında laborant işləyir. Sonra Azərbaycan Tibb İnstitutuna assistant vəzifəsinə dəvət olunur. Fiziologiya ilə məşğul olmaq onda həkim olmağa böyük həvəs oyadır. 1932-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur, 1936-ci ildə oranı bitirdikdən sonra yenə müəllimlik edir. İlk dəfə keçmiş V.I.Lenin adına ADPI-də ali sinir fəaliyyətinin fiziologiyasına dair mühazirə oxuyur.

Həmişə elmi axtarışlar aparan istedadlı müəllim, 1937-ci ildə dissertasiya müdafiə edərək əvvəlcə tibb elmləri, sonra isə biologiya elmləri üzrə elmlər namizədi alimlik dərəcəsi alır. Hər iki müdafiə ona şöhrət qazandır. Bundan sonra o, dosent vəzifəsinə layiq görülür.

O, 1938-ci ildən Azərbaycanda eksperimental fiziologiya laboratoriyasının ilk təşkilatçılarından biri olur. Azərbaycanda fiziologiya sahəsində çalışan alımların çoxu onun laboratoriyasının yetişdirməsidir. 1930-cu ildə Bakıda ilk dəfə Qafqaz fizioloqlarının VIII qurultayı çağırılır. Azərbaycan fizioloqunun "Qaraciyerin sulu karbonların mübadiləsində rol və bunun organizmin müxtəlif funksiyalarına təsiri"ne həsr edilmiş tədqiqat işi qurultay nümayəndələrini çox maraqlandırmışdır.

A.I.Qarayev də həmin qurultaya məruzə ilə çıxış etmişdir.

1940-ci ildə 30 yaşı A.I.Qarayev "Bioelektrik hadisələrin nəzəriyyəsinə dair" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru, alimlik dərəcəsi alır.

A.I.Qarayev Azərbaycanda fiziologiya elminin inkişafında keçmiş S.M.Kirov adına (Bakıda) Kurortologiya və Fiziki müalicə Metodları Elmi-Tədqiqat İnstitutu nəzdində eksperimental fiziologiya

laboratoriyanın təşkil edilməsində müəyyən rol oynamışdır. Bu laboratoriyanın ilk müdürü A.İ.Qarayev olmuşdur. Həmin müəssisənin əməkdaşları Azərbaycan kurortlarının, o cümlədən, Naftalan neftinin müalicəvi əhəmiyyətini etraflı surətdə öyrənə bilmişlər.

1935-ci ildə Leningradda çağrılmış və prezidenti İ.P.Pavlov olan XV konqresə 5 qıtənin bir çox ölkələrindən 1500 nümayəndə gəlmişdir. Bu konqresdə Azərbaycandan A.Əmirov, Q. Qəmbəroğlu, A. Qarayev, S. Ocaqverdiyadə, M. Mustafayev də iştirak etmişdilər.

A.İ. Qarayev 1942-ci ildə professor olmuş, Azərbaycan Tibb İnstitutunda və Azərbaycan Dövlət Universitetində kafedra müdürü işləmişdir. 1943-cü ildə isə ona çox məhsuldar, elmi yaradıcılığına və Azərbaycanda yazıl-yaratdığı çox sayılı əsərlərinə görə əməkdar elm xadimi fəxri adı verilmişdir. O, 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

A.İ.Qarayev məhsuldar elmi yaradıcılıqla məşgül olmaqla bərabər, həm də respublikamızda ən mühüm elm mərkəzlərində, ali məktəblərdə bir çox rəhbər vəzifələrində işləmişdir.

Akademik A.İ.Qarayev 1944–50-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış və həmin illərdə, eləcə də ondan sonrakı illərdə biologiya fakültəsinin fiziologiya kafedrasının rəhbəri olmuş və burada uzun müddət elmi-tədqiqat işlərinin aparılmasına iştirak etmişdir. Onun rəhbərliyi ilə bir sıra elmlər namizədi və elmlər doktoru yetişmişdir.

A.İ.Qarayev 1952–56-ci illər Azərbaycan Elmlər Akademiyasının biologiya və kənd təsərrüfatı bölməsinin akademik katibi işləmişdir.

Akademik A.İ.Qarayev 1951–58-ci illərdə İ.P.Pavlov adına Ümumittifaq Fizioloqları Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur.

1961–63-cü illərdə akademik A.İ.Qarayev Azərbaycan Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsində çalışmışdır.

A.İ.Qarayev 1953–68-ci illərdə Azərbaycan Elmlər Akademiyası fiziologiyası bölməsinin rəhbəri və Fiziologiya İnstitutunun direktoru vəzifəsini icra etmişdir. Həmin bölmə və institutda da (1968) çox mühüm elmi-tədqiqat işlərinin görülməsində yaxından iştirak etmişdir. Çox həssas, qayğış və tələbkar insan olan A.İ.Qarayev işlədiyi və elmi fəaliyyət göstərdiyi təşkilatlarda kollektivin dərin rəğbətini qazana bilmişdir. Nadir istedadlardan biri olan akademik A.İ.Qarayev alim kadrların seçilməsində müstəsnə müşahidəciliyə və seçmə qabiliyyətinə malik olduğu üçün işlədiyi institutlarda çox istedadlı alımlar yetişdir.

A.İ.Qarayevin və onunla birlikdə işleyen alımlar qrupunun əsas tədqiqatları bioelektrik hadisələri, orqanizmin mütəhərrik sulu karbon mübadiləsi, Subliminal qıcıqların dekrementli ötürülməsi, Naftalan neftinin müalicəvi təsir mexanizmi və interoseptik mübadila reflekslərinin öyrənilməsinə sərf edilmişdir.

Naftalan neftində boy maddesi fizioloji tədqiqatlardan ilk dəfə A.İ.Qarayev tərəfindən istifadə olunmuşdur. 1935-ci ildə Leningradda 15-ci fizioloqlar konqresində iştirak etmişdir.

A.İ.Qarayev Azərbaycanda, eləcə də digər ölkələrdə fiziologiyaya aid elmi tədbirlərin həmişə iştirakçısı olmuşdur. Onun adı Vətənimizin hüdudlarından uzaqlarda da məşhurdur. A.İ.Qarayev bir çox xarici ölkələrdə keçirilmiş (ayrı-ayrı illərdə) Beynəlxalq Fiziologiya konqreslərinin feal iştirakçılarından hesab edilir.

A.İ.Qarayev 1959-cu ildə Buenos-Ayresdə (Amerikada) keçirilən 21-ci, 1962-ci ildə Leydon şəhərində (Avropada) keçirilən 22-ci, 1963-cü ildə Tokioda (Yaponiya) keçirilən 23-cü Beynəlxalq Fizioloqlar konqreslerində məruzələr oxumuşdur.

Akademik, görkəmli fizioloq A.İ.Qarayevin çox dərin, hərtərəfli elmi fəaliyyəti hökumət tərəfindən çox yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və keçmiş SSRİ-nin bir çox medalları ilə təltif edilmişdir.

A.İ.Qarayev Azərbaycan Ali Sovetinin ikinci çağırış deputati olmuşdur.

Böyük Azərbaycan fizioloqu A.İ.Qarayev ömürünün ən məhsudar dövründə 1968-ci il dekabrın 8-də Bakıda vəfat etmişdir. Təməli A.İ.Qarayev tərəfindən qoyulmuş Azərbaycan EA Fiziologiya İnstituna onun adı verilmişdir.

A.İ.Qarayevin yaratdığı fizioloqların məktəbi onun işini davam etdirirlər.



S.M.ÖSƏDOV (1910-1974)

Səttar Məcid oğlu Əsədov 1910-cu il mart ayının 15-də Şuşa şəhərində anadan olmuşdur. 1929-cu ildə S.M.Əsədov pedaqoji təmayüllü ikinci pilleli məktəbi bitirmiş və xalq maarif sistemində Azərbaycanın bir sıra rayonlarının kəndlərində müəllimlik etmişdir.

Bir qədər sonra isə kolxoz-gənclər məktəbində direktor və Kəlbəcər rayonunda RXMŞ-də metodist işləmişdir.

1934-cü ildə təhsilini artırmaq üçün S.M.Əsədov Bakıya gəndirilir. Burada o, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olur, oranı 1939-cu ildə fərqlənmə diplomu ilə bitirir.

S.M.Əsədov hələ tələbə ikən zoobiologiya kafedrasında əvvəlcə kiçik, sonra baş lobarant olmuşdur. Universiteti bitirdikdən sonra S.M.Əsədov bu kafedrada saxlanılmış, əvvəlcə assistent, sonra isə müəllim işləmişdir. Hələ tələbə ikən S.M.Əsədovda elmi işə böyük maraq yaranır. Onu ən çox onurgasız heyvanların zoologi-

yası maraqlandırırırdı. Onun elmi işinin əsası 1937-ci ildə həşəratların helmintlərini öyrənməyə başladığı andan qoyulmuşdur. O, apardığı elmi işin nticəsində Azərbaycan üçün ilk dəfə olaraq qara və sarı tarakanlarda 2 parazit növü — nematodu müşahidə etmişdir. Elə bu zaman o, akademik K.İ.Skryabinlə məktublaşır. Akademik ona topladığı materialları analiz etmək üçün Moskvaya gəlməsini məsləhət görür.

1940-ci ilin oktyabrında S.M.Əsədov keçmiş SSRİ EA-nın Azərbaycan filialı Zoobiologiya İnstitutunda "Helmintolojiya" ixtisası üzrə aspiranturaya daxil olur və professor P.P.Pavlovun rəhbərliyi altında neşərvəri iki bığlıcanın Azərbaycanda gövşəyen heyvanlarda diklosirroz xəstəliyinin törədicilarının biologiyasını öyrənir.

1941-ci ildən 1943-cü ilə qədər S.M.Əsədov əsgəri xidmətə olub. Bundan sonra işləmek üçün o, arxa cəbhəyə göndərilir. 1945-ci ildə S.M.Əsədov tədqiqat işini başa çatdırır və Bakı şəhərində zoobiologiya institutunda biologiya elmləri namizədi alimlik dərcəsi almaq üçün müvəffəqiyətlə dissertasiya müdafiə edir. Bundan sonra Azərbaycan EA-nın Zoobiologiya İnstitutunda helmintolojiya laboratoriyasına rəhbər təyin edilir.

1944-cü ilin oktyabrında S.M.Əsədov, K.İ.Skryabinlə şəxsnə görüşmüştür. S.M.Əsədovun elmi-tədqiqat işinin istiqaməti mahz bu görüşdən sonra müəyyən və həlledici istiqamət almışdır. Akademik Skryabinin məsləhəti ilə S.M. Əsədov 1946-ci ildən etibarən Azərbaycanın vəhşi və gövşəyen ev heyvanlarının helminfofaunasını öyrənməyə başlamışdır. S.M.Əsədov 12 ildən bir qədər artıq vaxt ərzində ilk dəfə olaraq Azərbaycan üçün Qafqaz maralı, Avropa cüyürü, Qafqaz dağkeçisi, bırgüvenli və ikgüvenli dəvənin helminfofaunasının növ tərkibini öyrənir. Ev heyvanlarından qoyun, keçi, qaramal, camış və zebrlərin helminfofaunası haqqındaki məlumatları bir qədər zənginləşdirmişdir. S.M.Əsədov elm üçün 11 yeni helmint (parazit qurd) növü təsvir edir.

Akademik S.M.Skryabinin məsləhəti ilə o, 1954-cü ildə keçmiş SSRİ EA-nın helmintolojiyası laboratoriyası üzrə doktorantu-

raya ezam olunur və burada 1957-ci ilə qədər çalışır. Azərbaycan EA-nın Zoologiya İnstitutuna qayıdan S.M. Əsədov keçmiş "SSRİ ərazisində gövşəyen heyvanların helmintofaunası və onun ekoloji -coğrafi analizi" adlı monografiya üzərində işləyir.

S.M. Əsədov Bolqarıstan, Çexoslovakıya, Rumınıya, Polşa, Fransa, İraq, Hindistan və başqa xarici ölkələrin helmintoloqları ilə elmi əlaqə saxlamışdır. 1957-ci ilin oktyabrında S.M. Əsədov Çexoslovakıya parazitoloqlarının I qurultayında "Azərbaycanda gövşəyen heyvanların helmintlərinin ekoloji zonalar üzrə yayılmaşı" mövzusunda məruzə ilə çıxış etmişdir.

1947-ci ildən 1960-cı ilədək S.M. Əsədov respublikada zooloji tədqiqatların inkişafı üçün böyük əmək sərf edərək elmi-təşkili işlər aparmışdır. Belə ki, evvelcə o, elmi işlər üzrə direktor müavini, sonra isə 10 il ərzində Azərbaycan EA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

S.M. Əsədov 1961-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün müvəffəqiyətə dissertasiya müdafiə edir. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirərək onu 1962-ci ildə Azərbaycan EA-na müxbir üzv, 1968-ci ildə isə həqiqi üzv seçirler.

S.M. Əsədovu ixtisaslı kadrlar hazırlanmasında xidməti böyükdür. Belə ki, onun rəhbərliyi altında 1 nəfər namizədlilik və 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Alimin elmi-ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək orden və medallarla təltif edilmişdir.

Akademik S.M. Əsədov 1947-ci ilin fevral ayının 11-də vəfat etmişdir. Ölməz alimin ideyaları onun şagirdləri tərəfindən davam etdirilir.

**İ.D. MUSTAFAYEV**  
*(1910–1997)*

Akademik İmam Daşdəmir oğlu Mustafayev 1910-cu il fevralın 25-də Qax rayonunun Qax kəndində anadan olmuşdur. İ.D. Mustafayev o zaman maarifpərvər Abdulla Əfəndi Qabulov tərəfindən məscidin nəzdində təşkil edilmiş Qax kənd məktəbinə daxil olur və üç il orada təhsil alır. İ.D. Mustafayev muzdurlar komitəsinin qərarı ilə Zaqatalada təşkil olunmuş Kənd Təsərrüfatı Texnikumuna (sənət məktəbi) oxumağa göndərilir. Bu texnikumda agronomluq ixtisasının əsaslarına yiyələnən İ.D. Mustafayev 1928-ci ildə məktəbi bitirdikdən sonra Balakən rayon torpaq şöbəsinin agronomluq məntəqəsinə müdir göndərilir. 1928-ci ilin oktyabr ayından 1929-cu ilin sentyabr ayınınadək Azərbaycan Xalq Maarifi Komissarlığının Tərtər rayonunda Kəndli Gençlər Məktəbində dərs hissə müdiri və təbiyyat dərsləri müəllimi kimi çalışır. Təhsilini artırmaq arzusu ilə 1929-cu ildə İ.D. Mustafayev Bakıda Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur. 1932-ci ildə Gəncədə institutu əla qiymətlərlə başa vurur və həmin il genetika, seleksiya və toxumçuluq kafedrasında aspiranturada saxlanılır. Aspirant olarken "Müxtəlif bitkilərin çətin cücəren toxumlarının cürcədilməsi üssulları" sahəsində axtarışlar aparır.

1934–38-ci illər ərzində İ.D. Mustafayev Az. KTİ-nin istehsalat təcrübəsi bölməsinə rəhbərlik edir. Sonralar zootexnika fakültəsi-



nin dekanı, daha sonra isə Az. KTİ-nin tədris və elmi işlər üzrə direktor müavini kimi məsul vəzifələrə irəli çəkilir. İ.D.Mustafayev 1938-ci ildə K.A.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında "Çətin cücerən toxumların cürcərdiləşməsinin tezleşdirilməsi üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Bir il sonra alım institutun genetika və seleksiya kafedrasının doseni təsdiq olunur.

1938-40-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda genetika, seleksiya və toxumçuluq kafedrasının müdürü, eyni zamanda tədris və elmi işlər üzrə direktor müavini vəzifəsini icra edir. Bununla yanaşı alım yeni buğda sortları yaratmaq sahəsində de geniş tədqiqat işləri aparmağa başlayır, bu, onun çoxdan ki arzusu idi. 1939-cu ildə alimin "Çətin cücerən meyva bitkili toxumlarının cürcərdiləşməsinin tezleşdirilməsi üsulları" adlı ilk monoqrafiyası çapdan çıxır. Sonralar İ.D.Mustafayev akademik N.İ.Vavilovun köməyi ilə buğdaların ümumdünya kolleksiyasını öyrənməyə başlayır.

Yüksek təşkilatçılığa və bacarığa malik olduğundan bir sıra məsul vəzifələrə irəli çəkilir.

1940-54-cü illərdə Azərbaycan Dövlət Nəzarəti Komissiyasının birinci müavini, Azərbaycan Xalq Torpaq Komissiyyasının birinci müavini, Azərbaycan Kənd Təsərrüfatı naziri, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nin birinci katibi (1954-59-cu illərdə) vəzifələrində çalışmışdır. Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunun şöba müdürü (1954-70), 1971-ci ildən isə həmin institutun direktoru vəzifəsində işləmişdir.

İ.D.Mustafayev 1930-cu ildən Azərbaycanın müxtəlif yerli buğda növlərini toplamağa və öyrənməyə başlamışdır. Onun rəhbərlik etdiyi ekspedisiyalar on minlərlə kilometr məsafə qət edib Zaqafqaziya respublikaları və Şimali Qafqaz vilayətləri ərazisindən 7000 buğda nümunəsi toplamışdır. Bunlar da 17 botaniki növ və 267 növmüxtəlifliyinə mənsubdur. O cümlədən, təkcə Azərbay-

canda buğdanın 6000 nümunəsi yigilmişdir ki, bu da özündə 14 növ və 247 növmüxtəlifliyini birləşdirir.

Alım Azərbaycanda yabani təkdenli və cütdenli buğdaların 25 növ müxtəlifliyini və İran buğdasının (kartlikum) 40-dan artıq növmüxtəlifliyini aşkarlaşdırır.

İ.D.Mustafayevin elmi-tədqiqat işləri yerli buğda, arpa, çovdar məhsuldar sortların yaradılmasına həsr edilmişdir. O, həmçinin, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgelmə prosesinin tədqiqi sahəsində tükənməz əmək sərf etmişdir.

Akademik İ.D.Mustafayev "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu" "Gürgənə-1", "Qızıl-buğda" və s. sortlar yetişdirmiştir. O, həmçinin, 4 pambıq sortu da yaratmışdır. Bir sıra elmi əsərlərin, o cümlədən, 6 monoqrafiyanın müəllifidir. İ.D. Mustafayev respublikamız üçün kadrlar hazırlanmasında böyük xidmatı olmuşdur. Onun rəhbərliyi altında 26 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü olmuşdur. 1976-cı ildən genetika və seleksiya sahəsindəki xidmetlərinə görə N.İ.Vavilov adına qızıl medal, Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin üç böyük qızıl medalını almışdır. Xidmetlərinə görə Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri və medallarla təltif edilmişdir.

İ.D.Mustafayev bir çox əsərlərin, o cümlədən, 1956-ci ildə nəşr olunmuş "Azərbaycanda buğdanın seleksiyası", 1961-ci ildə "Azərbaycanda buğda, çovdar, arpa və egiolopsların öyrənilmesi haqqında materiallar", 1962-ci ildə "Azərbaycanın buğda kolleksiyası", 1964-cü ildə "Azərbaycan bir çox buğda növlərinin vətənidir" kimi əsərlərin müəllifidir.

İ.D.Mustafayev Azərbaycanın bitki ehtiyatlarının toplanması, öyrənilmesi və onlardan səmərəli istifadə olunması ilə uzun müddət məşğul olmuşdur. Eyni zamanda o, dənli və dənli paxıl bitkilerin yeni, yüksəkməhsuldar növlərinin yaradılması üçün selek-

siya əsullarının və nəzəri əsaslarının işlənməsi sahəsində çalışmışdı. Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqi İ.D.Mustafayevin qarşısında duran ən zəruri problemlərdən biri olmuşdur. İ.D.Mustafayev 10 mart 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.



Ə.M.QULİYEV  
(1911-1983)

Akademik Ələkbər Məmməd oğlu Quliyev 1911-ci ildə sentyabr ayının 27-də Tibilisi şəhərində fahim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra S. Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəz fakültəsinə daxil olmuş və 1937-ci ildə oranı müvəffəqiyyətla bitirmiştir. Ümidverici elmi gələcəyi olan bu gəncin botanika kafedrasında saxlanması haqqında qərar qəbul edilir. Ə.M.Quliyev bu institutda kafedranın assistanti vəzifəsindən elmi işlər üzrə direktor müavini vəzifəsinə qədər şərəfli elmi-pedaqoji yol keçmişdir. Ə.M.Quliyevin gərgin axtarışları bəhər verdi. Mədəni bitkilərin arılarla tozlanması probleminə həsr etmiş olduğu elmi işinin nəticələrini ümumiləşdirərək 1950-ci ildə keçmiş SSRİ EA-nın V.L.Komarov adına Botanika İnstitutunda doktorluq disertasiyasını müdafiə edir. Daha bir il keçdikdən sonra Ə.M.Quliyev Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun botanika kafedrasına professor təyin olunur (1951).

Ə.M.Quliyev Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun direktoru işləmişdir. 1960-ci ildə o, Azərbaycan EA-nın kənd təsərrüfatı üzrə vitse-prezidenti seçilir.

1961-ci ildə Ə.M.Quliyev çox məsul bir iş — Azərbaycan Kənd Təsərrüfatı naziri vəzifəsinə irəli çəkilir. Alimin yüksək təşkilatçılıq qabiliyyəti ilə yanaşı elmi axtarışlara doğru əvəzsiz marağını və yaradıcılığını nəzərə alaraq tezliklə onu (1962-ci il) Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutuna direktor təyin edirlər.

Çoxillik elmi fəaliyyətini, botanika, həmçinin texniki yem bitkilərinin genetika və seleksiyası sahəsindəki əsərlərini nəzərə alaraq 1967-ci ildə Ə.Quliyev Azərbaycan EA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilir.

Qeyd etmək lazımdır ki, Ə.M.Quliyevin elmi fəaliyyəti üç istiqamətə yönəlmüşdür. Bitki sərvətlərinin öyrənilməsi, əsasən, arıcılıq və heyvandarlığın yem bazası, çiçəkli bitkilərin təkamülünün bəzi məsələlərinin aydınlaşdırılması, texniki və yem bitkilərinin genetika və seleksiyası. Ə.M.Quliyevin, elmin bu mühüm istiqamətlərinə yönəldilmiş elmi-tədqiqat işlərinin nəticələri 10 monoqrafiyada ümumiləşmiş şəkildə öz əksini tapmışdır. Bundan başqa alimin biologiya elminin əsas məsələlərinə həsr edilmiş 240 elmi məqaləsi nəşr edilmişdir. Yorulmaq bilmədən gərgin əməkla çalışan alim "Azərbaycanın florası" və "Azərbaycanda pambıqcılıq" kimi kapital əsərlərinin VI və VII cildlərinin əsas müəlliflərindəndir.

Akademik Ə.M.Quliyev faydalı keçən ömrünün 27 ilini pedaqoji işə, son 25 ilini isə Azərbaycanın əsas bitkilərindən olan pambıq, qarğıdalı və yoncanın biologiyası, genetika və seleksiyasının öyrənilməsinə həsr etmişdir. Ə.M.Quliyevin elmi-tədqiqat işlərinin nəticələri ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da böyük maraq yaratmışdır. Belə ki, 1958-ci ildə Romada keçirilmiş arıcıların XVII Ümumdünya Konqresində o, "Pambıq bitkisinin tozlanması və çiçəkləməsinin biologiyası"na həsr edilmiş məruzə ilə çıxış etmişdir.

Ə.M.Quliyevin elmi-tədqiqat işlərinin çox böyük praktik əhəmiyyəti vardır. Akademik Ə.M.Quliyevin yetişdirdiyi "Azərbaycan-3" ikiqat xəllərəsə qarğıdalı sortu Azərbaycanda, Şimali Qafqaz bölgələrində və Qırğızistanda geniş sahələrdə əkili. O, eyni zamanda kənd təsərrüfatında böyük əhəmiyyətə malik olan "Asxi-1" yonca sortu da yetişdirmiştir. Ə.M.Quliyev Azərbaycanın "ağ qızılı" hesab edilən pambığın bir çox sortlarının yetişdirilməsində öz bilik və bacarığını əşirgəməmişdir. Onun əldə etdiyi "Qələbə-3" və "Ağdaş-3" pambığ sortları hazırda respublikanın pambığ sahələrinin çox hissəsində becərilir. Alim tərəfindən yoncanın yaradılmış "ASXT-1" sortu 1967-ci ildən etibarən Azərbaycanda rayonlaşdırılmışdır. Yüksek keyfiyyətli bu yonca sortunun əkin sahəsi hər il genişləndirilir. Bu sort son illərdə respublikamızdan uzaqlarda: — Gürcüstan, Moldaviya və Qırğızistanda geniş yayılmışdır. Qarğıdalının ikiqat xəllərəsə hibridi olan "Azərbaycan-3" 1972-ci ildən başlayaraq Azərbaycanda rayonlaşdırılmışdır. Hazırda bu hibridin əkin sahəsi respublikamızda əkilən qarğıdalının bütün sahəsinin 40 faizini təşkil edir.

Eksperimental mutagenez üzrə orijinal işlərin nəticəsində S.M.Quliyev pambığ və yoncanın bir neçə mutant sortlarını yarada bilmüşdür ki, bunların da çox böyük elmi və təcrubi əhəmiyyəti vardır. Alimin yaratdığı bir çox pambığ sortları məhsuldarlıq və liflərin keyfiyyətinə görə mövcud sortlardan üstün olmuşdur.

Ə.M.Quliyev respublikada yüksək ixisaslı elmi kadrların hazırlanmasında çox böyük əmək sərf etmişdir. O, 42 nəfər elmlər namizədi və 5 nəfər isə biologiya və kənd təsərrüfatı elmləri doktorları yetişdirmiştir.

Görkəmli alimin əməyi respublikamızda yüksək qiymətləndirilmişdir. Ona Azərbaycanın Əməkdar elm xadimi kimi fəxri ad verilmişdir. Alimin əməyi medallar, fəxri fərmanlar və ordenlə qiymətləndirilmişdir.

Akademik Ə.M.Quliyev elmdə bacarıqlı təşkilatçı və fəal idimaiyyətçi kimi də tanınmış alımlardan olmuşdur. O, pambıqcılıq

seleksiyası, arıcılıq və ipakçılık seleksiya şöbəsinin üzvü, keçmiş VASXNİL-də pambığın genetikası və seleksiyası üzrə koordinasiya şurasının üzvü, genetika və seleksiya üzrə problem şurasının sədr müavini və Azərbaycan Genetika və Seleksiyaçılar Cəmiyyətinin rəyasət heyatının üzvü olmuşdur.

Görkəmli Azərbaycan alimi Əlkəbir Məmməd oğlu Quliyevin neçə-neçə bitki sortları və mutantları, həmçinin, neçə-neçə gənc alım yetişdirmək həsrati ilə döyünen qəlibi 1983-cü ildə birdəfəlik dayanmışdır. Lakin alimin şagirdləri onun ideyalarını yaşadır və yaşadacaqdır.

*İ.K.ABDULLAYEV  
(1913–1985)*



Akademik İlyas Kərim oğlu Abdullayev 1913-cü ilin mart ayının 23-də Ağstafada anadan olmuşdur. 1926-ci ildə Ağstafa şəhərində beşşilik məktəbi bitirdikdən sonra Zaqataladakı Kənd Təsərrüfat Texnikumuna daxil olmuş və 1930-cu ildə həmin texnikumu bitirmiştir. Texnikumu bitirdikdən sonra İ.K.Abdullayev bir il yarımla Vartəşendə Kolxozi Gəncləri Məktəbində müəllim-aqronom kimi tədrisə məşğul olmuşdur.

Kənd təsərrüfatına olan maraqlı təhsilini davam etdirmək maraqlı oyadır. Odur ki, 1931-ci ildə o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olur. Zəhməti hər şeydən üstün tutan alim hələ tələbə ikən ipakçılık kafedrasında laborant kimi işləyir. Bu kafedrada işlədiyi müddət ərzində onda ipakçılık elminə daha dərindən yiyələnmək həvəsi oyanır. Təsadüfi deyildir ki,

1934-cü ildə, Kənd Təsərrüfatı İnstitutunu müvəffeqiyetlə bitirdikdən sonra ele əvvəller işlədiyi ipakçılık kafedrasında aspiranturada təhsilini davam etdirmek üçün saxlanılır. İ.K.Abdullayev aspiranturada təhsilini davam etdirdiyi müddətdə də işləməkdən çəkinməmişdir. Belə ki, o eyni zamanda Azərbaycan Elmi-Tədqiqat İpakçılık İnstitutunda elmi işçi vəzifəsində işə düzəlir.

Gərgin əmək öz bahresini verir. 1939-cu ildə İ.K.Abdullayev namizədlük dissertasiyası işini müvəffeqiyetlə müdafiə edir və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. 1939-cu ildən etibarən İ.K.Abdullayev əldə etdiyi nailiyyətləri dəfələrə Ümumittifaq Kənd Təsərrüfatı sərgilərində (ÜİKTS) nümayiş etdirmişdir. 1940-ci ildə ona ÜİKTS-nin böyük qızıl medali verilir. Nəzərə almaq lazımdır ki, İ.K.Abdullayev sonralar bu qızıl medala daha dörd dəfə layiq görülmüşdür.

Elm sahəsində tanınmış alim ictimai işlərdə də xalqın etimadını doğrultmuşdur. Heç də təsadüfi deyildir ki, 1940-ci ildə o Kirovabad (indiki Gəncə) Şəhər Sovetinin deputati (I çağırış) seçilmişdir. 1940-ci ildən 1985-ci ilə kimi İ.K.Abdullayev Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının ipakçılık bölməsinin üzvü olmuşdur. Bu sahədə alıma böyük mütəxəssis kimi müraciət edilirdi. Odur ki, 1940-ci ildə ÜİKTA-nın ipakçılık bölməsinin plenumunun iştirakçısı olmuş və "Tut bitkisində mineral gübrələrin effektinin öyrənilməsi" mövzusunda məruzə etmişdir.

İ.K.Abdullayev 1941–42-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpakçılık Stansiyasının direktoru vəzifəsində işləmişdir. 1942–1943-cü illərdə Azərbaycan KPMK-da kənd təsərrüfat şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 1942–85-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpakçılık İnstitutunda tutuluğun seleksiyası məsələləri üzrə elmi məsləhətçi kimi xeyli iş görmüşdür. 1943–1948-ci illərdə Azərbaycan KP MK-nin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.

Akademik İ.K.Abdullayevin gərgin əməyi hərtərəfli bəhrə verirdi. 1943-cü ildə keçmiş SSRİ-nin Ali Sovetinin Rəyasət Heyə-

tinin fərmanı ilə İ.K.Abdullayev Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 1941–45-ci illərdə, ikinci Dünya müharibəsi dövründə ona dəfələrlə orden və medallar verilmişdir. 1947-ci ildə Azərbaycan Ali sovetinin II çağırışının deputati olmuşdur. 1947–59-cu illərdə Bakı Sovetinin IV–VII çağırışlarının deputati kimi fəaliyyət göstərmişdir.

İ.K.Abdullayev 1948–50-ci illərdə Azərbaycan Nazirlər Sovetinin müavini kimi məsul vəzifəyə irəli çəkilmişdir. 1948–58-ci illərdə Azərbaycan respublikasının ÜİKTS-i Komitasının sadri və Başsərgi komitəsinin üzvü olmuşdur. 1949-cu ildə Azərbaycan KP-nin XVII qurultayında nümayəndə və Azərbaycan KP MK-nin üzvü seçilmişdir. İctimai işlərdə hər zaman etimadı doğruldan İ.K.Abdullayev 1950–54-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Naziri vəzifəsinə irəli çəkilir. 1954–58-ci illərdə Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini işləmişdir.

İ.K.Abdullayev 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının haqqı üzvü seçilir. Şübhə yoxdur ki, bu alimin elm sahəsində əldə etdiyi müvəffaqiyətlərə verilən böyük qiymət idi.

Elmi-tədqiqat işlərindən bir an belə ayrılmayan alim 1956-ci ildən 1985-ci ilə kimi Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunda çoxillilik bitkiler şöbəsinə rəhbərlik etmişdir.

İ.K.Abdullayevin sorağı respublikamızın hüdudlarından kənarlıarda xoş səda doğururdu. Belə ki, bir çox ölkələrdə və keçmiş SSRİ-nin respublikalarında, o cümlədən, Moldaviyada Azərbaycanın nümayəndə heyətinə başçılıq etmişdir.

İ.K.Abdullayev "Azərbaycan Atlasının" hazırlanması və çap olunması üzrə Azərbaycan EA-nın Komissiyasının sadri olmuşdur. O, eyni zamanda Azərbaycan EA-nın genetika və seleksiya üzrə Problem Şurasının üzvülüyündə də öz əməyini əsirgəməmişdir. 1966–85-ci illərdə Azərbaycanın Genetikləri və Seleksiyaçıları Cəmiyyətinin Rəyasət heyətinin sadri olmuşdur.

1967-ci ildə İ.K.Abdullayev tut bitkisinin poliploidiyası üzrə Ümumittifaq simpoziumun sadri olduğu zaman respublikamızda

poliploidiya sahəsində əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat vermişdir.

1967-77-ci illərdə Azərbaycan EA-nın bioloji elmlər şöbəsinin akademik-katibinin müavini, 1969-85-ci illərdə Azərbaycan EA-nın Koordinasiya Şurasının üzvü olmuşdur. Hərtərəfli biliyə, təşkilatçılığı və əməksevərliyə malik olan İ.K.Abdullayev "Bioloji elmlər seriyasının Azərbaycan EA-nın xəbərlər" jurnalının redaktorunun müavini kimi 1970-ci ildən 1985-ci ilə kimi fəaliyyət göstərmişdir.

1972-ci ildə İ.K.Abdullayev Ümumittifaq Genetiklər və Seleksiyaçıların II qurultayında nümayəndə olmuş və "Morus cinsinin təkamülündə poliploidiyanın rolü" mövzusunda məruzə ilə çıxış etmişdir. O, Ümumittifaq Genetiklər və Seleksiyaçıların II qurultayında eksperimental poliploidiya üzrə simpoziumun sədri, N.İ.Vavilov adına Ümumittifaq Genetiklər və Seleksiyaçılar Cəmiyyətinin Mərkəzi Şurasının üzvü olmuşdur.

Akademik İ.K.Abdullayev tut bitkisinin poliploid sıralarını yaratmaq üçün böyük əmək sərf etmişdir. Uzun illərdən sonra o morus tut cinsinin və bir sıra çoxillik bitkilərin poliploid sırasını tərtib etmişdir. O, eyni zamanda çoxillik bitkilərdə növdaxılı və növlərəsi hibridlaşmasını öyrənmişdir. İ.K.Abdullayev bir sıra tut bitkisinin yemçilik sortlarını, o cümlədən, "Ərif-tut", "Sığgöz-tut" və "Xanlar-tut" kimi sortların yaradılmasında və rayonlaşdırılmasında iştirak etmişdir.

İ.K.Abdullayev 500-dən çox elmi əsərin, o cümlədən, bir sıra qiymətli monoqrafiyaların müəllifidir. Onun nəşr etdirdiyi "Azərbaycanın yemçilik tut bitkisinin sort tərkibi", "Azərbaycanda tutun seleksiyası və sortlaşması", "Azərbaycanda tutun seleksiyası", "Təkamüldə poliploidiya və bitkilərin seleksiyası" kimi monoqrafiyaları bu sahədə çalışın mütəxəssislər tərefindən həvəsle oxunur.

İ.K.Abdullayev elmi kadrların hazırlanmasında da öz əməyini heç vaxt əsirgəməmişdir. Bilavasitə onun rəhbərliyi altında onlarla elmlər namizədi və doktoru yetişmişdir.

Görkəmli Azərbaycan alimi, akademik İ.K.Abdullayev 1985-ci ildə dünyasını dəyişsə də onunla ciyin-ciyinə işləyən, poliploidiya ilə məşğul olan və onu tanıyanların qəlbində həmişəlik xatira kimi qalacaqdır.

C.M.HÜSEYNOV  
(1913-1974)



Hüseynov Cabrayıl Muxtar oğlu 1913-cü il yanvar ayının 16-da Şəkidə anadan olmuşdur. Məşhur aqrakimyaçı kimi tanınmış C.Hüseynov 1947-ci ildə kənd təsərrüfatı elmləri doktoru, alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvafiqiyyətlə müdafiə etmişdir. 1948-ci ildə ona professor elmi adı verilir. 1960-ci ildə Azərbaycan EA-nın akademiki seçilmiş, 1950-ci ildə əldə etdiyi nailiyyətlərə görə ona SSRİ dövlət mükafatı verilmişdir. Elə həmin ildə Əməkdar Elm Xadimi kimi fəxri ada layiq görülmüşdür.

1939-cü ildən 1961-ci ilə kimi keçmiş SSRİ EA-nın Azərbaycan filialı Torpaqşunaslıq bölməsində şöbə müdürü, SSRİ EA-nın Azərbaycan filialı Aqrakimya və Torpaqşunaslıq İnstitutunun direktor müavini, sonralar direktoru işləmişdir. Daha sonra isə Azərbaycan EA-nın kənd təsərrüfat elmləri şöbəsinin akademik

katibi olmuşdur. 1963-cü ildən ömrünün axırınadək Aqrokimya və Torpaqşünaslıq İnstitutunun direktoru vəzifəsində işləmişdir.

C. Hüseynov tədqiqatı neft və kimya sənayesi qalıqları esasında boy stimulyatorlarının yeni növlərinin (neft-boy maddəsi və b.) və kompleks üzvi mineral mikrogbübərlərin əldə edilməsinə həsr edilmişdir. Keçmiş SSRİ-də ilk dəfə C. Hüseynovun rəhbərliyi ilə torpağa verilmiş azotlu gübərlərdə azot itkisinin öyrənilməsinə dair elmi iş aparılmış və bu itkinin qarşısını almaq üçün tədbirlər hazırlanmışdı. Elmi kadrların hazırlanmasında böyük xidməti olmuşdur. O, elmi-tədqiqat işləri ilə bərabər ictimai işlərdə də əməyini əsirgəməmişdir. Belə ki, o, Ümumimittifaq Torpaqşünasları Cəmiyyəti Azərbaycan filialının sədri olmuşdur. Alimin tədqiqat işlərinin sədaları bir sıra nüfuzlu ölkələrdən gelmişdir. 1958-ci ildə C. Hüseynov Beynəlxalq Torpaqşünasları Cəmiyyətinin işində, 1960-ci ildə ABŞ-da torpaqşünasların konqresinde iştirak etmişdir.

Akademik C. Hüseynovun gərgin əməyi dövlət tərefindən 2 "Şərəf nişanı" ordeni ilə qiymətləndirilmişdir.

C. Hüsenovun 1949-cu ildə çap olunmuş "Neft sənayesi qalıqlarından alınan gübərlər", 1951-ci ildə "Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq məqsadılıq işlənmiş qumbrinin tətbiqi", 1955-ci ildə "Azərbaycanın Lənkəran subtropik zonası torpaqlarının dəyişdirilməsinə dair təcrübələr" və s. əsərləri bu gün də alımlar, həmcinin mütxəssislər tərefindən sevilə-sevilə oxunur.

Akademik C.M.Hüseynov 1974-cü ilin dekabr ayının 14-də Bakı şəhərində dünyasını dəyişmişdir.

M.Ə.MUSAYEV  
(1921)



Akademik Musa Əbdülrahman oğlu Musayev 1921-ci il dekabrin 27-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1940-ci ildə isə Gəncə şəhərində M.Qorki adına 1 №-li orta məktəbi bitirmişdir. 1946-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə daxil olmuş və 1945-ci ildə oranı əla qiymətlərlə qurtarmışdır:

M.Ə. Musayevdə hələ tələbəlik illərindən elmi işə maraq oynamışdır. O, kənd təsərrüfatı heyvanlarının xəstəlikləri ilə maraqlanmış, onların törədicilərini Gəncə şəhərində və rayonlararası baytarlıq diaqnostika laboratoriyasında, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun parazitologiya kafedrasında yerləşən laboratoriyyada öyrənməyə başlamışdır.

M.Ə. Musayev 1946-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olmuşdur. 1948-ci ildə "heyvanlarda leptoserozon seroloji diaqnostikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1949-cu ildə isə Azərbaycan EA Zoologiya İnstitutunda baş elmi işçi vəzifəsinə dəvet olunmuşdur. M.Ə. Musayev 1948–60-ci illərdə bir çox məqalelər və 2 monoqrafiya yazmışdır.

1956-ci ildə M.Ə. Musayev "Azərbaycanda qaramalın leptosipozu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1960-ci ildə isə ona keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfin-

dan professor elmi adı verilmiştir. 1959-cu ildə o, Azərbaycan EA-nın müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. M.Ə. Musayev 1960-ci ildən parazit ibtidailəri öyrənməyə başlayır. Onun rəhbərliyi ilə Azərbaycanda kənd təsərrüfatı heyvanlarının və vəhşi heyvanların hüceyredaxili, bağırsaq parazitləri olan koksidlərin növ tərkibi tədqiq edilmişdir. Görkəmli alim tədqiqatlarında diqqətini yalnız bu orqanizmlərin sistematikasına deyil, həm də onların ekologiyasına, parazit — sahib münasibətlərinə yönəltmişdir. Bu dövrün tədqiqatlarının nəticəsi 30-dan artıq elmi işda və 2 monoqrafiyada öz əksini tapmışdır.

M.Ə. Musayevin sonrakı elmi fəaliyyəti onun "Təsviri" parazitologiyadan eksperimental parazitologiyaya- parazitoloji problemlərin orqanizm, hüceyra və molekulyar səviyyədə həll etməsinə keçməsi ilə xarakterizə olunur. Gərgin əmək öz bəhrəsini verdi. 1977-ci ildə alimin ev quşlarında olan parazit qurdların biokimyevi xüsusiyyətlərinin öyrənilməsinə aid monoqrafiyası nəşr olunur. Monoqrafiyada parazit — sahib münasibətlərinin problemlərinin hüceyra və orqanizm səviyyəsində öyrənilməsi verilmiştir. Son illərdə akademik M.Ə. Musayev və onun rəhbərlik etdiyi laboratorianın kollektivi az öyrənilmiş, anlaşılmaz hesab olunan bir qrup paraziti, ibtidai tokzoplazmidləri öyrənməyə başlamışdır.

Akademik M.Ə. Musayevin elmi maraq dairesi olduqca genişdir. Onun Azərbaycanda quşların qan parazitləri, həmçinin parazit ibtidailərin az öyrənilmiş qrupları haqqında olan işlərindən danışmamaq mümkün deyildir. Bu sahədə hələlik cüzi tədqiqat aparılmasına baxmayaraq akademik M.Ə. Musayevin bir çox təklifləri böyük maraq doğurur.

Akademik M.Ə. Musayev respublikada zooloq alımların hazırlanmasında böyük əmək sərf edərək 20 nəfər elmlər namizədi və 5 nəfər elmlər doktoru yetişdirmiştir.

M.Ə. Musayev bir alim kimi təkcə ölkəmizdə deyil, həm də bir çox xarici ölkələrdə, o cümlədən, Çexoslovakiyada, Polşada, Yugooslaviyada, Türkiyədə, Hindistanda, ABŞ-da, AFR-da, Fransa-

da, İtaliyada tanınmışdır. Təsadüfi deyildir ki, alimin 17 elmi əsəri xarici ölkələrin mətbuatında nəşr edilmişdir.

M.Ə. Musayev Rusiya EA-nın Ümumittifaq Protozoloqlar Cəmiyyətinin prezident müavini, Azərbaycan "Bilik Cəmiyyətinin biologiya və kənd təsərrüfatı üzrə elmi-metodiki sovetinin sədri, — Çexoslovakiya dostluğu Azərbaycan cəmiyyətinin sədr müavini və görkəmli ictimai xadimdir.

Akademik M.Ə. Musayev alim və ictimai xadim kimi böyük xidmətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir.

Akademik M.Ə. Musayev indi də yorulmaq bilmədən Azərbaycan EA-nın Zoologiya İnstitutuna rəhbərlik edir.

### H.S.QASIMOVA (1922)

Həbibə Süleyman qızı Qasımovaya 1922-ci ildə avqustun 24-də Bakı şəhərində dənizçi (atası gəmi kapitanı idi) ailəsində anadan olmuşdur. Orta təhsilini 1939-cu ildə bitirir. 1939-cu ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, oxuduğu müddədə ictimai işlərdə fəal iştirak etmiş, fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmüşdür. Tələba ikən 1944-cü ildə "Fərqlənmə" diplomu ilə təhsilini bitirib və Elmi Şuranın qərarı ilə biologiya fakültəsində müəllim-aspirant kimi saxlanılmışdır.

Bütün gələcək elmi-pedaqoji fəaliyyəti universitet divarları arasında keçmiş — aspirant, assistent, laboratoriya müdürü, baş



müəllim, dosent, fakültə dekanı, professor və kafedra müdürü kimi vəzifelerde çalışmışdır. Hazırda ibtidai bitkilər sistematikası və mikrobiologiya kafedrasının professorudur. H.S.Qasimova Azərbaycanın müxtəlif torpaq tiplərində mikroorganizmləri öyrənən ilk tədqiqatçıdır.

Aspiranturada oxuduğu müddətde (1945–48) onun apardığı elmi-tədqiqat işləri Azərbaycan torpaqlarında yayılmış *penicillium* kif göbələklərinə həsr olunmuş, bu göbələklərin növ tərkibi, antibiotik maddələr əmələ getirme qabiliyyəti, müxtəlif qidalı mühitlərə münasibəti və s. xüsusiyyətləri öyrənərək elm, ittifaq və respublika üçün yeni növlər keşf etmişdir. Qüvvətli dərman preparatları olan yüksəkkeyfiyyətli penisillin alınması üçün elmə təzə və rəngarəng qidalı mühitlərlə birlikdə yeni göbələk növü də vermişdir.

Aparlığı işləri cəmləşdirərək 1949-cu ildə "Azərbaycanın *penicillium* əmələ getirən göbələkləri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Akademik Z.V.Yormolyeva onun işlərinə çox yüksək qiymət vermişdir. H.S.Qasimovanın sonrakı elmi-tədqiqatları da Azərbaycanın müxtəlif tip torpaqlarının geniş mikroflorasının tədqiqinə və torpağın məhsuldarlığını yükseltmək üçün üzvi və mineral gübələrin bu mikroorganizmlərə təsirini öyrənməyə həsr edilmişdir. 1963-cü ildə "Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri" mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor H.S.Qasimova 1965–67-ci illərdə biologiya fakültəsinin dekanı, 1967-ci ildən bu gənə qədər ibtidai bitkilər sistematikası və mikrobiologiya kafedrasının müdürü olmuşdur. O, 120 əsərin, bir neçə monoqrafiyanın müəllifidir. Onun tərtib etdiyi "Ümumi biologiya", "Mikrobiologiyadan praktikum", "Mikrobiologiya və virusologianın əsasları" kimi tədris kitabları mütəxəssislər və ali məktəb tələbələri üçün dəyərli kitablardır.

H.S.Qasimovanın Elmi-tədqiqat sahəsində 40 il müddətində topladığı zəngin materiallar Azərbaycanın zəngin torpaq örtüyünün mikrobiologiya xəritəsini verir. Onun tədqiqatlarına əsasən

mikroorganizmlərin yayılma dinamikasının qanuna uyğunluğu, mikrofloraların tərkibi *penicillium* göbələklərinin, aktinomisetlərin, mirobakteriyaların və s. müxtəlif torpaqlar üzrə növ tərkibi, yayılması və s. aydınlaşdırılmışdır. Son illərdə torpaq mikroflorasının müxtəlif üzvi və mineral gübələrlə tənzimlənməsinin torpağın münbitliyinə və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri dəqiq tədqiq edilmiş və beləliklə torpağın münbitliyinin bioloji əsası hazırlanmışdır. Aparılan işlərin nəticəsində keçmiş SSRİ Dövlət Keşf İşləri Komitəsinin müəlliflik şəhadətnaməsini almışdır.

H.S.Qasimova dəfələrlə Moskvada, Riqada, Qazaxistanda, Permde və s. mikrobioloqların qurultayı, simpozium və konfraslarda öz məruzələri ilə çıxış etmişdir. O, "Botanika", "Elm", "Mikrobioloq" və s. cəmiyyətlər üzrə biologiya elminin populyarlaşmasında fəal iştirak edir. O, elmi pedaqoji kadrların hazırlanmasında yorulmadan çalışır. Onun rəhbərliyi ilə respublika üçün 17 nəfər elmlər namizədi hazırlamış və digər ölkələrdə (Türkmənistan və s.) elmi kadrların hazırlanmasında və s. fəal iştirak etmişdir.

H.S.Qasimova İraq, Suriya, Əfqanistan, Vietnam, ABŞ və s. ölkələrdən ixtisaslarını artırmağa Azərbaycana gəlmiş ixtisasçılarla sistematik rəhbərlik edir. Keçmiş SSRİ-nin müxtəlif ali məktəbləri, universitetləri, institutları və habelə ABŞ-in Illinois Montana ştatlarının universitetləri, keçmiş sosialist ölkələri universitetləri və s. ilə həmisiətə elaqə saxlayırdı. Hökumət tərəfindən medallara, fəxri fərمانlara layiq görülmüşdür. Böyük Vətən müharibəsi illərində komsomol ikən arxa cəbhədə fəal iştirakına görə H.S.Qasimova "Qafqazın müdafiə medalı", 1964–69-cu ildə yüksək ixtisaslı kadrlar hazırlanlığında görə Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir. Elmi-pedaqoji fəaliyyəti ilə elaqədar olaraq 1980-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi kimi yüksək ad verilmişdir. 1986-ci ildə ABŞ-in Illinois ştatının Elmlər Akademiyasının mikrobiologiya bölməsi üzrə həqiqi üzvü seçmişlər.

Prof. H.S.Qasimova "Əmək veterani" və bir neçə yubiley medalları ilə təltif olunmuşdur.



## C.Ə. ƏLİYEV (1928)

Əliyev Cəlal Əlirza oğlu 1928-ci idə iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.

Bitki fizioloqu kimi tanınmış bu görkəmli alimdə təbiətə maraq hələ uşaq yaşlarından baş qaldırılmışdır. Təbiətdə, daha doğrusu, bitkilərdə baş verən bir sıra fizioloji prosesləri öyrənməyə qarşı yönəldilmiş maraq sözün əsil mənasında onun görkəmli fizioloq kimi formallaşmasına səbəb olmuşdur. C. Əliyev bu mərhələyə birdən-birə yüksəlməmişdir. Onun keçdiyi ağır zəhmət tələb edən yollar, təhsil illeri alimin fiziologiyaya olan marağını daha da artırılmışdır.

Orta təhsil aldıdan sonra C.Əliyev 1942-ci ildə Naxçıvanda ki Müəllimlər İstututunun təbiət-coğrafiya fakültəsinə daxil olmuş və orası 1944-cü ildə bitirmiştir. 1944–46-cı illərdə o, Naxçıvanda həm müəllim, həm də pioner baş dəstə rəhbəri kimi fəaliyyət göstərmişdir. Lakin bu illərdə bitkilərdə baş verən fizioloji proseslərin sırlarını öyrənmək həvəsi onu bir an belə rahat buraxmadı. Bunun üçün o, təhsilini artırmalı, görkəmli fizioloq-alimlərlə yaxınlaşdırmağa iddiyəti idi. Təsadüfi deyildi ki, bu maraq onu Azərbaycan Dövlət Universitetinə çəkib gətirmiştir. 1946–51-ci illərdə o, S.M.Kirov adına ADU-nun (keçmiş adı) biologiya fakültəsində təhsil almışdır. Tələbəlik illərində onun bitki fiziologiyası elminə

olan marağı daha da artır. Bunu hiss edən müəllim kollektivi tərəfindən o Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitki fiziologiyası kafedrasında laborant vəzifəsinə təyin edilir. Əlibəttə, bu gələcək, görkəmli fizioloquq lap ürəyindən idi. Büyük həvəslə işə başlayan C. Əliyev 1948-ci idən 1951-ci ilədək kafedrada aparılan elmi-tədqiqat işlərində feal iştirak edir və 1951-ci ildə onun ilk sanballı elmi əseri dərc olunur. O, 1951-ci ildə Azərbaycan EA-sında bitkilerin fiziologiyası ixtisası üzrə aspiranturaya daxil olur. 1954-cü ildə aspiranturunu bitirir və 1955-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə edir. 1954-cü idən 1956-ci ilədək Azərbaycan EA-nın Elmi-Tədqiqat Əkinçilik İstututunda kiçik elmi işçi, 1956–62-ci illərdə isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Artıq müstəqil elmi-tədqiqat işləri aparmaq və onlara rəhbərlik etmək qabiliyyətinə malik olduğuna görə kollektiv ona böyük etimad göstərir. Belə ki, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İstututunda bitki fiziologiyası laboratoriyanın rəhbərliyi ona tapşırılır. O, laboratoriya rəhbərlik etməklə yanaşı bitki fiziologiyasının dərin problemləri üzərində yorulmaq bilmədən çalışmışdır. Axtarışlar öz bəhrəsini verir. 1971-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

O vaxtdan başlayaraq C. Əliyev Azərbaycan EA-nın Botanika İstututunda elmi kadrlar hazırlamağa başlıyır və yaratdığı elmi kollektivin əsasında yeni laboratoriya təşkil edir. Getdikcə artıb inkişaf edən bu kollektiv "Məhsuldarlıq proseslərinin molekulargenetik əsasları" adlanan laboratoriyyada cəmlənərək fotosintezin məhsuldarlıqla əlaqəsini molekulalar səviyyədə çox geniş miqyasda öyrənməklə məşğul olur. Bu tədqiqatlar fotosintezin əsas cəhətlərini əhatə etməklə mühüm kənd təsərrüfatı bitkisi olan buğda və digər obyektlərdə aparılır. Ən mötəbər beynəlxalq və xarici ölkə jurnallarında dərc edilən yüzlərlə elmi əsərlər, o cümlədən, bir neçə monoqrafiya, edilən məruzələr, həmçinin yaradılan in-

tensiv tipli en yüksek məhsuldarlığa və keyfiyyətə malik olan, Azərbaycanda və onun hüdudlarından kənarda rayonlaşan bir nəçə yeni buğda sortları alımın yorulmaq bilmədən apardığı tədqiqatlarının müvəffəqiyyətlərinə etibarlı və seciyyəvi meyardır.

Gələcəyi qabaqcadañ dyan bu məhsuldar alım elmi kadrların hazırlığı məsələsini daima ön plana çəkmişdir. Onun bilavasitə rəhbərliyi ilə hazırlanan 250-dən çox elmlər namizədi və elmlər doktorlarının əksəriyyətinin səviyyəsi dünya elminin səviyyəsinə uyğundur və onlardan bir çoxu xarici ölkələrin ən görkəmli institutlarında müvəffəqiyyətlə çalışmışlar. Akademik C.Əliyev 50-dən çox elmlər namizədi və doktorların elmi rəhbəri olmuşdur. Bitki fizilogiyası ilə yanaşı biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya və digər elm sahələri üzrə mütəxəssislərin hazırlanmasında C.Əliyev çox böyük əmək sərf etmişdir. Biologiya elminin gələcəyini qabaqcadañ çox gözəl dərk edən bu vətənpərvər alım riyaziyyatın biologiya və kənd təsərrüfatı elmine yönəldilməsinə xüsusi fikir verir. Bununla əlaqədar olaraq hazırladığı mütəxəssislərin əksəriyyəti keçmiş SSRİ-nin ən görkəmli alımlarının laboratoriyalarında hazırlıq keçmişdir.

C.Əliyevin tədqiqat işləri, əsasən, kənd təsərrüfatını yaxşılaşdırmaq məqsədi ilə bitkilərdə fotosintez, mineral elementlərlə qidalanmanın və maddələr mübadiləsinin öyrənilməsinə həsr edilmişdir. O, bitkilərin optik-bioloji quruluşu, fotosintez aparatında gedən fotokimyəvi və fotofiziiki proseslərdə fizioloji və məhsuldarlıq prosesləri arasındaki əlaqə, həmçinin məhsuldarlığın molekulyar mexanizmi sahəsində elmi-tədqiqat işləri aparır.

C.Əliyevin bitki fizilogiyası sahəsində əldə etdiyi nəticələrə yüksək qiymət verilmişdir. Belə ki, 1976-ci ildə o, Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. Elmi-tədqiqat işləri ilə yanaşı alım yüksək təşkilatlılıq bacarığına da malikdir. Alımın bu yüksək keyfiyyətini nəzərə alaraq 1981-ci ildə O, Azərbaycan EA-nın biologiya elmləri bölməsinin akademik katibi seçilmişdir.

C.Əliyev respublikada bitki fizilogiyası üzrə kadr hazırlanmasına yüksək əmək sərf etmişdir. İster ölkəmizdə və ister ölkəmizdən kənarda alımın məruzələri dinişənlərmişdir. Məsələn, 1961-ci ildə V Beynəlxalq Blokima Konqresində o, məruza etmişdir.

Akademik C.Əliyev uzun illərdən bəri apardığı elmi-tədqiqat işlərinin nəticələrini 500-dən artıq elmi əsərlərdə ümumiləşdirmişdir. O cümlədən, 12 kitabı müəllifi kimi tanınmış akademik həm də 20 ixtiranın müəllifidir. Onun "Elm" nəşriyyatı tərəfindən 1974-cü ildə buraxılmış "Bitkilərin fotosintez faaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı", Moskvada "Nauka" nəşriyyatı tərəfindən buraxılmış "Bitki karbohidrazası" və s. kimi kitabları bitki fizoloqları tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda 70-ci illərdən başlayaraq akademik C.Ə.Əliyevin rəhbərliyi ilə elmi əsaslı seleksiyanın aparılması üçün buğda bitkisinin fotosintez faaliyyəti molekulyar, hüceyrə, bitki və əkin səviyyəsində hərtərəflü tətbiq edilməklə "ideal" buğda bitkisinin modeli hazırlanmışdır. Həyata keçirilən bu kompleks program nəticəsində onun rəhbərliyi ilə 30 il ərzində Mirbaşır-50, Qaraqılıç-2, Vüqar-80, Şiraslan-23, Tərtər, Turan, Bərəkətli-95, Əylincə-84 və s. bərk buğda, Mirbaşır-128, Əkinçi-84, Azəri, Qiymətli 2/17 və s. yumşaq buğda sortları yaradılaq rayonlaşdırılmışdır. Hektardan on tona yaxın məhsul vermək qabiliyyətinə malik olan bu taxıl sortlarının respublikada tezliklə geniş yayılması XXI əsrin ilk illində Azərbaycanda rekord məqdarda — 2 milyon ton və daha çox taxıl istehsal olmasına imkan vermişdir.

Təsadüfi deyildir ki, dünya fiziololoqları tərəfindən yaxşı tanınmış C.Əliyev Rusiya və Ukrayna kimi böyük dövlətlərin EA-nın həqiqi üzvü seçilmişdir. Bu həm də Azərbaycan xalqına və elməne verilən yüksək qiymətdir.

Tükənməz enerjiye malik olan alım bu gün də bitki fizilogiyası sahəsində elmi-tədqiqat işlərinə günün tələbləri səviyyəsində yanaşır.

Vətənparvarlıyi ilə seçilən, xalqını dərin məhəbbətlə sevən akademik C.Əliyev bu gün həm də öz xalqının elçisi — millət vəkilidir.



H.H. HƏSƏNOV  
(1932–1995)

Hüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabrın 19-da Ermənistanda anadan olmuşdur. Orta məktəbi müvəffəqiyətlə bitirdikdən sonra 1949-cu ildə BDU-nın biologiya fakültəsinə daxil olmuş və 1954-cü ildə oranı fərqlənmə diplomu ilə bitmişdir. H.H. Həsənov hələ tələbə ikən "insan və heyvan fiziologiyası" sahəsində aparılan elmi işlərlə maraqlanmışdır. Biologiya elminin bu mühüm sahəsinə qarşı yaranmış maraq, onu Azərbaycan EA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutuna gətirmiştir.

Alim elmi-tədqiqat işlərinə bu institutda 1954-cü ildə laborant, sonra isə aspirant kimi başlamışdır. Kollektiv alimin yüksək, potensial tədqiqatçılıq qabiliyyətinə malik olduğunu hiss etmiş və 1957-ci ildə kiçik elmi işçi vəzifəsinə irəli çəkilmişdir. Kollektivin etimadını doğrudan H.H. Həsənov 1958-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlilik dissertasiyasını müvəffəqiyətlə müdafiə etmişdir. 1961-ci ildə elm sahəsindəki nailiyyətləri gənc alimi baş elmi işçi vəzifəsinə qədər yüksəldir. Respublikada fiziologiya elmini inkişaf etdirmək üçün bir sıra tədbirlər işlənib hazırlanırdı. Belə tədbirlərdən biri də qabaqcıl alımların ölkənin

yüksək səviyyədə inkişaf etmiş elmi-tədqiqat institutlarına elmi ezamiyyəye göndərilməsi idi. H.H. Həsənov 1961-ci ildən 1965-ci illərədək keçmiş Leningrad şəhərinə, İ.P. Pavlov adına fiziologiya İnstitutuna elmi ixtisasını daha da artırmaq və doktorluq dissertasiyasının eksperimental hissəsini yerine yetirmək üçün ezamiyyə olunur. Alimin əməyi öz bəhərsini verdi. Daha doğrusu, o, 1967-ci ildə müvəffəqiyətlə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi alır. Müşahidələr naticəsində melum oldu ki, alim təkçə elmi-tədqiqat işləri sahəsində deyil, həm də təşkilatçılıq sahəsində də yüksək istedəda malikdir. Odur ki, 1968-ci ildə onu Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1969-cu ildən isə həmin institutun direktoru kimi mühüm vəzifəyə irəli çəkirlər. O, eyni zamanda "Beyin və davranış" şöbəsinə rəhbərlik edir. Alimin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələrinə yüksək qiymət verilmişdir. Belə ki, 1972-ci ildə H.H. Həsənov Azərbaycan EA-nın müxbir üzvü, 1976-ci ildə isə həqiqi üzvü seçilmişdir. H.H. Həsənovun apardığı elmi-tədqiqat işləri, əsasən, neyrofiziologiya sahəsinə yönəlmüşdür. O, kortikvisseral fiziologiya, limbik sistemin fiziologiyası və neyrokimyası, həmçinin emosiyaların sinir humoral mexanizmi və motivləşməsi sahəsində müasir problemləri işleyib hazırlamışdır. O, eyni zamanda mürəkkəb davranış formalarının neyrofiziologiyası problemlərini işleyib başa çatdırır. Onun coxçəhətli istedəda malik olması təkçə fiziologiya sahəsində deyil, həmçinin, fiziklərlə, hakimlərlə və s. ilə birlikdə kompleks tədqiqat işləri aparmağa imkan verir.

Alim 300-dən çox elmi əsərin, o cümlədən, 4 monoqrafiya, mərkəzi sinir sisteminə həsr edilmiş bir dərslik və iki kitabçanın müəllifidir.

İstedadlı tədqiqatçı-fizioloq H.H. Həsənovun adı təkçə respublikada deyil, respublikanın hüdudlarından kənarda da geniş yayılmışdır. Təsadüfi deyildir ki, alimin əsərləri həm ölkəmizdə, həm xaricdə nəşr olunur. O, elmi məruzələri ilə Ümumittifaq Fizioloqlar qurultaylarında çıxış etmişdir. Onun işləri xarici ölkələrdə ke-

çirilmiş konfranslarda, ümumdünya konqreslərində, simpoziumlarda və s. dinlənilmişdir. Respublikamızda yüksəkxitaslı fizioloq mütəxəssislerin hazırlanmasında akademik H.H.Həsənovun xidməti xüsusiət bəyövdür. Alimin rəhbərliyi ilə indiyə qədər 35 elmlər namizədi, 5 elmlər doktoru yetişmişdir.

Yüksək enerjiyə malik tədqiqatçı-fizioloq H.H.Həsənov Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, Azərbaycan EA-nin biologiya elmlər şöbəsinin akademik-katibinin müavini, EA-da Rəyasət heyətinin elmi kadrlar hazırlayan şurancın sədri, İ.P.Pavlov adına Ümumittifaq Fizioloqları Cəmiyyəti Mərkəzi İdarəsi Rəyasət heyətinin üzvü, K.M.Bıkov adına Ekspert komissiyasının üzvü, "ASF" jurnalı redaksiyasının, keçmiş "SSRİ Fiziologiya jurnalının", Azərbaycan Ensiklopediyası redaksiyasının, beynin tədqiqi üzrə Ümumdünya təşkilatının, Azərbaycan Dövlət mükafatı təltif edən komissiyanın üzvü və s. kimi yüksəknüfuzlu təşkilatlara seçilmişdir.

Görkəmlı fizioloq H.H.Həsənovun əməyi nəticəsində respublikamızda fiziologiya elmi xeyli inkişaf etdirilmişdir. Təsadüfi deyildir ki, onun rəhbərlik etdiyi İnstitutun kollektivi keçmiş SSRİ-nin böyük şəhərlərində fəaliyyət göstərən elmi mərkəzlərlə əməkdaşlıq əlaqələri yaratmışdır.

Akademik H.H.Həsənov tərəfindən yazılmış "İnteroseptik qlikemik reflekslər, onların qabiq lokalizasiyası və sinir tənziminin mexanizmi", "Beyin labirintində" və s. işləri respublikada yetişməkdə olan fizioloqlar üçün olduqca dəyərli əsərlərdəndir.

Alimin məhsuldalar əməyinə yüksək qiymət verilmişdir. Belə ki, onun müasir fiziologiya elmi sahəsindəki müvəffəqiyyətləri Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. O, həmçinin bir sıra medallarla təltif edilmişdir.

Görkəmlı alim, istedadlı tədqiqatçı — fizioloq H.Həsənov fiziologiya elminin müasir problemləri üzrə perspektivli tədqiqatlarını onun yetişdirmələri tərefindən davam etdirmekdədir.

### U.K.ƏLƏKBƏROV (1943)



Urxan Kazım oğlu Ələkbərov 1943-cü ildə Bakı şəhərində ana-dan olmuşdur. 1960-ci ildə orta məktəbi bitirdikdən sonra BDU-nun biologiya fakültəsine daxil olmuşdur. Universitetin gündüz şöbəsində oxumaqla yanaşı, eyni zamanda istehsalatda və fəhlə-gənclər məktəbində İslamişdir. 1965-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra elma həvəsi olduğuna görə, fakültənin elmi şurası ona aspiranturaya daxil olmaq üçün zəmanət vermişdir. Həmin il U.K.Ələkbərov Azərbaycan EA Botanika İnstitutunun aspiranturasına daxil olmuş, genetika ixtisasına yiyələnmək üçün Moskvaya, keçmiş SSRİ EA Biofizika İnstitutunun radiasiya genetikası laboratoriyasına göndərilmişdir. 1966-ci ildə həmin laboratoriyanın əsasında yeni Ümumi Genetika İnstitutu təşkil olunmuşdu. Aspiranturada U.K.Ələkbərovun elmi rəhbəri Lenin mükafatı laureatı akademik N.P.Dubinin olmuşdur. 1968-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. On il sonra isə Moskvada Ümumi Genetika elmi şurasında biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1983-cü ildə Azərbaycan EA müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

U.K.Ələkbərov müasir genetika sahəsində görkəmlı alim olmaqla yanaşı, elmin təşkilatçısı kimi də nailiyyətlər əldə etmişdir.

O, 1965-ci ildən 1988-ci ilə qədər Azərbaycan EA Botanika İnstitutunda işləmişdir və həmin vaxt ərzində institutda aspirant (1965–72), elmi işlər üzrə direktor müavini və direktor əvəzi (1972–83), institutun direktoru (1983–88) vəzifələrində çalışmışdır. 1988-ci ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutuna direktor təyin edilmiş, eyni zamanda Elmlər Akademiyasında vitse-prezident vəzifəsinə seçilmişdir.

U.K.Ələkbərov əsasən genetik aparatın davamlılığının tətbiqi və bu davamlılığı artırmaq sahəsində elmi işlər aparmaqla məşğuldur. Problemin xüsusi aktuallığı xarici mühitin çırklənməsi ilə əlaqədardır ki, bunun da səbəbi biosferə daxil edilmiş amillər arasında irsiyyəti pozan və xərçəng xəstəliyi törədə bilən (mutagen və kansorogen) amillərin olmasıdır. Bu sahədə U.K.Ələkbərov 1965-ci ildən tədqiqatlar aparır. O, ilk dəfə olaraq irsiyyəti qoruya bilən bir sıra antimutagen xassəli maddələr aşkar etmiş və onların təsir mexanizmini aydınlaşdırmışdır. Hazırda dünyaya məlum olan antimutagenlərin bütün istifadə üsulları U.K.Ələkbərov tərəfindən əsaslandırılmış və praktikada tətbiq edilmişdir. Bu yeni prinsiplər və konkret təklif olunmuş antimutagenlər bir sıra ölkələrdə geniş istifadə olunur. Bu sahədə U.K.Ələkbərov 150-dən çox elmi əsərin, o cümlədən, 3 kitab, 120 ixtiranın müəllifidir.

U.K.Ələkbərovun elmi konsepsiyaları və eksperimental tədqiqatları beynəlxalq elmi ictimaiyyət tərefindən bəyənilmiş və qəbul olunmuşdur ki, bunun da nəticəsində o, tez-tez müxtəlif beynəlxalq təşkilatlara və konfranslara seçilir və dəvət olunur. U.K.Ələkbərov 1977-ci ildə Sovet — Amerika elmi programı üzrə SSRİ-nin milli koordinatoru kimi təsdiq edilmişdir, 1982-ci ildən isə ABŞ, İsvəç və Yaponiyanın dörd nəfər alımı ilə birlikdə xarici mühitin qorunması üzrə beynəlxalq komissiyanın xüsusi ekspertidir, QİYŞ ölkələrinin elmi programının rəhbəridir. Müxtəlif beynəlxalq konfransların və təşkilatların dəvətinə əsasən məruzə oxumaq üçün və elmi nümayandə heyətlərinin rəhbəri kimi bir sıra ölkələrə, o cümlədən, ABŞ-a (1977, 1979, 1989), Yaponiyaya (1983),

İsveçrəyə (1983), Finlandiya (1985), BXR-na (1987) dəvət olunub. 1989-cu ildə ABŞ-da keçirilən, dunyanın 45 ölkəsindən gəlmış minden çox alimin iştirak etdiyi beynəlxalq konfrans U.K.Ələkbərov simpoziumun sadri kimi davət edilmişdir. Kanzas Universitetində, bir sıra başqa ölkələrin elm və tədris ocaqlarında məruzə ilə çıxış etmişdir.

U.K.Ələkbərov kadr hazırlığına ciddi fikir verir. O, 1967-ci ildən BDU-da ixtisas kursları aparır. Ondan çox elmlər namizədi və elmlər doktoru hazırlanmışdır.

U.K.Ələkbərov Dövlət Elm və Texnika Komitəsinin, Rusiya Elmlər Akademiyasının, Azərbaycan Elmlər Akademiyasının bir sıra daimi şuralarının və komissiyalarının üzvüdür. Azərbaycan Genetika və Seleksiyaçıları Cəmiyyətinin sədridir. U.K.Ələkbərov 1974-cü ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif edilmişdir.

## KİTABIN İÇİNDEKİLER

Ön söz . . . . .	5
K.Linney . . . . .	6
K.Volf . . . . .	11
M.Terexovski . . . . .	16
J.B.Lamark . . . . .	20
K.M.Ber . . . . .	24
P.Qoryaninov . . . . .	29
Ç. Darvin . . . . .	33
K.F.Rulye . . . . .	41
Lui Paster . . . . .	44
Q.Mendel . . . . .	48
N.A.Severtsov . . . . .	52
İ.M.Seçenov . . . . .	55
H.M.Zərdabi . . . . .	59
A.O.Kovalevski . . . . .	69
K.A.Timiryazev . . . . .	71
İ.İ.Meçnikov . . . . .	78
İ.P.Pavlov . . . . .	82
İ.V.Miçurin . . . . .	88
S.N.Vinoqradski . . . . .	95
S.Q.Navaşın . . . . .	97
V.İ.Vernadski . . . . .	101
D.İ.Ivanovski . . . . .	105
A.N.Severtsov . . . . .	110
M.F.Ivanov . . . . .	114
K.İ.Skryabin . . . . .	117

N.İ.Vavilov . . . . .	120
A.İ.Oparin . . . . .	123
F.Ə.Məlikov . . . . .	128
M.A.Axundov . . . . .	131
A.D.Ağabeyli . . . . .	135
M.H.Abutalibov . . . . .	141
A.İ.Qarayev . . . . .	144
S.M.Əsədov . . . . .	148
İ.D.Mustafayev . . . . .	151
Ə.M.Quliyev . . . . .	154
İ.K.Abdullayev . . . . .	157
C.M.Hüseynov . . . . .	161
M.Ə.Musayev . . . . .	163
H.S.Qasımovə . . . . .	165
C.Ə.Əliyev . . . . .	168
H.H.Həsənov . . . . .	172
U.K.Ələkbərov . . . . .	175

*Hüseynov Əli Məhərrəm oğlu  
Babayev Məcnun Şixbaba oğlu*

## **MƏŞHUR BİOLOGİYA ALİMLƏRİ**

Bədii redaktoru *A.A.Ələkbərov*

Texniki redaktoru *T.Ə.Rzalı*

Korrektorları *A.Q.Axundova, S.H.Nuriyeva*

Yığılmağa verilmiş 06.05.2002. Çapa imzalanmış 27.06.2002.  
Nəşrin formatı 60x84 1/16. Ofset kağızı №1. Helvetika qarnituru.

Ofset çapı. Fiziki ç.v. 11,25. Şərti ç.v. 10,46.

Uçot-nəşr vərəqi 8,8. Tirajı 2000. Sifariş № 108.

Qiyməti müqavilə ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin «Maarif» nəşriyyatı.  
Bakı – 370111, A.Məhərrəmov küçəsi, 4.

«Çaşıoğlu» mətbəəsi.

Bakı şəhəri, M.Müşfiq küçəsi, 2a.

E(1/2)  
H 98